

İLHAM ƏLİYEV

**İNKİŞAF –
MƏQSƏDİMİZDİR**

İLHAM ƏLİYEV

YÜZ BEŞİNCİ KİTAB

İYUL 2020 - SENTYABR 2020



AZERNƏŞR
BAKİ - 2020

İLHAM ƏLİYEV

ÇIXIŞLAR * NİTQLƏR

BƏYANATLAR * MÜSAHİBƏLƏR

MƏKTUBLAR * MƏRUZƏLƏR

MÜRACİƏTLƏR



AZƏRNƏŞR
BAKİ - 2020

BBK 32
Ə 56

Buraxılışına məsul
akademik

RAMİZ MEHDİYEV

ƏLİYEV İLHAM

Ə 56 Ənkişaf – məqsədimizdir. B., Azərnəşr, 2020, 392 səh.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan «Ənkişaf – məqsədimizdir» çoxcildliyinin bu cildində dövlət başçısının ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının yüksəkrütbəli nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı ölkələrimiz arasında coxşaxəli əlaqələrin, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsindən bəhs olunur. Ölkə başçısı bütün görüşlərdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat vermiş, Azərbaycanın hələ də erməni terrorundan əziyyət çəkdiyini, işgalçı Ermənistanın Azərbaycana təcavüzünün davam etdiyini diqqətə çatdırmışdır.

Kitabda oxucular dövlət başçısının bölgələrə səfəri zamanı sosial-iqtisadi, mədəni, o cümlədən kənd təsərrüfatının inkişafına yönəlmış nitqləri, səfər etdiyi rayonlarda yolların, tibb müəssisələrinin, «Asan xidmət» Mərkəzinin açılışında ictimaiyyətin nümayəndələri ilə görüş və danışqları ilə də tanış ola bilərlər.

Bu ciddə, həmçinin ölkə başçısının həm Azərbaycan Respublikasının Prezidenti, həm də «Qoşulmama Hərəkatı»nın sədri kimi, BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində keçirilmiş yüksək səviyyəli iclasda videoformatda çıxışı da yer almışdır.

ISBN 978-9952-8100-7-3

Θ 0801000000
M – 651(07) – 2020

BBK - 32

© Azərnəşr, 2020

BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT HEYƏTİNİN SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB ŞEFİK CAFEROVİÇƏ

Hörmətli cənab Sədr!

İlk növbədə, Sizə səmimi salamlarımı yetirirəm.

Ermənistanın qəfil və xain hücumu nəticəsin-də ordumuzun hərbçiləri və mülki vətəndaşımızın həlak olması ilə bağlı göndərdiyiniz başsağlığına və ölkənizin son hadisərlərə bağlı obyektiv mövqeyinə görə Sizə öz adımdan və Azərbaycan xalqı adından minnətdarlığını bildirirəm.

Məlum olduğu kimi, cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə edərək, atəşkəs rejimi-ni kobud şəkildə pozmuş, hərbi təxribata əl atmışdır. Əks-həmlələr və cavab atəsi nəticəsində hücum dəf edilsə də, növbəti günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi öz avantürist və təcavüzkar siyasetin-dən əl çəkməyərək, hərbi və mülki obyektlərin, dinc sakinlərə məxsus evlərin bombalanması ilə bağlı gös-tərişlər vermişdir.

Bildiyiniz kimi, 30 ilə yaxın müddətdir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafindakı 7 rayon Ermənistanın işğali altındadır, 1 milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin dü-shübdür. Son hadisələr bir daha Ermənistan rəhbər-

liyinin ikiüzlü, ölkənin isə təcavüzkar olduğunu nümayiş etdirdi. Məhz bu səbəbdən qeyd olunan hücum Ermənistən işgalçının davamıdır.

Bu hadisələr zamanı hərbçilərlə yanaşı, uşaq, qadın və yaşılı insanların hədəfə alınması, öldürülməsi Xocalı soyqırımı həyata keçirənlərin hələ də hazırlı Ermənistən iqtidarından təmsil olunduğunu təsdiq etdi. Ölkəmizin hərbi qüdrəti, qəhrəman övladlarımızın şücaəti sayəsində Ermənistən məkrli və çirkin təxribatının qarşısı qətiyyətlə alındı və bundan sonra da alınacaqdır.

Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Bosniya və Herseqovinanın ədalətli mövqeyinə görə Sizə bir daha təşəkkür edirəm.

Biz də öz növbəmizdə, 1995-ci ildə Srebrenitsa faciəsinə yaşayan Bosniya xalqının dərdinə şəriq çıxır, qətləm qurbanlarının əziz xatırmasını dərin ehtiramla yad edirik.

Əminəm ki, ölkələrimiz arasındaki dostluq və tərəfdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın rəfahı naminə bundan sonra da genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bosniya və Herseqovina xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 iyul 2020-ci il

PERU RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MARTİN VİZKARRA KORNEXOYA

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Peru xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan–Peru dostluq münasibətlərinin həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda daha da inkişafı üçün imkanlar mövcuddur.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 iyul 2020-ci il

YENİ TƏYİN EDİLMİŞ TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV İLƏ VİDEOBAĞLANTI FORMATINDA GÖRÜŞ

27 iyul 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul etmişdir.

İlhəm Əliyev: Bu gün siz Təhsil naziri vəzifəsinə təyin olunursunuz. Sizə çox böyük etimad göstərilir. Bu etimadı siz öz işinizlə doğrultmalısınız. Siz gəncsiniz, sizin təyinatınız eyni zamanda, gənclərə göstərilən etimadın növbəti təzahürüdür.

Bildiyiniz kimi, ölkəmizdə gəncləşmə siyasəti aparılır, gənclər çox önemli vəzifələrə təyin edilir və hesab edirəm ki, hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Gənc olmağınızə baxmayaraq, təhsil sahəsində təcrübəniz vardır. Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmışınız. Bu günə qədər Təhsil İnstytutunun direktoru vəzifəsində işləyirsiniz. Ona görə əminəm ki, təhsil qarşısında duran problemlərlə bağlı sizin geniş fikriniz, məlumatınız vardır. Təhsil

sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir.

Son illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiiidir. Çünkü hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi elmi-texniki tərəqqini də şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümə Azərbaycanda «qara qızıl»ı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər. Onların fəallığı, bilikləri, müasir texnologiyalara marağı ölkəmizi gücləndirir. Bizim sərhədlərimizi də, xalqımızın əmin-amanlığını da səngərdə düşmənlə üz-üzə olan döyüş məntəqələrində gənclərimiz ləyaqətlə qoruyur.

Təhsildə islahatlar dərinləşməlidir. Deyə bilərəm ki, son illər ərzində təhsilin maddi-texniki bazasının yüksək dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilibdir. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıbdır. Hesab edirəm ki, bu sahədə işlərin böyük

hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırılar. Bu program dövlət büdcəsindən maliyyələşdirilir və tamamlanması 2021–2022-ci ildə başa çatmalıdır. Bununla paralel olaraq, təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinglər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünkü təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər.

Son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb. Dövlət xətti ilə həyata keçirilən xərclər bu sahədə xüsusi rol oynayır. 2015–2018-ci illərdə yeni yanaşma tətbiq olunmuşdur – müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilmişdir. Bu diaqnostik qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əmək haqları orta hesabla 2 dəfə artırılmışdır. Əlbəttə ki, bu, müəllimlər üçün əlavə bir stimul idi. Eyni zamanda, müəllim peşəsini seçənlərin də sayı buna uyğun şəkildə artdı və bu da məni çox sevindirir. Çünkü bir neçə il bundan əvvəl müəllim olmaq istəyənlərin sayı kifayət qədər az idi. Ancaq son bir neçə ildə müəllim peşəsinə maraq artıb. Çünkü müəllimlər indi daha yaxşı maaş alırlar. Onların cəmiyyətdə hörməti yüksək səviyyədədir. İndi onlar gö-

zəl, təmir edilmiş, yenidən tikilmiş məktəblərdə, ali məktəblərdə çalışırlar. Mən hər il tədris ili ərəfəsin-də yeni tikilmiş və təmir edilmiş məktəblərə baş çə-ki-rəm. Hər il bilik günündə də uşaqlarla, müəllim-lərlə görüşürəm və qeyd edirəm ki, məktəb eyni za-manda, müəllimin iş yeridir. Bu gün bu sahədə gö-rülmüş işlər, əlbəttə ki, müəllimləri həvəsləndirir. Ona görə təhsilin səviyyəsinin artırılması istiqamə-tində əlavə addimlar atılmalıdır.

Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparı-lan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olun-malıdır.

Bir neçə il bundan əvvəl mənim təşəbbüsümle Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün xüsusi program qəbul edilmişdir. Bu program çərçi-vəsində minlərlə Azərbaycan gənci dövlət vəsaiti he-sabına xarici ölkələrin aparıcı ali məktəblərinə ezam edilmişdir. Onlardan biri də sizsiniz və siz bu pro-qramla əhatə olunmusunuz. Bildiyiniz kimi, biz bu proqramı Dövlət Neft Fonduun xətti ilə həyata ke-çirdik. Bu da rəmzi xarakter daşıyır. Biz bu proqramı dövlət büdcəsi hesabına həyata keçirə bilərdik, ancaq mən bunu məhz Dövlət Neft Fonduun xətti ilə keçi-rilməsinə qərar verəndə qeyd etmək istəyirdim ki, bu, strateji əhəmiyyət daşıyır. Çünkü bu günə qədər Dövlət Neft Fonduun xətti ilə həyata keçirilən layihələr stra-teji əhəmiyyətli layihələrdir. Onların arasında ilk növbədə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yax-

şılaşdırılması layihələridir. Büyük infrastruktur la-yihələri və bu program məhz bu xətlə icra edilibdir.

Bu program qəbul olunanda bu məsələ öz əksini tapdı, eyni zamanda, mənim yadimdadır, o vaxt bəzi hökumət üzvləri təklif edirdilər ki, bir halda ki, biz gəncləri dövlət hesabına xaricdə oxutdururuq, onlar-in qarşısında şərt qoyulmalıdır, təhsili başa vurduq-dan sonra mütləq ölkəyə qayıtsınlar və məcburi qay-dada 5–10 il ölkəmizdə işləsinlər.

Mən buna müsbət yanaşmadım. Yadimdadır, o vaxt mən dedim, biz bu işi görürük ki, ölkəmiz, xal-qımız üçün gənc kadrlardan ibarət intellektual potensial yaradaq. Biz bunu edirik ki, gənclərimiz dün-yanın aparıcı ali məktəblərində oxusunlar. Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik? Biz Azərbaycanda elə bir şərait yarat-malıyük ki, onlar özləri qayıtsınlar. Çünkü Azərbay-can vətəndaşları, onların mütləq əksəriyyəti öz vətə-ninə, torpağına bağlı olan insanlardır. Siz də bunun şahidisiniz, o vaxt heç bir şərt qoyulmadan biz gəncləri xaricə ezam etdik, oxutdurduq. Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onla-rı hər hansı istənilən ölkədə yaşamaq qane edirsə, on-lar orada da Azərbaycanla öz əlaqələrini kəsmeyə-cəklər. Artıq bu gün dünyada mövcud olan və fəalla-şan Azərbaycan icmaları ölkəmizə dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbay-canlılar bilirlər ki, onların arxasında güclü Azərbay-can dövləti dayanır. Bu müsbət təcrübə öz bəhrəsini

verdi və siz bu program xətti ilə xaricdə təhsil almış insan kimi, bunu görürsünüz. Siz qayıtdınız, burada çalışdırınız, gənc olmağınızı baxmayaraq, sizə böyük vəzifələr etibar edildi və bu gün siz nazir vəzifəsinə təyin olunursunuz.

Bununla paralel olaraq, o vaxt növbəti bir təşəbbüs irəli sürüldü. Aparıcı xarici ali məktəblərin Azərbaycanda filiallarının yaradılması məsələsi gündəliyə salındı. Artıq qısa müddət ərzində Azərbaycanda 3 xarici ali məktəbin filiali fəaliyyət göstərir. Hesab edirəm ki, onların sayı daha da çox ola bilər və bu məsələlərlə siz bilavasitə məşğul olacaqsınız. Bir məsələni də qeyd etmək istərdim. Bizim təhsiliinizin ümumi səviyyəsi təbii ki, qalxmalıdır və təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı da o qədər çox artacaqdır. Bununla paralel olaraq, bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır. Ona görə xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır? Nə qədər texniki peşə sahibləri lazımdır? Bütün bunları siz mütləq aidiyyəti dövlət qurumları ilə birlikdə həll etməlisiniz. Bizim iqtisadi və sənaye inkişafımız planlı şəkildə həyata keçirilir. Həm dövlət siyasəti aparılır, eyni zamanda, dövlətin dəstəyi ilə yaradılmış şərait nəticəsində özəl sektor böyük investisiyalar qoyur və hansı sahələrə bu sərmayə qoyulur, bunu da hər kəs bilir. Bundan sonra bizə hansı peşələr lazım olacaq, biz bunu da bilirik. Ona görə bizim təhsili-

mizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Bir daha demək istəyirəm ki, siz bu işləri gərək aidiyəti qurumlarla düzgün təhlil edib konkret təkliflər verəsiniz.

Digər vacib məsələ. Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə daha fəal məşğul olaq. Bu da Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Artıq bu peşələrin siyahısı vardır. Bu peşələr artıq aradan qalxır və gələcəkdə olmayıacaqdır. Buna da daim fikir verməlisiniz. O peşələr ki, beş ildən sonra olmayıacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur və bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır. Eyni zamanda, bəzi peşələrin aradan qaldırılması bizim üçün başqa bir problem yarada bilər. Çünkü Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir, bizim əhalimiz artır. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər. Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik.

Biz imkan verə bilmərik ki, Azərbaycanda işsizlik sürətlə artsın, baxmayaraq ki, pandemiya şəraitində bütün ölkələrdə işsizlik artır. Biz elə etmə-

liyik ki, Azərbaycanda vətəndaşlar işlə təmin edilsinlər. Ona görə xüsusi əhəmiyyət daşıyan bu məsələyə Təhsil Nazirliyi aidiyəti qurumlarla birlikdə mütləq böyük diqqət yetirməli, konkret təkliflər hazırlayıb təqdim etməli və cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə aparılmalıdır. Müxtəlif tədbirlər, diskussiyalar, müzakirələr keçirilməlidir, vətəndaşlara bu haqda məlumat verilməlidir ki, onlar özlərini və yaxud da övladlarını yeni dövrə uyğun hazırlayıb, düzgün tövsiyələr versinlər.

Peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri, əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən xeyli fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adı bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır. Son illərdə bəzi xarici tərəfdaşlarla Azərbaycanda bir neçə peşə məktəbi açılıbdır və bu peşə məktəblərinə orta məktəbdə yaxşı oxuyan uşaqlar da üz tuturlar. Buna həvəsləndirmək vacibdir, çünki bizə peşəkar kadrlar lazımdır.

Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlanlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində son illər ərzində yaradılmış bir çox müasir müəssisələrimizdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar. Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox

istərdim ki, bizim milli kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti vardır. Əlbəttə ki, burada da ilk növbədə, ümumi inkişaf meyilləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazımlı olacaq. Misal üçün, bu gün ölkəmizdə kənd təsərrüfatı inkişafının sürəti çox yüksəkdir və bilirəm ki, bu sahəyə maraq artır. Ona görə bu sahə üzrə peşə məktəbləri olmalıdır. Turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır. Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır.

Bir neçə ölkədən ilkin təkliflər də irəli sürülüb. Artıq bizim təcrübəmiz vardır. Biz bunu, adətən, bu formada edirik ki, Azərbaycan tərəfi bütün texniki məsələləri və maliyyə məsələlərini öz üzərinə götürür, xarici tərəfdaş isə sadəcə olaraq, tədris proqramlarını, texnologiyaları və müasir standartları ölkəmizə idxal edir.

Əlbəttə, gənclərin tərbiyə edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin çox böyük funksiyaları vardır. Gənclərin tərbiyə olunması ilk növbədə, ailələrdə baş verir. Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsr-lərboyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, vətənə

bağlı olmalıdır, vətəni sevməlidirlər. Xüsusilə bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Sərr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyir. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm.

Mən görüürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidirlər. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdır. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq, manqurtlaşma, eyniləşmə siyaseti idxal ediləcəksə, onda

bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər ailədə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir.

Mən bir daha demək istəyirəm ki, sizə bu gün böyük etimad göstərilir. Siz öz işinizlə bu etimadi doğrultmalısınız. Sizi təbrik edirəm və uğurlar arzulayıram.

E m i n Ə m r u l l a y e v: Möhtərəm cənab Prezident! Mən ilk növbədə, Sizə təşəkkürümüz bildirmək istəyirəm. Həqiqətən də bu, böyük etimaddir. Eyni zamanda, böyük məsuliyyətdir. Qeyd etdiyiniz kimi, Sizin rəhbərliyinizlə son dövrdə təhsil sahəsində həqiqətən də müsbət dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər istər şagirdlərin nailiyyətlərində, istərsə də beynəlxalq reytinqlərdə eksini tapıb. Ən sevindirici hal isə ondan ibarətdir ki, bir çox indikatorlar Təhsil Nazirliyi və yaxud da Azərbaycan hökuməti tərəfindən deyil, nüfuzlu beynəlxalq təşkilatlar və beynəlxalq olimpiadalarda şagirdlərimizin nailiyyətləri əsasında müşahidə edilir.

Siz də qeyd etdiyiniz kimi, təhsil sahəsi hazırda bir çox uğurlar əldə edibdir. Siz bu uğurların bir qismini sadaladınız. O cümlədən mən də qeyd etmək istəyirəm ki, bu vektorun, bu müsbət istiqamətin davamlılığını təmin etmək qarşıda duran ən vacib məqsədlərimizdəndir. Eyni zamanda, Siz Dövlət Proqramınızı qeyd etdiniz. Mən fürsətdən istifadə edib, bir vətəndaş kimi, istərdim ilk növbədə, Sizə minnətdarlığını bildirim. Çünkü bu proqram həm

mənim, həm də minlərlə Azərbaycan gəncinin həyatını dəyişən bir programdır. Sizin bu təşəbbüsünüz həqiqi mənada bir çox insanın həyatını yaxşıya doğru dəyişmişdir. Çünkü Siz də qeyd etdiniz ki, bu program xaricə oxumağa gedəndə vətəndaşdan hər hansı bir öhdəlik tələb etmirdi. Bu daha çox mənəvi öhdəlik idi, nəinki maddi və ya hansısa hüquqi. Düşünürəm ki, hazırda program məzunlarının, demək olar ki, böyük əksəriyyəti Azərbaycandadır və həmin investisiyanı geri qaytarmaq vaxtıdır. Yaxud, belə deyək, bunu davamlı olaraq etmək hər bir program məzununun mənəvi borcudur.

Sadaladığınız istiqamətlər üzrə müvafiq işlərin görülməsi təbii ki, qarşıda duran məsələdir. Təhsilin keyfiyyətinin artırılması və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə edilməsi, o cümlədən də dövlət vəsaitinin, təhsilə ayrılan investisiyanın səmərəli istifadə olunması, düşünürəm ki, təhsildə qısa zamanda uğurların davamını gətirməyə imkan verəcəkdir.

Sizə bir daha dərin minnətdarlığımı bildirirəm və qarşıya qoyulan vəzifələrin həlli üçün əlimdən gələni edəcəyimə söz verirəm. Sizə minnətdaram, təşəkkür edirəm.

İlhəm Əliyev: Sağ olun, sizə uğurlar arzulayıram.

QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Kurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Kurban bayramı islam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Yüz illərdir ki, ayrı-ayrı xalqların və din mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birləşmişliyin formalaşmasında, etnik və mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında islam dininin müstəsna rolü olmuşdur.

Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Bu il Kurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyəti-

mizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər.

Əziz bacı və qardaşlarım!

Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbr diləyi-rəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi namənə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir.

Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrə-lərinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 iyul 2020-ci il

QOBUSTAN RAYONUNA SƏFƏR

29 iyul 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gəlmışdır.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Regionların inkişafı ilə əlaqədar icra olunan dövlət proqramları, həmçinin Prezident İlham Əliyevin rayonlara səfərləri zamanı əhali tərəfindən qaldırılan məsələlərə həssas münasibət Qobustan rayonunun iqtisadi, sosial və mədəni həyatına da təsirsiz ötüşməyib. Son illər ölkənin bütün regionları kimi, bu rayon da özünün əsl inkişaf dövrünü yaşayır. İqtisadiyyatın şaxələndirilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür.

Koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxananın açılışı mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxananın açılışı mərasimində iştirak etmişdir.

Dövlət başçısına modul tipli xəstəxanada yaradılmış şərait barədə məlumat verildi.

Bildirildi ki, 3 korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator, həmçinin mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunub. Burada orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün zəruri şərait yaradılıb. Ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlar təchiz edilməklə, müvafiq təkmilləşdirilmə işləri görülür.

Bu korpus zərurət olmadıqda – yəni pandemiya ilə mübarizə başa çatdıqdan sonra asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər – məsələn, hərbi hissələr, sərhəd xidməti, tədris və ya fəvqəladə hallar, yataq, məişət xidməti və sair üçün istifadə edilə bilər.

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, pandemianın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən qabaqlayıcı kompleks tədbirlər çərçivəsində ölkə ərazi-sində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb. Mayın 7-də Bakıda 1 sayılı Kliniki Tibbi Mərkəzdə ilk, iyunun 9-da Bilgəh qəsəbəsində 28 sayılı Birləşmiş Şəhər Xəstəxanasının, 1 sayılı Sumqayıt Şəhər Xəstəxanasının və Abşeron rayonunun Saray qəsəbə xəstəxanasının, iyunun 24-də 1 sayılı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusları, iyulun 6-da Xətai rayonunda modul tipli hospital istifadəyə verilibdir. Növbəti modul tipli infeksion xəstəliklər korpusu Qobustan rayonunda quraşdırılıbdır. Bu komplekslər

rayon mərkəzi xəstəxanalarının yaxınlığında quraşdırılıraq onlara təhkim olunur ki, bu da koronavirus xəstələrinin lazımı tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyani təmin edir.

İSMAYILLI RAYONUNA SƏFƏR

29 iyul 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfərə gəlmışdır.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Ismayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görülmüş abadlıq işləri və həyata keçirilmiş layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

Nahid Bağırov: Cənab Prezident, cəlb etdiyimiz bir investisiya barədə Sizə məlumat vermək istərdim. İvanovka kəndində böyük Karamel fabriki və Un Məmulatları fabriki yaradılıb. Artıq xeyir-duanızı gözləyirik.

İlham Əliyev: Kəndin içindədir?

Nahid Bağırov: Bəli, kəndin içindədir, gözəl dizaynı vardır. Burada 200-dən çox insan işləyir.

İlham Əliyev: Konfet istehsal edirlər?

Nahid Bağırov: İris, konfet və un məmulatları. Cənab Prezident, İvanovka kəndində taxıl üzrə məhsuldarlıq keçən illə müqayisədə 2 dəfə yarım artıb. Keçən il hər hektardan 11 sentner idi, bu il artıq 28 sentnerdir.

İlham Əliyev: Nəyin hesabına? Yeni texnologiyaların və texnikanın?

Nahid Bağırov: Yeni texnologiyaların, azotun və digər gübrələrin düzgün, vaxtında verilməsi hesabına.

İlham Əliyev: Prinsipcə orada 28 sentnerdən artıq ola bilər. Əgər orada suvarma layihələri icra olunarsa, onda məhsuldarlıq artar.

Nahid Bağırov: Qara torpaqları vardır.

İlham Əliyev: Ümumiyyətlə, İsmayıllının torpağı çox yaxşıdır, münbitdir. Bəs orta məhsuldarlıq nə qədərdir?

Nahid Bağırov: Keçən il 35 sentner idi, bu il 36 sentnerə yaxın olacaq.

İlham Əliyev: Yaxşıdır. Digər işlər necədir?

Nahid Bağırov: Cənab Prezident, bundan başqa, «Coca-Cola» və «Efes» zavodları ilə danışıqlar aparırıq. Artıq geoloqlarımız gəliblər, araşdırıblar, demək olar ki, 80 faiz razılıq veriblər, pandemiya dövrünün qurtarmağını gözləyirik.

İlham Əliyev: Zavodun tikintisinə investisiya qoyacaqlar?

Nahid Bağırov: Bəli. «Coca-Cola» və «Efes» zavodları. Bir qrup olduğu üçün istəyirlər ki, ikisi də bir yerdə olsun. Artıq yer də ayırmışıq.

İlham Əliyev: Bu, yeni dayanacaqdır?

Nahid Bağırov: Bəli, cənab Prezident. Bunu ilk dəfə olaraq İsmayıllıda tətbiq etdik.

İlham Əliyev: Gözəldir.

Nahid Bağırov: Bundan şəhərimizdə üç yerdə qoymağı nəzərdə tutmuşuq. Elektrobus da sifa-

riş etmişik. Yeni dayanacaq 8 oturacaqlıdır. Bu, yerli məhsuldur, cənab Prezident.

İlham Əliyev: Bu harada istehsal olunur?

Nahid Bağırov: Balaxanıda, texnoparkda.

İlham Əliyev: Texnoparkda?

Nahid Bağırov: Bəli, cənab Prezident, icazə versəniz, bunun filialını İsmayıllıda açardıq. Sahibkar özü də istəyir.

İlham Əliyev: Əlbəttə, açın, həm buranı, həm də ətraf rayonları nəzərə alın. Duzdür, indi turizm yoxdur, amma karantin bitsin, hesab edirəm ki, daxili turizmlə bağlı yaxşı işlər görülcək.

Nahid Bağırov: Artıq onunla da bağlı işlərə başlamışiq.

İlham Əliyev: Cox yaxşı.

Nahid Bağırov: Cox sağ olun, cənab Prezident.

Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə tanış olmuşdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi idarə Heyətinin sədri Saleh Məmmədov layihə üzrə görüləcək işlər barədə dövlət başçısına məlumat verdi.

Bildirildi ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yo-

lun yenidən qurulması Prezident İlham Əliyevin bundan əvvəlki səfəri zamanı verdiyi tapşırıqə əsasən la-yihələndirilib. Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidən qurulma nəticəsində 9 kilometr qısala-caq. Yol genişləndirilərək, 4 hərəkət zolağından ibarət olacaq.

Prezident İlham Əliyev yolun uzunömürlü və davamlı olması, sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

Basqal kəndində «DOST Evi» Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllının Basqal kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «DOST Evi» Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəz barədə məlumat verdi. Bildirdi ki, rayon əhalisinin böyük əksəriyyəti bölgə üçün ənənəvi olan kənd təsərrüfatı, eləcə də xalçaçılıq, toxuculuq, misgərlik, kəlağayı və digər qədim sənətkarlıq növləri üzrə istehsal sahələrində çalışır. Eyni zamanda, rayonda işsiz və işaxtaranlar fəal məşğulluq programlarına da cəlb olunurlar.

Prezident İlham Əliyev mərkəzin təməlini qoydu.

Qeyd olundu ki, son 3 ildə İsmayıllıda 260 nəfər özünüməşğulluq programına cəlb edilərək, program əsasında verilmiş mal və materiallar hesabına kiçik

ailə müəssisələrini yaradıb. Bu il isə rayonda daha 126 ailənin bu program çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün işlər aparılır. Tikiləcək «DOST Evi» əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayacaq.

Təzəkənd–Ağbulaq–Qoşakənd avtomobil yolunun yenidən qurulmadan sonra istifadəyə verilməsi mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonunda Təzəkənd–Ağbulaq–Qoşakənd avtomobil yolunun yenidən qurulmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, 3,8 milyon manat investisiya xərci hesabına tikilmiş 8 kilometrlik yol 2800 nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir. Yolboyu bütün lazımı infrastruktur qurulub. Bu yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına əlverişli şərait yaradacaqdır.

Sonra dövlət başçısına Quşəncə–Zoğallıq avtomobil yolunun tikinti layihəsi təqdim olundu.

Bildirildi ki, 3000 nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 25 iyun tarixli Sərəncamına əsasən, 2,9 milyon manat vəsait ayrıilib və tikinti işləri başa çatdırılıbdır. Uzunluğu 7 kilometr

olan bu yol yaşayış məntəqələri arasında və rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşdırıb.

Prezident İlham Əliyevə bütövlükdə ölkə üzrə kənd yollarının tikintisi vəziyyəti barədə də məlumat verildi.

Koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxananın açılışı mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxananın açılışı mərasimində iştirak etmişdir.

Dövlət başçısı xəstəxanada yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, modul tipli digər xəstəxanalarда olduğu kimi, bu səhiyyə ocağında da orta ağır-həlli simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Burada ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlar təchiz edilməklə, müvafiq təkmilləşdirilmə işləri görülür. Üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator, həmçinin havalandırma sistemi ilə təchiz edilibdir.

BALAKƏN RAYONUNA SƏFƏR

29 iyul 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda səfərdə olmuşdur.

Dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Ölkəmizin əsas turizm məkanlarından olan Balakən rayonunda 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 3,1 dəfə, sənaye 18 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 10 dəfə artıb. 2003-cü ildən bəri rayonda 20538 yeni iş yeri açılıb, cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 350, pandemiya ilə əlaqədar əlavə 200 ictimai iş yeri yaradılıbdır.

Uşaq incəsənət məktəbinin yeni binasının açılışı mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən şəhər Uşaq incəsənət məktəbinin yeni binasının açılışı mərasimində iştirak etmişdir.

Dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verildi.

Qeyd olundu ki, Azərbaycan Prezidentinin 2017-ci il 5 avqust tarixli Sərəncamına əsasən tikilən Balakən Uşaq incəsənət məktəbi üçmərtəbəli binadan ibarətdir və 320 şagird-yerlilikdir. Sahəsi 3232 kvadratmetr olan məktəbdə 45 sinif otağından əlavə, müsiki alətlərinin saxlanması və xoreoqrafiya zalı, heykəltəraşlıq və rəssamlıq emalatxanaları, səsyazma studiyası və kitabxana da yaradılıb. Məktəbin 177 nəfərlik akt zalında tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Uşaq incəsənət məktəbində həzırda 288 şagird təhsil alır və 64 müəllim çalışır.

BALAKƏN REGIONAL «ASAN XİDMƏT» MƏRKƏZİNİN AÇILIŞI MƏRASİMİNDƏ MƏRKƏZİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞ

29 iyul 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulen 29-da Balakən regional «ASAN xidmət» Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə məlumat verdilər ki, bir hektara yaxın ərazidə inşa olunmuş dördmərtəbəli bu mərkəz Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcəkdir.

Dövlət başçısına dezinfeksiya tuneli barədə məlumat verildi. Qeyd olundu ki, bu tunel istifadəçilərin şəxsi gigiyena qaydalarına riayət etmələri və steril şəkildə hər hansı məkana daxil olmalarını təmin edən qurğudur. Temperaturun məsafədən ölçülməsi və məlumatların yaddaşda saxlanması xüsusiyəti

daşıyan tunelin içərisində dezinfeksiyaedici zona yerləşdirilib.

Prezident İlham Əliyev Balakən «ASAN xidmət» Mərkəzinin açılışını etdi.

Hazırda ölkədə 19 «ASAN xidmət» Mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Məsallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz və Ağcabədidədir. Balakəndə açılışı olan «ASAN xidmət» Mərkəzi sayca 20-cidir. Mərkəzdə 189 əməkdaş, 50 könüllü çalışacaq. Digər mərkəzlərdə olduğu kimi, burada da vətəndaşlara 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstəriləcək. Bu gündək «ASAN xidmət» mərkəzlərinin 7 milyon vətəndaşın 38,3 milyona yaxın müraciəti daxil olub. Keçirilən rəy sorğusuna əsasən, vətəndaşların «ASAN xidmət»lərdən məmənunluq əmsali 99,4 faiz təşkil edir.

Prezident İlham Əliyevə digər innovativ yeniliklər barədə də məlumat verildi. Bildirildi ki, ultrabənövşəyi hava təmizləyiciləri qapalı yerlərdə havanı ultrabənövşəyi şüalar vasitəsilə virus və bakteriyalardan təmizləmək üçün istifadə olunur. Qurğunun aşağı hissəsindən daxil olan hava mexaniki süzgəclərdən keçərək, ultrabənövşəyi şüalar kamerasına daxil olur. Bu kameralada havada olan virus və bakteriyaların 99 faizi məhv edilir.

Dövlət başçısına ozon generatorları barədə də məlumat verildi. Qeyd edildi ki, bu qurğudan müxtəlif zərərli mikroorqanizmləri məhv etmək, havanı və suyu dezinfeksiya etmək üçün geniş istifadə olunur.

Ənənəvi kimyəvi dezinfeksiyaedici vasitələrlə müqayisədə ozon daha təsirli və ekoloji cəhətdən təmiz alternativdir. Dezinfeksiya qapıları ultrabənövşəyi şüalar sayəsində içərisindən keçən hər kəsin üzərin-dəki virus və bakteriyaları məhv edir.

Dezinfeksiya robotu isə qapalı məkanların qısa vaxtda dezinfeksiya edilərək, müxtəlif növ virus və infeksiyaların yayılmasının qarşısını alan xiüsus iəc-hizatdır. Ultrabənövşəyi hava və səth təmizləyiciləri, həmçinin ozon generatorları ictimai binalarda, əhalinin sıx toplaşlığı məkanlarda koronavirusla mübarizə məqsədilə havanın təmizlənməsi üçün səmərəli vasitələrdir.

Diqqətə çatdırıldı ki, «Elektron hökumətin inkişaf indeksi» Birleşmiş Millətlər Təşkilatı tərəfindən iki ildən bir keçirilən sorğu üzrə formalasən və ölkələrinin «e-hökumət» hazırlığı ilə bağlı hesabatdır. Azərbaycan reytingdə 2018-ci ilə nisbətən öz indeksini 71 bala yüksəldərək, dünya üzrə orta göstəricini 11 bal üstələyib.

Elektron hərrac sisteminin məqsədi isə hərraclarda iştirakin ölçatanlığının artırılması, hərracda iştirak prosesinin rahatlaşdırılması və vahid hesabatlılıq üçün şərait yaratmaqdır. Sistemdən istifadə proseslərinin elektronlaşdırılması və resurslara qənaət imkanı, şəf-faflığın təmin edilməsi, elektron ödəniş və SMS məlu-matlandırma kimi üstünlükləri ölçatan edir.

Bildirildi ki, daha bir yeni layihə «Elektron su tə-sərrüfatı» informasiya sistemidir. Bu sistem ölkə ərazisində su ehtiyatlarından istifadənin səmərəliliyi-nin artırılması, bu sahədə uçotun və idarəetmənin təkmilləşdirilməsi məqsədilə hazırlanmış DATA əsaslı

informasiya sistemidir. Sistem su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması, modelləşdirilməsi və su obyektləri ilə bağlı aktual məlumatların toplanılması, həmçinin həmin məlumatların «Elektron hökumət» informasiya sistemi üzərindən aidiyəti digər sistemlərlə integrasiyası məqsədilə hazırlanır.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşdü.

Dövlət başçısı görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

Bu gün Balakən rayonunun həyatında çox əlamətdar bir gündür. Balakəndə «ASAN xidmət» Mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl mərkəzdir, həm xarici görünüşü gözəldir, həm də təbii ki, daxili tərtibatı göz oxşayır. Üç il bundan əvvəl mən Balakəndə olanda ABAD Mərkəzinin açılışında iştirak etmişəm. İndi isə mənim göstərişimlə Balakəndə tikilmiş «ASAN xidmət» Mərkəzinin açılışını qeyd edirik. Bu, Balakənə göstərilən diqqətin növbəti əlamətidir.

Rayonun inkişafı daim diqqət mərkəzindədir. Mən müntəzəm olaraq Balakən rayonuna gəlirəm, vəziyyətlə tanış oluram, müvafiq göstərişlər verirəm ki, rayonda işlər sürətlə getsin. Son illərdə Balakən rayonunda sosial-iqtisadi sahədə yaxşı inkişaf vardır. Bir çox sosial obyektlər inşa edilib. Mən bütün əsas sosial obyektlərin açılışlarında şəxsən iştirak etmişəm. Mərkəzi Rayon Xəstəxanası, Olimpiya Mərkəzi, Gənclər Mərkəzi, Mədəniyyət Mərkəzi, bir çox

məktəblər tikilib və əsaslı şəkildə təmir edilib. Bu gün Uşaq incəsənət məktəbinin açılışını qeyd etdik. Yəni bütün bu obyektlərin tikintisi böyük vəsait tələb edir və biz bunu edirik.

Bu layihələr regionların sosial-iqtisadi inkişafı Dövlət Programı xətti ilə icra olunur və hər il bu programaya əlavələr edilir. Balakən «ASAN xidmət» Mərkəzi də məhz programaya əlavə üzrə inşa edilibdir. Əvvəlki mərhələdə burada «ASAN xidmət» Mərkəzinin tikintisi nəzərdə tutulmurdu. Çünkü şimal-qərb zonasında artıq bir neçə mərkəz vardır. Adətən, birinci mərhələdə hər bir mərkəz 4-5-6 rayonun əhalisini əhatə edir. Bu mərkəzdə isə cəmi 3 rayon əhatə olunur – Balakən, Zaqatala və Qax. Bir daha demək istəyirəm ki, bu mərkəz mənim xüsusi tapşırığım əsasında inşa edilib. Artıq balakənlilərin sərəncamına gözəl bir mərkəz verilibdir.

Mən bu mərkəzlə tanış olarkən əlavə tapşırıqlar verdim. Hesab edirəm ki, bu ərazidə mərkəzin fəaliyyətinə uyğun əlavə sahələr yaradılmalıdır, ilk növbədə, kinoteatr. Mən maraqlandım, icra başçısı dedi ki, Balakəndə kinoteatr yoxdur. Ona görə burada mütləq kinoteatr olmalıdır. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün sahə təlim mərkəzi olmalıdır. Mən indi tapşırıq verirəm ki, bu mərkəzin yanında yeni bir mərkəz yaradılsın, bütün lazımı sahələr burada öz həllini tapsın. O ki qaldı burada göstərilən xidmətlərə, onların sayı 320-dir. Bu gün mənə verilən məlumatə görə, «ASAN xidmət» mərkəzlərində yeni xidmətlərin mövcudluğu haqqında

təkliflər irəli sürünlüb və gələcəkdə bu da həll olunacaqdır.

Balakən rayonunda infrastruktur layihələri ilə bağlı olan digər önəmli məsələlər də həll edilir. Qazlaşdırılma, demək olar ki, 100 faizə yaxındır. Yol-nəqliyyat infrastrukturunu yenilənir, həm kənd yolları, həm Bakı-Balakən yolu faktiki olaraq yenidən qurulub. Mən bu gün Bakıdan avtomobil lə gəlmışəm və yolboyu görülən işlər məni sevindirir. Bir neçə yol layihəsi qalib ki, bizim ümumi inkişaf templərimizə uyğun gəlmir, ilk növbədə, İsmayıllı rayonu ərazi-sində. Orada yeni bir körpü tikiləcək və yol çəkiləcək, beləliklə, daha təhlükəsiz və rahat şərait yaradılacaq. Bu zonanın hələ icra edilməyən bir yol layihəsi qalib. Düzdür, yol var, amma lazımı səviyyədə deyil. Bu da Şəki-Oğuz yoludur. Bu yoluq yenidən qurulması ilə bağlı müvafiq göstərişlər veriləcək. Əvvəlki dövrlərdə verilmiş bütün tapşırıqlar yerinə yetirilib. Bakı, Şamaxı, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən, ta Gürcüstan sərhədinə qədər yoluq tikintisi təmin edilibdir.

Balakəndə mövcud problemlər arasında içməli su məsəlesi çox ciddi problemdir. Bu məsələ ilə bağlı artıq təkliflər hazırlanıb, müvafiq göstərişlər verilib və biz tezliklə Balakən şəhərində içməli su-kanalizasiya layihəsinin icrasına başlamalıyıq. Bu günə qədər biz içməli su və suvarma problemlərinin həlli üçün daha çox artezian quyularından istifadə edirik. Balakən rayonunda 24 quyu qazılıb və 10 quyunun qazılması da nəzərdə tutulur. Ancaq içməli su və kanalizasiya layihəsi mütləq icra edilməlidir və icra edi-

ləcəkdir. Son vaxtlar elektrik enerjisinin təchizatı ilə bağlı önəmli addımlar atılıb. Bu gün «Azərişq» Açıq Səhmdar Cəmiyyətinin yeni mərkəzinin açılışı da nəzərdə tutulur. Vaxtilə Balakən rayonunda su-elektrik stansiyaları tikilibdir və elektriklə təchizat yüksək dərəcədə yaxşılaşıbdır.

Bir sözlə, rayonun inkişafı üçün bütün lazımı tədbirlər görülür. Dövlət proqramları xətti ilə investisiyalar qoyulur, özəl sektor da bu işlərə fəal qoşulur. Kənd təsərrüfatı sahəsində yaxşı nəticələr vardır. Bildiyiniz kimi, şimal-qərb zonasında ənənəvi kənd təsərrüfatı sahəsi olan findiqçılığın inkişafı ilə bağlı mənim təşəbbüsümə konkret addımlar atılır. Mən findiqçılıq üzrə xüsusi müşavirə keçirmişdim.

Bir neçə il bundan əvvəl mövcud bağların sahəsi 32 min hektar idi. Biz bir neçə il ərzində bunu 80 min hektara çatdırmışıq. Balakən rayonunda 5000 hektarda findiq bağları mövcud idi, indi onların sahəsi 10 min hektara çatıb. Siz yaxşı bilirsınız ki, burada yaşayan bir çox insanlar üçün əsas qazanc mənbəyi findiqçılıqdır. Biz bu bağları salmaqla, fermerlərə kömək göstərməklə, Balakən və qonşu rayonların əhalisinin maddi rifahını təmin etmiş oluruq. Bu gün Azərbaycan dünyada findiq ixrac edən ölkələr sırasında 3-cü yerdədir. Bu çox gəlirli, perspektivli bir sahədir. Bizim iqlimimiz buna uyğundur. İsləyillə rayonundan ta Balakənə qədər, eyni zamanda, cənub zonasında, həmçinin Xaçmazda, Qusarda findiqçılığın çox böyük perspektivləri vardır. Hər bir rayonun öz ixtisaslaşması olmalıdır. Burada da ənənəvi olaraq findiqçılıq, tübüncülük inkişaf edib. Bu gün də

bu sahələrə böyük diqqət göstərilir. Əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırılsınlar. O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir. Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. ABAD mərkəzlərinin yaradılması əslində özünüməşğulluq programının tərkib hissəsidir. İlk ABAD-çılar məhz Balakən rayonunun sakinləridir. Onların istehsal etdikləri məhsullar indi ölkəmizin müxtəlif yerlərində satılır, ixrac edilir.

Məhz bu kompleks yanaşma sayəsində ölkəmiz bu gün sürətlə inkişaf edir. İnkişafımız dayanıqlıdır və perspektivlərimiz də çox gözəldir. Çünkü biz addımlarımızı plan üzrə və yerlərdən gələn təkliflər əsasında atırıq. Hazırda ən ciddi problem suvarma ilə bağlıdır. İki ildir ki, quraqlıq bize çox böyük əziyyət verir. Mənim sədrliyimlə bu məsələ ilə bağlı xüsusi müşavirə keçirilib. Üç ay bundan əvvəl yaradılmış komissiya, o cümlədən su təsərrüfatının elektronlaşdırılması ilə məşğuldur və bu vacib sahəni «ASAN xidmət»ə həvalə ediblər. Bu gün təqdimat zamanı mənə məlumat verildi ki, artıq qısa müddət ərzində – komissiya aprelin 15-də yaradılıb – «Elektron su təsərrüfatı» sistemi hazırlıdır. Biz buna nəyin hesabına nail olduq? Məhz intellektual potensialın hesabına. «ASAN xidmət» mərkəzlərinin ən vacib amillərindən biri də innovasiyalar, intellektual məhsul, müasir təlim prosesi və gənclərin bu işlərə cəlb edilməsidir.

Təbii ki, biz «ASAN xidmət» konsepsiyasını işləyəndə ilk növbədə, mənim əsas məqsədim o idi ki, ictimai xidmətlər sahəsində korrupsiyanı, rüşvətxorluğunu, bürokratiyanı aradan qaldıraq. Yəni elə bir institusional intellektual məhsul yaradaq ki, xoşagelməz işlərlə məşğul olmaq istəyənlərə imkan verilməsin. Artıq biz buna nail olmuşuq. Amma bununla paralel olaraq, bu gün «ASAN xidmət» sistemi ölkəmizdə elektronlaşma, rəqəmsallaşma, intellektual məhsulların istehsalı sahəsində çox önəmli bir amildir. Təsadüfi deyil ki, bu gün bizim üçün ən vacib məsələlərdən biri olan içməli su və suvarma ilə bağlı problemlərin vacib hissəsi artıq «ASAN xidmət» tərəfindən tənzimlənir.

O ki qaldı «ASAN xidmət» mərkəzlərinin coğrafiyasının genişlənməsinə, bu da planlı şəkildə həyata keçirilir. Bu mərkəz sayca 20-cidir. Hazırda 7 mərkəzin tikintisi davam edir. Hesab edirəm ki, maksimum gələn ilin sonuna qədər Azərbaycanda 27 «ASAN xidmət» Mərkəzi olacaqdır. Sərr deyil ki, bu, ictimai xidmətlər sahəsində bir inqilabi dəyişiklik idi. Eyni zamanda, bu, yeni davranış qaydalarının tətbiq edilməsidir. Xidmət sektoru sovet vaxtında həmişə çox-problemlı sahə olubdur. Həm pozuntular olub, həm diqqətsizlik, vətəndaşlara bir çox hallarda hörmətsizlik edilirdi, laqeyd münasibət göstərilirdi. Vətəndaşlar onlara çatacaq sənədləri, arayışları günlərlə, həftələrlə ala bilmirdilər, yaxud da ki, onlardan nə isə tələb olunurdu, qanunsuz tələblər irəli sürüldürdü. Ona görə ictimai xidmətlər sahəsində «ASAN xidmət»in xətti ilə aparılan islahatlar nəinki bu

sahəni nümunəvi sahəyə çevirdi, eyni zamanda, cəmiyyətdəki münasibətlərə də çox müsbət təsir göstərdi.

Burada mən «ASAN xidmət» mərkəzlərinin işçilərini xüsusilə qeyd etmək istəyirəm. Onların hamısı gəncdir. Bu, Azərbaycan gəncliyinin simasıdır. Azərbaycan gəncləri məhz belə – bilikli, savadlı, mədəni, yaşlı nəslə həmişə hörmət göstərən, öz doğma torpağına bağlı olan insanlar olmalıdır. «ASAN xidmət»in ordusu artıq kifayət qədər böyükdür. Minlərlə gənc «ASAN xidmət»də çalışıb, təcrübə qazanıbdır. Bu gün onların nümayəndələri çox önəmli vəzifələrdə çalışırlar, o cümlədən könüllülər. Bizdə könüllülər hərəkatı «ASAN xidmət» mərkəzlərində başlanmışdır. O vaxta qədər könüllülər hərəkatı yox idi. İndi Azərbaycanda artıq minlərlə könülli fəaliyyət göstərir. Ölkəmiz üçün vacib olan sahələrdə onlar mühüm rol oynayırlar. Büyük, mötəbər idman yarışlarında könüllülər fəal iştirak ediblər. Misal üçün, Şamaxı rayonunda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında könüllülər fəal iştirak ediblər. Bir neçə il bundan əvvəl bu zonada – Balakən, Zaqatala, Qax rayonlarında da zəlzələ baş vermişdi. Onu da bildirməliyəm ki, dövlət xətti ilə minlərlə ev tikildi. Ancaq o vaxt bizdə könüllülər yox idi ki, vətəndaşlara xidmət göstərsinlər. Şamaxıda zəlzələ baş verən kimi, ilk növbədə, könüllülər oraya gəldilər, vətəndaşlara əl tutdular, əlbəttə, dövlət dəstəyi də göstərildi. «ASAN xidmət»in bir çox müsbət əlamətləri vardır. Ölkəmizin imici üçün bu mərkəzlərin fəaliyyəti çox önemlidir. «ASAN xidmət» beynəlxalq müstəviyə çı-

xıb, BMT tərəfindən mükafatla təltif edilib. Bir neçə ölkə bu təcrübəni bizdən öyrənib və artıq bəzi ölkələrdə «ASAN xidmət» adı altında oxşar xidmətlər göstərilir. Bu bizim intellektual məhsulumuzdur, milli bren-dimizdir. Bu gün Azərbaycan o ölkələrdəndir ki, intellektual məhsul yaradır və ixrac edir. Bu gün 20 mərkəz, demək olar ki, ölkəmizin bütün bölgələrini əhatə edir. Əgər avtobusları da əlavə etsək, onda artıq hər bir yerdə «ASAN xidmət» vardır. Amma buna bax-mayaraq, növbəti illərdə yeni mərkəzlərin yaradılması da nəzərdə tutulur.

«ASAN xidmət» artıq bir neçə ildir ki, fəaliyyət göstərir, ancaq göstərilən xidmətlərin səviyyəsi düşmür. Mən bunu nə üçün deyirəm? Çünkü bəzən hansısa yeni müəssisə, yaxud da yeni xidmət sahəsi açılonda, əlbəttə ki, ilkin mərhələdə bütün məsələlər yüksək səviyyədə həll olunur. Amma sonra vaxt keç-dikcə və müştərilərin sayı artdıqca, bəzi hallarda xid-mətin keyfiyyəti aşağı düşür. «ASAN xidmət» isə yüksək səviyyəni saxlayır. Bu gün xidmətin əhali tərəfindən bəyənilmə əmsali 99,4 faizdir. Mən bilmirəm 0,6 faiz kimlərdir, kim «ASAN xidmət»i bəyənməyə bilər? Yəqin ki, belələri də vardır. Mən hesab edirəm ki, burada bütün ən mütərəqqi texnologiya-lar, insan kapitalına qoyulan investisiyalar özünü bürüzə verir. Çünkü bizim inkişafımızı, gücümüzü, ölkəmizin qüdrətini insan kapitalı müəyyənləşdirir. Təbii resurslar sadəcə olaraq, bir vasitə kimi bize kömək göstərir. Ancaq inkişaf etmiş hər bir ölkənin tarixinə baxsaq görərik ki, harada elmdə, təhsildə inkişaf var, o ölkələr problemləri uğurla həll edir.

Əlbəttə, bu gün mən çox sevinirəm ki, gənclərimiz biliklidir, savadlıdır, vətənpərvərdir. Bu yaxınlarda Ermənistan–Azərbaycan sərhədində erməni silahlı təxribatının qarşısını alarkən Azərbaycan əsgərləri, zabitləri – onların mütləq əksəriyyəti gəncəldir – öz peşəkarlığını, cəsarətini göstərdilər, düşməni yerinə oturtdular. İmkan vermədilər ki, düşməni öz mövqelərini yaxşılaşdırırsın. İmkan vermədilər ki, bizim torpaqlarımıza onların ayağı dəysin.

Bildiyiniz kimi, Azərbaycanın düşmənə layiqli cavab vermesi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub. Mən bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi, orada özlərini qeydiyyata aldırdılar. Bir həftə ərzində 50 mindən çox insan!

Mən demişəm ki, Azərbaycan Ordusu tam komplekləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Ancaq ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırlıdır. Bilirsınız, bu hadisələr Ermənistanın faşist mahiyyətini, onların qorxaq xislətini bir daha göstərdi. Çünkü birinci dəfə deyil ki, təcavüzkar döyüş meydanında məglubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir. Bizim kəndlərimiz atəşə tutulmuşdur. Naməndlərin bu atəşi nəticəsində 76 yaşlı aqsaqqal həlak olmuşdur. Bu vəh-

şılıkdir. Müharibəni ordular, əsgərlər, könüllülər aparır. Ancaq bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır, necə ki, Xocalıda soyqırımı törətmış, günahsız insanları – uşaqları, qadınları qətlə yetirmişdir. Xocalıda 613 insan düşmən tərəfindən öldürülmüşdür, 1000-dən çox insan itkin düşmüştür. Bu insanların «günahı» o idi ki, onlar azərbaycanlı idilər. Bu amil erməni millətçilərinə kifayətdir. Bu insanlar əliyalın mülki vətəndaşlar idi. Erməni quldur dəstələri bundan və o vaxt hakimiyyətin zəif olmasından istifadə edərək, xalqımıza qarşı vəhşi cinayət, soyqırımı törətmışlər. Eyni addımları bu dəfə də atmaq istəyirdilər. Yoxsa dinc əhalini bombalamagan, artilleriya ilə, minomyotlarla atəşə tutmağın səbəbi nədir?! Yenə də deyirəm, onlar döyük meydanında acizliklərini görərək, ən çirkin əməllərə əl atırlar. 2016-cı ilin aprel döyüşləri də məhz bu ssenari əsasında təşkil edilmişdir. O vaxt da Ermənistən tərəfindən zəbt edilmiş mövqelərdən kəndlərimiz müntəzəm olaraq atəşə tutulurdu.

Azərbaycan Ordusu çox böyük peşəkarlıqla əks-hücum əməliyyatı keçirərək, zəbt olunmuş strateji yüksəklikləri geri qaytardı və düşməni qaçmağa məcbur etdi. Tovuz rayonunda baş vermiş hadisələr də həmin ssenarinin təkrarıdır. Biz bunu bilməliyik. Bilməliyik ki, hansı xislətə malik olan qonşu ilə üz-üzəyik. Heç vaxt bunu yaddan çıxarmamalıyıq! Heç vaxt Xocalı soyqırımını yaddan çıxarmamalıyıq və çıxarmayacaqıq! Biz düşmənə növbəti dəfə sarsıcı zərbə vurduqdan sonra yenə də gördük ki, onlar nə qədər acizdirlər və heç özləri-özlərinə hörmət etmirlər.

Dərhal üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına – KTMT-yə üz tutdular, onlardan yardım istədilər. Mən demişəm, bir daha demək istəyirəm ki, KTMT-nin bu işlərə heç bir aidiyyəti yoxdur, ola da bilməz. Çünkü Ermənistən təcavüzkardır. Onların əsas məqsədi məhz bu idi – dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək. Onların çirkin məqsədləri bundan ibarət idi və bu çirkin oyunlara KTMT-nin üzvlərini cəlb etmək istədilər, amma alınmadı. KTMT heç bir bəyanat vermədi, yalnız məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi. Ancaq baxın, Azərbaycanı neçə ölkə dəstəklədi. Birincisi, hər kəs yaxşı bilir və mütəxəssislər də bilirlər ki, bu münaqişəni törədən Ermənistandır.

Bir daha demək istəyirəm ki, bizim Ermənistən ərazisində hər hansı bir marağımız yoxdur. Orada bizim hərbi hədəflərimiz yoxdur və beynəlxalq ictimaiyyət də bunu çox yaxşı bilir. Məhz buna görə və təkcə buna görə yox, ümumiyyətlə, Azərbaycanın artan nüfuzuna görə bir neçə beynəlxalq təşkilat açıq şəkildə bizi dəstəklədi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 5 ölkədən ibarətdir. İslam Əməkdaşlıq Təşkilatı 57 ölkədən ibarətdir. «Qoşulmama Hərəkatı» 120 ölkədən ibarətdir. Bir sıra ölkələr, ilk növbədə, qardaş Türkiyə Azərbaycana bir mənalı dəstək verdi.

Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan artıq bir neçə dəfə bu məsələ ilə bağlı çox açıq, kəskin və prinsipial mövqe nümayiş etdirdi. Bu

bir daha gösterir ki, Türkiyə və Azərbaycan hər zaman olduğu kimi, bir yerdədir, yaxşı günlərdə də, çətin günlərdə də. Biz bir-birimizə arxalana bilərik və bizim gücümüz birliyimizdədir. Bax, bu beynəlxalq təşkilatlar və bir neçə ölkə, onların rəsmi şəxsləri bəyanatlar verərək, Azərbaycana dəstək göstərdilər.

O ki qaldı KTMT-yə, onu da bildirməliyəm ki, bu təşkilatın altı üzvündən dördü beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanı dəstəklədi. Türkiyə, Qazaxistan, Qırğızistan, Özbəkistan Türkдilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür. Qazaxistan və Qırğızistan eyni zamanda, KTMT-nin üzvüdür. Deməli, KTMT-nin iki üzvü Azərbaycanı bu təşkilat vasitəsilə dəstəkləyir. Belarus «Qoşulmama Hərəkatı»nın üzvüdür. «Qoşulmama Hərəkatı»nın bəyanatı, o cümlədən Belarusun mövqeyidir. Tacikistan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İslam Əməkdaşlıq Təşkilatı bu sərhəd münaqişəsi ilə bağlı açıq mövqe ortaya qoyub. Yəni 4 ölkə artıq Azərbaycanın yanındadır. Ermənistani isə kim dəstəklədi? Mən görədim, gözümə sataşmadı. Bir də ki KTMT-nin üzvləri Ermənistənin indiki rəhbərliyini necə dəstəkləyə bilər?

Heç kəs üçün sərr deyil ki, Ermənistənin bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Onların tərcüməyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub. Aydın məsələdir ki, Ermənistanda baş vermiş «inqilab» Soro-

sun və ona yaxın dairələrin növbəti təxribatı olub. Düzdür, erməni xalqı əvvəlki hakimiyyətə nifrət edirdi və bunu gizlətmirdi.

Ermənistanın əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənmir. Təsadüfi deyil ki, Soros fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Başqa hansı ölkəyə göstərib? Postsovət məkanında heç bir ölkəyə göstərməyib. Azərbaycana göstərib? Yox! Azərbaycanda Soros fondunun izi-tozu da qalmayıb. Çünkü onlar burada təxribatla məşğul idilər, gənclərin beynirlərini zəhərləyirdilər. Gəncləri öz dövlətinə qarşı qaldırmaq istəyirdilər. Ona görə onların ayağı kəsildi. Amma onlar Ermənistanda geniş qol-qanad açıblar və heç gizlətmirlər də, bu, açıq bir ianədir. Biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir, onların sifarişini icra edir. Bu gün Soros fondu açıq-aydın Ermənistən rəhbərliyinə 600 min dollar ianə verib. Bu, KTMT-yə üzv olan ölkələri düşündürməməlidir? Əlbəttə ki, düşündürməlidir. Bir də Ermənistən qorxa-qorxa gedib KTMT-nin ətəyindən yapışarkən yadına salsın ki, KTMT-ni necə diskreditasiya etmişdi, təşkilatın baş katibini həbs etmişdi. Sonra təzyiq nəticəsində onu buraxdı. Ancaq cinayət işi bağlanmadı. KTMT-yə bir il ərzində yeni baş katibin təyin olunmasına imkan vermirdi.

Bir də ki, Ermənistanın indiki baş nazirinin partiyasının adı nədir? Bunu KTMT-də yaxşı bilirlər. Onu əgər Azərbaycan dilinə tərcümə etsən, bunun adı

«çıxış»dır. Çünkü bu adamlar hakimiyyətə bu şəurla gəliblər. «Çıxış! Haradan çıxış? İki təşkilatdan – KTMT-dən və Avrasiya İqtisadi Birliyindən. Budur onların məramı, budur onların əsl sifəti!

Əlbəttə, indi müxtəlif riyakar addimlarla, bəyanatlarla sübut etməyə çalışırlar ki, onlar bu təşkilatlara sadiqdirlər. Amma bu yalandır. Onların əsl niyyəti hər kəsə bəllidir. Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz. Bu birmənalıdır. Ona görə indi Ermənistən elə vəziyyətdədir ki, özünü itirib, səhv addimlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sinama cəhdி idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədi, ya da neytral qaldı. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu onlar üçün dərs olmalıdır.

Erməni xalqı, nəhayət, başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Bu bizim tarixi, əzəli torpağımızdır. Biz heç vaxt işğalla barışmayacaqıq. Ərazi bütövlüyüümüzün bərpası bizim üçün bir nömrəli məsələdir. Digər tərəfdən, Ermənistən bütün regional layihələrdən təcrid edilib. Biz onları təcrid etmişik. Bizim bölgəmizin yeni enerji, yeni nəqliyyat, yeni telekomunikasiya xəritəsinə baxın, orada Ermənistən yoxdur. Bütün bu xətlər, o cümlədən bizim təşəbbüsümüzlə reallaşdırılan layihələr Ermənistəndən yan keçib. Artıq onlar regional əməkdaşlıqdan tamamilə kənardadırlar. Bunu biz etmişik və gizlətmirik.

Bütün imkanlarımızı səfərbər edib bundan sonra da onları təcrid vəziyyətində saxlayacaqıq. Onlar bu imkanlardan məhrum olunublar. Ancaq biz öz torpaqlarımıza qayıdacaqıq, mütləq qayıdacaqıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

Mənə bu yaxılarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbul edilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma «Dağlıq Qarabağ respublikası» ilə danışqlar aparsın. Bu mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünkü «Dağlıq Qarabağ respublikası» yoxdur. Belə bir «respublikanı» heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın «Dağlıq Qarabağ respublikası»nı. Bax, mən deyirəm, Ermənistən hakimiyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırınsızsa, deməli, qorxursunuz. Gedin, ağlinizi başınıza yiğin! Quldur, kriminal rejimlə heç bir danışqlar aparılmayacaq. Bəri başdan onlar bilməlidirlər ki, bu tamamilə qəbul edilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbul edilməz şərtlər irəli sürməklə, Ermənistən faktiki olaraq, danışqlar prosesini məhv edir və danışqlar formatını dəyişdirmək istəyir. Çünkü danışqlar Azərbaycanla Ermənistən arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlerinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan qondarma «Dağlıq Qarabağ respublikası» ilə danışqlar aparmalıdır. «Dağlıq Qa-

rabağ respublikası» yoxdur! Erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləssin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998–2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur.

Onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayıacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır.

Bunu tarixi həqiqət tələb edir. Çünkü Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Ermənistanın baş naziri deyir ki, «Dağlıq Qarabağ Ermənistandır» və ondan sonra hansı danışqlardan söhbət gedə bilər. Çünkü danışqların əsas mahiyyəti ondan ibarətdir ki, işgal edilmiş torpaqlar azad olunsun. Biz bunun ətrafında danışqlar aparmalıyıq. Biz qondarma «Dağlıq Qarabağ respublikası»na müstəqilliyin verilməsi haqqında heç vaxt danışqlar aparmamışq, heç vaxt! Bu heç vaxt danışqlar predmeti olmayıb. Mən bu haqda, ümumiyyətlə, heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur. Biz onun ətrafında danışqlar aparırıq ki, işgal edilmiş torpaqlar nə vaxt, hansı ardıcılıqla azad edilsin. Əgər Ermənistanın baş

naziri deyirsə ki, «Dağlıq Qarabağ Ermənistandır», əgər deyirsə ki, «biz «Dağlıq Qarabağ respublikası» ilə danışıqlar aparmaq istəyirik», deməli, o, danışıqları məhv edir.

Mən yeddi şərtin qarşısına bir şərt qoyuram, bir şərt – Ermənistən silahlı qüvvələri işgal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdır! Budur mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər.

Biz öz doğma torpaqlarımıza qayıdaçaqıq və bu gün işgal altında olan şəhərlərimizdə «ASAN xidmət» mərkəzləri yaradacaqıq. Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacaqıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.

Biz Kurban bayramı ərəfəsindəyik. Mən Kurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdim, bir daha təbrik etmək istəyirəm. Sizi, Balakən rayonunun bütün sakinlərini, bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik edirəm. Sizə, bütün Azərbaycan xalqına yeni uğurlar, xoşbəxtlik arzulayıram. Sağ olun.

* * *

Aytac Balagözova (*Balakən «ASAN xidmət» Mərkəzinin əməkdaşı*): Möhtərəm cənab Prezident, mən də Sizi salamlayıram. Sizi doğma Balakənimizdə

görməyimizə çox şad olduq. Təhsil aldığım dövrdə ASAN könüllüsü olmuşam və hazırda Sizin sərənca-mınızla açılmış Balakən «ASAN xidmət» Mərkəzinin əməkdaşı kimi, qarşınızda çıxış etmək mənim üçün qürurvericidir.

Möhtərəm Prezident, çox təəssüf ki, bir müddət-dir dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də insanlar koronavirusla mübarizə şəraitindədirlər. Hət-ta ən inkişaf etmiş ölkələrdə belə, kütləvi insan ölüm-ləri və yoluxmalar baş verib. Təəssüflər olsun ki, hazırlıda da bu pandemiya davam edir. Sizin rəhbərliyi-nizlə dövlətimiz qlobal səviyyədə çox fəal və təşəbbüs-kar rol oynayır. Dəfələrlə Sizin təşəbbüsünüzlə həm xarici dövlət və hökumət başçılarının, həm də trans-milli şirkətlərin rəhbərlerinin iştirakı ilə pandemiya ilə mübarizəyə həsr olunmuş onlayn zirvə görüşləri və konfranslar təşkil edilib, həmçinin Ümumdünya Sə-hiyyə Təşkilatına pandemiya ilə mübarizə üçün müəy-yən maddi yardımlar göstərilibdir.

Cənab Prezident, Sizin «Qoşulmama Hərəkatı»-nın sədri statusu ilə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünüyü xüsusilə vurğu-lamaq istəyirəm. Sizin bu təşəbbüsünüyü BMT-yə üzv olan 130-dək ölkə təsdiqlədi, yalnız mənfur qonşu-muz Ermənistən belə bir humanist addımın əleyhinə çıxdı. Bu bir daha beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan etimadın növbəti göstəricisidir və bizi çox qürurlandırır.

Onu da qeyd etmək istərdim ki, bir müddət əvvəl çoxsaylı digər vətəndaşlarımız kimi, mən də Sizə

bütün dünyani aciz vəziyyətdə qoyan koronavirusla mübarizədə böyük əzmlə çalışmağınızla bağlı təşəkkür məktubu ünvanlamışdım. Düzünü desəm, Sizə minnətdarlığımı ünvanlayarkən bunları nə vaxtsa canlı şəkildə deyəcəyimi heç düşünməmişdim. Bu gün mənim Prezidentim heç bir təhlükəyə baxma-yaraq bizimlədir və yenə də bizi düşünür.

Cənab Prezident, biz dövlətimizin və xalqımızın güc birliyi sayəsində bu bəlanı da minimum itki ilə dəf edəcəyimizə inanırıq. Bu gün Balakən «ASAN xidmət» Mərkəzinin açılmasına sakinlərimiz çox sevinirlər. Artıq onlar yeni mərkəzimzdə şəffaf və operativ şəkildə xidmət ala biləcəklər.

Cənab Prezident, biz növbəti «ASAN xidmət» Mərkəzinin Qarabağımızda, düşmən tapdağı altında olan rayonlarımızda açılmasını böyük səbirsizliklə gözləyirik. Bu gün həm ASAN könüllüsü, həm də «ASAN xidmət» Mərkəzinin əməkdaşı kimi, Sizə söz verirəm ki, dövlətimizin inkişafı naminə qazandığımız təcrübədən yararlanaraq, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacaq və vətəndaşlarımıza layiqincə xidmət göstərəcəyik. Bir daha bizə yaratdığınız bütün şərait üçün Sizə dərin minnətdarlığımızı bildiririk, cənab Prezident. Cox sağ olun.

İlhəm Əliyev: Cox sağ ol. Təşəkkür edirəm.

Sölə Tanrıverdiyeva (ASAN könüllüsü): Möhtərəm cənab Prezident, Sizi region gəncləri adından salamlayıram. Cox sevincliyəm ki, bu gün Balakən «ASAN xidmət» Mərkəzinin ilk könüllülərindənəm.

Cənab Prezident, ilk könüllülük fəaliyyətimi «ASAN xidmət»dən başlamaq istəyim heç də təsadüfi deyil.

Çünki bilirəm ki, həm vətənpərvər bir gənc, həm də məsuliyyətini dərk edən vətəndaş olaraq, ölkəmə öz dəstəyimi verə bilərəm. Burada vahid bir ideologiya vardır. Yaşından və vəzifəsindən asılı olmayaraq, hər kəs dövlət üçün, ümumi rifah üçün çalışır.

Cənab Prezident, yaşım az olsa da, dərk edirəm ki, bu Vətənin övladlarıyıqsa, son nəfəsimizdək dövlətimizin və xalqımızın mənafeyi üçün çalışmalıyıq. Elə bu günlərdə cəbhə xəttində ermənilərin növbəti təxribatı zamanı əsgərlərimiz öz canları bahasına mübarizə apararaq, mövqelərimizi qorudular. Düşmən isə çoxlu itki verərək, geri çəkilməyə məcbur oldu. Cəmiyyətimizin də bu məsələyə münasibəti birmənalıdır. Biz bunu ASAN könüllülərinin «Əsgərə məktub» layihəsində də gördük. Xalqımız öz ordusuna güvənir, hər zaman öz ordusunun yanındadır və Sizin rəhbərliyinizlə ordumuzun qələbə calacağına əminidir. Biz gənclər könüllü olaraq, cəbhəyə də yollanmağa hazırlıq.

Cənab Prezident, Siz hər zaman öz çıxışlarınızda bizə olan etimadınızı və güvəninizi dilə gətirirsınız. Bu isə bizi gələcəkdə öz məqsədlərimizə doğru daha qətiyyətli addımlar atmağa ruhlandırır. Belə bir deyim var: «Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq saçır». Öz ağlımız və sərbəst iradəmizlə seçdiyimiz bu yolda bizə olan inamınız üçün təşəkkürlər. Cox sağ olun, cənab Prezident.

İ l h a m Ə l i y e: Cox sağ ol, təşəkkür edirəm. Sağ olun, uşaqlar, bir daha sizi təbrik edirəm, uğurlar arzulayıram.

* * *

Sonra Prezident İlham Əliyev «ASAN xidmət» Mərkəzi üçün alınmış və Gəncə Avtomobil zavodunun istehsalı olan «MAZ» markalı avtobuslara baxdı. Qeyd olundu ki, bu avtobuslarla sərnişindəşimə həyata keçiriləcəkdir.

**«Azərişiq» Açıq Səhmdar Cəmiyyətinin (ASC)
Balakən Avtomatik İdarəetmə və Nəzarət
Mərkəzinin istifadəyə verilməsi mərasimi**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da «Azərişiq» Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

«Azərişiq» ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına məlumat verdi ki, bu şəbəkə tərəfindən 21353 əhali, 1806 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 23159 abonentə xidmət göstərilir. Rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə Katex kəndindəki 110/6 kV-luq «Qafqaz» yarımtansiyasında əsaslı yenidən qurulma işləri aparılıb, 35/6 kV-luq «Kortala» yarımtansiyası tikilib, 35 kV-luq «Kortala» hava xətti çəkilibdir. Rayon ərazisində köhnə tipli 36 komplekt transformator məntəqələri müasirləri ilə əvəz olunub, yeni hava və kabel xətləri çəkilib və 1872 müxtəlif gərginlikli dayaq quraşdırılıbdır. 6 kəndin açıq naqillərdən

ibarət olan 0,4 kV-luq şəbəkələrində yenidən qurulma işləri aparılıbdır.

Bildirildi ki, «ağlı şəbəkə»lər konsepsiyasına uyğun olaraq, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi yaradılıb və xüsusü program təminatı vasitəsilə elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraaciətlərinə əsasən, texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması barədə sənədlərin hazırlanması işləri həyata keçiriləcəkdir. Mərkəz, həmçinin yüksək və aşağıqərginlikli şəbəkələrdə fasilsiz və keyfiyyətli elektrik enerjisini nəzarətin təmin edilməsində, sərfiyat göstəricilərinin monitorinqinin aparılmasında, elektrik şəbəkələrində açılma və qoşulmaların real vaxt rejimində qeydiyyatında xüsusü rol oynayacaqdır.

Qeyd edildi ki, görülmüş tədbirlər və qoyulmuş investisiyalar nəticəsində Balakən elektrik şəbəkəsində itkilər 5,2 faiz azalıb, 10 milyon kilovat-saat elektrik enerjisini qənaət olunubdur. Faydalı elektrik enerjisini görə yiğim göstəriciləri 87 faizə çatdırılıbdır.

Sonra Prezident İlham Əliyev şəhərin kommunal təsərrüfatı üçün alınmış texnikaya baxdı.

Bildirildi ki, bu məqsədlə Gəncə Avtomobil zavodunun istehsalı olan iki traktor, bir traktor qoşqusu və küçə süpürən texnika Balakənə gətirilibdir.

Balakən–Qasbinə–İtitala avtomobil yolunun açılışı mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da yenidən qurulmuş Balakən–Qasbinə–İtitala avtomobil yolunun açılışı mərasimində iştirak etmişdir.

Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı oldu. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, uzunluğu 29 kilometr olan 3-cü və 4-cü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır.

Dövlət başçısının müvafiq sərəncamları ilə tikilmiş Balakən–Qasbinə–İtitala avtomobil yolu 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir. Yol üzərində 123 yol nişanı və göstərici lövhələr quraşdırılıb. 8,7 min kvadratmetr yol cizgi xətləri çəkilib və suvarma kanalı üzərindəki körpü əsaslı təmir olunubdur.

Prezident İlham Əliyev Balakən rayonunun Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun yenidən qurulması layihəsi ilə bağlı görülən işlərlə də tanış oldu. Diqqətə çatdırıldı ki, 9000 nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 25 kilometrdir. 4-cü texniki dərəcəli yolda 2 hərəkət zolağı vardır.

Dövlət başçısına Qullar–Tülü–Talalar–Şərif–Açılıqbinə–Qaysa avtomobil yolunun layihəsi çərçivəsində görülmüş işlər barədə də məlumat verildi.

«Bal meyvə» bağçılıq təsərrüfatı ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulen 29-da Balakən rayonunda «Bal meyvə» bağçılıq təsərrüfatı ilə tanış olmuşdur.

Dövlət başçısına təsərrüfat barədə məlumat verildi.

Bildirildi ki, 2012-ci ildə Katex və Beretbinə kəndlərində yaradılmış «Bal meyvə» bağçılıq təsərrüfatinə 9 növ olmaqla, 95 min alma və 4 növdə 3000 armud tingləri əkilib. Bundan əlavə, Beretbinə kəndində 15 hektar ərazidə 5 növdə 6500 gavalı və 2 növdə 2000 nektarin tinglərinin əkildiyi bağlara aqrotexniki, aqrokimyəvi xidmətlər göstərilir və bu bağlarda müasir «damci» suvarma sistemi qurulubdur.

Məlumat verildi ki, 2020-ci ilin avvalında meyvələrin xüsusi şəraitdə saxlanması üçün tutumu 1300 ton olan soyuducu anbarın tikintisinə başlanılb və sentyabrda onun istifadəyə verilməsi nəzərdə tutulubdur. Bağın 6 hektar ərazisində baliqçılıq təsərrüfatı üçün göl yaradılıb və burada 3 növ baliq bəslənilir.

Diqqətə çatdırıldı ki, təsərrüfatda daimi olaraq 80 nəfər işçi çalışır, yiğim vaxtı isə 200-dən çox rayon sakini mövsümi işlərə cəlb olunur.

Ötən il təsərrüfatda 1200 ton, bu il isə 1400 ton meyvə istehsal edilibdir. 2023–2024-cü illərdə 2000 tondan çox meyvə istehsali nəzərdə tutulubdur.

ŞƏKİ ŞƏHƏRİNƏ SƏFƏR

29 iyul 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Şəkida səfərdə olmuşdur.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevin Şəkiyə çoxsaylı səfərləri rayonun inkişafında əsaslı rol oynayıb. Nəticədə 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 4,8 dəfə, sənaye 9,1 dəfə, kənd təsərrüfatı 2,3 dəfə, əsas kapitala yönəldilmiş vəsait 74,7 dəfə artıb. 2003-cü il-dən indiyədək rayonda 24758 yeni iş yeri açılıb, cari il-də qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 640, pandemiya ilə əlaqədar əlavə 477 ictimai iş yeri yaradılıbdır.

Qoxmuq–Baltalı–Badaratma–Qaradağlı–Qudula–Daşüz avtomobil yolu yenidən qurulmadan sonra açılışı mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Şəki rayonunun Qoxmuq–Baltalı–Badaratma–Qaradağlı–Qudula–Daşüz avtomobil yolu yenidən qurulmadan sonra açılışı mərasimində iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, uzunluğu 33 kilometr olan 4-cü texniki dərəcəli bu yol 2 hərəkət zolaqlıdır. Azərbaycan Prezidentinin ötən il imzaladığı müvafiq sərəncamla yenidən qurulmuş Qoxmuq–Baltalı–Badaratma–Qaradağlı–Qudula–Daşüz avtomobil yolu 11 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolunun 17-ci kilometrliyində Əyriçay çayı üzərində uzunluğu 59 metr, qabariti 7,4 metr olan dəmir-beton körpü təmir edilibdir.

Prezident İlham Əliyevə Şəki rayonunun ərazisində yerləşən Qaraməryəm–İsmayılli–Şəki avtomobil yolunun 134 kilometrliyindən ayrılan Şirinbulaq avtomobil yolunun tikinti layihəsi barədə də məlumat verildi. Qeyd olundu ki, 4000 nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 28,1 kilometrdir.

ŞƏKİDƏ KORONAVİRUSLU XƏSTƏLƏRİN MÜALİCƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ MODUL TIPLİ XƏSTƏXANANIN İSTİFADƏYƏ VERİLMƏSİ MƏRASİMİNDE HƏKİMLƏRLƏ GÖRÜŞ

29 iyul 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxananın istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Dövlət başçısı xəstəxanada yaradılmış şəraitlə tanış oldu.

Digər modul tipli infekcion xəstəliklər korpuslarında olduğu kimi, burada da orta ağırlıqlı simptomları olan infekcion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün lazımi şərait yaradılıb. Bu komplekslərin rayon mərkəzi xəstəxanalarının yaxınlığında quraşdırılması vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməyə imkan verir. Digər tərəfdən, koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunmasına geniş imkanlar açır.

Bildirildi ki, sahəsi 3000 kvadratmetr olan 3 korpuslu bu xəstəxana 100 palata və 200 çarpayı yerindən ibarətdir. Xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Burada quraşdırıl-

miş xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür. Modul tipli yardımçı xəstəxana korpusları qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılıb və zərurət olmadiqda onların digər sahələrə köçürülməsi və başqa məqsədlər üçün istifadə edilməsi mümkündür.

Xəstəxana ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həkimlərlə görüşdü.

Dövlət başçısı görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

Bu gün ölkəmizin dörd şəhərində modul tipli xəstəxanalar açılır. Bu çox əlamətdar hadisədir. Onlardan biri Şəki şəhərində, digərləri isə Qobustan, İsmayıllı, Qəbələ şəhərlərində yerləşir. Beləliklə, bir gündə biz əlavə 800 çarpayı əldə edirik, koronavirusla mübarizədə əlavə imkanlar yaradılır.

Mən təqribən 3 ay bundan əvvəl modul tipli xəstəxanaların alınması ilə bağlı göstəriş vermişdim. Bildirmişdim ki, qısa müddət ərzində 10 xəstəxana ölkəmizə gətirilməlidir. Artıq 9-u hazır vəziyyətdədir. Onuncu xəstəxana isə yəqin ki, avqust ayında istifadəyə veriləcək. Beləliklə, bu program tam icra edilir. Bu günə qədər 5 xəstəxana açılıb və 10 xəstəxananın fəaliyyəti nəticəsində bizim əlavə 2000 çarpayılıq xəstəxanalarımız olacaq.

Bunun xüsusi əhəmiyyəti vardır. Hazırda koronavirus xəstəliyi Azərbaycanda və bütün dünyada daha geniş vüsət alır. Hər gün Azərbaycanda yüzlərlə insan xəstələnir. Belə olan halda, çarpayıların

çatışmazlığı çox böyük problem yarada bilərdi. Nəcə ki, inkişaf etmiş bəzi ölkələrdə biz bu problemləri görürük. Bu ölkələrdə, hətta inkişaf etmiş ölkələrin səhiyyə sistemi buna davam gətirə bilmir. Bunu nəzərə alaraq, biz operativ qaydada bu məsələləri həll etməyə çalışırıq və buna nail oluruq. Onu da bildirməliyəm ki, hər biri 200 çarpayılıq modul tipli əlavə 6 xəstəxananın ölkəmizə gətirilməsi məsəlesi həll olunur. Yaxın gələcəkdə onlar da gətiriləcək.

Bununla paralel olaraq, artıq Fövqəladə Hallar Nazirliyinin 800 çarpayılıq xəstəxanası açılıb. Həmçinin 1300 çarpayılıq ikinci xəstəxana da açılacaq. Beləliklə, orada 2100 çarpayı olacaq. Artıq 2000 çarpayı fondu vardır. Bu, 4100 çarpayı edir. 6 əlavə modul tipli xəstəxananın fəaliyyəti nəticəsində bizdə təqribən 6000-ə yaxın çarpayı fondu yaranır. Əlbəttə, əgər bu məsələlər öz həllini tapmasayıdı, biz bu gün koronavirusla bağlı çox böyük problemlərlə üzləşə bilərdik.

Bildirməliyəm ki, hazırda ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Bu xəstəxanaların 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunubdur. İndi təsəvvür edin, əgər biz vaxtilə bu işlərlə məşğul olmasaydık, bu gün bizim imkanlarımız çox məhdud ola bilərdi. Bir neçə il bundan əvvəl Şəki şəhərində, bax, bu modul tipli xəstəxananın qarşısında təqribən 200 çarpayılıq böyük xəstəxana açılıbdır. Bu gün bizim bütün şəhərlərimizdə müasir xəstəxanalar fəaliyyət göstərir, yaxud da ki, yaxın 1 il ərzində fəaliyyət göstərəcək. Biz səhiyyə sistemimizin

infrastruktur bazasını yaratmışıq. Bu xəstəxanada reanimasiya şöbəsi də var, süni tənəffüs cihazları gətirilib. Bildiyiniz kimi, koronavirusla bağlı mübarizəni səmərəli aparmaq üçün çox böyük vəsait ayrılib. Bu vəsait tibbi avadanlığın, dərmanların alınmasına və digər məsələlərə istiqamətləndirilir. Mən demişəm ki, nə qədər lazımdırsa, o qədər də vəsait ayrılaceq. Təki insanlar tezliklə sağalsınlar və biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək.

Pandemiyaya qədər ölkə ərazisində bizim cəmi 6 laboratoriymız var idi. Ola bilər ki, adı rejim üçün bu, kifayət idi. Ancaq indiyədək Azərbaycanda 700 min test keçirilib. Adambaşına keçirilmiş testlərin sayına görə biz dünyada qabaqcıl yerlərdəyik. Məhz bu testlərin kütləvi şəkildə keçirilməsi nəticəsində biz xəstələri aşkar edirik və onları müalicəyə cəlb edirik. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıbdır.

Bizim planımız bu laboratoriyaların sayını 45-ə çatdırmaqdır. Bu məsələ də öz həllini tapır. Çarpayı fondu artır, koronavirus xəstələri ən müasir xəstəxanalarda müalicə alır, o cümlədən bizim ən gözəl xəstəxanamız olan «Yeni klinika»da. Orada hazırda 360 xəstə yerləşib. Bildiyiniz kimi, bu klinikanın fəaliyyəti mərhələli şəkildə təşkil edilir.

İndi baxın, əgər bu klinika yaradılmasaydı, əgər bundan başqa 41 xəstəxana – hansı ki, indi koronavirus xəstələrinə xidmət göstərir – tikilməsəydi, bu gün biz çox ağır bir vəziyyətlə üz-üzə qalardıq. Bu bir daha onu göstərir ki, biz gərək hər şeyi vaxtında edək. Regionların sosial-iqtisadi inkişafı Dövlət Pro-

qramının tərkib hissəsi olan yeni xəstəxanaların tikintisi və köhnə xəstəxanaların əsaslı təmiri proqramı, demək olar ki, tam təmin edilib. Hətta pandemiyaya qədər bunun böyük faydası haqqında insanlar da artıq öz fikirlərini bildirirdilər. Çünkü biz pandemiyaya qədər hər il kütłevi surətdə müayinədən keçmə proqramı icra edirdik. Bu proqram 5 milyon insanı əhatə edir. 5 milyon insan dövlət tərəfindən yaradılmış imkanlar hesabına öz sağlamlığını müəyyən edir və xəstəliklər üzə çıxdıqda dərhal müalicə alır. Məhz bunun nəticəsində bizdə insanların uzunömürlülüyü artır. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatlar da keçirilir.

Bir sözlə, biz qısa müddət ərzində bütün imkanlarımızı səfərbər edib COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğumuzu nümayiş etdiririk. Heç bir ölkə buna hazır deyil, heç bir ölkə. Xüsusilə pandemianın ilk günlərində inkişaf etmiş ölkələrdəki vəziyyət bizim və dünyanın gözü qarşısında cərəyan edirdi. Ən inkişaf etmiş ölkələr bu xəstəliklə bağlı lazımı tibbi xidməti göstərə bilmirdi. Bu da təbiidir. Çünkü heç kim buna hazır deyildi.

Ona görə bizim əsas vəzifəmiz qısa müddət ərzində bütün səfərbərlik işlərini düzgün təşkil edərək, pandemiyanın minimum itkilərlə çıxməq üçün infrafstruktur və maddi-texniki bazanın yaradılmasından ibarət idi. Laboratoriyalar, xəstəxanalar, çox böyük təşkilati məsələlər öz həllini tapdı. Logistik məsələlər də həmçinin. Eyni zamanda, həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün əməli addımlar atıldı. COVID xəstələrinə xidmət göstərən həkimlərin ma-

aşları 3–5 dəfə artırılıb. Ən vacib və ciddi problemlərdən biri də həkim çatışmazlığıdır. Çünkü bizim həkimlərimizin sayı adı rejimə hesablanıb. Ona görə xəstələrin kəskin artması, əlbəttə ki, bu problemi də üzə çıxardı. Bundan çıkış yolunu biz həkimləri Azərbaycana xaricdən dəvət etməkdə gördük.

Əlbəttə, bütün bu məsələləri həm təşkil etmək, həm də maliyyələşdirmək üçün gərək ölkədə imkanlar olsun. Hal-hazırda bir neçə xarici ölkədən olan həkimlər Azərbaycandadırlar. Onlar xəstələrə xidmət göstərirlər. Hesab edirəm ki, əgər ehtiyac yaranarsa, biz gələcəkdə də bu praktikani tətbiq edəcəyik.

Pandemiya ilə mübarizə sahəsində bütün lazımı addımlar atılır. Hətta qısa müddət ərzində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlanılıb. Bütün bunların istehsalı bizdə yox idi, heç lazım da deyildi. Təbii ki, hər bir ölkə istehlak etdiyi bütün malları istehsal etməməlidir. Ancaq biz gördük ki, xaricdən bəzi avadanlıqları, ləvazimatları gətirmək çətindir. Bəzən imzalanmış kontraktlar icra edilmirdi, vəsait də ödənilmişdi, amma yenə də biz lazımı avadanlığı gətirə bilmirdik, xüsusilə də pandemianın ilk mərhələsində ki, dünyada çox böyük ajiotaj var idi.

Bütün bu işlərin nəticəsində biz ilk günlərdən xəstəliyi nəzarət altında saxlayırıq. İlk günlərdən həm Azərbaycan vətəndaşları, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bizim işlərimizə çox yüksək qiymət verildi. Mən bu günə qədər yerlərdən təşəkkür məktubları alıram ki, Azərbaycan dövləti bütün bu işləri operativ qaydada təşkil edib və insanların

sağlamlığını təmin edibdir. Beynəlxalq təşkilatların mövqeyi də müsbətdir. Ümumdünya Səhiyyə Təşkilatı bizim fəaliyyətimizi nümunəvi fəaliyyət kimi dəyərləndirir. Hesab edirəm ki, may ayının əvvəlində bizim yumşaltma siyasetimiz düzgün addım idi. Çünkü o vaxt xəstəliklə bağlı dinamika müsbət idi. Sağalanlar yoluxanlardan çox idi. Ona görə biz yumşalmaya getdik. Çünkü bilirik ki, bu, insanları narahat edir, incidir. İnsanlar öz adı həyat tərzindən məhrum ediliblər. Ona görə yumşalmaya getdik. Amma nə gördük? Gördük ki, xəstələrin sayı dərhal artmağa başladı, müsbət dinamika pozuldu və biz mənfi dinamika fazasına daxil olduq. Yenə sərtləşdirilmə qacılımaz oldu. Yenə sərt məhdudlaşdırıcı tədbirlər görülməyə başlandı. Bu tədbirlər görülməyə başlayandan təqribən bir ay sonra biz yenə də müsbət dinamikanı görürük. Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur. Müsbət dinamika budur. Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq. Ancaq görürük ki, bir balaca yumşalma olan kimi, xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə gedir və insanların həyatı təhlükə altına düşür.

Bu elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs – yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır. Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma baxın, indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan

insanlar risk zonasındadır. Bu belədir. Amma tam sağlam insanlar, idmançılar xəstələnir və ağır xəstələnir. Ona görə bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Hesab edirəm ki, hələ alımlar dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürürlür. Mən bu haqda danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra yəqin ki, onun müalicəsi də daha asan olacaqdır.

Əlbəttə, bilməliyik ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacaqıq. Onu da bilməliyik ki, baxmayaraq, vəziyyət nəzarət altındadır – həkimlər bunu yaxşı bilirlər – ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayaçaq. Biz bu virusla yaşamalı olacaqıq. Ona görə bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacaqıq. Yenə də deyirəm, bu günə qədər gördüyüümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisadi məhrumiyyətlərə dözərək, əsas məsələni həll edəcəyik.

Bu gün bizim altı aylıq yekunlarımız bütün başqa ölkələr kimi, o qədər də müsbət deyil. İqtisadiyyat tənəzzülə uğrayıb. Düzdür, tənəzzül o qədər də böyük deyil – 2,7 faizdir. Amma bu il üçün bizim planlarımız çox böyük idi. Buna baxmayaraq, heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə, həm xəstəliklə mübarizəyə, həm də xəstəlikdən

əziyyət çəkən insanların maddi vəziyyətinin yaxşılaşdırılmasına bu qədər vəsait xərclənib və xərclənəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz xərclərimizi artırmalı oluruq və büdcə xərclərimizə yenidən baxmalıyıq. Çünkü bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi qaćılmaz olacaq. Bu vəsait, əlbəttə, büdcədə nəzərdə tutulmamışdır. Ona görə yəqin ki, büdcəyə dəyişiklik ediləcək və hesab edirəm, bu, düzgün addımdır. Hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır.

Əlbəttə, dövlətin səyləri ilə bərabər, həkimlərin fəaliyyətindən çox şey asılıdır, onların rolu həllədicidir. Siz daim xəstələrlə təmasdasınız, öz sağlamlığını, həyatınızı risk altına qoyursunuz. Əfsuslar olsun ki, həkimlər arasında önlənlərin sayı artır. Biz bu vəziyyətdən ancaq birgə səylərlə çıxa bilərik – dövlət orqanlarının məsuliyyəti, həkimlərin peşəkarlığı, onların öz andına sadıqlığı və vətəndaşların məsuliyyəti. Biz bu vəziyyətdən birgə səylərlə çıxmamalıyıq. Əminəm ki, belə də olacaq. Sizə uğurlar arzulayıram. Xəstələrə yaxşı baxın.

Özünüyü, yaxınlarınızı yaxşı qoruyun. Çalışın xəstələnməyin. Sizə cansağılı, uğurlar arzulayıram. Sizi bir daha təbrik edirəm.

* * *

Nəzakət Kərimova (həkim): Möhtərəm cənab Prezident, Sizi bütün şəkililər və xüsusən də Şəki Mərkəzi Rayon Xəstəxanasının kollektivi adından salamlayıram. Bildiyimiz kimi, bu gün bütün

dünyada yeni növ koronavirus infeksiyası pandemiya olaraq yayılıb və bütün dünya səhiyyəsi, eləcə də dünya iqtisadiyyatı üçün böyük bir problemə çevrilibdir. Əfsuslar olsun ki, bu pandemiya ölkəmizdən də yan keçmədi. Ona görə də mövcud pandemiya vəziyyətində əhaliyə yüksək tibbi xidmət göstərəcək və hər cür lazımı avadanlıqlarla təchiz olunmuş müasir modul tipli xəstəxanaların yaradılması günümüzün vacib və zəruri şərtlərindən biri idi. Sizin dəstəyiniz və təşəbbüsünüzlə bu gün Azərbaycanın bir çox bölgələrində, o cümlədən artıq Şəkidə belə bir xəstəxana inşa edildi və əhalinin istifadəsinə verildi. Biz də tibb işçiləri olaraq, Sizi əmin edirik ki, bütün bilik və bacarığımızı ortaya qoyacaq və xalqımıza yüksək səviyyədə tibbi xidmət göstərəcəyik, bizə olan etimadınızı doğruldacaqıq.

Son olaraq, dəyərli vaxtinizi çox almadan, Sizə bütün şəkililər adından xüsusi minnətdarlığımızı bildirmək istəyirəm. Bilirəm ki, bizim şəhərimiz həm Sizin, həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti dəyərli Mehriban xanım Əliyevanın daim xüsusi diqqəti mərkəzindədir. Biz hər zaman bu xüsusi diqqət və qayğıni görürük və hiss edirik. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və səyləri sayəsində Şəki Xan sarayı ilə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilibdir. Şəki şəhəri həm də UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinin bir üzvüdür. Buna görə həm Sizə, həm də dəyərli Mehriban xanıma bir daha təşəkkürümüzü bildiririk. Xahiş edirik ki, bizim salamlarımızı Mehriban xanıma çatdırınız.

Fürsətdən istifadə edərək, Sizi qarşidan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və işlərinizdə yeni uğurlar arzu edirik.

İlhəm Əliyev: Cox sağ olun. Mən də sizi Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Demək istəyirəm ki, siz tamamilə haqlısınız. Şəki şəhərinə mənim diqqətim həmişə olub. Bu səfər mənim Şəkiyə 10-cu səfərimdir və bu özlüyündə bir göstəricidir.

Son illər ərzində Şəki şəhərinin həm infrastruktur layihələrinin icrası, həm də tarixi abidələrinin bərpası istiqamətində çox böyük işlər görülüb. Mən buraya gələrkən görülmüş işlərə bir daha nəzər saldım. Gör-düm ki, burada infrastruktur layihələrinin bir çoxu reallaşıb, qazlaşdırılmanın səviyyəsi təqribən 85 faizə çatıb, elektrik enerjisi ilə təchizat normaldır. Biz vaxtilə Şəkidə modul tipli elektrik stansiyası qurduq. Yol təsərrüfatı yenilənir. Həm kənd yolları, həm Şəki-Qax-Balakən yolu indi ən yüksək standartlara cavab verir. Mən göstəriş verəcəyəm ki, Şəki-Oğuz yolunun yenidən qurulması da Dövlət Programında nəzərə alınsın və bu iş də tezliklə icra edilsin.

Turizm layihələri icra edilir. Bir çox hotellər tikilib və əlbəttə ki, infrastruktur olmadan turizm inkişaf edə bilməz. Bu modul tipli xəstəxananın qarşısında gözəl Mərkəzi Şəhər Xəstəxanası, Olimpiya Mərkəzi, «ASAN xidmət» Mərkəzi və digər obyektlər tikilib. Əlbəttə ki, keçən il Şəki Xan sarayı ilə birgə şəhərin mərkəzinin UNESCO-nun Ümumdünya irs siyahısına salınması tarixi hadisədir. Bu, Azərbaycanın növ-

bəti böyük zəfəridir. Qız qalası, İçərişəhər, Qobustan və Şəki – bu, təsadüfi deyil. Əlbəttə, dediyiniz amillər həllədici rol oynayıb. Amma bununla paralel olaraq, Şəki şəhərinin dünyaya təqdimatı və buraya gələn turistlərin sayının artması nəticəsində Şəkini dünyada daha yaxından tanıdlar. Ekspert komissiyası, əlbəttə ki, bütün bu amilləri nəzərə alıb. Şəki doğrudan da Ümumdünya irs siyahısında olmağa layiqdir. Bu bizim növbəti böyük qələbəmizdir, bütün Azərbaycan xalqının qələbəsidir. Ona görə bundan sonra da bütün lazımı addımlar atılacaq. Mən bilirom ki, problemlərdən biri də 1925-ci ildə tikilmiş 7 sayılı şəhər məktəbidir. Bu məktəbin yenidən qurulması, yol çəkilişi və digər məsələlərlə bağlı sərəncam veriləcək. Yəni görülmüş bütün işləri sadalamaq mümkün deyil. Əsas odur ki, biz buna planlı şəkildə yanaşırıq – sozial infrastruktur, məktəblər, kənd təsərrüfatı, sənaye potensialı və əlbəttə ki, turizmin inkişafı. Pandemiyanın ən çox ziyan vurduğu sahə turizmdir. Bizim bu sahədə çox gözəl inkişafımız var idi. Keçən il ölkəmizə 3 milyondan çox turist gəlmişdi, onlar ölkəmizdə təqribən 2 milyard dollara yaxın pul xərclədilər və turizm sahəsində çalışan on minlərlə insan bundan faydalandı. Bu il biz 3,5 milyon turist gözləyirdik. Amma indi hər yerdə olduğu kimi, turizm, demək olar ki, sıfır səviyyəsindədir. Ona görə daxili turizmə böyük üstünlük verilməlidir. Çünkü pandemiya nə vaxt başa çatacaq, heç kim bilmir. Başa çatdıqdan sonra turizm sektorunun bərpası müəyyən müddət tələb edəcək. Çünkü insanlar harasa getməyə ehtiyat edəcəklər. Şəkinin də inkişafının müəyyən

faizi turizmlə bağlı olduğu üçün, əlbəttə ki, biz bu amili nəzərə alacaqıq. Amma əmin ola bilərsiniz ki, bundan sonra da Şəki şəhərinin və rayonun inkişafı diqqət mərkəzində olacaq, insanları narahat edən məsələlər həllini tapacaqdır.

Onlardan biri içməli su layihəsidir. Əfsuslar olsun ki, bu layihə çox uzandı və çoxdan başa çatmalı idi. Mənə verilən məlumatə görə, layihənin 55 faizi icra edilib, ümid edirəm ki, yaxın gələcəkdə tam başa çatacaqdır. Bildiyiniz kimi, bu layihə beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşir və yubanmanın səbəblərindən biri də məhz budur. Çünkü danışıqlar bir qədər çox vaxt apardı. Ancaq bilirom ki, bu çox önəmlü layihədir və qeyd etdiyim kimi, onun böyük hissəsi icra edilib, qalan hissənin icrası üçün də lazımi vəsait ayrılaçaqdır.

Əminəm ki, bütün digər məsələlər uğurla öz həllini tapacaq. Çünkü ölkəmizin çox gözəl perspektivləri vardır. Biz artıq dayanıqlı iqtisadiyyat yaratmışıq, hətta neftin qiymətinin düşməsini Azərbaycan vətəndaşları hiss etmədilər. Biz bu ağır vəziyyətdə pandemiya ilə mübarizəyə böyük vəsait ayırırıq.

Dediyim kimi, dövlət bütçəsinə əlavələr edilməlidir, dürüstləşmə aparılmalıdır. Əlavə xərclər cəlb ediləcək ki, insanlar daha da yaxşı yaşasınlar, ölkəmiz daha da güclənsin və inkişaf etsin.

Sizi bir daha təbrik edirəm və uğurlar arzulayıram. Sağ olun.

QƏBƏLƏ RAYONUNA SƏFƏR

29 iyul 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda səfərdə olmuşdur.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Ölkəmizin ümumi inkişaf tempinə uyğun olaraq, Qəbələ rayonunda da abadlıq, quruculuq və yenidən qurulma işləri davamlı xarakter alıb. Rayonun iqtisadiyyatı möhkəmlənir, kənd və qəsəbələr abadlaşır, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Qəbələdə 2003-cü ildən bəri məhsul buraxılışı 6,5 dəfə, sənaye 40,9 dəfə, kənd təsərrüfatı 2 dəfə, əsas kapitala yönəldilmiş vəsait 94,3 dəfə, tikinti-quraşdırma işləri 103,3 dəfə artıb, 21531 yeni iş yeri açılıbdır.

Respublikanın əsas turizm mərkəzlərindən biri olan bu rayonda sosial məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır. Su, qaz, elektrik, yol təsərrüfatlarının yenilənməsi və müasirləşməsi prosesi davam edir.

Qəbələdə quraşdırılmış modul tipli xəstəxana kompleksində yaradılmış şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə quraşdırılmış modul tipli xəstəxana kompleksində olmuşdur.

Dövlət başçısı kompleksdə yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, digər analoji sahiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksiyon koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq. Kompleks 3 korpus, 100 palata və 200 çarpayı yerindən ibarətdir.

Əmirvan–Vəndam avtomobil yolunun yenidən qurulmadan sonra istifadəyə verilməsi mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda Əmirvan–Vəndam avtomobil yolunun yenidən qurulmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, investisiya xərclərindən ayrılmış 13,1 milyon manat vəsait hesabına tikilmiş, uzunluğu 28 kilometr olan yol 13 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir. Yolboyu suötürücü borular, yol nişanları, göstərici lövhələr, signal dirəkləri və 5 avtodayanacaq

quraşdırılıb. Dəstəmazçay üzərində yeni körpü tikilibdir.

Prezident İlham Əliyevə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrix avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası istiqamətində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, yeni körpü 12 aşırımlı olmaqla, uzunluğu 310, eni isə 9 metrdir. Bundan əvvəl 11 yaşayış məntəqəsinin əhalisi çayın bir tərəfindən o biri tərəfi-nə keçmək üçün təqribən 30 kilometr əlavə məsafə qət etməli olurdular. Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyü qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişini təmin edəcəkdir.

Dövlət başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışdı, xatırəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıqlarını verdi.

İlham Əliyev: Vəndam kəndi bilirsən ki, böyük kənddir, qədim kənddir, qədim yaşayış yeridir. Qəbələ şəhərindən sonra ikinci böyük yaşayış məntəqəsidir. Kəndin həm Qəbələ rayonunda, həm ölkə ərazisində xüsusi yeri vardır. Kəndin ziyalıları, ağsaqqalları bizim fəxrimizdir.

Vəndam kəndinin yetirməsi olan general Polad Həşimov namərd, mənfur ermənilər, Ermənistən tərəfindən təşkil edilmiş təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə həlak olmuşdur. Polad Həşimov mənim tərəfimdən iki dəfə dövlət ordenləri ilə təltif edilmişdir. Mənim sərəncamımla ona general ali hərbi rütbəsi verilmişdir.

Mən sənə tapşırıq verirəm ki, Qəbələ şəhərinin küçələrinin birinə general Polad Həşimovun adı verilsin. Mən mərhum generalın anası ilə danışmışam, ona başsağlığı vermişəm. Onun Vəndam kəndində, Qəbələ rayonunda yaşayan qohumlarına xüsusi diqqət göstərilməlidir. Bilirəm ki, diqqət göstərirsiniz. Daim diqqət mərkəzində olmalıdırlar.

Onun yaxınları, övladları dövlət tərəfindən qayğı ilə əhatə olunur. Müdafiə nazirinə və digər aidiyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilib. General uzun müddət Sumqayıtda yaşayıb və buna görə Sumqayıtin icra başçısına da göstəriş verilib. Siz də burada general Həşimovun adının əbədiləşdirilməsi ilə əlaqədar müvafiq addımlar atmalısınız.

**MƏRAKEŞ KRALI ƏLAHƏZRƏT
VI MƏHƏMMƏDƏ**

Əlahərzət!

Əziz qardaşım!

Ölkənizin milli bayramı münasibətilə Sizə və qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan və Mərakeş arasındaki dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmənunluq doğurur. Əminəm ki, bu əlaqələr həm ikitərəfli əsasda, həm də beynəlxalq təsisatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və «Qoşulmama Hərəkatı» çərçivəsində birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və fəravanlıq diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 iyul 2020-ci il

ÖLKƏMİZƏ GƏTİRİLMİŞ YENİ TƏCİLİ TİBBİ YARDIM AVTOMOBİLLƏRİNƏ BAXIŞ

30 iyul 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə gətirilmiş yeni təcili tibbi yardım avtomobilərinə baxış keçirmişdir.

Dövlət başçısının tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış bu təcili tibbi yardım avtomobiləri koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən səhiyyə sisteminin belə ixtisaslaşdırılmış avtomobilərlə təminatının yüksəldilməsi istiqamətində atılmış növbəti addımdır.

Dövlət başçısına məlumat verildi ki, «Mersedes Sprinter 416» markalı avtomobilin bazasında Türkiyədə yiğilmiş 24 reanimobil, 42 sadə təcili tibbi yardım avtomobili və Türkiye istehsalı olan «Ford Transit» markalı 10 sadə və 24 reanimobil «Gəncə Avtomobil Zavodu» İstehsalat Birliyi ilə imzalanmış müqavilə əsasında satın alınıb. Artıq ölkəmizə 38 təcili tibbi yardım avtomobili idxal olunub. Onlardan 10-u Bakıya gətirilib, 28 avtomobil sərhədi keçib və paytaxta gətirilməsi nəzərdə tutulur. Qalan 62 avtomobil isə avqust ayının sonuna qədər ölkəyə çatdırılacaqdır.

Agentlik 2020-ci ildə Türkiyədə istehsal olunmuş «Fiat Doblo Maxi XL» markalı 84 ədəd təcili tibbi yardım avtomobili alıb. Bu avtomobilərin hamisinin rayonlara verilməsi nəzərdə tutulur. Onların 70-i sadə komplektasiyalı, 10-u xüsusi defibrilyatorla təchiz olunmuş, 4-ü isə Ambulans Perinatal təyinatlıdır. Ambulans Perinatal təyinatlı avtomobilərdə yeni doğulmuş körpələrə ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıq, küvez aparatları quraşdırılıb. Belə maşınların gətirilməsi ölkə səhiyyəsində yenilikdir. Avtomobilər ölçü baxımından kiçik olmaları ilə də fərqlənir ki, bu da onlara tixac və ya dar yerlərdə sərbəst manevr etməyi imkan verir. «Ford Transit» bazasında təcili tibbi yardım avtomobiləri də müasirliyi ilə seçilir.

Azərbaycanda COVID-19-la mübarizə sahəsində çox mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə qabaqcıl şirkətlərin istehsali olan ən müasir tibb avadanlığı ilə təchiz edilmiş belə maşınların ölkəmizə gətirilməsi hazırkı dövrdə, pandemiya ilə mübarizə aparılan bir şəraitdə çox mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas yanaşığının göstəricisidir.

Bu maşınların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobilər bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Agentlik tərəfindən 24 ədəd «Ford Transit» reanimobili də sifariş olunub. Bu avtomobilər respublikanın rayonlarına paylanacaqdır.

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ

31 iyul 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla zəng etmişdir.

Dövlət başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik etdi, Türkiyə Prezidentinə möhkəm can-sağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıldı.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirdi, öz növbəsində, dövlət başçımıza və xalqımıza bayram münasibətilə ən xoş arzularını çatdırdı.

Söhbət zamanı Türkiyə–Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmənunluq ifadə edildi, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirildi. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan–Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğuladılar, bunu Türkiyə–Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndirdilər.

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan–Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirdi.

Dövlət başçıları əməkdaşlığımızın müxtəlif sahələrdə uğurlu inkişafının perspektivləri ilə bağlı məsələləri müzakirə etdilər.

TÜRKMƏNİSTAN PREZİDENTİ QURBANQLU BERDIMƏHƏMMƏDOV İLƏ TELEFONLA GÖRÜŞ

31 iyul 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə iyulun 31-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov telefonla zəng etmişdir.

Qurbanqulu Berdiməhəmmədov dövlət başçımızı və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi və firavanlıq arzuladı.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirdi, öz növbəsində, Qurbanqulu Berdiməhəmmədova və Türkmənistan xalqına ən xoş bayram arzularını çatdırıldı.

Dövlət başçıları Azərbaycan–Türkmenistan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyiini vurğulayaraq, ortaq tarixi köklərə malik xalqlarımız arasında əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirdilər.

Telefon söhbəti zamanı bu yaxınlarda Azərbaycan–Türkmenistan–Əfqanistan prezidentlərinin videoformattda keçirilmiş Sammitinin yekunlarından məmənunluq ifadə edildi, nəqliyyat, logistika, telekommunikasiya sahələrində uğurlu əməkdaşlığın perspektivləri müzakirə olundu, Lapis-Lazuli nəqliyyat dəhlizinin Azərbaycanın nəqliyyat infrastrukturuna birləşdirilməsinin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edildi.

QAZAXISTAN RESPUBLİKASININ BİRİNCİ PREZİDENTİ NURSULTAN NAZARBAYEV İLƏ TELEFONLA GÖRÜŞ

31 iyul 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də Qazaxistan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng etmişdir.

Prezident İlham Əliyev Nursultan Nazarbayevi və qardaş Qazaxistan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi, Nursultan Nazarbayevə möhkəm cansağlığı, Qazaxistan xalqına fərvənliq arzuladı.

Prezident İlham Əliyev Qazaxistanın Nursultan Nazarbayevin rəhbərliyi altında böyük uğurlar qazandığını, şərəfli tarixi yol keçdiyini qeyd etdi, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafında onun böyük rol oynadığını bildirdi.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Nursultan Nazarbayev öz növbəsində, dövlət başçımıza və xalqımıza ən xoş bayram arzularını çatdırıldı.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistandan təxribatı nəticəsində baş vermiş hadisələrlə bağlı Nursultan Nazarbayevin Fəxri

sədr olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycana dəstək ifadə edən bəyanatını yüksək qiymətləndirdi, bunu türkdilli dövlətlərin bir-birinə qarşılıqlı dəstəyinin növbəti təzahürü kimi dəyərləndirdi. Dövlət başçımız bir daha türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevə möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzuladı.

İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ HƏSƏN RUHANI İLƏ TELEFONLA GÖRÜŞ

31 iyul 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng etmişdir.

Dövlət başçımız İran İslam Respublikasının Prezidentini və qardaş İran xalqını müqəddəs Qurban bayramı ilə əlaqədar təbrik etdi, firavanlıq arzuladı.

Həsən Ruhani göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirdi və öz növbəsində, Azərbaycan Prezidentinə və xalqına bayram münasibətilə ən xoş arzularını çatdırdı.

İlham Əliyev və Həsən Ruhani ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirdilər.

Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin icrası ilə bağlı məsələlər də müzakirə edildi. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq, bu sahədə həyata keçirilən tədbirlərə yüksək qiymət verib, görüləcək işlər barədə fikir mübadiləsi apardılar.

Prezidentlər pandemiya ilə bağlı vəziyyəti müzakirə edərək, bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurguladılar və bununla bağlı hər iki ölkənin yüksəkvəzifəli rəsmiləri arasında videokonfransların təşkil olunmasını qərara aldılar.

İSVEÇRƏ KONFEDERASIYASININ PREZİDENTİ XANIM SİMONETTA SOMMARUQAYA

Hörmətli xanım Prezident!

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındaki münasibətlər xalqlarımızın mənafələrinə uyğun olaraq bundan sonra da ənənəvi dostluq və six əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Cari ilin yanvar ayında Sizinlə Davosda keçən görüşümüzü məmənnuniyyətlə xatırlayırmış, bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının dost İsveçrə xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Bələ bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rıfah arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 iyul 2020-ci il

BAKININ YASAMAL RAYONUNDA SALINACAQ MEŞƏ TİPLİ YENİ PARKDA GÖRÜLƏCƏK İSLƏRLƏ TANIŞLIQ

4 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 4-də Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olmuşlar.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya meşə tipli yeni parkda yaradılacaq şərait barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verdi.

Eldar Əzizov: Möhtərəm cənab Prezident! Cox hörmətli Mehriban xanım!

Cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq, meşə tipli yeni parkın layihəsi hazırlanıb. Layihə Sizə bu gün təqdim olunur. Layihə 4 hektar ərazini əhatə edir. Cənab Prezident, vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Siz müdaxilə edəndən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonuna qaytarıldı.

İcazənizlə, ilk növbədə, bu ərazidə yaşayan sakinlərin xahişlərinə əsasən onların adından Sizə dərin minnətdarlığını bildirirəm.

Möhtərəm cənab Prezident, park şərti olaraq bir neçə zonaya bölünüb. Meşə zonası parkın ərazisinin, demək olar ki, 70 faizini əhatə edir. Bundan əlavə, uşaq meydançası, fitnes və kafe zonaları da vardır. Parka 6 giriş nəzərdə tutulub və əsas girişin qarşısında avtodayanacaq təşkil ediləcək. Burada hansı ağacların, bitkilərin əkilməsi barədə xüsusi program hazırlanır və Sizə təqdim olunacaqdır.

Eyni zamanda, parkın ərazisində kiçik memarlıq formalarından istifadə etmək üçün memarlar tərəfindən bəzi təkliflər hazırlanır.

I l h a m Ə l i y e v: Cox yaxşı. Mən buraya bir müddət bundan əvvəl yerüstü keçidin açılışında iştirak etmək üçün gəlmışdım və o vaxt göstəriş verdim ki, burada yerləşən bu binalar əsaslı şəkildə təmir olunsun. Çünkü gördüm ki, bu binalar artıq köhnəlib, həmçinin xarici görünüşü heç bir standarta uyğun gəlmir. Binaların içi də çox bərbad vəziyyətdədir. Ona görə binaların kompleks şəkildə təmir edilməsi ilə bağlı müvafiq göstəriş verdim. Eyni zamanda, o vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarıılır.

Məlumat verdilər ki, bu kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verənlər müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin.

O vaxt şərtlərdən biri də o idi ki, bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılsın, park təbii olsun. Burada bir çox

hündürmərtəbəli binalar var, minlərlə insan yaşayır və şəhər içində sanki kiçik bir məşə yaradılsın. Ona görə burada təbii landşafta maksimum üstünlük verilməlidir. Təbii ki, burada istirahət, fitnes, əyləncə zonaları, oturacaqlar olacaq. Ancaq yaşıllıqlar daha geniş ərazini əhatə etsin, ağaclar əkilsin və insanlar gəlib burada rahat istirahət edə bilsinlər, dincəlsinlər, bunun şəhərimizin ümumi inkişafına böyük töhfəsi olsun. Hesab edirəm ki, layihə də çox yaxşı tərtib olunub və burada daha çox yaşıllıqlara üstünlük verilir. Ona görə artıq bu gündən başlayaraq parkın qurulması ilə bağlı əməli işlər görülməlidir. Sizə təxminən nə qədər vaxt lazım olacaq?

Eldar Əzizov: Möhtərəm cənab Prezident, çalışarıq noyabrin sonuna kimi tamamlayaqaq.

İlham Əliyev: Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər.

* * *

Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlət başçısını və xanımını salamladılar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni parkda görüлəcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdilər.

Bu layihənin icrası sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Bundan başqa, layihənin özəliyini artırın daha bir mühüm məqam ərazidə məşə

tipli yeni parkın salınmasıdır. Bu, paytaxtin ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayış sahilərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradacaqdır.

LİVAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MİŞEL AUNA

Hörmətli cənab Prezident!

Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və daşııntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.

Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımını göstərəcəkdir.

Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm.

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 5 avqust 2020-ci il

ÖLKƏMİZDƏ KORONAVİRUS PANDEMİYASI İLƏ MÜBARİZƏ SAHƏSİNDƏ GÖRÜLƏN TƏDBİRLƏR VƏ SOSİAL-İQTİSADI VƏZİYYƏTLƏ BAĞLI VİDEOBAĞLANTI FORMATINDA MÜŞAVİRƏ

6 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirilmişdir.

Dövlət başçısı müşavirəni giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacaqıq.

Artıq 3 həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir.

Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımı qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.

Əlbəttə, bütün təşkilati məsələlər lazımı səviyyədə görülməli idi və biz buna nail olduq. Xəstəxana fondumuzu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdırıa bildik. Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölünlərin sayı aşağı səviyyədədir. Bildiyiniz kimi, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunubdur. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik.

Hesab edirəm ki, biz testlərin keçirilməsi ilə əlaqədar uğurlu addımlar atırıq. Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə, gərək testlərin keçirilməsi üçün imkan olsun. Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını 5 dəfə artırırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyanın imkan verəcək ki, daha da böyük sayıda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyanın sayını 45-ə çatdırmalıyıq. Bu yaxınlarda ölkəmizə yeni təcili tibbi yardım maşınları gətirilibdir. Yüz maşının gətirilməsi

nəzərdə tutulur, onlardan 40-i artıq Bakıdadır. Bu maşınlar bütün bölgələrə göndərilir və göndərilecək. Əlbəttə ki, xəstə vətəndaşlarımıza lazımi tibbi xidmətin, təcili tibbi yardımın göstərilməsi üçün bu maşınların da çox böyük əhəmiyyəti vardır.

Eyni zamanda, xəstələrin sayının artmasını nəzərə alaraq, baxmayaraq ki, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə də ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilib. Onlardan 4-ü bir gün ərzində – iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayılli, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olubdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilib, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcəkdir. Bu da əlavə 2100 çarpayı deməkdir. Biz iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi, yəni uyğunlaşdırma məsələlərini həll etmək üçün qısa müddət ərzində hazır vəziyyətə gətirdik. Artıq bu komplekslərin hər birində lazım olarsa 300-ə yaxın xəstə müalicə ala bilər. Hələ ki, buna ehtiyac yoxdur, ancaq əgər ehtiyac yaransa, biz bu imkanlardan da istifadə edə bilərik.

Qabaqlayıcı tədbirlər deyəndə bütün bu amillər nəzərə alınır. Çünkü biz ən kritik ssenariyə hazır ol-

malıyiq. Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Bir daha demək istəyirəm ki, son 3 həftə ərzində xəstələnənlərin sayı azalmaqdadır. Bütün bu addımlar imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxaq, insanlarımızı qoruyaq.

Həkimlərin sayının artırılması ilə əlaqədar təbii çətinliklərimiz vardır. Ona görə xaricdən həkimlərin dəvət edilməsi məsələsinə baxıldı. Hazırda bir neçə ölkədən həkimlər dəvət edilib və onlar Azərbaycanda xəstələrin müalicəsi ilə məşğuldurlar. Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadaları Azərbaycana gəlib və artıq fəaliyyətə başlayıblar. Bu da, əlbəttə ki, bizə əlavə imkanlar yaradır. Çünkü həm bu ölkələrdə səhiyyə sahəsi inkişaf etmiş sahədir, orada təcrübə yüksək səviyyədədir və əlbəttə, həm xəstələrin müalicəsi, həm də təcrübə mübadiləsi məsələləri burada kompleks şəkildə həll olunur.

Bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımı tədbirlər görüləcək. Mən bir daha qeyd etmək istəyirəm – bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqemizi bilir – bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır.

O ki qaldı iqtisadi və sosial məsələlərə, bu məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət

tərəfindən əməkhaqqı alır. 760 min insana lazımı maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünkü onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir.

600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin.

Bu, sadəcə olaraq, görülmüş işlərin bir hissəsidir. Nəzərə alın ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olmasına bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımcıq qalmayıb, yaxud da ixtisar edilməyibdir. Qeyd etməliyəm ki, bu il rekord sayda məcburi köç-

kün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7000-dən çox köçkün ailəsi faydalana-caq. Bu il rekord sayda – 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni bütövlükdə ən azı 9000-ə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, on-ların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla 5 nəfər gö-türsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adam-başına düşən saya görə bu, dünyada ən yüksək nailiy-yətdir.

Bu bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan və-təndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradıraq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq ma-liyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardımı üçün müraciət edib. Biz öz gücümüzə arxala-nıraq. Biz bu imkanları xalqımızın istedadı və düşü-nülmüş siyasət nəticəsində əldə etmişik.

Onu da bildirməliyəm ki, iqtisadi sahədə biznesə dəstək məsələlərində də çox böyük addımlar atılıb. Bu gün bu barədə də məlumat veriləcək və bundan sonra da biznesə dəstək proqramları icra edilməlidir. Həm ilin əvvəlində nəzərdə tutulmuş layihələr,

sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimullaşdırılması, həm də pandemiya ilə əlaqədar görülmüş işlər hesab edirəm ki, bizim siyasətimizi tam şəkildə əks etdirir.

Biz büdcəyə düzəlişlər edirik və artıq bu məsələ müzakirə olunur. Milli Məclis bu məsələ ilə bağlı müzakirələr aparır. Bu bir daha göstərir ki, biz bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik. Çünkü bizim büdcəmiz təsdiq olundan, əlbəttə ki, pandemiya hələ başlamamışdı. Bizim azalan gəlirlərimiz və artan xərclərimiz diktə edirdi ki, büdcəyə yenidən baxaq, dürüstləşmə aparaq, vətəndaşlara maksimum dərəcədə kömək göstərə bilək. Ümid edirəm ki, yaxın günlərdə Milli Məclis dürüstləşmə ilə bağlı öz sözünü deyəcəkdir. Hökumətin təklifi ondan ibarətdir ki, neftin qiyməti 55 dollar yox, 35 dollar səviyyəsində götürülsün və ilin sonuna qədər biz öz xərclərimizi bu rəqəm əsasında planlaşdırıq.

Bu da Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir. Çünkü biz elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq və neftin qiyməti hətta 35 dollar səviyyəsində olsa belə, Azərbaycan bütün sosial öhdəlikləri yerinə yetirəcək, ölkəmiz üçün lazıim olan infrastruktur layihələrini icra edəcək, ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin təşkil edilməsinə də çatacaqdır. Dürüstləşmə ilə əlaqədar, əlbəttə ki, ilk növbədə, sosial və digər layihələr nəzərdə tutulur.

Bu məsələ ilə və koronavirusla bağlı son vəziyyət barədə bu gün siz məlumat verəcəksiniz. Sözü Baş Nazir Əli Əsədova verirəm.

Ə li Ə sə d o v: Çox sağ olun, təşəkkür edirəm, möhtərəm cənab Prezident.

Siz koronavirusla mübarizə ilə əlaqədar görülmüş bütün işləri dediniz. İcazənilə, mən də öz münasibətimi bildirim. Cənab Prezident, fevral ayının 27-dən başlayaraq, Sizin sərəncamınızla bu xəstəliyin qarşısını almaq və əhalimizin sağlamlığı üçün mübarizəni gücləndirmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. İlk gündən bu günə qədər Sizin tapşırığınızla Operativ Qərargahda iştirak edən bütün şəxslər, o cümlədən qərargahın üzvü olmayan digər bütün hökumət üzvləri və dövlət qurumları bunu əsas vəzifə kimi görür və bu istiqamətdə gecə-gündüz çalışırlar.

Möhtərəm cənab Prezident, bütün dünyada cərəyan edən xəstəliyi və digər ölkələrdə onunla mübarizəni hamı, o cümlədən Azərbaycan xalqı görür. Siz rəqəmləri dediniz, icazənilə, bəzi rəqəmləri də mən demək istəyirəm. Ən qısa müddət ərzində Azərbaycanda koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlanıb. Respublikanın 35 rayon və şəhərində, qeyd etdiyiniz kimi, 46 xəstəxana bu istiqamətdə fəaliyyət göstərir.

Cənab Prezident, bu dövr ərzində Azərbaycan həkimlərinin səyi nəticəsində 28890 nəfər xəstəlikdən sağalaraq, evlərinə sağ-salamat gedibdir. Bu göstəricilər digər ölkələrlə müqayisədə həddindən artıq yaxşıdır. Bunlar faktlar və statistikadır. Rəsmi sta-

tistika həm bizim ölkə, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılır.

Cənab Prezident, Siz də qeyd etdiniz, son dövrdə, əsasən iyunun 21-dən etibarən xəstəlik Azərbaycanın bəzi bölgələrində, Bakı şəhərində çoxalmağa başladı. Bunu nəzərə alaraq, respublikanın 15 rayon və şəhərində sərtləşdirilmiş karantin rejimi tətbiq olundu. Bu zonalarda xüsusi sərtləşdirilmiş rejim tətbiq etməkdə məqsəd xəstəliyi cilovlamaq və bunun digər bölgələrə yayılmasının qarşısını almaq idi. Görülmüş tədbirlərin nəticəsi iki həftədən sonra özünü göstərdi. Bir rəqəmi də səsləndirmək istəyirəm ki, ən pik vəziyyət bizdə 15 iyul tarixində qeydə alınmışdır.

Respublikada aktiv xəstələrin sayı 8651 nəfər idi və görülmüş tədbirlər nəticəsində dünənə olan statistikaya əsasən, müalicə alan xəstələrin sayı Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, respublika üzrə 2,3 dəfə azalaraq, 3787 nəfər olub. Xəstəlik 476 nəfərin ölümünə səbəb olub. Bununla əlaqədar, cənab Prezident, Siz də qeyd etdiniz, əvvəlki 6 laboratoriyanın əvəzinə, bu gün fəaliyyət göstərən 31 laboratoriya vardır. Sizin tapşırığınızla qısa müddətdə onu 40-a çatdıracaqıq. Bu günə qədər 760 minə yaxın test aparılıb. Bu da bizim əhalimiz üçün çox yüksək nəticədir.

Cənab Prezident, yüngül formada xəstələnən vətəndaşlarımız xəstəxanada yox, öz arzularına uyğun olaraq, ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti altında müalicə alırlar. Beləliklə, respublikadakı 87 poliklinikada bu nəza-

rət funksiyası yaradılıb, onun da 40-ı Bakı şəhərindədir.

Cənab Prezident, Sizin tapşırığınız ondan ibarət idi ki, bu xəstəliklə əlaqədar bütün resurslar – maliyyə, inzibati və digər resursların hamısı buna yönəlməlidir. Mən xüsusən də xəstəxanaların təchizatı ilə yanaşı, həkimlərimizə və tibbi personala xüsusi qayğı göstərildiyini qeyd etmək istərdim. Sizin 18 mart tarixli sərəncamınıza uyğun olaraq, koronavirusla mübarizədə iştirak edən tibbi personala əməkhaqqının 3-5 misli qədər müddətli əlavələr verilməsi tapşırılmışdır. Məruzə edirəm ki, mart–iyun ayları ərzində 64038 nəfər tibbi personala bu günə qədər 58 milyon 300 min manatlıq məvacib vaxtında çatdırılıbdır. Bu işlər davam etdirilir.

Bununla yanaşı, Siz də qeyd etdiniz ki, digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilibdir. Bu həkimlər Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadandır. Bu gün ümumilikdə 215 nəfərdən ibarət tibbi heyət bizim həkimlərlə bərabər fəaliyyət göstərir. Cənab Prezident, onu da qeyd etməliyəm ki, görülmüş preventiv tədbirlər nəticəsində və xüsusi karantin rejimi tətbiq olunan dan sonra riskli zonalarda əhalimiz bu məsələlərdə daha diqqətli olmağa başlamışdır. Bu özünü həm izolyasiyada, həm də maskalardan istifadə və digər epidemioloji tədbirlərə əməl edilməsində göstərir. Bunu nəticəsi olaraq, Operativ Qərargah görülmüş işlər, xəstəliyin cilovlanması və azalması sayəsində avqustun 5-dən bəzi yumşalma proseslərinə başlayıbdır. O cümlədən məruzə etməliyəm ki, əvvəlki 16 şə-

hər və rayonun 3-ü – Lənkəran, Samux və Siyəzən rayonları bu zonadan kənarlaşdırılıb. Həmin bölgələrdə vəziyyət normaldır.

Cənab Prezident, qalan 13 şəhər və rayonda yumşalma prosesləri başlanılıb. Yay fəsli nəzərə alınaraq qərara alınıb ki, insanlar ćimərliklərdən istifadə edə bilərlər. Əsas məqamlardan biri də ondan ibarətdir ki, SMS və icaze.e-gov.az portalı vasitəsilə icazə mexanizmi ləğv olunduqdan sonra vətəndaşlar sərbəst hərəkət edə bilirlər.

Onu da məruzə etmək istəyirəm ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Bununla əlaqədar, bildirmək istəyirəm ki, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riyat etməlidir. O cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqdə olan obyektlərin fəaliyyəti üzrə bizim tərəfimizdən lazım olan bütün təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılib. Əhali və sahibkarlar da bilməlidirlər ki, həmin qaydalara çox ciddi şəkildə riyat olunmalıdır və buna xüsusi nəzarət ediləcəkdir.

Cənab Prezident, məruzə ediləsi rəqəmlər də çoxdur, görülmüş işlər də. Bir məsələni bildirmək istəyirəm ki, Operativ Qərargah qarşımıza qoyduğunuz vəzifələri və məsuliyyəti dərk edir və bundan sonra da xalqımızın sağlamlığı üçün əlindən gələni edəcək. Diqqətinizə görə çox sağ olun.

İlhəm Əliyev: Sosial sahədə nəzərdə tutulmuş işlərlə bağlı müvafiq tapşırıqlar vermişdim. Tapşırıqlar necə icra olunur, hansı işlər görülüb və hansı işlərin görülməsi nəzərdə tutulur? Sahil Babayev, buyurun.

Sahil Babayev (*Əmək və Əhalinin Sosial Müdafiəsi naziri*): Möhtərəm cənab Prezident, məruzə edirəm ki, Sizin tapşırığınıza müvafiq olaraq, Azərbaycanda pandemiyaya qarşı mübarizə, onun mənfi fəsadlarının aradan qaldırılması üçün geniş Tədbirlər Planı təsdiq olunmuşdu və bu Tədbirlər Planının ən əhatəli bölmələrindən biri də məhz məşğulluğa və sosial rifaha dəstək tədbirləri idi. Bu, dörd istiqamət olmaqla, 12 tədbiri əhatə edirdi. Burada həm məşğulluq, həm sosial müdafiə, həm də sosial təminat məsələləri öz əksini tapıbdır.

Siz vurguladınız ki, demək olar, əhalinin yarısını, 5 milyon insanı əhatə edən Tədbirlər Planı icra olunmaqdadır. Tədbirlər Planının birinci istiqaməti əmək müqaviləsi ilə işləyən insanların məşğulluğunun qorunması və onun təmin edilməsi idi. Sizin dediyiniz kimi, həm dövlət, həm də özəl sektorda 1 milyon 660 min insanın məşğulluğu davam etdi. Onların əmək haqları, iş yerləri qorundu. Burada dövlətin təqdim etdiyi müxtəlif dəstək proqramları, eyni zamanda, inzibati tədbirlər və leqallaşma məsələləri də öz rolunu oynadı. Həm əməkhaqqı fondumuzda azalma olmadı, əksinə, artım oldu, həm də əmək müqaviləsi ilə işləyən insanların sayında azalma olmadı, artımlar oldu.

İkinci bir istiqamət isə işsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslər idi. Bu istiqamətdə bir sıra silsilə tədbirlər həyata keçirildi. 190 manatla bağlı ödəniş aprel, may, iyun aylarında tam şəkildə icra olunub. Sizin bugünkü tapşırığınıza uyğun olaraq, avqust ayı üzrə də 13 şəhər və rayonumuz üzrə bu ödənişlər çox sürətlə həyata keçiriləcək. Bu istiqamətlər üzrə indiyədək 280 milyon manat vəsait xərclənibdir. Əhalimizin rifahına sosial dəstək baxımından çox önəmli bir rəqəmdir.

Digər bir istiqamət olaraq, işsiz və qeyri-formal işləyən şəxslər üçün xüsusi olaraq yaradılmış haqqı ödənilən ictimai işlər programı idi. Bu iş yerlərinin sayı da 90 minə qədər artırıldı. Onlardan 38 mini davamlı iş yerlidir, 52 mini isə ikiaylıq iş yerləri idi. Bu program da uğurla icra olunur. Davamlı iş yerlərinin 95 faizi, ikiaylıq iş yerlərinin isə 50 faizi tam şəkildə komplektləşdirilibdir. Sizin tapşırığınızla, əlavə olaraq, özünüməşğulluq programının genişləndirilməsinə başlanıldı. Bu programma Dünya Bankı, BMT-nin İnkışaf Programı, Heydər Əliyev Fonduun «Regional İnkışaf» ictimai Birliyi, yerli banklarımız da qoşuldu. Dövlət qurumlarından İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkışafı Agentliyi, «ASAN xidmət»in yanında ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yəni çox geniş bir əhatə dairəsi yaradaraq, kiçik və mikrosahibkarlığın, əhalinin məşğulluğunun təşkil edilməsi baxımından bu programın icrasına başlanılıbdır.

Sizin tapşırığınızla, həmçinin işsizlikdən sıgorta mexanizminin sadələşdirilməsi və genişləndirilməsi

üçün təkliflər hazırlanıb. Hazırda Sizin tərəfinizdən bündə dürüstləşməsi zərfi çərçivəsində Milli Məclisə təqdim olunub. Bu qanun layihələrinin qəbul edilməsi imkan verəcək ki, işsizlikdən siğorta ödənişinin həcmini 20 min insana biz artıq bu il ərzində çatdırıq. Əlavə olaraq məlumat verim ki, sosial müdafiə tədbirləri də genişləndirilərək, bu il də davam etdi. Pensiya, müavinət, təqaüdlər üzrə 2 milyon şəxsi əhatə edən sosial ödənişlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz, yəni 590 milyon manat artıb və vaxtında, hətta bir çox hallarda vaxtından əvvəl vətəndaşlarımıza ödənilibdir. Bir daha xüsusi olaraq vurgulamaq istərdim ki, bu ödənişlərin pandemiya dövründə belə, vaxtından əvvəl və artaraq ödənilməsi Azərbaycanın minimum pensiya üzrə MDB məkanında aliciliq qabiliyyətinə görə 1-ci yerdə, orta pensiya üzrə isə MDB məkanında aliciliq qabiliyyətinə görə 2-ci yerdə qərarlaşmasını təmin etdi.

Cənab Prezident, sosial təminat programlarımızda genişlənib. Ünvanlı sosial yardım programının artırılması, əlavə 14 min ailənin, 58 min şəxsin bu programma cəlb olunması, digər tərəfdən, mənzil və avtomobil təminatı programımızın genişləndirilməsi çox önemli rol oynadı. Sizin altı aylıq sosial-iqtisadi inkişafa dair keçirdiyiniz müşavirədə verdiyiniz tapşırıqla uyğun olaraq, artıq 554 mənzil vətəndaşlarımıza təqdim edilib. Yəni təkcə son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsi əllillərinə təqdim edilib. Siz Bakı şəhərində yerləşən binanın açılışı mərasimində iştirak etdiniz və şəhid ailələrinə bu mənzilləri təqdim etdiniz. Digər

tərəfdən, Sizin çağırışınıza səs verən sosial tərəfdaşlarımızın köməyi ilə 100 min ailəyə iki dəfə, yəni faktiki 200 min ərzaq payı təqdim olunub. Burada əsas əlliliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan ailələr, çoxuşaqlı ailələr, aztəminatlı digər kateqoriyadan olan insanlara dəstək tədbirləri göstərilib. Əlbəttə, sosial təminat sahəsində çox önəmlı bir yeri də məhz tənha yaşayan ahil şəxslər tutur. Burada da verilmiş tapşırıqə uyğun olaraq, ölkə üzrə 65 yaşıdan yuxarı 15 min tənha şəxs nazirliyin sosial xidmətçiləri tərəfindən gündəlik xidmətə götürülüb. Eyni zamanda, 1000-dən artıq əlliliyi olan, sağlamlıq imkanı məhdud uşaqlar bizim sosial xidmət müəssisələrimizdə 24 saatlıq tam xidmətə götürürlərlər. Əlavə olaraq bildirim ki, bu dövr ərzində – aprel ayından bu günədək 10 mindən çox şəxsə də reabilitasiya vasitələri təqdim edilib. Bu da əlliliyi olan şəxslər üçün daha bir dəstək tədbiridir.

Sosial layihələrimizin davamlılığının qorunması, sosial infrastrukturun genişləndirilməsi baxımından da artıq dörd reabilitasiya mərkəzinin təmir-tikinti işləri yekunlaşışb. Yaxın günlərdə Sumqayıt, Lənkəran, Xaçmaz və Şəkidə yeni reabilitasiya mərkəzləri vətəndaşlarımızın istifadəsinə veriləcəkdir.

İlhəm Əliyev: Biznes sahəsində, biznesə dəstək sahəsində hansı işlər görülüb? Hansı işlərin görülməsi nəzərdə tutulur? Buyurun, Mikayıl Cabbarov, məlumat verin.

Mikayıl Cabbarov (*İqtisadiyyat naziri*): Təşəkkür edirəm, möhtərəm cənab Prezident.

Cari il martin əvvəlində koronavirusun dünya enerji bazarlarında törətdiyi şoklar yeni iqtisadi mənzərəni şərtləndirdi. Sizin müvafiq sərəncamınızla ölkə iqtisadiyyatının qısamüddətli və ortamüddətli Tədbirlər Planının hazırlanmasına dair göstəriş verildi. Martin 31-də Sizin qəbulunuzda olarkən iqtisadiyyat üzrə işçi qrupun programı təqdim edildi. Sizin göstərişinizlə aprelin 4-də Baş Nazir tərəfindən müvafiq Tədbirlər Planı təsdiqləndi. Bu gün məruzə edə bilərəm ki, görülən işlərin nəticəsində ölkədə makro-iqtisadi sabitlik qorunub, büdcə gəlirləri yanvar–iyul dövründə tam icra edilibdir. Valyuta məzənnəsi tam sabitdir.

Qiymətlərin sabitliyi, ölkənin valyuta ehtiyatları qorunub, hətta bir az da artırılıbdır. Əmək müqavilələrinin sayı azalmayıb, sabit qalıb. Biz müəyyən artım müşahidə edirik. On minlərlə sahibkarlıq subyektiñə və sahibkarlıq subyektiñdə çalışan yüz minlərlə muzdalu işçiyə dövlətin əməli maliyyə yardımını çatdırılıb. Yüzlərlə sahibkara yeni proqramlar üzərində güzəştli kreditlər təqdim edilib. Dövlətin investisiyaları, o cümlədən Siz vurğuladığınız kimi, sosial infrastruktura qoyulan sərmayələrin həcmi qorunub və icra olunub. Şəhiyyə sektorunun həm infrastrukturunun, həm də tibbi personalın maddi rifahına əlavə vəsait ayrılmazla, qarşımızda duran bütün vəzifələr icra edilib. Eyni dövrdə dövlət borcu – nə xarici, nə daxili borc artmayıb. Bunlar hamısı, möhtərəm cənab Prezident, Sizin verdiyiniz göstərişlərin, təqdim etdiyiniz çərçivənin hesabına mümkün olubdur.

Məruzə etdiyim kimi, əmək haqlarının əhəmiyyətli hissəsinin ödənilməsinə dəstək programı iki mərhələdən ibarət idi. Mart-aprel aylarında və bu yaxınlarda Sizin göstərişinizlə Baş Nazirə müraciət etmişik, bu programın daha iki aylıq uzadılmasını nəzərdə tuturuq. Buna görə mən bir daha Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.

Həmçinin eyni dövrdə fərdi (mikro) sahibkarlara dəstəyin davam etdirilməsi, yeni güzəştli kreditlərin tətbiq edilməsi üzrə həm onlayn platforma fəaliyyət göstərir, həm də bu günədək bu yeni program çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılib. Mövcud kredit faizlərinin ödənişlərinə dəstək programı icra olunmaqdadır. Vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə öz əksini tapıb, o cümlədən ipoteka programının genişləndirilməsinə dair tədbirlər də həyata keçirilib. Dövlət sektorunda fəaliyyət göstərən müəssisələrə də, bir sıra digər müəssisələrə də iqtisadiyyata dəstək programı çərçivəsində dəstək göstərilib. Lakin sözsüz ki, ciddi karantin rejiminin müəyyən müddət uzadılması iqtisadi fəallığa da təbii olaraq, mənfi təsir göstərir. Bu özünü həm də makroproqnozların, yəni 2020-ci ilin ümumdaxili məhsulun proqnozunda göstərir. Hazırda mövsümdən asılı olan ticarət və iaşə obyektlərinin fəaliyyətində, məlum quraqlıq nəticəsində kənd təsərrüfatı sahəsində gözləntilərimizdən daha mənfi nəticələr proqnozlaşdırırıq. Obyektiv səbəblərə görə ölkədaxili və xaricdən gələn turizm axınının dayanması müvafiq sektora təsir edir. Enerji bazarlarının da hələ tam bərpa olunmaması bizim

üçün obyektiv çətinliklər yaradır. Bütün bunları nəzərə alaraq, biz qərargahın tərkib hissəsi olaraq, sanitar-epidemioloji vəziyyətin imkan verdiyi şəraitdə və vaxtda iqtisadiyyatın ayrı-ayrı sahələrinin qismən bərpa edilməsi üçün çərçivəni hazırlamışıq və müzakirə edirik.

Sizin müvafiq sərəncamınızla İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyət göstərən ticarət obyektlərində sanitar-epidemioloji şəraitin qorunması ilə bağlı monitorinq tədbirləri keçirilir. Məruzə edirəm ki, nöqsan aşkarlanmış obyektlərin sayı təxminən 15 faiz cıvarındadır. Bu pozuntular arasında ən çox qeydə aldığımiz və müvafiq cərimələr tətbiq etdiyimiz aşağıdakı dörd kateqoriyadır:

- işçi heyətin maska və əlcəklərdən istifadə etməsində pozuntular;
- vətəndaşların növbə zamanı sosial məsafləni qorunması və növbəlilik stikerləri ilə təmin olunmaması;
- obyektlərin girişində əl dezinfektoru olan spirt-dən istifadə edilməməsi;
- vətəndaşların obyektə maskasız daxil olması.

Bunu xüsusi olaraq ona görə vurğulayıram ki, möhtərəm cənab Prezident, biz istənilən iqtisadi fəallığı bütün sanitar-epidemioloji tələblərə ciddi riayət etmək şərti ilə bərpa edə bilərik. Bunlar həm sahibkarların, həm də vətəndaşların üzərinə düşən məsuliyyətdir. Burada dövlət orqanları monitorinq funksiyasını həyata keçirir və keçirməlidir, amma hər bir vətəndaşın davranışından da çox şey asılıdır. Biz tam anlayırıq ki, təhlükə sovuşmayıb. Bütün yaxşılaş-

malara rəğmən öz fəaliyyətimizdə də, iqtisadi fəaliyyətdə də bu prinsiplərdən çıxış etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.

YEKUN NİTQİ

İndi bir daha demək istəyirəm ki, pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermək olar. Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Mən bir daha qeyd etmək istəyirəm, 3 həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılıb. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmışik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır.

Müsbət dinamika, əlbəttə ki, karantin rejiminin yumşaldılmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Ən əsas məsələ isə odur ki, buna nəzarət funksiyaları kimin üzərinə düşür? Siz gərək bu məsələ ilə bağlı ciddi təkliflər verəsiniz. Çünkü gərək hansısa qurum və ya qurumların bir neçəsi bu məsələyə nəzarət etsin.

Hesab edirəm ki, elektron vasitələrdən də istifadə olunmalıdır. İndi bir çox obyektlərdə kameralar vardır. Bu kameralar gərək bizim ümumi nəzarət sistemimizə qoşulsun və onlayn rejimdə videomüşahidə aparılsın. Çünkü hansısa insan müfəttiş kimi hansısa obyektə gedib nəyəsə nəzarət edəcəksə, bunun səmərəsi ola bilər, lakin eyni zamanda, biz bilirik ki, bəzən bu nəzarət çox xoşagelməz hallara gətirib çıxarır. Hansısa sövdələşmə, hansısa təmənna ola bilər. Ona görə indiki şəraitdə biz, ümumiyyətlə, rəqəmsallaşmaya daha böyük fikir verməliyik. Həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətləri də bu ümumi sistemə integrasiya etməliyik. Hesab edirəm ki, bu məsələ də gərək çox ciddi nəzərə alınsın və onlayn videomüşahidə sistemləri təmin edilməlidir. Müvafiq dövlət qurumlarının imkanı olmalıdır ki, onlar bu videomüşahidəni aparsınlar. Əgər görsələr ki, sahibkarlar bu qaydaları pozur, onda onlar gərək cəzalandırılsın. Bu birmənalıdır. Çünkü yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarır. Artıq bu haqda mətbuatda kifayət qədər məlumat vardır.

Demək olar ki, bütün ölkələrdə – harada ki, yumşalma olub, obyektlər, turizm obyektləri, ictimai iaşə obyektləri, xidmət sektoruna aid obyektlər açılıb, orada xəstəlik yenidən geniş vüsət alır və buna ikinci dalğa deyirlər. Amma həkimlərin böyük əksəriyyəti bunu sadəcə olaraq, sanitar normaların gözlənilməməsi ucbatından baş vermiş hadisə kimi dəyərləndirir. Mən də bu yanaşma ilə raziyam.

Çünki bu xəstəlik yoxa çıxmayıb, ona qarşı mübarizə aparılır. Heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə qalib gəlib. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır və bunu siz təşkil etməlisiniz.

Sosial dəstək bundan sonra da davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Halbuki heç kim deyə bilməz ki, postpandemiya dövrü nə vaxt başlayacaq. Ümumiyyətlə, hesab edirəm ki, indi proqnoz verməyə heç kim cəsarət etməz. Ancaq hər halda, biz buna da hazır olmalıyıq. Yeni fəaliyyətə başlayan biznes sahələri dövlətin dəstəyini nəzərə alaraq, gərək öz gələcək planlarını elə qurşunlar ki, ölkənin ümumi iqtisadiyyatında canlanma daha da tez baş versin.

Mən yenə də qeyd etmək istəyirəm ki, bizim bu sahədə itkilərimiz vardır. Ancaq bu itkilər daha genişmiqyaslı ola bilərdi. Bizim iqtisadiyyatımız 6 ayda cəmi 2,7 faiz aşağı düşüb. Burada eyni zamanda, neftin qiymətinin aşağı düşməsi də rol oynadı, OPEC+ çərçivəsində götürdüyümüz öhdəliklər də öz rolunu oynadı. Çünki biz hasilatı ixtisar etdik. İndi bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz,

14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Hesab edirəm ki, bu ilin sonuna qədər görüləcək işlər, xüsusi silə sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atıla-çaq addımlar bu iqtisadi canlanmayı təmin etməlidir, itkiləri azaltmalıdır. Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. Bizim qaz itkilərimiz son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkilərimiz də çoxdur. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40–50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər vardır. Özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşib ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırılma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur?! Axı bu, bilavasitə onun işidir, onun vəzifəsidir. Bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır. Amma fakt odur ki, əgər dövlət şirkətləri nor-

mal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılib, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu yoxdur. Çünkü birinci növbədə, onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır.

Eyni zamanda, israfçılığa yol verilir, bəzi hallarda lazımlı olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir. Təbii ki, bu layihələr gərək başa çatdırılsın, başa çatandan sonra isə aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, həm də bəzi hallarda şəxsi maraqlar rol oynayır. Mən demişəm, bir daha demək istəyirəm ki, dövlət büdcəsinin formallaşması ərefəsində, müzakirə zamanı bütün dövlət şirkətlərindən sifarişlər gəlir – buraya bu qədər, oraya bu qədər vəsait verin. Biz, əlbəttə ki, sosial infrastruktur layihələrinə bundan sonra da dövlət vəsaiti ayıracağımız. Halbuki baxmaq lazımdır, burada da dövlət–özəl sektor tərəfdaşlığı mümkündür, inkişaf etmiş ölkələrdə bu vardır. Amma necə deyərlər, əsas layihələr üçün tələblər dövlət şirkətlərindən büdcə müzakirə olunan zaman gəlir ki, bu qədər vəsait verin bu işi görək. Lakin bu işin səmərəliliyinə heç kim baxmir – bu iş görülməlidir, yaxud görülməməlidir? Bu iş bu il görülməlidir,

yoxsa 2 il gözləyə bilər? Buna da heç kim baxmır. Nəzarət aşağı səviyyədədir. Ona görə bu məsələyə mütləq diqqət yetirilməlidir.

Mən bir daha demək istəyirəm ki, əsas məsələ insanların sağlamlığı, onların sosial vəziyyəti və bizim iqtisadi dayanıqlılığımızdır. Çünkü əger bu olmasa, birinci iki vəzifəni biz icra edə bilməyəcəyik. Bizim güclü iqtisadi imkanlarımız olmasa, bütün niyyətlərimiz kağızda qalacaq. Ancaq biz istəyirik bu işləri elə görək ki, ölkə inkişaf etsin, ölkənin gələcəyi qeyri-neft sektorunun inkişafı hesabına təmin edilsin. Əlbəttə, makroiqtisadi vəziyyətin sabit qalması sevindirici amildir, inflasiya təqribən 3 faiz ətrafindadır və artıq məlumat verildi ki, bizdə xarici borc artmayıb. Ümumi daxili məhsula nisbətdə ola bilsin ki, artıb, çünkü ümumi daxili məhsul bizdə azalır və azalacaq. Ancaq mütləq rəqəmlərdə xarici borc artmayıb və hesab edirəm ki, ilin sonuna qədər azalmalıdır.

Sahibkarlara dəstək bundan sonra daha da şəfəf və mütəşəkkil qaydada göstəriləcəkdir. Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsin, həm daxili bazarı, həm xarici bazarı. Çünkü burada da boşluqlar vardır.

Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara həm güzəştli kreditlər, həm metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq diqqət yetirmək lazımdır.

Əfsuslar olsun ki, bu il turizm sektorunu tam tənəzzülə uğrayıb və əlbəttə, bizi məyus edir. Çünkü

çox böyük perspektivlər var idi. Ancaq indi yumşalma rejimi çərçivəsində daxili turizmin inkişafı, təşviq edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmalıdır. Hesab edirəm ki, kifayət qədər imkanlar vardır.

Onu da bildirməliyəm ki, bizim vergilərimizin 75 faizi özəl sektorda formalasılır. Əgər vergi sisteminde ciddi islahatlar aparılmasa ydi, biz bu vergiləri də yiğə bilməyəcəkdi, onları görə bilməyəcəkdi. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yiğə bildik. Ancaq, əlbəttə ki, ilin sonuna qədər bu belə davam edə bilməz. Çünkü xarici ticarət tənəzzülə uğrayıb, bir çox ticarət obyektləri bağlıdır. Ancaq bu rəqəm həm sevindiricidir, həm də narahatedicidir. Sevindiricidir ona görə ki, bizim özəl sektorumuz artıq vergi verməyə öyrəşir. Onlara edilən güzəştər, mühasibatlıqlarını «kölgə iqtisadiyyatı»ndan «ağ iqtisadiyyat»a keçirmək üçün verilən müddət artıq öz səmərəsini verdi.

Biz, əlbəttə, bəri başdan cəza tədbirləri tətbiq edə bilərdik və bunun nəticəsində bir çox şirkətlər çətin vəziyyətə düşə bilərdi. Ancaq onlara vaxt, izahat və tövsiyələr verildi – bundan sonra şəffaf işləməlisiniz, gəlirləri gizlətməməlisiniz, «kölgə» mühasibatlığı yaratmamalısınız. Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın.

Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar vardır. Bu sevindiricidir. Ancaq narahat edən nədir? Bəs dövlət şirkətlərinin payı? Bəs dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı

səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq vardır. Yəni bu nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz.

Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırılmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik – yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. «Azərenerji»yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımtansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası, demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsin-dən.

Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Təyyarələr alınır, onlar

istismar edilir. Bəs bunun gəliri haradadır? Bu nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs bunun səmərəsi haradadır? Axı səmərə ilə işləməlidir.

Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir. Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasıya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir – halbuki dövlət oraya da dəstək verir – amma dövlət şirkətləri elə bil ki, sosialist iqtisadi modelində işləyir. Bu dözülməzdür. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz.

Artıq müvafiq qurumlar lazımı təkliflər paketi hazırlayıbdır. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımı sənədlər təqdim edilsin və mən onları imzalayacağam.

Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas

verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Biz həm özəl, həm də xarici şirkətləri maraqlandırmalıyıq. Çünkü bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznes-plan verməliyik – bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik. Çünkü bizim Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr vardır. Onların böyük əraziləri vardır. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər – əlbəttə, ekoloji standartları tam gözləmək şərti ilə – eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. Çünkü pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektorunu özündə böyük potensial cəmləşdirib.

Həm iş yerlerinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim nə qədər yarıdağlanmış, çürümüş sənaye müəssisələrimiz vardır. Investorları cəlb etmək lazımdır. Qoy gedib öz puluna ərazini abadlaşdırınsın, ictimai zonalar yaratsın, binalar tikilsin. Çünkü buna ehtiyac var və bu, biznesi canlandıracaq.

Mən artıq qeyd etdim ki, dövlət–özəl sektor tərəfdaşlığı gərək daha konkret layihələr əsasında özünü

göstərsin. Deyə bilərəm ki, bu hələ bir çox hallarda niyyət olaraq qalır. Bizdə bir neçə layihədə dövlət və özəl şirkətlər birgə fəaliyyət göstəirlər, sərmayə qoyublar. Amma bu layihələrin sayı çox azdır. Ona görə burada mütləq yeni yanaşma olmalıdır. Bəlkə də hansısa yeni sahələrdə, hətta infrastruktur layihələrində özəl sektor fəaliyyət göstərə bilər. Bu da mümkündür. Təkcə sənaye müəssisələrinin yaradılmasında yox, infrastruktur layihələrində. Onları sadəcə olaraq, stimullaşdırmaq lazımdır. Eyni zamanda, biz xarici tərəfdaşları da bu işlərə cəlb etməliyik.

Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə, dövlət qurumları konkret əlavə təkliflər verməlidir və ictimai nəzarət olmalıdır. Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidir. Mən su ilə bağlı müşavirədə qeyd etdim. Alımlar, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri – onlar da bu işlərdə iştirak etsinlər, öz təkliflərini versinlər. Yəni geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq.

Biz bütün bu işləri onsuz da görməli idik və görürük. Bizim niyyətimiz və siyasetimiz artıq birmənalı şəkildə vətəndaşlara təqdim edilib. Şəffaflıq, dürüstlük, «kolgə iqtisadiyyatı»nın əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar əminəm ki, həm pandemiya, həm də postpandemiya dövründə bizə yeni imkanlar qazandıracaq.

O ki qaldı koronavirusla bağlı mübarizəyə, biz bundan sonra da addımlarımızı vəziyyətə uyğun şəkildə atacaqıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorub. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Çünkü bu elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atılacaq.

Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayıacaq, gərək yenə də sərtləşdirək. Biz bunu etmək istəmirik. Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər. Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun. Bu çox ağır xəstəlikdir. Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın

bir nömrəli bələsidir. Ona görə hamımız məsuliyyətli olmaliyiq. Əgər belə olsa, dediyim bütün tapşırıqlar yerinə yetirilsə, biz qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik.

Hesab edirəm ki, bugünkü müzakirə çox faydalı oldu və verilən bütün tapşırıqlar lazımı səviyyədə yerinə yetirilməlidir. Sağ olun.

SERBIYA RESPUBLİKASININ PREZİDENTİ ALEKSANDR VUÇIĆ İLƏ TELEFONLA GÖRÜŞ

7 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç telefonla zəng etmişdir.

Aleksandr Vuçiç iyul ayında Ermənistan–Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı verdi. Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunmuş silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi. O bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli niyməyəndə heyətinin göndəriləcəyini qeyd etdi. Aleksandr Vuçiç Azərbaycanla strateji tərəfdəşliyi əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, bunun təsdiqi kimi, Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət etdi.

Telefon zənginə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsali olan hərbi sursatlarдан istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərə-

findən narahatlıqla qəbul edilib, bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olubdur.

Dövlət başçımız Serbiya Prezidentinin yuxarıda göstərilən faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün yüksək səviyyəli nümayəndə heyətinin göndərilməsi barədə qərarı ilə bağlı məmənunluğunu ifadə etdi.

Telefon söhbəti zamanı tərəflər gələcəkdə ölkələrimiz arasında dostluq əlaqələrinə kölgə sala biləcək hərəkətlərə yol verilməməsi barədə qərara gəldilər.

Prezident İlham Əliyev Serbiyaya səfər ilə əlaqədar dəvətə görə minnətdarlığını bildirdi.

SİNQAPUR RESPUBLİKASININ PREZİDENTİ XANIM HƏLİMƏ YAQUBA

Hörmətli xanım Prezident!

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan–Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də «Qoşulmama Hərəkatı» çərçivəsində əməkdaşlığımız məmənunluq doğurur.

Bələ bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 avqust 2020-ci il

BELARUS RESPUBLİKASININ PREZİDENTİ ALEKSANDR LUKAŞENKO İLƏ TELEFONLA GÖRÜŞ

10 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng etmişdir.

Dövlət başçımız Aleksandr Lukaşenkonu Prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik etdi, ona Belarus xalqının firavanlığı və ölkənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

Belarus Prezidenti göstərilən diqqətə və təbrika görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə etdilər.

Telefon söhbəti zamanı əməkdaşlığın müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

BELARUS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEKSANDR LUKAŞENKOYA

Hörmətli Aleksandr Qriqoryeviç!

Belarus Respublikasının Prezidenti vəzifəsinə
yenidən seçilməyinizi münasibətilə Sizi təbrik edirəm.

Seçkilərin nəticələri Belarus vətəndaşlarının Sizə
yüksek etimadını, ölkənizin inkişafı naminə yürüdükünüüz siyasi xəttə geniş xalq dəstəyini bir daha
təsdiq etdi.

İnanıram ki, bu inamlı qələbəniz qardaş Belarusun
çiçəklənməsinə və onun beynəlxalq mövqelərinin
daha da güclənməsinə xidmət edəcək, xalqlarımız
arasında dostluq ənənələrinə əsaslanan Azərbaycan–
Belarus strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığı
nın davamlı inkişafına töhfə verəcəkdir.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik
və qardaş Belarus xalqının rifahi naminə fəaliyyətinizdə
yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 avqust 2020-ci il

HEYDƏR ƏLİYEV ADINA BAKI DƏRİN ÖZÜLLƏR ZAVODUNDU «QARABAĞ» YATAĞININ DAYAQ BLOKUNUN DƏNİZƏ YOLA SALINMASI MƏRASİMİ

10 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Baki Dərin Özüllər zavodunda «Qarabağ» yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak etmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və «BOS Şelf» şirkətinin baş direktoru İxtiyar Axundov Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verdilər.

Bildirildi ki, «Qarabağ» yatağının dayaq bloku SOCAR-in «BOS Şelf» şirkəti tərəfindən Heydər Əliyev adına Baki Dərin Özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilati üçün nəzərdə tutulur.

Dayaq bloku «Qarabağ» yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq.

Dayaq blokunun quraşdırılması «Qarabağ» yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

Dövlət başçısı dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basdı.

«Qarabağ» layihəsi üzrə hazırlanmış dayaq bloku SOCAR-in tarixində həm ölçülərinə, həm də çəkisi-nə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. STB-1 daşima barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi 2 il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

«Qarabağ» yatağı Xəzər dənizinin cənub hövzəsin-də, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997–98-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-in və «Equinor» şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. «Qarabağ» yatağı 60 milyon ton neft ehtiyatına malikdir. Yataqda 6 neft, 3 qaz və 3 suvuru-cu quyunun qazılması nəzərdə tutulur. «Qarabağ» yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir.

Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının uğurla reallaşdırılmasına və ölkəmi-zin neft gəlirlərinin artmasına böyük töhfə olacaqdır.

Dayaq bloku ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verdi.

S u a l: Cənab Prezident, bu gün «Qarabağ» yatağının dayaq bloku dənizə yola salınır. Bu mühüm hadisənin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

C a v a b: Bu çox əlamətdar hadisədir. Bu gün «Qarabağ» yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənilməsində çox önəmlı mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz «Qarabağ» yatağının tam-miqyaslı işlənilməsinə başlayacaqıq.

Keçən əsrin 90-ci illərində Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində «Hasilatın Pay Bölgüsü» haqqında kontrakt imzalanmışdır. O dövrдə bu yataqda 3 quyu qazılmışdır. Lakin xarici tərəfdaşlar «Qarabağ» yatağının səmərəliliyinə inanmamışdlar, kontrakta xitam verilmişdi və «Qarabağ» yatağı tərk edilmişdi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edildi.

Onu da bildirməliyəm ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünkü «Azəri», «Çıraq», «Günəşli» yataqları sovet dövründə kəşf edilmişdir. «Şahdəniz» və «Abşeron» yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə, bu bizim uğurlu siyasetimizin nəticəsidir. Çünkü artıq 1994-cü ildən başlayaraq,

xarici neft şirkətlərinin Azərbaycanda böyük həcm-də sərmayə qoymalarına baxmayaraq, bu günə qə-dər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz po-tensialına xarici investorlar tərəfindən maraq azal-mır, əksinə, artır. Əminəm ki, növbəti illərdə «Qarabağ» və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək.

S u a l: Bu böyük qurğu çox mürəkkəb və nəhəng konstruksiyaya malikdir. Qurğunun mühəndis-tex-noloji xarakteristikalarının önəmini necə qiymət-ləndirirsiniz?

C a v a b: Bəli, bu doğrudan da çox mürəkkəb konstruksiyadır və qurğunun çəkisi 16 min tondan çoxdur, hündürlüyü təqribən 190 metrə yaxındır. Nəzərə alsaq ki, «Qarabağ» yatağının yerləşdiyi ərazi Xəzər dənizinin çox dərin hissəsinə aiddir, əlbəttə, belə nə-həng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, «Qarabağ» yatağında suyun də-rinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna gö-rə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünkü sovet dövründə bizim belə texnologiyaları-mız olmamış, «Azəri», «Çıraq» və «Günəşli» yataqla-rının dərin hissəsi də toxunulmaz qalmış, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə, quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldı-la-caqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə «Qarabağ» yata-ğının aşkarlanması və sonra yataqda işlərin görülmə-məsi, əlbəttə, müstəqil Azərbaycan üçün böyük hə-diyyə olmuşdur. Məhz bu gün aparılan siyaset nəti-cəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnolo-

ji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur.

Onu da bildirməliyəm ki, hazırda Dərin Özüllər zavodunda 5000-ə yaxın insan çalışır. Bu nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların tikintisi burada məşğulluğu tam təmin edir. Mən indi maraqlandım, məlumat verildi ki, burada işləyənlərin orta əməkhaqqı təqribən 1200–1500 manat civarındadır və çox böyük peşəkarlıq tələb edən bir müəssisədir. Ona görə bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sərf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir.

S u a l: Bəs «Qarabağ» yatağından hasılat nə vaxt gözlənilir?

C a v a b: Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra – 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. «Qarabağ» yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, «Qarabağ» yatağı «Azəri», «Çıraq», və «Günəşli» yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, «Azəri», «Çıraq», «Günəşli» yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdəşlər bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat göstərdi və bu gün bu, təsdiq olunub ki, «Azəri», «Çı-

raq», «Günəşli» yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, «Qarabağ» neft yatağında daha böyük həcmidə təbii ehtiyatlar vardır. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5–1,8 milyard kubmetr qaz hasil ediləcək. Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır.

S u a l: Hazırda Azərbaycanda digər nəhəng neft-qaz layihələri də həyata keçirilir. Onların icra vəziyyəti hansı səviyyədədir?

C a v a b: Deyə bilərəm ki, bütün layihələr uğurla icra edilir. Bu gün bu barədə mənə kiçik təqdimat edildi. «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının işlənilməsində bütün işlər plan üzrə gedir. Burada inşa edilən yeni platforma onu göstərir ki, bu yataqların uzunmüddətli işlənilməsi artıq reallıqdır. Bildiyiniz kimi, kontraktın müddəti uzadılıb və Azərbaycan bundan böyük fayda götürür, bizə bir neçə milyard dollar dəyərində bonus ödənilibdir.

«Azəri», «Çıraq» və «Günəşli» yataqlarında hasilatın sabit saxlanılması, əlbəttə ki, bizim üçün vacib məsələdir. Azərbaycan ictimaiyyəti onu da bilməlidir ki, bizim qaz potensialımızın önəmli hissəsi «Azəri», «Çıraq» və «Günəşli» yataqları hesabına formalaşır. Çünkü orada hasil olunan qaz ümumi sistemimizə daxil edilir. Ona görə «Azəri-Çıraq-Günəşli» ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir.

Eyni zamanda, «Şahdəniz-2» layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataq-

larından biridir. Bildiyiniz kimi, «Şahdəniz-2»nin tammiqyashlı işlənilməsi bizi əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaq.

Gələn il «Abşeron» qaz-kondensat yatağından ilk qazın hasilati gözlənilir. «Abşeron» yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünkü artan sənaye potensialımız diktə edir ki, bizi əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz «Abşeron» yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir.

«Şəfəq-Asiman» yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı vardır. Əlbəttə, qazma işləri ehtiyatların dəqiqliyi həcmini göstərəcək. Ancaq yadımdır ki, hələ Neft Şirkətində işlədiyim dövrədə bizim mütəxəssislər orada təqribən 400–500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd etmişdilər. Hər halda, hesab edirəm ki, qazma işləri yaxın gələcəkdə başa çatacaq və bu haqda daha dəqiqlik məlumat olacaqdır.

Əlbəttə, indi bizim əsas diqqətimiz «Cənub Qaz Dəhlizi»nin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, hesab edirəm ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı

beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı 3 qaz kəmərinin inşası tam başa çatacaq və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaqdır.

Bələliklə, «Cənub Qaz Dəhlizi» tam istismara veriləcək. Bu bizim üçün çox önəmlidir və hesab edirəm ki, tarixi hadisədir. Çünkü bu, imkan verir ki, «Şahdəniz» yatağından tam işlənilməsi təmin edilsin.

Eyni zamanda, onu da bildirməliyəm ki, «Cənub Qaz Dəhlizi» inşa olunmadan investor buraya və heç bir başqa layihəyə vəsait qoymazdı, yaxud da tərəddüd edərdi. Çünkü məsələn, «Abşeron» qaz-kondensat yatağından çıxarılacaq qazın ixracı üçün yol olmalıdır, həmçinin «Qarabağ» yatağından və digər yataqlardan çıxarılacaq təbii qazın da. Ona görə «Cənub Qaz Dəhlizi»nin əhəmiyyəti təkcə «Şahdəniz» layihəsi ilə məhdudlaşdır. Bu layihə icra olunmadan bizim enerji siyasetimiz yarımcıq qala bilərdi. Amma bu gün bizim enerji siyasetimiz ölkəmizin maraqlarını tam təmin edir. «Şahdəniz» yatağı ən azı 100 il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik. «Şahdəniz» qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanistan və İtaliyaya çatdırılacaq. Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə – Balkan bölgəsində yerləşən ölkələrə də Azərbaycan qazının verilməsi mümkündür.

Ona görə «Cənub Qaz Dəhlizi» bizim tarixi nailiyətimizdir və bunun başa çatmasına az vaxt qalır. Bir

daha demək istəyirəm ki, bizim bütün yataqlarımızda görülən işlər məqsədyönlü şəkildə aparılır. Bir layihə o biri layihəni şərtləndirir. Əgər 1994-cü ildə «Azəri-Çıraq-Günəşli» üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər «Şahdəniz» üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi də təmin edə bilməzdik. Çünkü «Şahdəniz» bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır.

M ü x b i r: Cənab Prezident, bu dayaq blokunun göndərildiyi yataq hamımız üçün doğma və əziz olan «Qarabağ» adını daşıyır. Bununla bağlı fikirlərinizi bölüşməyi xahiş edərdik.

İlhəm Əliyev: Hesab edirəm ki, bu, rəmzi məna daşıyır. Çünkü bildiyiniz kimi, Azərbaycan xarici tərəfdaşlarla bir çox yataqlar üzrə kontraktlar imzalayıbdır. Ancaq heç də onların hamısı səmərə verməyibdir. Artıq bir çoxlarının icrası dayandırılıb, onların icrasına xitam verilib, qazılmış quyular ümidişlərimizi doğrultmayıb. «Qarabağ» yatağının işlənilməsinə gəldikdə, mən bir daha demək istəyirəm, hər zaman əminlik var idi ki, burada böyük potensial, böyük neft və qaz ehtiyatları vardır. Ancaq bayaq qeyd etdiyim kimi, keçən əsrin 90-cı illərində 3 quyu qazılmışdı, xarici tərəfdaş artıq bəyan etmişdi ki, bu gələcək investisiya səmərəsiz olacaq və beləliklə, «Qarabağ» yatağı tərk edilmişdi. Biz əslində heç nə itirmədik. Çünkü Azərbaycan o kəşfiyyat dövründə öz üzərinə

heç bir maliyyə öhdəliyi götürməmişdi. Əksinə, hətta uğursuz nəticə də nəticədir, bizə əlavə geoloji məlumat veribdir. Bu gün Azərbaycan vaxtilə – ötən əsrin 90-ci illərində tərk edilmiş «Qarabağ» yatağına qayıdır və bu nəhəng dayaq bloku bunun əyani sübutudur.

Eyni zamanda, XX əsrin 90-ci illərinin əvvellərində Azərbaycanın ovaxtkı rəhbərliyi – AXC–Müsavat cütlüyü torpaqlarımızın işgal altına düşməsinə imkan yaratdı. Yəni onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işgal altına düşdü. Azərbaycan – əgər belə analogiya aparmaq mümkündürsə – Qarabağı tərk etdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işgalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyüümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş «Qarabağ» yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

M ü x b i r: Cox sağ olun, cənab Prezident. Minnətdarıq.

İ l h a m Ə l i y e v: Sağ olun.

MÜASİR STANDARTLARA CAVAB VERƏN LEVC TX MODELLİ «LONDON TAKSİ»LƏRİNƏ BAXIŞ

12 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən «Bakı Taksi Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən LEVC TX modelli yeni 100 ədəd «London taksi»sinə baxış keçirmişdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevə yeni taksilərin xüsusiyyətləri barədə məlumat verdi.

Nazir bildirdi ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub. LEVC TX modelli yeni taksinin bir sıra üstünlükləri vardır. Belə ki, bu model taksilər yanacaq əvəzinə elektriklə işləyir. Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər. «Smart» konfiqurasiyalı avtomobil 130 kilometrə qədər surf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür.

«Smart» texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sürücü, həm də sərnişinlər üçün təhlükəsizdir. Belə ki, avtomobil özü yoldakı sürət həddi ba-

rədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür.

Yeni taksilərin sərnişin kabinəsi digər «London taksi»lərindən fərqli olaraq, daha genişdir və 6 oturacağı vardır. Avtomobil lərda USB portlar, Wi-Fi və GPS quraşdırılıb. Sürücü ilə sərnişin arasında əlaqəni minimuma endirmək üçün şüşə arakəsmə mövcuddur. Bu isə pandemiya dövründə təcrid və sosial məsafə baxımından da olduqca əlverişlidir. Kabinədə sürücü ilə əlaqə üçün xüsusi mikrofon, görmə qüsurlu sərnişinlər üçün Brail əlisbasi ilə idarəetmə paneli, eşitmə əngəllilər üçün isə təlimat lövhəsi vardır. Avtomobil fiziki əngəllilər üçün pandusla təchiz edilib. Bu taksilərdə ödənişi post-terminal vasitəsilə də həyata keçirmək mümkün olacaqdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda paytaxtda «Bakı Taksi Xidməti» Məhdud Məsuliyyətli Cəmiyyətin 1200 taksisi sakinlərə xidmət göstərir. London TX4 modelləri 5 nəfərlikdir.

Yeni gətirilmiş taksilər «Android» sistemi ilə təchiz olunub. Bu isə sürücülər üçün geniş imkanlar açır. Belə ki, sürücülər bütün prosesi monitor vasitəsilə idarə edə bilir.

Yeni taksilərin Bakıya gətirilməsi paytaxtda sərnişindaşmanın bu növü üzrə xidməti daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək.

Sonra Prezident İlham Əliyev yeni taksini idarə etdi.

RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ TELEFONLA GÖRÜŞ

12 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12–16-da Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verdi.

Dövlət başçımız Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurguladı. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdürüünü bildirdi.

Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan–Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd etdi.

Dövlət başçısı Ermənistan–Azərbaycan sərhədin-də baş vermiş toqquşmalar başa çatdıqdan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana

hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıldı.

Prezident İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək, bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirdi və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğuladı.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edildi və Azərbaycan–Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşıılıqlı niyyət ifadə olundu.

Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVID-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik etdi.

**TÜRKİYƏ RESPUBLİKASININ MİLLİ
MÜDAFIƏ NAZİRİ HULUSİ AKAR,
TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİNİN BAŞ
QƏRARGAH RƏİSİ, ORDU GENERALI
YAŞAR GÜLƏR VƏ HƏRBİ NÜMAYƏNDƏ
HEYƏTİNİN DİGƏR ÜZVLƏRİ İLƏ GÖRÜŞ**

13 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülləri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Həsən Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admirali Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul etmişdir.

Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındaki səfiri Erkan Özoral da iştirak etdi.

İlham Əliyev: Hörmətli cənab nazir, hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhələsi başa çatır. Bu

çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığını bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındaki qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası vardır. Bu bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adı haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sərr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalانıraq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz, əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalamaq istəyirik. Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsınız, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan

ölkələr yoxdur. Bu həqiqətdir. Bu həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz – iki qardaş ölkə öz siyasetimizlə bu birliyi daha da möhkəmləndirdik.

Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyaseti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir.

Bu təlimlərin uğurla keçməsi, əlbəttə, hesab edirəm ki, çox önemli hadisədir. Bu təlimlər gələcəkdə də davam edəcək. Hesab edirəm ki, bu təlimlərin intensivliyi bundan sonra daha da artacaq, təbii ki, buna ehtiyac vardır. Əminəm, bizim qardaşlarımız – Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti bu günlər ərzində Azərbaycanda olarkən özləri də gördülər ki, onlar burada öz Vətənlərindədirlər. Əminəm ki, onlar Türkiyəyə döndükdən sonra da o xatirələri öz qələblərində saxlayacaqlar. Bir daha xoş gəlmisiniz!

Hulusi Akar (*Türkiyənin Milli Müdafiə naziri*): Hörmətli cənab Prezident, sağ olun, çox təşəkkür edirəm.

Vaxt ayırib bizi qəbul etdiyiniz üçün Sizə bir da-ha ehtiramımızı və təşəkkürümüzü bildirirəm. Eyni zamanda, cənab Prezidentimizin zati-alinizə salamlarını və xoş arzularını çatdırmaq istəyirəm.

Bizim də, cənab Prezidentimizin də Sizi ailəlikcə tezliklə Türkiyədə gözlədiyimizi bildirmək istəyirəm. Həqiqətən, biz bir millət – iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyüñür.

Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla, bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətlamından, Dağlıq Qarabağın işgalindən etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqemizi bilirsınız. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki övladı'yıq. Burada biz özümüzü həqiqətən, Vətənimizdə hiss edirik.

Bütün bunlar sadəcə, sözdə qalmamalı, əməldə də həyata keçirilməlidir. Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olaraq, Türkiyə Cumhuriyyəti ilə münasibətlər inkişaf etdirilərkən ordularımız arasındakı əlaqələr də, məlum olduğu kimi, inkişaf etməyə başladı. Belə ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığı dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız vardır. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanın strateji əməkdaşlıq Sazişimiz vardır. Beləliklə,

bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, yeməyimiz-icməyimiz, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazımlı olan nə varsa, bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik.

Təbii ki, bu təlimlər çox önəmlidir. Təlimlər nə-zəriyyənin əmələ çevrilidiyi laboratoriya kimidir. Bu gün də bunun nümunəsini gördük. Büyük bir sevgi, böyük bir şövq, yüksək əhval-ruhiyyə gördük. Hamının gözləri yanındı, birliliklə yanaşı, bir işi bacarmağın sevincini yaşayırdılar.

Beləliklə, biz əməkdaşlığımızın davamını, bu təlimlərin bu gün başa çatmasını deyil, sadəcə, bir mərhələsini gördük. Hərbi təlimlər, hərbi təhsil davamlı prosesdir. Buna görə də bu istiqamətdə fəaliyyətlər davam edir.

Bu səbəbdən cənab Prezidentimiz başda olmaqla, Türkiyə Cümhuriyyəti və bizim 83 milyonluq xalqımız buradakı fəaliyyətləri həqiqətən, böyük sevgi və şövq ilə yaxından izləyir. Atatürkün dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Həqiqətən, bu, bir millət olmağımızın təbii nəticəsidir.

Burada Baş Qərargah rəisimiz, Quru Qoşunları, Hərbi Hava Qüvvələri komandanlarımızla birlikdə bunu çox mühüm tapşırıq, mühüm iş olaraq görürük.

Buradakı dostlarımıza da dedik, Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyız. Təkcə ölü-

kələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyız. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazımlı olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik.

Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Sağ olun, var olun.

İlhəm Əliyev: Çox sağ olun. Çox təşəkkür edirəm. Xahiş edirəm ki, mənim də səmimi salamlarımı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanı çatdırırasınız.

İNDONEZİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB COKO VIDODOYA

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə İndoneziya arasında ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və «Qoşulmama Hərəkatı» çərçivəsində əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur.

Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının İndoneziya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya Respublikasına daim rıfah arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 avqust 2020-ci il

ƏFQANİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MƏHƏMMƏD ƏŞRƏF QANIYƏ

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Əfqanistan dostluq və tərəfdaşlıq münasibətləri, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və «Qoşulmama Hərəkatı» çərçivəsində əlaqələrimiz bundan sonra da xalqlarımızın rifahı naminə genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Əfqanistan xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 15 avqust 2020-ci il

ÖZBƏKİSTAN RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ BAHROM AŞRAFXANOV İLƏ GÖRÜŞ

18 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyətli səfiri Bahrom Aşrafxanovun etimadnaməsini qəbul etmişdir.

Bahrom Aşrafxanov etimadnaməsini təqdim etdikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlər səhbət etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasındaki ikitarəfli əlaqələrin və əməkdaşlığın səviyyəsindən məmənluğunu ifadə etdi. Ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Özbəkistanla beynəlxalq təşkilatlar, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində yaxından əməkdaşlıq etdiyini bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirakının əməkdaşlığımızın inkişafına mühüm töhfə verdiyini qeyd etdi. Prezident İlham Əliyev bu səfər çərçivəsində Özbəkistan dövlə-

tinin başçısı ilə iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələrdə də əməkdaşlıqla dair səmərəli müzakirələrin aparıldığını vurğuladı.

Koronavirus pandemiyası ilə əlaqədar Özbəkistana nəzərdə tutulmuş səfərinin təxirə salındığını qeyd edən Prezident İlham Əliyev epidemioloji vəziyyət imkan verən kimi qardaş Özbəkistana səfər edəcəyini bildirdi.

Prezident İlham Əliyev bu il iyulun 12-də Azərbaycan–Ermənistən sərhədinin Tovuz rayonu istiqamətində Ermənistənin Azərbaycana qarşı növbəti təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində müvafiq bəyanatların qəbul edilməsinə üzv dövlət olaraq Özbəkistanın verdiyi dəstəyə görə təşəkkürü-nü bildirdi.

Dövlət başçısı digər sahələrlə bərabər, nəqliyyat-logistika sahəsində ölkələrimiz arasında əməkdaşlıqda yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi.

Ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın qardaşlıq əlaqələrinə əsaslandığını qeyd edən Prezident İlham Əliyev Özbəkistanla münasibətlərin bütün sahələrdə inkişafi üçün yaxşı perspektivlərin olduğunu vurğuladı.

Səfir Bahrom Aşrafxanov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ən səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırıldı. Keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş Sammitində Özbəkistan Prezidentinin iştirakının və bu çərçivədə dövlət baş-

çiləri səviyyəsində görüşlərin ikitərəfli əlaqələrimizin inkişafına mühüm təkan verdiyini qeyd etdi.

Səfir eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğur qazandığını və digər ölkələr üçün örnək olduğunu vurğulayaraq, Özbəkistanın Azərbaycanın qabaqcıl təcrübəsindən bəhrələndiyini, «ASAN xidmət» nümunəsində ölkəsində Dövlət Xidmətləri üzrə Agentliyin yaradıldığını bildirdi.

Ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu qeyd edən səfir Özbəkistanın Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini və Azərbaycanın bu sahədə MDB məkanında Özbəkistan üçün strateji tərəfdəş olduğunu qeyd etdi. Eyni zamanda, səfir kənd təsərrüfatı, xüsusilə də fin-diqçılıq və narçılıq sahələrində Azərbaycanın təcrübəsinin Özbəkistan üçün maraqlı olduğunu bildirdi.

Səfir koronavirus pandemiyası ilə bağlı karantin tədbirlərinin yaxın vaxtlarda sona çatacağına və Azərbaycan Respublikası Prezidentinin Özbəkistana səfər edəcəyinə ümidi var olduğunu ifadə etdi. Bu səfərin əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə yeni bir təkan verəcəyinə əminliyini bildirdi. Səfir Özbəkistanın Azərbaycanla nəqliyyat-logistika sahəsində əməkdaşlığı, Xəzər dənizi vasitəsilə Azərbaycanı və Mərkəzi Asiya ölkələrini birləşdirən nəqliyyat dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yolu la-yihəsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıldı. Bahrom Aşrafxanov Özbəkistanın Ermənistən-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini daim dəstəklədiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi birmənalı dəstəyinə görə Özbəkistana təşəkkürünü bildirdi.

Dövlət başçımız Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Özbəkistan Prezidentinə çatdırmağı xahiş etdi.

**UKRAYNA PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB
VLADİMİR ZELENSKİYƏ**

Hörmətli cənab Prezident!

Dost Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası ilə Ukrayna arasındaki münasibətlər dinamik inkişaf yolunda-dır. İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz, qar-şılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalq-larımızın mənafelərinə uyğun olaraq uğurla inkişaf edəcək və genişlənəcək. Dünyanın COVID-19 pan-demiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının dost Ukrayna xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Bu bayram gündündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Ukrayna xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 avqust 2020-ci il

«QOBU» ELEKTRİK YARIMSTANSİ-YASININ TİKİNTİSİ İLƏ TANIŞLIQ

21 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yük ötürmə gücü olan 330/220/110 kilovoltluq «Qobu» yarılmstansiyasının tikintisi ilə tanış olmuş və 385 meqavatlıq «Qobu» Elektrik Stansiyasının təməlini qoymuşdur.

«Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına məlumat verdi ki, 330/220/110 kilovoltluq «Qobu» yarılmstansiyasının inşası uğurla gedir. Hasil olunan elektrik enerjisinin enerji sistemini ötürülməsi, Bakının və Abşeron yarımadasının elektrik enerjisi təchizatında 500/330/220 kilovoltluq «Abşeron» yarılmstansiyasından asılılığın aradan qaldırılması, istehlakçıların fasiləsiz və dəyaniqli elektrik enerjisi təchizatının təmin edilməsi, respublika ərazisində 330 kilovoltluq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün bu yarılmstansiya müstəsna rola malikdir. «Qobu» yarılmstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, bu, Bakıda tikilən ilk 330 kilovoltluq yarılmstansiya olacaq və ən əsası, ölkənin ən strateji yarılmstansiyası olan 500 kilovoltluq «Abşeron» yarılmstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq. «Qobu» yarılmstansiyasının enerji

sisteminə integrasiyاسının 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.

Ölkədə enerji təminatının əsashi şəkildə yaxşılaşdırılması, böyük infrastruktur layihələrin icrası baxımından mühüm işlər görülüb. Lakin elektroenergetika sektorunun daim inkişaf edən sahə olduğunu, əhalinin artım tempini, sənayeləşmə prosesini nəzərə alaraq, sonrakı dövrdə generasiya güclərinə tələbatın müəyyənləşdirilməsi və onun vaxtında qarşılanması konkret vəzifə olaraq qarşıya qoyulub. 385 meqavat gücündə «Qobu» Elektrik Stansiyasının generasiya mənbəyi olaraq yaradılması da qarşıya qoyulan mühüm vəzifənin əsas komponentlərindəndir.

Yarımstansiya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev 385 meqavat gücündə «Qobu» Elektrik Stansiyasının təməlini qoydu.

Bu stansiyanın tikintisi yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq «Azad iqtisadi zona»nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. «Qobu» layihəsinə dünyanın məşhur şirkətləri yüksək rəy verməklə yanaşı, onun tikintisində yaxından iştirak edirlər.

«Qobu» enerji layihəsi, o cümlədən 385 meqavat gücündə «Qobu» Elektrik Stansiyasının tikintisi ölkənin enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlığı və etibarlılığını maksimum səviyyəyə çatdırmağa hesablanıb. Bu layihənin icrası digər sosial məsə-

lədə də əhəmiyyəti ilə seçilir. Belə ki, «Qobu» Elektrik Stansiyası və «Qobu» yarıanstansiyasının işə salınması məşğulluğun artırılmasına töhfə olacaq. Burada 120-dən artıq yeni iş yeri yaradılacaq.

Sonra Prezident İlham Əliyev energetiklərlə görüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. «Qobu» Elektrik Stansiyasının təməl daşını qoymuşdur. Əminəm ki, bu stansianın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda – 2022-ci ilin əvvəlində tam istifadəyə veriləcəkdir. Bu bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansianın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar sırasında öz yerini tapacaqdır.

Bütövlükdə bu stansianın çox böyük əhəmiyyəti vardır. Çünkü bu stansianın timsalında biz müasir Azərbaycanın ümumi inkişafını görürük. Burada ən müasir texnologiyalar tətbiq ediləcək. Dünyanın aparıcı şirkətləri bizimlə bərabər bu stansianın inşasında iştirak edəcək. Eyni zamanda, çox güclü beynəlxalq nəzarət olacaqdır.

Stansiya bütün beynəlxalq ekoloji standartlara tam cavab verir. Ona görə ekoloji baxımdan stansianın əhəmiyyəti xüsusi qeyd edilməlidir. Burada şərti yanacağın sərfiyyatı da aşağı səviyyədədir – 260 qram. Energetiklər bilirlər ki, bu çox aşağı səviyyədir.

Bütövlükdə son illərdə görülmüş işlər nəticəsində enerji sistemində şərti yanacağın sərfiyatı aşağı düşməkdədir. Eyni zamanda, itkilər də azalır. İtkilərin azalmasına gəldikdə, bu stansiyanın əhəmiyyəti ondadır ki, o, Bakının və Abşeron yarımadasının «Mingəçevir» İstilik Elektrik Stansiyasından asılılığını aşağı salacaq və beləliklə, itkilər azala-caqdır. Çünkü «Mingəçevir» İstilik Elektrik Stansiyası Bakıdan 250 kilometr məsafədə yerləşir və əlbəttə ki, enerjinin ötürülməsi istər-istəməz itkilərə gətirib çıxarır. Eyni zamanda, bu stansiyanın əhəmiyyəti ondadır ki, mümkün olan qəzaların fəsadları azalacaq. Çünkü hamımız yaxşı xatırlayıraq, iki il bundan əvvəl «Mingəçevir» İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində, demək olar ki, Bakı şəhəri, Abşeron yarımadası və ölkəmizin böyük hissəsi işıqsız qalmışdı. Ona görə bu stansiyanın məhz Abşeron yarımadasında inşa edilməsi bizi qəzalardan da sığortalayacaqdır.

Eyni zamanda, bildiyiniz kimi, son vaxtlar bərpa olunan enerji növlərinə Azərbaycanda çox böyük əhəmiyyət verilir. Bu istiqamətdə böyük planlarımız vardır. Energetiklər yaxşı bilirlər ki, bərpa olunan enerji növlərinin genişmiqyaslı inkişafı ənənəvi enerji növlərinin inkişafı ilə bilavasitə bağlıdır. Ona görə bu stansiya enerji dayanıqlılığının təmin edilməsi işində də mühüm rol oynayacaqdır. Bütövlükdə bu stansiyanın enerji sistemimizin təşkilində və gələcək inkişafında çox böyük rolu olacaqdır.

Əlbəttə, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünkü enerji

sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır. Bildiyiniz kimi, infrastruktur layihələri arasında elektrik stansiyalarının tikintisi xüsusi yer tutur və deyə bilərəm ki, biz birinci növbədə, bu məsələ ilə məşğul olmağa başlamışdıq. Təsadüfi deyil ki, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında elektrik stansiyalarının tikintisi xüsusi nəzərə alınmışdı. O vaxtdan bu günə qədər ölkəmizdə 30-dan çox elektrik stansiyası tikilib. Mən onların arasında, əlbəttə ki, böyük stansiyaları xüsusilə qeyd etmək istərdim. Çünkü bu stansiyalar tikilməsəydi, bu gün biz öz enerji potensialımızı bu səviyyəyə çatdırı bilməzdik. Yadimdadır, birinci regional inkişaf programı qəbul olunandan sonra 525 meqavat gücündə «Sumqayıt» Elektrik Stansiyası tikildi. Ondan sonra digər stansiyalar – təxminən 800 meqavat gücündə «Cənub» Elektrik Stansiyası, 400 meqavata yaxın gücü olan «Şimal-2» Elektrik Stansiyası, generasiya gücü 300 meqavat olan «Səngəçal» Elektrik Stansiyası tikildi. Ölkəmizin müxtəlif yerlərində modul tipli 5 stansiya tikilibdir ki, o stansiyaların hər birinin generasiya gücü təxminən 90 meqavatdır.

İndi təsəvvür edin, əgər bunlar tikilməsəydi, bu gün biz yenə də əvvəlki illərdəki kimi, idxaldan asılı vəziyyətdə olacaqdıq və öz enerji təhlükəsizliyimizi təmin edə bilməyəcəkdik. Məhz elektroenergetika sahəsinə göstərilən diqqət və ayrılan dövlət sərmayəsi imkan verdi ki, bu gün biz öz tələbatımızı tam şəkildə ödəyək. Eyni zamanda, bizdə güclü ixrac

potensialı yaranıb. Daxili tələbatımızın artmasına baxmayaraq, bizim ixrac potensialımız ildən-ilə artır. 2004-cü ildən bu günə qədər bizim iqtisadiyatımız və o cümlədən sənaye potensialımız 3 dəfədən çox artıb. Müasir texnologiyaların tətbiqi nəticəsində Azərbaycanda həm generasiya gücləri yaranır, həm də itkilər azalmaqdadır.

Bütün bu müsbət nəticələrə baxmayaraq, onu da qeyd etməliyəm ki, əfsuslar olsun, əvvəlki dövrlərdə tikilmiş stansiyaların, o cümlədən bizim və Cənubi Qafqazın ən böyük stansiyası olan Mingəçevir İstilik Elektrik Stansiyasının istismarı dövründə böyük və kobud səhvlər buraxılmışdır. Vaxtında təmir işləri aparılmamışdır. Stansiyaların müasirləşdirilməsi ilə əlaqədar heç bir addım atılmamışdır. Sovet dövründə tikilmiş stansiyalar tənəzzülə uğramış və eyni zamanda, 2004-cü ildən bu günə qədər tikilmiş stansiyalarda da generasiya gücləri xeyli itirilmişdir. Məhz səhlənkarlıq, məsuliyyətsizlik və kobud səhvlər nəticəsində iki il bundan əvvəl Mingəçevir İstilik Elektrik Stansiyasının yarımtansiyasında qəza baş verdi və böyük fəsadlara gətirib çıxardı. Ondan sonra dərhal operativ tədbirlər görülməyə başlanıldı.

«Azərenerji»nin rəhbərliyi dəyişdirildi və mən göstəriş verdim ki, bizim bütün enerji sistemimiz ciddi təftiş edilsin. Bu təftiş nəticəsində çox xoşagelməz mənzərə üzə çıxdı. Qeyd etdiyim kimi, məhz məsuliyyətsizlik və laqeydlik nəticəsində enerji sistemimizə çox böyük ziyan dəymışdır. Ancaq operativ tədbirlər, görülmüş işlər və ayrılmış vəsait nəticəsində biz cəmi

iki il ərzində bu sahədə çox ciddi irəliləyişə nail ola bildik və itirilmiş generasiya gücləri bərpa edildi.

Deyə bilərəm ki, 1300 meqavata qədər itirilmiş generasiya gücləri son iki il ərzində mövcud stansiyalarда bərpa edilibdir. Ən böyük işlər Mingəçevir İstilik Elektrik Stansiyasında görülübür. Orada 600 meqavat generasiya gücü bərpa edilib. 2400 meqavat gücündə olan və bu gün tam gücü ilə işləyən bu stansiya bizim əsas enerji mənbəyimizdir. Bu stansiyanın ömrü uzadıldı və o bundan sonra onilliklər ərzində bizə xidmət göstərəcəkdir.

«Cənub» Elektrik Stansiyasının təmiri nəticəsində orada 200 meqavat generasiya gücü bərpa olunub. Modul tipli stansiyalarda 200 meqavatdan çox generasiya gücü bərpa edilib. «Mingəçevir» və «Şəmkir» Su-Elektrik stansiyalarında 230 meqavat generasiya gücü bərpa edilib. Digər stansiyalarda da işlər aparılıb və bütövlükdə iki il ərzində biz 1300 meqavat itirilmiş gücləri bərpa etmişik. Hesab edirəm ki, bu çox böyük tarixi hadisədir. 1300 meqavat gücündə yeni stansiyaları tikmək bizə milyardlarla dollara başa gələ bilərdi. Ancaq «Azərenerji» bunları çox məhdud büdcə ilə sahmana saldı və bu gün bu stansiyalara yeni həyat verilibdir.

Beləliklə, son illərdə bu sahədə görülmüş işlər təqdirəlayiqdir. Bu gün təməl daşını qoyduğumuz «Qobu» Elektrik Stansiyası da bizim ümumi enerji potensialımızı gücləndirəcək, ixrac imkanlarımızı genişləndirəcək və bundan sonra daxili tələbatı təmin edəcəkdir. Çünkü tələbat artır, Azərbaycan əhalisi artır. Müstəqillik dövründə Azərbaycan əhalisi 8 mil-

yondan 10 milyona qalxıb və bu meyillər davam edəcək. Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir, hər il əhalimiz artır. Bu, ölkəmizdə görülən işləri əks etdirir. Çünkü insanların yaşayış səviyyəsi yaxşılaşır. Ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq demoqrafik vəziyyətə bilavasitə təsir edən amillərdəndir.

Eyni zamanda, sənaye istehsalı da artmaqdadır. Hətta bu il qeyri-neft sektorunda da sənaye istehsalı artır. Deyə bilərəm ki, pandemiyanın, demək olar, bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməsinə baxmayaraq – hətta bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10–15–20 faiz səviyyəsindədir – Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət, hesab edirəm, qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz azalıbdır. Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu bizim iqtisadi inkişafimizə mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılışması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Bax, budur bugünkü Azərbaycan reallıqları. Bu bir daha onu deməyə əsas verir ki, bundan sonra da elektrik stansiyalarının tikintisi və mövcud stansiyaların istismar müddətinin uzadılması istiqamətdə əlavə addımlar atılmalıdır. Biz öz enerji potensialımızdan maksimum istifadə edirik və etməliyik.

Sevindirici hal ondan ibarətdir ki, bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpa olunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İlin əvvəlində iki böyük

beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanıbdır. Ümid edirəm ki, ilin sonuna qədər bütün sənədlərin imzalanması başa çatacaq və stansiyaların tikintisinə start veriləcək. Azərbaycanda 440 meqavat gücündə bərpa olunan enerji növlərinin yaradılması, özü də Azərbaycan dövləti tərəfindən bir manat vəsait qoyulmadan reallaşdırılması bizə olan inamın, Azərbaycanın sabit gələcəyinə, inkişafına olan inamın təzahürüdür. Onu da bildirməliyəm ki, hazırda bizim Energetika Nazirliyi dünyanın bir neçə ən böyük enerji şirkəti ilə danışqlar aparır. Biz bu şirkətlərlə bərpa olunan yeni Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar danışqları apararkən hesab edirik ki, istədiyimizə nail olacaq və xarici investisiyalar bu sahəyə daha böyük həcmidə gələcəkdir.

Eyni zamanda, yerli və xarici şirkətlərə bildirmək istərdim ki, biz ənənəvi enerji növlərinin istehsalı ilə əlaqədar işlərimizi davam etdirmək əzmindəyik. Biz xarici və yerli investorları istilik elektrik stansiyalarının tikintisinə dəvət edirik. O cümlədən onları su-elektrik stansiyalarının və digər bərpa olunan enerji stansiyalarının tikintisinə cəlb etmək istəyirik. Əgər belə maraq olarsa, hesab edirəm ki, qısa müddət ərzində bu məsələ öz həllini tapa bilər. Çünkü bu gün Azərbaycanda investisiya qoyuluşu sahəsində çox böyük işlər görülür, Azərbaycanda biznes mühiti yaxşılaşır. «Doing Business» programında biz tarixi nailiyyətlərə çata bilmışik. Dünya Bankı tərə-

findən hazırlanan bu reyting cədvəlində Azərbaycan artıq qabaqcıl yerlərdədir. Eyni zamanda, biz dayanıqlı inkişaf baxımından çox böyük irəliləyiş nail ola bilmişik. BMT-nin Dayanıqlı İnkişaf İndeksinə görə, biz ildən-ilə mövqemizi yaxşılaşdırırıq. Ona görə Azərbaycan bu gün xarici sərmayələr üçün çox cəlbedici ölkə olaraq qalır. Bu sahə – elektroenergetika sahəsi çox böyük maraq doğurur və artıq həyat bunu təsdiqləyir.

Bir sözlə, bu gün tam əminliklə deyə bilerəm ki, ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu bizim inkişafımızın əsas şərtidir. Çünkü hər bir ölkənin iqtisadiyyatı üçün elektroenergetika sahəsi başlıca rol oynayır. Bu sahə inkişaf etməsə, heç bir başqa sahə inkişaf edə bilməz. Ona görə kompleks tədbirlər nəticəsində elektrik stansiyalarının inşası, xarici investorların Azərbaycana gəlişi, yarımtansiyalarda aparılan təmir-bərpa işləri və yeni yarımtansiyaların tikintisi, ötürüçü xətlərin təmiri və yeni xətlərin çəkilişi, qonşu ölkələrlə yüksəkgərginlikli elektrik xətlərinin tikintisi və artıq regional əməkdaşlıq üçün zəminin yaradılması da çox önemlidir. Biz Türkiyə, Gürcüstan, Rusiya və İranla bu sahədə çox uğurlu əməkdaşlıq edirik. Biz artıq yaradılmış enerji dəhlizləri ilə öz elektrik enerjimizi ixrac edə bilirik.

Əlbəttə, əvvəlki illərin mənzərəsi yada düşəndə bir daha görürük ki, bu sahədə tarixi işlər görülüb. Çünkü vaxtilə biz idxaldan tam asılı idik. Bizim yeganə generasiya mənbəyimiz olan Mingəçevir İstilik Elektrik Stansiyası çox bərbad vəziyyətdə idi. Ona

görə bu sahə inkişaf etmədən heç bir inkişafdan söhbət gedə bilməzdi və biz buna nail ola bildik.

Onu da bildirməliyəm ki, bu sahədə görülmüş işlər beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Təkcə bir rəqəmi deyə bilərəm ki, Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan elektrik enerjisinin əlçatanlıq indeksinə görə dünyada ikinci yerdədir. Bu doğrudan da tarixi nailiyyətdir. Dünya miqyasında ikinci yerdə olmaq özlüyündə böyük tarixi nailiyyətdir, xüsusilə infrastruktur layihələrinin ən vacib olan sahəsi – elektroenergetika sahəsində.

Mən bütün bu uğurlar münasibətilə Azərbaycan energetiklərini təbrik edirəm, onlara yeni uğurlar arzulayıram. Əminəm ki, «Qobu» Elektrik Stansiyası vaxtında – 2022-ci ilin əvvəllərində istifadəyə veriləcək və biz bu stansiyanın açılışını qeyd edəcəyik. Sağ olun.

* * *

Daha sonra «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Orxan Azadxanov və İbrahim Məmmədov çıxış etdilər. Onlar bildirdilər ki, əsasi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın elektroenergetika sistemi Prezident İlham Əliyevin diqqəti sayəsində çox sürətlə inkişaf edib. Onlar elektroenergetikanın inkişafına göstərdiyi diqqətə görə dövlət başçısına energetiklər adından minnətdarlıqlarını bildirdilər, bu sahədə çalışanların daim qayğı ilə əhatə olunduqlarını vurğuladılar və göstərilən yüksək etimadı əməli işləri ilə doğruldaqlarını dedilər.

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA

Hörmətli cənab Prezident!
Əziz qardaşım!

Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşf olunması münasibətilə Sizi və qardaş Türkiyə xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Türkiyə enerji təhlükəsizliyi sahəsində növbəti önəmli addımını atdı. Qaz yatağının işlənilməsi qardaş Türkiyə xalqına faydalar gətirəcəkdir. Bu yatağın kəşfi həm də Türkiyənin sənaye potensialının və artan gücünün təzahürüdür.

Azərbaycan və Türkiyə uzun illər ərzində nəhəng enerji və nəqliyyat layihələrini uğurla icra edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars layihələri ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır və Azərbaycan-Türkiyə tərəfdəşliyini daha da möhkəmləndirir.

Ümid edirəm ki, Türkiyənin hazırda apardığı digər kəşfiyyat layihələri də müvəffəqiyyətlə nəticələnəcəkdir. Qardaş Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bundan sonra da inkişaf edəcək və güclənəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 avqust 2020-ci il

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ

22 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla zəng etmişdir.

Dövlət başçımız Türkiyənin Qara dənizdə böyük təbii qaz yatağı kəşf etməsi münasibətilə təbriklərini çatdırıldı, bu önəmli hadisənin dost və qardaş Türkiyə xalqının rifah halının daha da yaxşılaşdırılması və ölkənin iqtisadi gücünün daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əmin olduğunu bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, Türkiyə artıq beynəlxalq qaz mərkəzlərinə birinə çevrilib və Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirdi.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyini vurgulayaraq, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələləri müzakirə etdilər.

**BİLƏSUVAR VƏ SAATLI RAYONLARININ
YENİ TƏYİN OLUNMUŞ İCRA BAŞÇILARI
FAİQ QÜRBƏTOV VƏ ELMİR BAĞIROV
İLƏ VİDEOBAĞLANTI FORMATINDA
GÖRÜŞ**

24 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul etmişdir.

İ l h a m Ə l i y e v: Bu gün siz Biləsuvar və Saatlı rayonlarına icra başçıları vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız. İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır. Əgər hansısa problem rayon səviyyəsində öz həllini tapa bilmirsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti nazirliliklərə müraciət etməlisiniz.

Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmağınız. İnsanlar sizin qayığınızı hiss etməlidirlər. Büttün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və həll

etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldırı bilərik.

Rəhbərlik edəcəyiniz rayonlarda regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində dövlət xətti ilə və dövlət vəsaiti hesabına çox işlər görürlüb. Rayonlarda bütün infrastruktur layihələri uğurla icra edilir. Bu layihələrin böyük hissəsi artıq icra edilib, başa çatıbdır. Bildiyiniz kimi, hazırda dördüncü regional inkişaf proqramı icra edilməkdədir və bu proqramların tərtib edilməsində yerlərdən gələn müraciətlər xüsusi rol oynamışdır. Bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib və ardıcılıqla icra olunur.

Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırmışıq, ya da ki, buna çox yaxınıq. O cümlədən Biləsuvar və Saatlı rayonlarında elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıbdır. Qazlaşdırılma təqribən 100 faizə yaxınlaşır və 100 faiz olmalıdır. Növbəti illərdə qazlaşdırılma 100 faiz səviyyəsinə çatmalıdır.

Avtomobil yolları çəkilir, içməli su layihələri başa çatıb. Bu həm Saatlı, həm Biləsuvar şəhərləri üçün həmişə çox ciddi problem idi. Artıq Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su şəhər sakinlərinə çatdırılır. Eyni zamanda, kənd-

lərdə modul tipli təmizləyici qurğular, artezian quyları vasitəsilə bu məsələlər öz həllini tapır və bundan sonra da buna və suvarma məsələlərinə xüsusi diqqət göstərilməlidir. Çünkü həm keçən il, həm bu il quraqlıq vətəndaşlara böyük problemlər yaradıb, kənd təsərrüfatının daha da yüksək templərlə inkişafını əngəlləyib. Nəzərə alsaq ki, həm Saatlı, həm Biləsuvar taxılçılıq, pambıqçılıq rayonlarıdır, burada, əlbəttə ki, su amilinin çox böyük önəmi vardır.

Hazırda ölkəmizdə kənd təsərrüfatı ilə əlaqədar icra edilən islahatlar öz səmərəsini verir. Yeddi ay ərzində kənd təsərrüfatı artıbdır. Düzdür, artım o qədər də yüksək rəqəmlərlə ölçülümur, daha da yüksək ola bilərdi. Ancaq yenə də demək istəyirəm ki, quraqlıq böyük problemlər yaradır. Həm taxılçılıqda, həm pambıqçılıqda əsas məqsəd məhsuldarlığın artırılmasıdır. Hesab edirəm ki, buna imkanlar vardır. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq bu il 30 sentnerin üstündədir. Halbuki bəzi təsərrüfatlarda, harada ki, müasir texnologiyalar tətbiq olunur və suvarma problemləri öz həllini tapıb, bu rəqəm hər hektardan 70 sentnerə çatıb. Bu da Avropanın ən qabaqcıl ölkələrinin səviyyəsində olan nəticədir. Yəni bu onu göstərir ki, bunu etmək mümkündür. Sadəcə olaraq, düzgün yanaşma olmalıdır, bütün aqrotexniki qaydalara əməl edilməlidir, suvarma məsələləri öz həllini tapmalıdır.

Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiya böyük inkişafa səbəb olubdur. Texnika ilə təminat baxımından heç bir

problem yoxdur. Dövlət tərəfindən verilən subsidiyaların şəffaflaşdırılması istiqamətində çox önemli addımlar atılıb, islahatlar aparılıb. Həm fermerlər üçün daha da uyğun, çox şəffaf sistem yaradılıb, həm də dövlət orqanları üçün nəzarət mexanizmi təkmilləşib. Çünkü bu da olmalıdır.

Bildiyiniz kimi, fermerlərə böyük həcmidə subsidiyalar verilir. Biz elə etməliyik ki, bu subsidiyalara çox ciddi nəzarət olsun, pozuntular olmasın. Yerli icra orqanlarının bu sahədə çox böyük rolu vardır.

Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayaniqlılığını saxlamalıdır, möhkəmləndirməlidir. Buna nail olmaq üçün, əlbəttə ki, qeyri-neft sektorümüz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən də bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. İqtisadiyyat 7 ay ərzində cəmi 2,8 faiz düşübdür. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır, ümumi avrozona məkanında təqribən 15 faizə yaxındır. Azərbaycanda bu rəqəmin aşağı səviyyədə olması, hesab edirəm ki, bizim böyük nailiyyətimiz kimi qiymətləndirilməlidir. Ancaq qeyri-neft sektorunda, xüsusilə sənaye istehsalı sahəsində inkişaf var və bu inkişaf 13 faizdir. Hesab edirəm ki, bu, indiki dövr üçün tarixi nailiyyətdir. Biz nəyin hesabına buna nail olmuşuq? Sahibkarlığın inkişafı hesabına, verilən güzəştli kreditlərin və sahibkarların məsuliyyəti nəticəsində. Azərbaycanda artıq formalaşmış sa-

hibkarlar sinfi ölkə iqtisadiyyatının inkişafında mü hüüm rol oynayır və siz də sahibkarlara dəstək olma lisiniz.

Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar in cidilir, onların qarşısında süni əngəllər törədilir, on lardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsə lələrə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görmə lidirlər və sahibkar ancaq dövlət vergisini ödəməlidir. Bundan başqa, heç kimə heç bir vəsait ödənilmə məlidir.

O sahibkarlar ki, öz sosial məsuliyyətini dərk edir və ağır vəziyyətdə yaşayan insanlara əl tutur, əlbəttə, o sahibkarlara mənim münasibətim də fərqlidir, müsbətdir və şadam ki, son illərdə belə sahibkarların sayı artmaqdadır. Dövlət sahibkarlara dəstək göstərir, müdafiə edir, şərait yaratır, onların gəlirlərinin artırılmasına çalışır. Sahibkarlar da öz növbəsində, dövlət vergisini qəpiyinə qədər ödəməlidirlər. Burada «kölgə iqtisadiyyatı»na yol verilməməlidir, ikili mühasibat olmamalıdır. Əgər olarsa, bu sahibkar lar məsuliyyətə cəlb edilməlidirlər. Eyni zamanda, sahibkarlar bu gün hələ də ağır vəziyyətdə yaşayan insanlara kömək göstərməlidirlər.

Biləsuvar və Saatlı rayonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz tor paqlarından didərgin düşmüş köckünlər yaşıyır, onlar üçün şərait yaratılır. Mənim yadımdadır ki, Prezident kimi, ilk aćdığım köckün qəsəbəsi Bilə suvar rayonunda olmuşdur. Siz də köckünlərə xüsusi

diqqət göstərməlisiniz. Dövlət bu dəstəyi əsirgəmir və bildiyiniz kimi, köçkünlər üçün yeni evlər tikilir, şəhərciklər salınır. Təkcə bu il 7000 köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcəkdir. Eyni zamanda, köçkünlərə verilən müavinət də artırılır və növbəti dəfə keçən il 50 faiz artım olmuşdur.

Siz çalışmalısınız ki, rəhbərlik edəcəyiniz rayonlara sərmayə qoyulsun, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlisiniz. Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünkü investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz. Düzdür, bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür – ilk növbədə, infrastruktur layihələri və digər layihələr. Ancaq özəl sektorun inkişafı təbii ki, sərmayə tələb edir. Onu da deməliyəm ki, hazırda xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik. Xüsusilə bu gün dünyada hələ ki, davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır. Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır – neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpa olunan enerjinin istehsalı, nəqliyyat layihələri. O ki qaldı kənd təsərrüfatı layihələrinə, əlbəttə, çalışmaq lazımdır. Ancaq əsas ümidişimiz yer-

li investorlaradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırular.

Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalananaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək, xarici ölkələrə böyük həcmidə sərmayə qoyurlar. Bu təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı ilk növbədə, öz Vətənini, öz insanlarını düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə, bu, sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyn. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur.

Azərbaycanda biznes iqlimi ildən-ilə yaxşılaşır və hesab edirəm ki, biz «Doing Business» programı çərçivəsində tarixi nailiyyətlər əldə etmişik. Prezident və hökumət sahibkarları bundan sonra da dəstəkləyəcək. Ona görə indiki şəraitdə böyük vəsaiti xarici ölkələrə qoymaq, hesab edirəm ki, düzgün olmaz. Pandemiya başa çatsın, neft bazarlarında vəziyyət sabitləşsin, iqtisadi inkişaf öz tempini alsın, ondan sonra mən etiraz etmirəm, necə ki, bu günə qədər etiraz etməmişəm. Amma indiki şəraitdə hesab

edirəm ki, bu dözülməzdür və biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik və Azərbaycanın aidiyəti qurumları buna gərək çox ciddi fikir versinlər. Əgər indiki şəraitdə Azərbaycan biznesmenləri, o cümlədən böyük biznes nümayəndələri xarici ölkələrə vəsait qoymaq istəyəcəklərsə, gərək bunu əsaslandırsınlar və bu məsələ diqqət mərkəzində olmalıdır.

Hesab edirəm ki, bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmidə investisiya qoyulacaq. Siz rayonların rəhbərləri kimi, sahibkarlara yaxşı şərait yaratmalısınız və bu özlüyündə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Buna da ehtiyac vardır. Çünkü pandemiya ilə əlaqədar bəzi insanlar öz işlərini müvəqqəti olaraq itiriblər, ona görə dövlət onların yardımına gəldi, onlara əl tutdu, onlara əl uzatdı. Bildiyiniz kimi, işini itirmiş insanlar, o cümlədən qeyri-formal sahədə çalışan insanlar dövlət tərəfindən maddi cəhətdən dəstəklənir. Eyni zamanda, bu il rekord sayda ödənişli ictimai iş yerləri açılmaqdadır. Bu iş yerlərinin sayı 90 minə çatacaq və bu sahədə də şəffaflıq olmalıdır. Çünkü son vaxtlar həbs olunmuş bütün icra başçılarının cinayət əməlləri, demək olar ki, eyni idi. O cümlədən aztəminatlı təbəqə üçün nəzərdə tutulmuş ödənişli ictimai iş yerlərinin əmək haqlarının mənimsənilməsi onlar üçün adı hala çevrilmişdi.

Həbs edilmiş bütün icra başçılarının ya öz otaqlarından, ya da köməkçilərinin otaqlarından insanla-

rın ödəniş kartları çıxdı. Kasib adamın puluna, özü də minimum əməkhaqqı səviyyəsində olan əməkhaqqına göz dikmək vicdansızlıqdır və bu məsələyə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də yerli icra orqanları tərəfindən çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu məsələ mənim nəzarətimdədir. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadəm ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram. Siz də öz işinizdə insanlara arxalanmalısınız və rayonlarda ictimai nəzarət mexanizmi təkmil olunmalıdır. O sizə də öz işinizdə kömək göstərəcək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərəfindən sizin diqqətinizə çatdırılacaq və beləliklə, bu məsələlər öz həllini tapacaq.

Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə vardır. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə düzümlülük sıfır səviyyəsindədir və hesab edirəm ki, gördüyüümüz işlər bunu təsdiqləyir. Təkcə yerli icra orqanlarının rəhbərləri yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərləri də məsuliyyətə cəlb ediliblər və bu məsələlər ictimai ləşdirilir. İctimaiyyət görülmüş bütün işlərdən xəbərdar olmalıdır və eyni zamanda, mənim insanla-

rın vəzifələrə təyinatı ilə bağlı tövsiyələrim artıq ictimaiyyətə çatdırılır. Mən deyə bilərəm ki, Prezidentliyimin bütün dövründə yeni təyin edilmiş icra başçılarına öz tövsiyələrimi vermişəm və bu tövsiyələr bizim ümumi yanaşmamızı əks etdirir. Son vaxtlar biz bunu ictimaiyyətə də təqdim edirik ki, ictimaiyyət də bilsin, sizin rəhbərlik edəcəyiniz rayon sakinləri də bilsinlər ki, mən sizə hansı tapşırıqları vermişəm və siz bu tapşırıqları necə yerinə yetirirsiz. Ona görə sizin işinizə ən düzgün və ədalətli qiyməti xalq verəcəkdir. Əminəm ki, siz elə işləyəcəksiniz ki, xalq sizin işinizdən razı olsun.

Siz eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm də yaxın qohumlarınız. İnsanları qıcıqlandırı biləcək addımlar atmamalısınız. Özünüyü hamidan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar.

Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bu nu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını

pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəb-bürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılırlar, ya da ki, cinayət məsuliyyətinə cəlb edilirlər. Rəhbərin təvazökarlığı rəhbərin yaraşıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq. Siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasetimiz eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır.

Kadr siyasetində gərək düzgün addımlar atılsın. Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadıq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidirlər. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidirlər və əlbəttə, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır – Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda, həm vətəndaşlar sizi dəstəkləyəcək, mən

də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz.

Əminəm ki, mənim bütün tapşırıqlarım, tövsiyələrim sizin gündəlik həyatınızda əsas prinsiplər olacaq və qısa müddət ərzində Biləsuvar və Saatlı rayonlarında həm ictimai ab-hava yaxşılaşacaq, həm də rayonların inkişafı təmin ediləcəkdir. Sizi təbrik edirəm və uğurlar arzulayıram.

* * *

Faiq Qurbanov (*Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı*): Cənab Prezident, icazə verin, öz adımdan və həmkarımın adından bizə göstərilən yüksək diqqət və etimada görə Sizə minnətdarlığını bildirim. Biz Sizin bu etimadınızı yaxın gələcəkdə var gücümüzə doğruldacağıq. Sizin bugünkü və ümumiyyətlə, bütün çıxışlarınızda qeyd etdiyiniz məsələlər – vətəndaşların məmənnunluğu, iqtisadi ab-havanın yaxşılaşdırılması, yerli və xarici səhmdarların Azərbaycanın bu bölgələrinə və hazırkı dövrdə Biləsuvar və Saatlıya cəlb olunması bizim fəaliyyətimizdə prioritet sahələrdən biri olacaqdır. Əsas məsələ yerlərdə yeni iş yerlərinin açılmasıdır və qeyd etdiyiniz kimi, bununla da vətəndaş məmənnunluğuna nail olmaqdır. Bir daha Sizə təşəkkürümüz bildirirəm və əmin edirəm ki, etimadınızı doğruldacağıq.

Elmir Bagirov (*Saatlı Rayon İcra Hakimiyyətinin başçısı*): Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnə-

darlığımı bildirirəm. Bu yüksək etimaddan irəli gələn məsuliyyətin böyükünü anlayıram. Sizi əmin etmək istəyirəm ki, öz fəaliyyətimdə, həyata keçiriləcək işlərdə daim yorulmadan var qüvvəmlə çalışacağam. Cox sağ olun, cənab Prezident. Bir daha Sizə təşəkkür edirəm.

İlhəm Əliyev: Sağ olun, sizə uğurlar arzulayıram.

XALQ ŞAİRİ FİKRƏT QOCAYA

Hörmətli Fikrət Qoca!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 85 illiyiniz münasibətilə təbrük edir, Sizə cansağlığı və müvəffəqiyyətlər arzulayıram.

Siz Azərbaycan ədəbiyyatının parlaq ənənələrindən və dünya poeziyasının nailiyyətlərindən məharətlə bəhrələnərək, özünəməxsus ifadə tərzi və dəstxətinizlə xalqımızın söz sənəti xəzinəsinə layiqli töhfələr bəxş etmişiniz. Qüvvətli yenilik hissinin hakim olduğu, lirik-fəlsəfi ümumiləşdirmərlə zəngin poeziyanız ənənə ilə novatorluğun vəhdətinin təcəssümüdür. Dilimizə sevgi və ehtiramla yaratdığınız poetik nümunələrə bəstələnmiş çox sayda mahnilər bu gün də dillər əzbəridir.

Dünyada baş verən hadisələrə həssas şair yanaşmasının ifadəsinə çevrilən yaradıcılığınız dərin ictimai məzmun daşıyır. Azadlıq və istiqlal ideyalarının tərənnümünü diqqət mərkəzində saxlamağınız, ədəbiyyatımızın yeni nailiyyətlərlə zənginləşməsinə və müasir ədəbi proseslərin azərbaycançılıq məfkurəsi işığında inkişafına yönəlmış çoxillik fəaliyyətiniz təqdirəlayıqdır.

Ümidvaram ki, Siz hələ neçə illər bundan sonra da yeni əsərlərinizlə xalqımıza xidmət göstərəcəksiniz.

Ən xoş arzularla,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 avqust 2020-ci il

XALQ ŞAİRİ FİKRƏT QOCA İLƏ TELEFONLA GÖRÜŞ

24 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Xalq şairi Fikrət Qocaya telefonla zəng etmişdir.

Dövlət başçısı Fikrət Qocanı yubiley münasibətilə təbrik etdi, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzuladı.

Prezident İlham Əliyev Fikrət Qocanın Azərbaycan ədəbiyyatının inkişafındakı xüsusi xidmətlərini qeyd edərək, onun əsərlərinin geniş oxucu auditoriyası tərəfindən həmişə böyük maraqla izlənildiyini vurğuladı. Dövlət başçısı Fikrət Qocanın «İstiqlal» ordeni ilə təltif edildiyini söylədi və bu münasibətlə də təbriklərini çatdırdı.

Xoş sözlərə və təbriklərə görə dərin minnətdarlığını bildirən Fikrət Qoca «İstiqlal» ordeni ilə təltif edilməsini dövlət tərəfindən onun yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirdi. Ulu öndərin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə daim böyük diqqət və qayğı göstərdiyini vurğulayan Fikrət Qoca ümummilli liderlə görüşlərini məmənunluq hissi ilə xatırlatdı. Fikrət Qoca bu ənənənin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı və bir daha göstərilən diqqətə görə minnətdarlığını bildirdi.

GÜRCÜSTAN PREZİDENTİ XANIM SALOME ZURABİŞVİLİYƏ

Hörmətli xanım Prezident!

Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayıda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 24 avqust 2020-ci il

**MOSKVA DÖVLƏT BEYNƏLXALQ
MÜNASİBƏTLƏR İNSTİTUTUNUN
(UNİVERSİTETİNİN) REKTORU
AKADEMİK ANATOLİ TORKUNOVA**

Hörmətli Anatoli Vasilyeviç!

Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm.

Siz uzun müddətdir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna uğurla rəhbərlik edirsınız. Sizin səyləriniz sayəsində MDBMİ haqlı olaraq, dünya miqyasında ən nüfuzlu və prestijli ali məktəblərdən biri sayılır.

Siz böyük alim, pedaqoq və istedadlı təşkilatçı kimi, öz ölkələrini beynəlxalq arenada ləyaqətlə təmsil edən yüksəkxitaslı dövlət və ictimai xadimlər, diplomatlar, jurnalistlər, hüquqsünaslar hazırlanmasına çox dəyərli töhfə verirsiniz.

Hörmətli Anatoli Vasilyeviç, Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, Sizə uzun ömür, yeni nailiyyətlər diləyir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 24 avqust 2020-ci il

**MOLDOVA RESPUBLİKASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB İQOR DODONA**

Hörmətli cənab Prezident!

Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bizim ölkələrimizi sıx dostluq və əməkdaşlıq telləri bağlayır. Əminəm ki, Azərbaycan ilə Moldova arasında bu xeyirxah ənənələrə əsaslanan münasibətlər xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək bildirirəm ki, koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılmasında Azərbaycan xalqı Moldova xalqı ilə həmrəydir.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Moldova xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 avqust 2020-ci il

RUSİYA FEDERASIYASININ MÜDAFIƏ NAZİRİ SERGEY ŞOYQUNUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

25 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

İlham Əliyev: Hörmətli cənab nazir, sizi yenidən Azərbaycanda görməyimə şadam. Mən sizinlə əvvəlki görüşümüzü xatırlayıram. Təqribən bir il bundan əvvəl siz bizim ölkəmizə gəlmişdiniz. O vaxt Bakıda MDB Müdafiə Nazirləri Şurasının icası keçirilirdi. Bu gün Bakıda Ordu oyunlarının bir hissəsi olan «Dəniz Kuboku» yarışı açılır.

Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq, Ordu oyunlarında iştirak edir və ənənəvi olaraq, «Dəniz Kuboku» yarışlarına ev sahibliyi edir. Düşünürləm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Ordu oyunlarının təşəbbüskarı Rusiyadır və əsas yarışlar da Rusiya ərazisində keçirilir. Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivləri ilə

bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır. Bu məsələlər bizim dövlətlər-arası münasibətlərimizin çox geniş gündəliyinin tərkib hissəsidir.

Lap yaxın günlərdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin ilə telefon səhbətimiz olub. Səhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik. Sabah Azərbaycanın Xarici İşlər nazirinin Rusiya Federasiyasına rəsmi səfəri başlanır. Əminəm ki, xarici siyaset idarələrinin rəhbərləri arasında aparılacaq müzakirələr faydalı olacaq. Onlar münasibətlərimizdə yaranmış dinamikani, habelə əlaqələrimizin inkişaf perspektivlərini müzakirə edəcəklər. Bir sözlə, dialoq gedir və şadam ki, siz yenə bizə gəlmisiniz. Azərbaycanda vaxtinizin xoş keçməsini arzu edirəm.

Serghey Shoygu: Sağ olun, hörmətli cənab Prezident. Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər vardır. Bütün dünyani bürümüş pandemiya təəssüf ki, bizim əməkdaşlıq planlarımıza da təsir göstərir. Lakin mən əminəm ki, bu gün mənim həmkarım, Azərbaycanın Müdafiə naziri ilə pandemiya ucbatından gerçəkləşdirə bilmədiyimiz məsələlərin əvəzini necə çıxmağı və bu gün mövcud olan qrafikə və rejimə necə daxil olmayı müzakirə edəcəyik.

Dünən Azərbaycan heyəti start götürdü. Biz onu müşahidə edirdik. Heyət heç də pis start götürmədi. Mən tank biatlonunu nəzərdə tuturam. Azərbaycan komandası qalan yarışlarda da kifayət qədər yaxşı çıxış edir. Mən bu komandaya uğurlar arzu edirəm. Əlbəttə, bu tədbirlər və keçirilən sərgi dünyada geniş işıqlandırılır. Onu da qeyd etməmək olmaz ki, bizim bu sərgidə göstərdiklərimiz bu gün üçün ən müasir silahlardır. Bu gün mən həmkarımla bunu da müzakirə edəcəyik.

Ümidvaram ki, əldən çıxmış fürsətləri orada bərpa etmək imkanı olacaq. Digər tərəfdən, bizi sevindirməyə bilməz ki, Azərbaycan və onun komandası ənənəvi olaraq, Xəzərdə keçirilən yarışlara ev sahibliyi edir. Bu yarışlar həmişə yüksək səviyyədə keçirilir. Ona görə ki, burada qonaqpərvərlik və bu yarışların təşkili, əlbəttə, ən yüksək səviyyədədir. Əvvəllər bu yarışlar 10 ölkədə keçirilirdi, lakin təəssüf ki, pandemiya səbəbindən ölkələrin sayı 5-ə enib. Xoşbəxtlikdən, Azərbaycan bu beşlikdə qalib. Sağ olun ki, bizimlə görüşməyə vaxt və imkan tapmışınız.

**BAKININ XƏZƏR RAYONUNUN
BUZOVNA QƏSƏBƏSİNDƏ
TİKİLMIŞ 99 MƏNZİLDƏN İBARƏT
YEDDİMƏRTƏBƏLİ YATAQXANA
BİNASININ AÇILIŞI MƏRASİMİ**

26 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən tikilmiş 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışı mərasimində iştirak etmişlər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binada yaradılmış şəraitlə tanış oldular.

Dövlət başçısına və xanımına məlumat verildi ki, binadakı mənzillər 1, 2 və 3 otaqlıdır. Yeni yataqxana binası «Azəriqaz» QSC-nin «Bakqazmaş» zavodunun qəzalı vəziyyətdə olan beşmərtəbəli yataqxanasının yerində inşa edilib. Heydər Əliyev Fondunun nümayəndələri 2019-cu il noyabrın 11-də qəzalı vəziyyətdə olan binaya baxış keçirib və sakinlərlə görüşüblər. Həmin vaxt binanın qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdə olduğu müəyyənləşdirilib. Sakinlər dərhal kirayə mənzillərə yerləşdirilib, 2019-cu ilin dekabr ayından etibarən 8 ay ərzində inşaat işləri aparılıbdır.

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində tikilmiş binadakı mənzillər tam təmirlidir və zəruri avadanlıqlarla təchiz olunubdur.

Sakinlər onlar üçün yaradılmış yüksək səviyyəli şəraitə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

BAKININ XƏZƏR RAYONUNUN QALA QƏSƏBƏSİNĐƏ 216 SAYLI TAM ORTA MƏKTƏBİN YENİ İNŞA OLUNMUŞ BİNASININ AÇILIŞI MƏRASİMİ

26 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Qala qəsəbəsində 216 saylı tam orta məktəbin yeni inşa olunmuş binasının açılışı mərasimində iştirak etmişlər.

Dövlət başçısı və xanımı yeni təhsil ocağında yaradılmış şəraitlə tanış oldular.

Məlumat verildi ki, 216 sayılı tam orta məktəb 624 şagird-yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otaqları, hərbi hazırlıq otağı, informatika kabineti, idman və akt zalları, kitabxana və yeməkxana fəaliyyət göstərir. Məktəbdə videomüşahidə sistemi və fibro-optik internet quraşdırılıbdır.

Heydər Əliyev Fondunun «Yeniləşən Azərbaycana yeni məktəb» programı çərçivəsində inşa olunmuş bu təhsil müəssisəsinin həyatında geniş abadlıq işləri aparılıbdır.

SURAXANIDA GÖRKƏMLİ RƏSSAM SƏTTAR BƏHLULZADƏNİN ADINI DAŞIYAN MƏDƏNİYYƏT EVİNİN AÇILIŞI MƏRASİMİ

26 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 26-da Bakının Suraxani rayonunda görkəmlı rəssam Səttar Bəhlulzadənin adını daşıyan Mədəniyyət evinin açılışı mərasimində iştirak etmişlər.

Dövlət başçısına və xanımına məlumat verildi ki, 1926-ci ildə inşa edilmiş bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub. Ümumi sahəsi 8662 kvadratmetr olan dördmərtəbəli binada rəqs ansamblı və vokal-instrumental qrup fəaliyyət göstərir. Burada 612 tamaşaçı yeri olan konsert-tamaşa zalı və universal səhnə, rəqs ansamblının və orkestrin məşq zalları, solistlər üçün məşq və qrim otaqları, multimedia mərkəzi, səsyazma studiyası, sərgi salonu, dərnək otaqları, texniki və köməkçi təyinatlı otaqlar yaradılıbdır.

Mədəniyyət evinin 2 hektar həyətyanı ərazisində abadlıq işləri həyata keçirilib, açıq havada istirahət guşələri salınıbdır.

**MOSKVA DÖVLƏT BEYNƏLXALQ
MÜNASİBƏTLƏR İNSTİTUTUNUN
REKTORU ANATOLİ TORKUNOVUN
70 İLLİK YUBILEYİ MÜNASİBƏTİLƏ
RUSİYANIN «ROSSİYA-24» VƏ
«ROSSİYA-1» TELEVİZİYA
KANALLARINA QISA MÜSAHİBƏ**

27 avqust 2020-ci il

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə Rusyanın «Rossiya-24» və «Rossiya-1» televiziya kanallarında verilişlər yayımlanmışdır.

Həmin verilişlərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan dövlət başçılarının, ictimai-siyasi xadimlərin, diplomatların nüfuzlu təhsil müəssisəsinin rektoru ilə bağlı müsahibələri göstərilib. Bu verilişlərdə Azərbaycan Respublikasının Prezidenti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu İlham Əliyevin də müsahibəsi yayımlanıb.

İ l h a m Ə l i y e v: Anatoli Vasiljeviç Torkunov MDBMİ-yə bizim ali məktəbin həyatının ən çətin dövrlərindən birində, qondarma yenidənqurmadan sonra başçılıq edib və onun rəhbərliyi ilə MDBMİ qısa müddətdə öz prestijini bərpa edərək, dünyanın apa-

rıcı ali məktəblərindən birinə çevrilibdir. Mən biliyəm ki, Anatoli Vasilyeviç bizim hamımızın MDBMİ məzunları olmağımıza görə fəxr edə bilməyimiz üçün çox qüvvə, sağlamlıq və diqqət sərf edib. Fikrimcə, MDBMİ-nin hər bir məzunu Anatoli Vasilyeviçin bizim ali məktəb üçün görmüş olduğu və bu gün də gördüyü işlərə görə ona minnətdar olmalıdır.

Məzunların Birinci Forumunu keçirdiyimiz vaxt mən demişdim ki, bu forumun Azərbaycanda keçirilməsi yəqin ki, təbiidir. Həm ölkənin adının, həm də soyadımın əlisba sırasına görə belə olmalı idi. Lakin mən onu da dedim ki, yəqin bu həm də ona görədir ki, hələlik mən MDBMİ-nin yeganə Prezident məzunuymam və arzu etdim ki, belə məzunlar çox olsun. Şədəm ki, bu belə də olur. Biz artıq iki nəfərik. Əminəm ki, bu hələ başlanğıcdır. Biz çox olacaqıq, ona görə ki, əminəm, bizim alma-materin məzunları, necə deyərlər, Anatoli Vasilyeviçin yetirmələri mənsub olduqları ölkələrin həyatında layiqli yer tutacaqlar, çünkü MDBMİ praktiki olaraq, bütün dünyani birləşdirir. Əminəm ki, gələcəkdə MDBMİ-nin məzunları olan prezidentlərin sayı daha çox olacaq. Anatoli Vasilyeviçi bir daha ürəkdən təbrik edirəm, ona ən xoş arzularımı bildirirəm. Sükanı belə saxlayın!

**MALAYZİYANIN XVI ALİ BAŞÇISI
ƏLAHƏZRƏT ƏL-SULTAN ABDULLAH
RİAYATUDDİN ƏL-MUSTAFA BİLLAH
ŞAH İBNİ SULTAN ƏHMƏD
ŞAH ƏL-MUSTAİN BILLAHА**

Əlahəzrət!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan–Malayziya dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının Malayziya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziyaya daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 28 avqust 2020-ci il

QIRĞIZ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SOORONBAY JEENBEKOVA

Hörmətli cənab Prezident!

Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan–Qırğızistan əlaqələri, ən-ənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş qırğız xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə daim əmin-amənlilik və rifah diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 avqust 2020-ci il

SLOVAKİYA RESPUBLİKASININ PREZİDENTİ XANIM ZUZANA ČAPUTOVAYA

Hörmətli xanım Prezident!

Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındaki dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq, bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakia xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 avqust 2020-ci il

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ŞAVKAT MİRZİYOYEVƏ

Hörmətli cənab Prezident!

Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan–Özbəkistan əlaqələri uğurla inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimiz ortaq milli, mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır.

Əlaqərimizin hərtərəfli inkişafi və müxtəlif sahələrdə gücləndirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin, ikitərəfli əsasda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın daha da dərinləşdirilməsi və möhkəm-ləndirilməsi istiqamətində bирgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş Özbəkistan xalqı ilə həmrəy olduğunu vurgulamaq isteyirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Özbəkistan Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 avqust 2020-ci il

**RUSİYANIN «ROSSİYA-24» VƏ
«ROSSİYA-1» TELEVİZİYA KANALLARINA
416-ci TAQANROQ DİVİZİYASININ
QƏHRƏMANLIQLARI BARƏDƏ
MÜSAHİBƏ**

30 avqust 2020-ci il

Rusiya Federasiyasının Rostov vilayətində avqustun 30-da «Sambek yüksəklikləri» – İkinci dünya müharibəsinin yeni Xalq Hərbi-Tarixi Muzey Kompleksinin açılışı olmuşdur.

Bununla bağlı Rusyanın «Rossiya-24» və «Rossiya-1» televiziya kanallarında reportajlar göstərilib, əsasən azərbaycanlılardan ibarət olan 416-ci Taqanroq diviziyasının qəhrəmanlıqları barədə geniş məlumat verilibdir. Reportajlarda Prezident İlham Əliyevin müsahibəsi təqdim olunubdur.

A p a r i c i: Bu gün Rostov vilayətində «Sambek yüksəklikləri» adlı Xalq Hərbi-Tarixi Muzey Kompleksinin açılışı olub. Bu addakı «xalq» sözü təsadüfi deyil, çünkü muzey veteranların və ləpirçilərin təşəbbüsü ilə yaradılıb. Sambek şiddetli döyüşlərin keçirildiyi yerdir – 1941-ci ildə faşistlər Rostova can atanda da, 1943-cü ildə bizimkilər hücuma keçəndə də. Bu yüksəklik təkcə Rusiya üçün deyil, həm də Azərbaycan üçün vacibdir. Bu gün Azərbaycan Prezidenti də həmin hadisələr barədə danışdı.

Veronika Boqmanın reportajında deyilir ki, muzey kompleksi real döyüslərin baş verdiyi ərazidə yerləşir. 160 kilometrlik Mius cəbhə xətti boyunca 14,5 hektar döyük sahəsidir.

V a s i l i Q o l u b e v (*Rostov vilayətinin qubernatoru*): Hitlerçilərin bizim diyarda törətdikləri dağıntı, barbarlıq və qeyri-insani hərəkətlər o vaxta qədər tarixdə görünməmişdi. İkinci dünya müharibəsinin veteranları və iştirakçıları barədə xatirəni hər bir ailədə qayğı ilə qoruyub saxlayırlar. 2017-ci ilin baharında buradakı Şöhrət xiyabanında 325 döyükü ehtiramla torpağa tapşırılıb, onlardan 19-nun adı müəyyən edilibdir.

Reportajda bildirilir ki, Hərbi-Tarix Muzeyi İnformasiya-Sərgi Mərkəzi, balaca kilsə, amfiteatr, alma bağı da daxil olmaqla, 8 açıq məkandan ibarətdir. Burada hitlerçilərin istehkam maketləri də qurulub. Təkcə ön xətdə 3000 kilometrə yaxın xəndək qazılmışdı. Bu, Berlinə qədər məsafədən iki dəfə çoxdur.

Sambek yüksəklikləri Mius çayının sağ sahilində Donetsk diyarının cənub yamaclarındaki yüksəkliklər, təpələr, kurqanlar silsiləsidir. Bu kurqanlardan ən ucası buradan 40 kilometr məsafədə yerləşən Saur-Mogila kurqanıdır. Onun hündürlüyü 277,9 metrə bərabərdir. Faşistlər burada, Sambekdə dəniz səviyyəsindən 80–100 metr yüksəklikdə onların əlçatması üçün nə mümkündürsə edirdilər.

Mius cəbhəsinin döyükülərinin xatirəsinə ilk memorial burada 1980-ci ildə Qələbənin 35 illiyi şərəfinə ucaldılıb. Həmin memorial Azərbaycan Respublikasının vəsaiti hesabına və onun fəal iştiraklı ilə inşa

edilibdir. Açıluşı mərasimində Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti gəlmışdı.

Heydər Əliyevin tarixi çıxışından: «Don torpağında ucaldılmış möhtəşəm monument Rostov vilayəti və Azərbaycan zəhmətkeşlərinin bu döyüşlərin sağ qalmış və həlak olmuş bütün qəhrəmanlarının nəcib xatirəsinə hörmət və minnətdarlıq əlamətidir».

İlhəm Əliyev: Bu, təsadüfi deyildi. Çünkü Rostov vilayətini azad etmiş 416-ci Taqanroq atıcı diviziyanın döyüşülərinin 90 faizindən çoxu əslən Azərbaycandan idi. 416-ci Taqanroq diviziyası təkcə Rostovu deyil, bütün Rostov vilayətini, o cümlədən Taqanroq şəhərini azad etmiş, bundan sonra diviziyaya Taqanroq adı verilmişdi. Melitopol, Kişinyov, Odesa şəhərlərini də 416-ci diviziya azad etmişdi. Bu diviziya uğurla həyata keçirilmiş Mozdok əməliyyatında xüsusişlə fərqlənmişdi. Əslində bu əməliyyat Bakı şəhərinin faşistlər tərəfindən tutulmasının qarşısını aldı. Əks halda, İkinci dünya müharibəsinin nəticələri fəlakətli olardı. O dövrdə cəbhə üçün yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan təchiz edirdi. Əgər Azərbaycan və onun mədənləri faşistlərin əlinə keçsəydi, müharibənin nəticəsi tamam başqa olardı.

Reportajda deyilir ki, bəli, Don faşistləri təkcə əcsuz-bucaqsız məhsuldar tarlalara malik olan taxıl mənbəyi kimi cəlb etmirdi. Qafqazın qapısı, Maykopa, Qroznıya, Bakıya, daha sonra Fars körfəzinə gedən yollar buradan başlanırı. 416-ci diviziyanın Mius cəbhəsində olduğu yarım il ərzində o, böyük itkilərə məruz qalmış, üç dəfə heyətini dəyişmişdi.

İlhəm Əliyev: Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib. 128 Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Azərbaycanda hərbi texnika istehsal edilirdi. Müəssisələr gecə-gündüz işləyirdi. Qeyd etməliyəm ki, 416-ci diviziya Berlinin götürülməsində də fərqlənib. Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutublar. Brandenburg darvazaları üzərinə Qələbə bayrağını da azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşü sancmışdır.

Reportajda deyilir ki, göstərilən nadir kadrlarda və fotosəkillərdə 1945-ci il mayın 2-də Berlinin rəmzi üzərində Qələbə bayrağının sancılması görünür. Həmin hadisələrin iştirakçılarından biri doğma dağ kəndində 37 nəvəsinin və 19 nəticəsinin əhatəsində alay yoldaşlarını salamlayır.

Əliş Xəlilov: İkinci dünya müharibəsi veterani olaraq, Taqanroq diviziyasının salamat qalmış bütün döyüşçülərini salamlayıram və muzeyin açılışı münasibətlə təbrik edirəm.

İlhəm Əliyev: Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolü haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın açılışı da göstərəcək. Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümumi

Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər.

Bu memorial kompleksin açılışı münasibətilə veteranları, Rusiya və Azərbaycan xalqlarını təbrik etmək, veteranlara cansağlığı və firavanlıq arzu etmək istəyirəm.

Reportajda deyilir: Ləpirçilər Mius cəbhəsində həlak olmuş azərbaycanlıları hələ də tapırlar. Bu xiyanət burada bizim günlərdə yaranıb. Hər bir ağacın altında müəyyən edilməsi mümkün olan adlar yazılmış lövhəciklər vardır. Arseni Yevterev də artıq naməlum əsgər sayılmır. Cəbhə xətti doğma xutora yaxınlaşanda onun ailəsi ilə son görüşü barədə yaxınları bir-birinə xatırələr söyləyirlər.

Nataliy a Qolovac (Arsenti Yevterevin nəvəsi): O, uşaqlarını, həyat yoldasını öpdü, balaca oğlunu qucağında bir qədər saxladı, ağlayaraq getdi. Bir müddət Mius cəbhəsi barədə bilirdilər, amma susurlular. Həqiqəti söyləmək münasib hesab edilmirdi. İtkilər çox olub...

Reportajda bildirilir ki, muzey kompleksində həm veteranların ailə arxivlərindən, həm də döyük meydandan toplanmış minlərlə artefakt nümayiş olunur. Muzeyin yaradılması və fəaliyyətində ən müasir texnologiyaların tətbiqinə geniş yer verilibdir.

VYETNAM SOSİALİST RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NQUYEN FU ÇONQA

Hörmətli cənab Prezident!

Vyetnam Sosialist Respublikasının müstəqilliyyinin 75-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Vyetnam arasındaki əlaqələr zəngin tarixə və xoş ənənələrə malikdir. Genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin olacaqdır.

Bu xoş gündə Sizə cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim firavanhıq və rifah diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 avqust 2020-ci il

LUKOYL NEFT ŞİRKƏTİNİN PREZİDENTİ CƏNAB VAHİD ƏLƏKBƏROVA

Hörmətli Vahid Yusif oğlu!

Sizi əlamətdar yubileyiniz – anadan olmağınızı 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Sizin peşəkarlığını və təşkilatçılıq istedadınız səyində bu gün LUKoyl dünyada ən iri neft-qaz şirkətlərindən biridir.

LUKoyl şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan–Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.

Sizə uzun özür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 avqust 2020-ci il

FÖVQƏLADƏ HALLAR NAZIRLIYİNİN TİBB MƏRKƏZİNİN KORONAVİRUSLU XƏSTƏLƏRİN MÜALİCƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ MODUL TİPLİ NÖVBƏTİ XƏSTƏXANASININ AÇILIŞI MƏRASİMİ

31 avqust 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli növbəti hospitalinin açılışı mərasimində videoformatda iştirak etmişdir.

Dövlət başçısı İlham Əliyev tibb müəssisəsinin kollektivi ilə videoformatda keçirilən görüşdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

Bu gün ölkəmizdə yeni böyük xəstəxana açılır. Bu münasibətlə sizi təbrik edirəm. İyul ayının əvvəlində həmin ərazidə birinci xəstəxananın açılışı qeyd edildi. Bu açılışda mən də iştirak etdim. O xəstəxanada çarpayıların sayı 800-dən çoxdur. Bu, ölkəmizin ən böyük xəstəxanalarından biridir. Artıq bu xəstəxanalarда COVID xəstələri müalicə alır. Elə o gün göstəriş verdim ki, avqustun sonuna qədər həmin ərazidə da-

ha bir xəstəxana tikilsin. Bu gün, avqustun 31-də biz buna nail ola bildik.

Bu gün açılan xəstəxanada 820-dən çox çarpayı mövcuddur. Ancaq qısa müddət ərzində biz bu çarpayıların sayını 1500-ə qədər artırı bilərik. Bu xəstəxananın xüsusi özəlliyi ondan ibarətdir ki, burada 130 intensiv terapiya-reanimasiya yeri vardır. Əminəm ki, bu gün açılan xəstəxananın fəaliyyəti COVID-19 ilə apardığımız mübarizədə çox önəmlı rol oynayacaqdır.

Bildirməliyəm ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət alıbdır. Bu məqsədlər üçün böyük vəsait ayrılib, bütün imkanlar səfərbər edilibdir. Çünkü mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi 6 ay ərzində ölkəmizin çarpayı fondu xeyli artırılıbdır. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası – Yeni Klinika açılıb. Yeni Klinikada çarpayıların sayı 600-ə yaxındır. Hal-hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilibdir. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir.

Onu da bildirməliyəm ki, modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulub. Hazırda buna ehtiyac yoxdur. Çünkü ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər. Ehtiyat variantı kimi, biz ölkəmizin iki Olimpiya Kompleksini də xəstəxanalara çevirdik və orada da 300-dən 500-ə qədər xəstə müalicə ala bilər.

Bütün bunlar bir daha göstərir ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparıır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaqq.

Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilib. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz vaxtında bu addımı atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, həmçinin ən müasir avadanlıqlarla təchiz olunub və bu gün də bu proses davam etdirilir.

COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır. Bununla bərabər, laboratoriyanın sayını böyük dərəcədə – bir neçə dəfə artırmışıq. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriymız var idi. Bu gün biz o laboratoriyanın sayını 45-ə çatdırırıq. Ölkəmizdə 900 min-dən çox test keçirilibdir. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da təbiidir, nə qədər çox test keçirirsən, o qədər də çox yolu xma halları aşkarlanır. Bizim əsas məqsədimiz və vəzifəmiz məhz bundan ibarətdir ki, bütün yolu xanlar müayinədən keçirilsin və onlara vaxtında tibbi xidmət göstərilsin.

Bildirməliyəm ki, pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. Səhiyyə sistemində çalışan insanlar prinsip etibarilə daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, həm də onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı oldu. Təkcə onu demək kifayətdir ki, COVID xəstələrinə xidmət edən həkimlərin əmək-haqqı 3-5 misli qədər artırılıb. Ancaq burada əsas problem həkimlərin sayındadır. Çünkü heç bir ölkə bu pandemiyaya hazır deyildi. Heç kimin ağlına gələ bilməzdi ki, dünya belə bir bəla ilə üzləşəcək. Bizdə və eləcə də bütün başqa ölkələrdə həkimlərin sayı normal həyat rejiminə hesablanıb. Ona görə əlavə həkimlərin Azərbaycana dəvət edilməsi gündəlikdə duran məsələlərdən biri idi. Hesab edirəm ki, biz operativ və səmərəli addımlar nəticəsində bu sahədə də məsələni həll etdik. Azərbaycana 5 ölkədən – Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadan həkim briqadaları gəlib və bu həkimlər bizə kömək göstərirlər.

Bir sözlə, görülən bütün işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikani görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaqdır.

Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən six təmasda idik. Bu gün də bu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət

verir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu həqiqətən də belədir. Yəni görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi – bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynayıbdır. Bu gün də bu təmaslar davam edir və əminəm ki, biz birgə səylərlə bu məsələnin – COVID-in nəzarətdə saxlanılmasını təmin edəcəyik. Onu da bildirməliyəm ki, Azərbaycan məsuliyyətli və beynəlxalq müstəvidə böyük nüfuz qazanmış ölkə kimi, 30-dan çox ölkəyə humanitar yardım göstərib və bu bizim ümumi mübarizəyə verdiyimiz böyük töhfədir.

Təbii ki, pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstəribdir. Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar – bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin ediliblər. Bu bir daha göstərir ki, insanların rifahi, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir.

Mən bunu bəri başdan – pandemiyanın ilk günlərindən demişdim ki, insanların sağlamlığı bizim üçün prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda, iqtisadi sahədə çətinliklər də labüb idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz

yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində də bu, yüksək səviyyədədir. Ölkəmizdə isə görülən tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq, bu, yaxşı göstəricidir.

Əlbəttə ki, biz postpandemiya dövrünə də hazır olmalyıq və müvafiq göstərişlər verilibdir. Postpandemiya dövrü nə vaxt başlayacaq, bunu hələ ki, heç kim deyə bilmir. Ancaq dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidverici siqnallar verir. Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünkü biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılan dan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qaldı. Hesab edirəm ki, biz

o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıdır. İlk günlərdən biz bunu etmişik.

Bu 6 ay ərzində məhdudlaşdırıcı tədbirlər sərtləşdirildi, sonra yumşalma addımları atıldı və təqribən iyul ayının ortalarından başlayaraq, müsbət dinamika artıq özünü bürüzə verdi. Belə olan halda, əlbəttə ki, biz yumşalma addımlarımıza da başladıq və təkcə avqust ayında yumşalma tədbirlərinin sayı 3-ə çatdı. Əgər müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, onda əminəm ki, bundan sonra da yumşalma tədbirləri görüləcəkdir. Çünkü hazırda ölkəmizdə hər gün 100-dən 200-ə qədər insan yolu xur və əvvəlki aylarla müqayisədə bu, əlbəttə, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün həm gündəlik monitorinq aparılır və aparılacaqdır, eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın. Bu, əsas məsələdir və biz burada, əlbəttə ki, öz addımlarımızı çox ehtiyatla atacaqıq. Bununla bərabər, artıq fəal açılışlara gedən ölkələrin təcrübəsinə də nəzər salacaqıq. Çünkü hazırda bir neçə ölkə sərhədlərini və bir çox obyektlərini açıb, turistləri qəbul etməyə başlayıbdır. Ancaq biz həmin ölkələrdə nəyi görürük? Onu görürük ki, orada xəstələrin sayı kəskin artıb. O cümlədən inkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə baxsaq görərik ki, avqust ayında xəstələrin sayı ən pik həddə çatıbdır, hətta aprel ayının səviyyəsinə qalxıbdır. Baxmayaraq ki, aprel ayından yay aylarına qədər bütövlükdə dün-yada, o cümlədən Avropada xəstələrin sayının azalması müşahidə olunurdu. Yəni bu nəyi göstərir? Bir

daha göstərir ki, bu xəstəlik heç də yoxa çıxmayıb. Bu xəstəlik var və belə olan halda, dövlət tərəfindən bütün lazımı addımlar atılmalıdır, eyni zamanda, vətəndaşlar da çox sadə qoruyucu metodlardan istifadə etməlidirlər – məsafə saxlamalı, maska taxmalı, dezinfeksiya vasitələrindən istifadə etməlidirlər.

Əlbəttə ki, bəzi Avropa ölkələrində xəstələrin sayındı kəskin artım bizi düşündürür və daha ehtiyatlı addımların atılmasına sövq edir. Çünkü bir daha demək istəyirəm ki, birinci dərəcəli məsələ insanların sağlamlığıdır. Əgər vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa – mən qeyd etməliyəm ki, son müddət ərzində biz bu məsuliyyəti doğrudan da görürük, hiss edirik, bu, real nəticələrdə öz əksini tapır – hesab edirəm ki, qısa müddət ərzində biz normal, adı həyata qayıda bilərik. Amma buna nail olmaq üçün, əlbəttə ki, vətəndaşların məsuliyyəti hazırlıda birinci dərəcəli məsələdir. Çünkü dövlət üzərinə nə düşübsə, onu edib – qeyd etdiyim addımlar, ayrılan vəsait. Hətta baxmayaraq ki, dünyada neftin qiyməti hələ də aşağı səviyyədədir və iqtisadi sahədə tənəzzül vardır, biz büdcəmizi artırmışıq. Büdcəmizə əlavələr edildi, büdcə dürüstləşməsi aparıldı və bunun əsas məqsədi pandemiyaya qarşı mübarizədə daha da səmərəli addımların atılması və vətəndaşların sosial müdafiəsinin təmin edilməsidir.

Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. Bunun nəticəsində bir çox şəhərlərdə bütün karantin məhdudiyyətləri aradan qaldırılıb. Ancaq böyük şə-

hərlərdə bu qalıbdır və bizim hamımızdan asılıdır ki, daha da inamla və daha da qısa müddət ərzində əlavə yumşalma addımları ataq.

Əfsuslar olsun ki, bu gün hələ də bu vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları da vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir.

Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən, qaydaları pozanlar, böyük küləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürler ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz, heç kimə heç bir güzəşt edilmir və edilməyəcəkdir.

Mən bir daha demək istəyirəm ki, görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq. Hesab edirəm ki, biz buna nail oluruq. Hər şey müqayisə ilə ölçülür. COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə

edilmiş nəticələr doğrudan da çox təsirli və dəyərlidir. Mən hesab edirəm ki, biz məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatını qoruduq. Qoymadıq ki, xəstəlik geniş vüsət alsin, qoymadıq ki, bu, nəzərətdən çıxsın və bundan sonra da bunu edəcəyik. Nə qədər lazımdırsa, o qədər də edəcəyik. Əminəm ki, birgə səylərlə bundan sonra da dövlətin qətiyyətli, düşünülmüş, ədalətli addımları və vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq.

Mən sizi bir daha bu böyük xəstəxananın açılışı münasibətlə təbrik edirəm, həkimlərə uğurlar, can-sağlığı arzulayıram. Sağ olun.

* * *

Sonra Fövqəladə Hallar Nazırliyinin Tibbi və Psi-xoloji Yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva bu tibb müəssisəsinin yaradılmasına görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi, dövlətimiz tərəfindən tibb işçilərinin, həkimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə görülən işlərdən məmnunluqla danışdı. O bildirdi ki, Fövqəladə Hallar Nazırliyinin Tibb Mərkəzinin bu gün açılışı olan modul tipli hospitalı ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Bu da öz növbəsində, koronaviruslu xəstələrin müalicəsi işini yüksək səviyyədə aparmağa geniş imkan verəcəkdir.

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli növbəti hospitalı ən müasir standartlara cavab verir. Hospitalda koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şərait yaradılıb, müasir avadanlıqlar quraşdırılıbdır. Bu il iyunun 7-də açılmış 800 çarpayılıq hospital artıq 2277 çarpayılıq tibb müəssisəsinə çevrilib. Burada hər bir çarpayı oksigen xəttinə birləşmiş cihazlarla təmin olunub. Tibb müəssisəsində ümumilikdə 267 reanimasiya çarpayısı vardır. Burada quraşdırılmış avadanlıqlar istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə aparmağa imkan verir. Hospitalın laboratoriyalarında müxtəlif müayinələri dəqiqliklə və operativ şəkildə aparmaq mümkün olacaq. Tibb müəssisəsində yaradılmış məlumatların idarəetmə sistemi sayəsində mərkəzi qərargahda müalicə prosesinə aid bütün məlumatlar qəbul edilir və müalicə prosesi bu qərargahdan idarə olunur.

Ümumilikdə ölkədə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

YAPONİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ CUNİÇİ VADA İLƏ GÖRÜŞ

2 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponianın ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul etmişdir.

Cuniçi Vada etimadnaməsini təqdim etdikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

C u n i ç i V a d a: Cənab Prezident, mənim Azərbaycan Respublikasına Fövqəladə və Səlahiyyətli səfir təyin olunmağımla bağlı etimadnamə məktubunu və səlfimin məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram. Həmçinin icazə verin, əlahəzrət Yaponiya İmperatorunun xoş arzularını da Sizə çatdırırm. O, COVID-19 infeksiyası nəticəsində ölkənizin üzləşdiyi istənilən çətinliklərə görə dərin təəssüf hissini bildirir və səmimi-qəlbdən ümid edir ki, iki ölkə arasında dostluq münasibətləri gələcəkdə daha da yüksək səviyyəyə qalxacaqdır. Təşəkkür edirəm.

İ l h a m Ə l i y e v: Təşəkkür edirəm. Sizi görməyə çox şadam. Mənim də ən xoş arzularımı əlahəzrət İmperatora çatdırmağınızı sizdən xahiş edirəm.

Mən sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əminəm ki, siz çox məşğul olacaqsınız, çünkü Yaponiya və Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Əməkdaşlığımızın geniş gündəliyi vardır. Əvvəla, bizim siyasi dialoqumuz çox fəaldır. Biz iqtisadi sahədə yaxşı nəticələr görülür. Çox şadıq ki, yapon şirkətləri Azərbaycanda iş qurmaqdə maraqlıdır. Onlar yaxşı investorlardır, Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar.

Ümidvaram ki, iqtisadiyyatımızın digər sektorlarına da maraqlı olacaqdır. Xüsusilə biznes mühiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasını nəzərə alaraq, Azərbaycan əcnəbi şirkətlər üçün cəlbedici olmaqdə davam edir. Biz həmçinin müxtəlif layihələrə maliyyə dəstəyi göstərdiyinizə görə sizə minnətdarıq. Yapon banklarının və maliyyə institutlarının maliyyə dəstəyi ilə biz enerji infrastrukturumuzun iki mühüm layihəsini icra etdik – iki elektrik stansiyası, sınaq stansiyaları, «Şimal-1» və «Şimal-2». Ümumi gücü 800 meqavata yaxındır. Əlbəttə, bu bizim enerji təhlükəsizliyimizə böyük töhfədir.

Beləliklə, biz yapon şirkətlərinin burada çalışdığını şadıq və həmçinin müxtəlif sosial layihələrə göstərdiyiniz könüllü dəstəyinizə görə sizə təşəkkürümüzü bildirmək istəyirik. Bu layihələr təhsil, infrastruktur, müxtəlif kəndlərdə su təchizatı ilə bağlıdır. Biz bu dostluq jestini çox yüksək qiymətləndiririk və buna görə mən bir daha sizin hökumətinizə öz təşəkkürümüzü bildirmək istəyirəm. Ümid edirəm ki, üzümüzə gələn illərdə biz bu sıx əməkdaşlığı gücləndirəcəyik.

Mən sizə ölkəmizdə vəzifənizin icrası ilə bağlı uğurlar arzulayıram.

C u n i ç i V a d a: Çox sağ olun, cənab Prezident. Demək olar ki, 30 il ərzində hər iki ölkə arasında qarşılıqlı anlaşma və dostluğun dərinləşməsinə görə min-nətdaram. Bizi narahat edən heç bir siyasi məsələ yoxdur. Biz biznes və iqtisadi əməkdaşlıq sahəsində çoxlu layihə və programların icrasına nail olmuşuq. Hər iki xalqın nümayəndələri arasında mübadilə çox sürətlə artıbdır. Biz çox şadıq. Mən əməkdaşlıq sektorlarının daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlimdən gələni edəcəyəm, Siz qeyd etdiyiniz kimi, təkcə neft və qaz sahəsində yox. Məsələn, vurğulamaq istərdim ki, informasiya texnologiyaları cəmiyyətin transformasiyasıdır və ya ekologiya, iqlim dəyişikliyinə aid müxtəlif məsələlər, əlbəttə ki, kənd təsərrüfatı, turizm və bir çox digər sahələr. Beləliklə, mən əlimdən gələni edəcəyəm.

YUNANISTAN RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ NİKOLAOS PİPERİQOS İLƏ GÖRÜŞ

2 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyətli səfiri Nikolaos Piperiqosun etimadnaməsini qəbul etmişdir.

Nikolaos Piperiqos etimadnaməsini təqdim etdikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev səfir-la söhbət etdi.

Nikolaos Piperiqos: Zati-aliləri, fürsətdən istifadə edərək, şəxsən Prezidentimin ən xoş arzularını və qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlığını genişləndirməklə bağlı Yunanistanın güclü istəklərini Sizə çatdırırıram.

İ l h a m Ə l i y e v: Təşəkkür edirəm, cənab səfir. Xahiş edirəm mənim də salamlarımı ölkənizin Prezidentinə çatdırın. Bildiyimə görə, siz iki həftədən bir az çoxdur ki, ölkəmizdəsiniz. Lakin Azərbaycan dili ni artıq müəyyən qədər öyrənmisiniz. Ona görə də bizim dilimizdə müraciətinizə görə minnətdaram. Ümid varam ki, şəhərimizlə tanış olmaq üçün vaxtınız olub.

Ümid edirəm ki, Azərbaycandakı fəaliyyətiniz ərzində ölkəmizi səyahət etmək imkanınız olacaq. Azərbaycanla Yunanistanın iqlimi çox oxşardır. Düşünürəm ki, iqlimlə bağlı vəziyyət sizə tanış gələcək. Beləliklə, siz özünüüzü Azərbaycanda rahat hiss edəcəksiniz. Mən həmcinin ümid edirəm ki, Azərbaycandakı fəaliyyətiniz ərzində biz əməkdaşlıq sahələri aşkar edəcəyik ki, bu da bizə diqqəti praktiki məsələlər üzərində cəmləşdirməyə imkan verəcək. Açığını desək, düşünürəm ki, son bir neçə il aramızda çox aşağı səviyyədə əməkdaşlıq illəri olub. Əvvəlki vaxtlarda bizim daha fəal təmaslarımız olub. Bildiyiniz kimi, mən sizin ölkənizə rəsmi səfər etmişəm, Yunanistanın iki Prezidenti Azərbaycanda rəsmi səfərdə olub, Baş Nazir səfərdə olub. Lakin Yunanistanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb və bu, Yunanistan hökumətinin təşəbbüsü olub. Hazırda bizim faktiki olaraq, aktiv təmaslarımız, nümayəndə heyətlərinin mübadiləsi yoxdur. Bizim gələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaq barədə düşünməyə ehtiyacımız vardır.

Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də diplomatik dilin nə olduğunu bilişəm. Lakin zənnimcə, yaxşı olar ki, harada oldugumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərini bilək.

Düşünürəm ki, əməkdaşlığıma mənfi təsir göstərən bir neçə məsələ olub. Onlardan biri Yunanis-

tanın qaz şirkəti DESFA ilə əlaqədardır. Deyə bilərəm ki, bizim enerji şirkətimiz SOCAR Yunanistan hökumətinin müraciəti əsasında DESFA-nı almaq üçün tenderə qoşuldu. SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanistanın sabiq Baş Naziri cənab Samaras şəxsən məndən xahiş etdi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və DESFA-ya sahib olmaq hüququnu qazandı. Bu bizim «Cənub Qaz Dəhlizi»nin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu təxminən 6 il bundan əvvəl olub.

Həmin vaxt, əlbəttə, biz Azərbaycanla Avropa arasında bağlılı inşa etməyi sadəcə olaraq, planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanistanı qazla təchiz edəcəksə, bu qazı paylaşdırın şirkətə sahib olmaq da yaxşı olardı. İstənilən halda, biz qiymətin 10 faizini təşkil edən 40 milyon avro məbləğində avans ödənişi etdik və 4 il ərzində – 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanistan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar olsun ki, Yunanistanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi. Mən təkrar etmək istərdim ki, bu legitim hüququ biz ilkin olaraq, Yunanistanın Baş Nazirinin təklifi əsasında, açıq və rəqabətli tender proseduru zamanı əldə etdik. Lakin siyasi səbəblərdən, Yunanistanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən bu legitim hüquqdan məhrum olduq. Sözsüz ki, bu bizim artıq aşağı səviyyədə olan əlaqələrimizə ciddi təsir etdi. Lakin ondan sonra, açığını desək, biz qərara gəldik ki, əgər Yunanistan hökuməti bizə belə mü-

nasibət göstərirsə, biz də necə cavab verəcəyimiz barədə düşünmeliyik. Bizim cavabımız faktiki olaraq, heç nə etməmək idi. Biz heç bir demarş etmədik. Biz heç bir diplomatik addım atmadiq. Biz sadəcə olaraq, dedik ki, yaxşı, əgər onlar bizi istəmirlərsə, əgər başqa şirkətlərin DESFA-nın səhmdarları olmasına üstünlük verirlərsə, bu onların hüququndur, biz bununla bağlı heç nə edə bilmərik. Lakin sizə deyə bilərəm ki, mən bu məsələni bir necə dəfə Brüsseldə Avropa İttifaqının iki sabiq lideri ilə – cənab Barrozu və cənab Tuskla qaldırdım.

Mən bu məsələni qaldırdım, çünkü bu, 4 il davam etdi. Mən dedim ki, baxın, biz etimaddan danışırıq, biz Avropa İttifaqı ilə Azərbaycan arasında Avropa İttifaqının fəal şəkildə təbliğ etdiyi yeni saziş barədə danışırıq. Biz etimadı necə gücləndirə bilərik, əgər bizim şirkətimiz tenderdə qalib gələrək, Avropa İttifaqına üzv ölkənin, Yunanistanın şirkətini satın alır, sonra Yunanistan hökuməti addımlar atır. Bu addım sizin parlamentdə yeni qanunun qəbulu sayəsində atıldı. Bu da həmin məsələni mümkünüsüz etdi və sonra Avropa Komissiyası da 4 il ərzində bu sövdələşməni təsdiq etmədi. Mən dedim ki, bizə «yox» deyin, bizə «sizi istəmirik» deyin, lakin bizi 4 il müddətində bu vəziyyətdə saxlamaq tərəfdəşliq əlaməti deyil.

Beləliklə, bu çox məyusedici məsələ idi və əlbəttə, düşünürəm, bizim əlaqələrimizə ciddi təsir etdi. Lakin yenə də deyirəm, bu, Azərbaycanın təşəbbüsü deyildi. Azərbaycan hər zaman əlaqələrin inkişafını dəstəkləyib. Yeri gəlmışkən, siz sözsüz ki, bilirsiniz, TAP Azərbaycan qazının nəqli üçün yeganə

variant deyildi. Azərbaycan qazının Türkiyə ərazisinə çatandan sonra nəql olunması üçün bir neçə variant var idi. Fərqli istiqamətdə ola bilərdi. Lakin TAP-in seçilməsi investorlar, xarici neft şirkətləri və Azərbaycan tərəfindən verilmiş qərar idı. Başqa sözlə, biz öz tərəfimizdən Yunanistana müsbət jest etdik. Lakin əvvəlki hökumət hakimiyyətə gələndən sonra – mən bunu xüsusilə vurgulamaq istəyirəm, çünkü keçmiş Siriza hökuməti hakimiyyətə gəlməmişdən əvvəl bizim əvvəlki Yunanistan hökumətləri ilə çox yaxşı münasibətlərimiz olub – bu məsələ alınmadı.

Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistən, Yunanistən və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistən bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, 1 mil-yondan çox azərbaycanlısı evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyaseti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Yeri gəlmışkən, 2 il əvvəl Avropa İttifaqı və Azərbaycan «Tərəfdəşliq prioritetləri» adlı sənədi paraflayıb. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tənmiş sərhədlərinin toxunulmazlığını dəstəkləyir.

Başqa sözlə, Ermənistən aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistən təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti

saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bir sözlə, Ermənistən Azərbaycanın düşmənidir və bu onların qərarı olub. Sözsüz ki, Ermənistənin istənilən ölkə ilə six hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistənin təxribatından dərhal sonra Rusiyadan Ermənistəna intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq, dünənə qədər – dünən sonuncu ucuş idi – Rusiyadan Ermənistəna Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistənla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünkü bu, Azərbaycan üçün mühüm təhdid törədir, bu silahlardan istifadə edərək, onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürərlər. Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun nəyə görə baş verdiyini mən izah etdim. Ermənistənin torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistən Azərbaycanın ərazisini işğal edib. Bu da bütün bəynəlxalq təşkilatların sənədlərində öz əksini tapıbdır.

Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanistan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxılarda baş vermiş gərginlikdir. Sizə deyə

bilərəm və bu, sərr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsəlesi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqemizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanıbdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacaqıq.

Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Biz ümid edirik ki, Yunanistanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasetini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaranan məsələləri müzakirə edə biləcəyik. Lakin, əlbəttə ki, bu, Yunanistan hökumətinin siyaseti və mövqeyindən asılı olacaq. Bununla çıxışımı bitirirəm və sizə nəyin doğru olduğunu düşündüryünüzü söyləməyə imkan verirəm.

Nikolaos Piperiqos: Zati-aliləri, Yunanistan–Azərbaycan münasibətlərinin vəziyyəti ilə bağlı qeydləriniz üçün Sizə təşəkkürümüz bildirirəm. Sizin dediklərinizi çox diqqətlə dinlədim və dediklərinizi hökumətimizə çatdıracağam. Lakin ötən il hökumət dəyişdi. Hökumətimizin bütün sektorlarla bağlı məşğul olası çoxlu məsələləri vardır. Bu hökumətin əhəmiyy-

yətli dərəcədə əhatəsi vardır. Hesab edirəm ki, Yunanıstanla Azərbaycanı birləşdirən daha çox şeylər vardır. Məsələn, beynəlxalq hüquqa hörmət. Çünkü yaxşı məlumdur, Yunanistan beynəlxalq hüququ uzun müddətdir ki, qətiyyətlə dəstəkləyir.

Əlbəttə ki, bir neçə il bundan əvvəl əməkdaşlığımız yaxşı inkişaf edirdi. Lakin yeni hökumət sizinlə əlaqə yaratmaq üçün daha yaxşı yolları tapmaq məqsədilə zəruri olanı edəcəkdir. Həmçinin qeyd etmək istəyirəm ki, bizim fikrimizcə, ölkələrimiz üçtərəfli və ikitərəfli əməkdaşlıq aparan çox maraqlı ölkələrdir. Sizdə bu təcrübə zəngindir, sizdə hətta üçtərəfli diplomatiyanın nümunəsi vardır. Bizim də bir çox önemli ölkələrlə, xüsusilə Şərqi Aralıq dənizi regionunda çox uğurlu üçtərəfli diplomatiyamız vardır. Biz həmişə beynəlxalq hüquqa tamamilə riayət edərək, Azərbaycanla münasibətlərimizə zərər vurmamağa diqqət yetiririk və tərəfinizdən bunun Sizin üçün mümkün olduğunu qədər qarşılığını görmək istərdik.

Lakin düşünürəm ki, yeni hökumətimizə Sizin hökumətinizlə münasibətlərimizi yaxşılaşdırmağa imkan tapmaq üçün vaxt verildiyini nəzərə alaraq, əməkdaşlığınızın gələcəyi daha yaxşı ola bilər. Hazırda bu qədər söyləyə bilərəm.

İ l h a m Ə l i y e v: Təşəkkür edirəm.

**BAKININ YASAMAL RAYONUNDA
VAQİF MUSTAFAZADƏ ADINA
2 SAYLI UŞAQ İNCƏSƏNƏT
MƏKTƏBİNİN ƏSASLI TƏMİRDƏN
SONRA AÇILIŞI MƏRASİMİ**

3 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrin 3-də Bakının Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 sayılı Uşaq incəsənət məktəbinin əsaslı təmirdən sonra açılışı mərasimində iştirak etmişlər.

Dövlət başçısı və xanımı əsaslı təmirdən sonra binada yaradılmış şəraitlə tanış oldular.

Məlumat verildi ki, Vaqif Mustafazadə adına 2 sayılı Uşaq incəsənət məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Ötən 116 ildə bina müxtəlif dövrlərin reallıqlarını yaşayıb: hospital, ümumtəhsil məktəbi, 1940-ci ildən isə musiqi məktəbi kimi fəaliyyət göstərib. Binanın memarlıq üslubu və fasadının ilkin görünüşü saxlanılmaqla, Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildə əsaslı təmir olunubdur.

Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarinet, saksofon, vokal, xanəndə, tar, kamancı, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur.

Məktəbin səs izolyasiyasına xüsusi diqqət yetirilən bütün tədris otaqları əyani vəsaitlərlə təmin olunub. İncəsənət məktəbinin ikimərtəbəli binasında 15 fərdi tədris otağı, nəzəriyyə otaqları, kitabxana, dərzi otağı, konfrans zalı, rəssamlıq otaqları, xoreoqrafiya zalı, yeməkxana və səsyazma studiyası fəaliyyət göstərir. Məktəbdə Vaqif Mustafazadə guşəsi yaradılıb. Vaqif Mustafazadənin şəxsi əşyalarının olduğu bu guşədən həm də tədris otağı kimi istifadə ediləcəkdir.

Dünya şöhrətli caz ustası Vaqif Mustafazadə 1949–56-ci illərdə burada fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycanın bir sıra görkəmli bəstəkarları və incəsənət xadimləri bu məktəbin yetirmələri olublar.

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD ÜNİVERSİTETİNİN BAKININ YASAMAL RAYONUNDA YERLƏŞƏN 3 SAYLI TƏDRİS KORPUSUNUN YENİDƏN İNŞA OLUNARAQ İSTİFADƏYƏ VERİLMƏSİ MƏRASİMİ

3 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrin 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonunda Murtuza Muxtarov küçəsində yerləşən 3 sayılı tədris korpusunun yenidən inşa olunaraq, istifadəyə verilməsi mərasimində iştirak etmişlər.

Dövlət başçısı və xanımı tədris korpusunda yaradılmış şəraitlə tanış oldular.

Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya görülmüş işlər barədə məlumat verdilər.

Bildirildi ki, tikintisinə 2018-ci ildən başlanılmış və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan, 4 binadan ibarət yeni tədris korpusunda texniki və texnoloji ixtisaslar

üzrə 3000 tələbə təhsil ala biləcək. Binada 30 auditoriya, 6 mühəzirə, 6 linqafon otağı, ən müasir texnologiya avadanlıqlarla təchiz olunmuş 14 laboratoriya, geniş idman zalı, ikimərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları vardır. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıbdır.

**BRAZİLİYA FEDERATİV
RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB
JAİR BOLSONARUYA**

Hörmətli cənab Prezident!

Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındaki münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram gündündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 4 sentyabr 2020-ci il

ADA UNIVERSİTETİNİN İKİ YENİ KORPUSUNUN AÇILIŞI MƏRASİMİ

4 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrin 4-də ADA Universitetinin iki yeni korpusunun açılışı mərasimində iştirak etmişlər.

Dövlət başçısı və xanımı universitetin kampusunda yerləşən parkda yaradılmış şəraitlə də tanış oldular.

ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya yeni korpuslarda yaradılmış şərait barədə məlumat verdi. Bildirdi ki, yeni korpusların inşası 2016–2019-cu illər ərzində aparılıb. Yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar vardır. Burada 535 nəfərlik akt zali, 42 sinif otağı, 18 qrup otağı, 3 laboratoriya, kitabxana, kafe müəllim və tələbələrin ixtiyarına veriləcək. Sinif otaqları tərcümə sistemi, «smart» lövhə və digər zəruri tədris avadanlıqları ilə təchiz olunubdur.

Bu korpuslarda server otaqları da mövcuddur. Server otaqlarından bütün tədris prosesləri dəstəklənir. Burada 42 otaqda «smartkodlar» quraşdırılıb, avadanlıqlar, kompüterlər vardır. Bu avadanlıqlar vasitəsilə tələbələr həm onlayn şəkildə təhsil ala bilə-

cəklər, yəni müəyyən mühazirələr videoformatda təqdim olunacaq, həm də canlı dərslər keçiriləcəkdir.

Yeni istifadəyə verilmiş korpusların birində ADA Universitetinin Dövlət və ictimai münasibətlər, Biznes-iqtisadiyyat fakültələri yerləşir. Təkcə bu korpusda 1500-ə yaxın tələbə, o cümlədən 45 ölkə vətəndaşı təhsil alır. İndiyədək ADA Universitetində 2000 diplomat və dövlət qulluqçusu təlim keçibdir.

Yeni inşa olunmuş digər korpusda isə ADA Universitetinin 2019-cu ildə fəaliyyətə başlayan kollektivli ADA Məktəbi yerləşir. ADA Məktəbində 500-ə yaxın X və XI sinif şagirdi Azərbaycan və ingilis dil-lərində təhsil alır.

Dövlət başçısı və xanımı ADA Universitetinin kampusunda yerləşən parkda yaradılmış şəraitlə də tanış oldular.

Bildirildi ki, ümumi ərazisi 4 hektardan artıq olan parkın əsas hissəsi yaşlılıq zonasıdır. Burada 280 bitki növü əkilib. Orijinal üslubda yaradılmış bu istirahət məkanında təbii ekoloji mühit maksimum qorunub. Parkda göllər də yaradılıbdır.

Universitetin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya bu ali təhsil müəssisəsinin gələcək iş planı barədə məlumat verdi.

ADA Universitetinin perspektiv planlarına gəldikdə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il fevralın 19–22-də İtaliya Respublikasına rəsmi səfəri zamanı humanitar və təhsil sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb, sənədlər imzalanıbdır. Razılışdırılıb ki, Bakıda İtaliya-

Azərbaycan Universiteti təsis olunsun və bu təhsil ocağının yaradılması ADA Universiteti ilə birlikdə həyata keçirilsin.

Universitetin inkişaf planına uyğun olaraq, yeni təhsil ocağının istiqamətləri hazırlanmış konseptual sənədlərdə öz əksini tapıb. Yeni universitetdə Azərbaycanın iqtisadiyyatı üçün vacib olan elektrik mühəndisliyi, su təsərrüfatı mühəndisliyi, nəqliyyat mühəndisliyi, kənd təsərrüfatı və qida biznesinə aid sahələr, arxitektura və dizayn peşələri, menecment, marketing və digər sahələr üzrə kadrlar hazırlanacaqdır.

Beləliklə, ADA Universitetində təhsil infrastrukturunun modernləşdirilməsi konsepsiyası müasir trendləri əhatə etməklə, gələcəyə istiqamətlənibdir.

«ROSNEFT» NEFT ŞİRKƏTİ PUBLİK SƏHMDAR CƏMİYYƏTİNİN BAŞ İCRAÇI DİREKTORU, İDARƏ HEYƏTİNİN SƏDRI CƏNAB İQOR SEÇİNƏ

Hörmətli İqor İvanoviç!

Əlamətdar tarix – anadan olmağınızın 60 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə «Rosneft» Neft Şirkəti böyük uğurlar qazanıb və dünya neft-qaz sahəsinin liderlərindən birinə çevrilibdir.

«Rosneft» Neft Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı energetika sahəsində Azərbaycan–Rusiya qarşılıqlı əlaqələrinin mühüm komponenti olmaqla, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə sanballı töhfə verir.

Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 5 sentyabr 2020-ci il

**PAYTAXTIN NİZAMİ RAYONUNDA
251 SAYLI TAM ORTA MƏKTƏBDƏ
APARILMIŞ ƏSASLI TƏMİR İŞLƏRİ İLƏ
TANIŞLIQ VƏ BU TƏHSİL OCAĞININ
YENİ KORPUSUNUN AÇILIŞI MƏRASİMİ**

7 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtin Nizami rayonunda 251 sayılı tam orta məktəbdə aparılmış əsaslı təmir işləri ilə tanış olmuş, bu təhsil ocağının yeni korpusunun açılışı mərasimində iştirak etmişdir.

Dövlət başçısına məktəbdə yaradılmış şərait barədə məlumat verildi. Bildirildi ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olur. Şagirdlərin təxminən yarısı ikinci növbədə dərsə gəlirdi. Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qaldıracaqdır.

Dördmərtəbəli yeni korpus 840 şagird-yerlidir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, hərbi kabinet, kitabxana, oxu zalı və yardımçı otaqlar vardır. Bütün otaqlar elektron vəsitələrlə və proyektorlarla təchiz olunubdur.

Məktəbin şagirdləri də uğurları ilə fərqlənirlər. Onlar Ruminiyada, Türkiyədə keçirilmiş müsabiqlərin qalibləri olublar.

Prezident İlham Əliyevin 251 sayılı tam orta məktəblə tanışlığı təkcə təhsil ocağının kollektivi üçün deyil, ətrafda yaşayan sakinlər üçün də yaddaqlanıb oldu. Yaxınlıqdakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından dövlət başçısını salamladılar.

Beləliklə, növbəti məktəbin infrastrukturunun təmamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğıının daha bir təzahürüdür.

TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EMOMƏLİ RƏHMONA

Hörmətli Emoməli Şərifoviç!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Biz dost Tacikistanın dövlət müstəqilliyyinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlarına və beynəlxalq arenada nüfuzunun artmasına sevinirik. Ölkələrimizi ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının dost Tacikistan xalqı ilə həmrəy olduğunu vurgulamaq istəyirəm.

Hörmətli Emoməli Şərifoviç, belə bir xoş gündə Sizə ən xoş arzularımı yetirir, Tacikistan Respublikasına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 sentyabr 2020-ci il

MƏRDƏKAN-ZUĞULBA AVTOMOBİL YOLUNDΑ YERÜSTÜ KEÇİDİN AÇILIŞI MƏRASİMİ

9 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışı mərasimində iştirak etmişdir.

Bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Programı çərçivəsində inşa edilibdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçidin texniki-iqtisadi göstəriciləri barədə dövlət başçısına məlumat verdi.

Bildirildi ki, keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb.

Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla, panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir.

Bu piyada keçidinin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyaları isə yerli mütəxəssislər tərəfindən hazırlanıbdır.

**BEYNƏLXALQ UŞAQ FONDLARI
ASSOSİASIYASININ PREZİDENTİ,
RUSİYA UŞAQ FONDUNUN SƏDRİ,
YAZIÇI ALBERT LİXANOVA**

Hörmətli Albert Anatolyeviç!

Əlamətdar tarix – anadan olmağınızın 85 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Siz yaşadığınız illərə, böyüməkdə olan nəslə yorulmadan qayğı göstərməyə həsr edilmiş parlaq həyat yolunuza görə haqlı olaraq fəxr edə bilərsiniz. Artıq 30 ildən çoxdur ki, Rusiya Uşaq Fondu Sizin rəhbərliyinizlə ailə institutunun və ailə dəyərlərinin möhkəmləndirilməsinə, uşaq hüquqlarının müdafiəsinə, çətin vəziyyətə düşmüş uşaqların dəstəklənməsinə yönəlmış mühüm iş aparır.

Uşaqların müdafiəsi üzrə çoxillik səmərəli ictimai fəaliyyətiniz Sizə təkcə Rusiyada deyil, bütün dünyada xeyirxah qəlbli bir insan kimi, ümumi hörmət və ehtiram qazandırıb.

Azərbaycan xalqının görkəmli oğlu Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə, binəsib uşaqların müdafiəsi kimi nəcib işə onun sanballı töhfəsinə, onunla birgə apardığınız, Sovet Uşaq Fonduun yaradılması ilə nəticələnmiş işə Sizin qayğıkeş münasibətinizi Azərbaycanda yüksək qiymətləndirirlər.

Hörmətli Albert Anatolyeviç, yubileyiniz münasibətilə Sizi bir daha təbrik edirəm, Sizə möhkəm can-sağlığı, tükənməz enerji, firavanlıq və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 sentyabr 2020-ci il

BAKININ SURAXANI RAYONUNUN ƏMİRCAN QƏSƏBƏSİNDƏ MİLLİ QƏHRƏMAN ALBERT AQARUNOVUN ADINI DAŞIYAN 154 SAYLI TAM ORTA MƏKTƏBİN YENİ BİNASININ AÇILIŞI MƏRASİMİ

14 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrin 14-də Bakının Suraxani rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 sayılı tam orta məktəbin yeni binasının açılışı mərasimində iştirak etmişdir.

Dövlət başçısı Milli Qəhrəman, cəsur tankçı Albert Aqarunovun məktəbin həyatindəki büstünün önünə gül dəstəsi qoydu.

Məktəbdə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə bu təhsil ocağı haqqında məlumat verildi.

Bildirildi ki, məktəbin əvvəlki binası 1936-ci ildə inşa edilmişdi. Məktəbin 460 şagird-yerlik binasında 22 sinif otağı var idi. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülrək, yerində 58 sinif otağından ibarət 960 şagird-yerlik müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcəkdir. Məktəbdə tikinti işləri 2019-cu ilin aprelində başlanıb və bu ilin avqust ayında başa çatdırılıbdır. Yeni binada

sinif otaqları ilə yanaşı, kimya, fizika laboratoriyları, informatika kabineti, kitabxana, bufet və idman zalı vardır. Yeni təhsil ocağında şagirdlərin təlim-tərbiyəsi ilə 52 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Sinif otaqları və laboratoriyalar müasir zəruri avadanlıqlarla təchiz olunub. Məktəbin həyatında geniş abadlıq işləri aparılıbdır.

Bu təhsil ocağının şərəfli həyat yolu hər bir məktəbli üçün nümunə olan Albert Aqarunovun adını daşması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rola malikdir.

**BAKININ SURAXANI RAYONUNUN
ƏMİRCAN QƏSƏBƏSİNDƏ MURTUZA
MUXTAROV ADINA PARKIN
İSTİFADƏYƏ VERİLMƏSİ MƏRASİMİ**

14 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrin 14-də Bakının Suraxani rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına parkın istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Dövlət başçısı məşhur neft milyonçusu və görkəmli mesenat Murtuza Muxtarovun parkdakı büstünün önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə parkda görülmüş işlər və yaradılmış şərait barədə məlumat verildi.

Bildirildi ki, qəsəbənin Cabir Əliyev küçəsində yerləşən keçmiş 7 Qoç parkı 1992-ci ildə salınıb. Uzun illər parkın ərazisində heç bir təmir işləri görülməyib. Qəsəbə sakinlərinin müraciəti nəzərə alınaraq, parka əslən Əmircandan olan, XIX əsrдə ilk Qazma Avadanlığı zavodu açan və qazma dəzgahı ixtira edən xeyriyyəçi Murtuza Muxtarovun adı verilib, burada onun büstü qoyulubdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə iki ay ərzində burada genişmiqyaslı abadlıq işləri aparılıb, gözəl və müasir park yaradılıbdır.

SUMQAYIT KİMYA SƏNAYE PARKI MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTİNİN NƏZDİNDƏ PEŞƏ TƏHSİL MƏRKƏZİNİN AÇILIŞI MƏRASİMİ

14 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrin 14-də Sumqayıt Kimya Sənaye Parkı Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.

Dövlət başçısı mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

İqtisadiyyat naziri Mikayıł Cabbarov və Sumqayıt Kimya Sənaye Parkı MMC-nin direktoru Nazim Talibov Prezident İlham Əliyevə Təhsil Mərkəzi barədə məlumat verdilər.

Bildirildi ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq vardır.

Hazırda Peşə Təhsil Mərkəzinə 2020–2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, programla idarə olunan dəzgahların operatorları, elektrik ava-

danlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və program təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.

Mərkəzin təhsil programı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıbdır.

Sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasetinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdi, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox – 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındaki rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq, 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edibdir.

İlham Əliyev: Hesablayın, ümumiyyətlə, illik ümumi daxili məhsul hansı həcmidədir.

Mikayıllı Cabbarov: Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla hazırda Prezident Administrasiyasının aidiyəti qurumları ilə hər bir bölgəmiz

üçün ümumi daxili məhsulun, investisiyaların cəlb edilməsinin, adambaşına düşən ümumi daxili məhsulun hamısının qiymətləndirilməsini aparırıq.

İlham Əliyev: Bəli, qiymətləndirin. Çünkü mən dəfələrlə icra başçıları ilə görüşlərdə demişdim ki, onların fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz bunlar olmalıdır – investisiyaları cəlb etmək, iş yerləri yaratmaq, eyni zamanda, rayon və şəhərlərdə gedən işlərə təkan vermək.

Hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı – təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edibdir. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunubdur.

İlham Əliyev: Mən demişəm ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtin potensialı da-ha da güclənir. Bu il burada Şuşə İstehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmaya-raq ki, indi tikinti sektorunu pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və edi-

ləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir.

Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolü vardır. Çünkü biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkünürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, həm də dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünkü hər bir ölkə buna çalışır və xüsusilə əhalisi ar-tan ölkə – Azərbaycan buna mütləq çalışmalıdır.

Təbii ki, bizim neft yataqlarımız nə vaxtsa tükə-nəcək. Düzdür, biz yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlayacaqıq, çalışacaqıq ki, hasilat səviyyəsi sabit olaraq qalsın. Ancaq bizim əsas gəlir mənbəyimiz olan «Azəri», «Çıraq», «Günəşli» yataqlarında təbii tənəzzül də qaçılmazdır. Biz bu boşluğu məhz qeyri-neft sektoru hesabına təmin etməliyik. Tədiyə balansını müsbət səviyyədə saxlamaq üçün, əlbəttə ki, bizə çox keyfiyətli ixrac yönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünkü bu gün tədiyə balansımızın müsbət səviyyədə saxlanılmasının əsas səbəbi neft-qaz amilidir. Amma biz çalışmalıyıq ki,

bu amili kənara qoymaqla, ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixrac yönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada Siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır. Elədirmi?

Mikayıl Cəbbarov: Bəli.

İlham Əliyev: Çünkü bu fabrik işə düşənə qədər biz daha çox idxaldan aslı idik. İndi isə 300 milyon manata qənaət etmişik. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da vardır. Mən fabrikin açılışında demişdim, çalışın ikinci, üçüncü xətləri də qurun ki, istehsalat artsın və biz bu məhsulu ixrac edə bilək. O vaxt da demişdim, mən elə onu istəyirəm ki, bu məhsulun hamısı ixracına getsin, Azərbaycanda heç kim siqaret çəkməsin və daxili tələbat olmasın. Amma, əlbəttə ki, bu mümkün deyil, ancaq buna çalışmalıyıq. O cümlədən təbliğat işlərimizi düzgün qurmalıyıq, bundan başqa, təbii ki, qadağalar qüvvəyə minibdir. Ona görə mən bu fabriki gələcəkdə sərf ixrac yönümlü müəssisə kimi görürəm və belə misallar çox göturmək olar. İndi bizim tütün istehsalımız, keyfiyyətli avadanlığımız vardır. Mən deyirdim ki, tütün istehsalı olmayan bəzi ölkələr nə üçün bizə məhsul ixrac edir. Onlar tütünü xaricdən alırlar və sonra onu emal edib satırlar. Düzdür, siz də bilirsiniz ki, siqaret istehsalında xarici tütündən də asılıyıq. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və beləliklə, kənd təsərrüfatının inkişafına da təkan verilsin.

Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağlımış, fəaliyyətini başa vurmuş müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar iddi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur. Sahəsi nə qədərdir?

Mikayıl Cabbarov: Ümumi ərazisi 508 hektardır.

İlham Əliyev: 508 hektar, amma yəqin ki, hələ genişlənəcək.

Nazim Talibov (*Sumqayıt Kimya Sənaye Parkı MMC-nin direktoru*): 80 faizdən çox məskunlaşdır, cənab Prezident.

İlham Əliyev: Yaxın iki-üç ildə tam dolacaq?

Nazim Talibov: Bu dinamika ilə getsək bəli, yaxın iki-üç ildə tam dolacaq.

İlham Əliyev: Ona görə yeni ərazilər lazımdır. Burada, Sumqayıtin ətrafında belə ərazilər çoxdur. Siz bəlkə o ərazilər üçün də artıq indidən plan işləyib tərtib edəsiniz ki, – o yerlərin təmizlənməsi, kommunikasiyaların çəkilməsi və digər lazımı məsələlər – bu iş dayanmasın. Cünki xarici investorların ölkəmizə mərağı artır, mən yerli investorları da istiqamətləndirmişəm ki, Azərbaycana vəsait qoysunlar. Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağısı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin.

Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, biz Sizin çağırışınıza artıq sahibkarlardan reaksiya alırıq – həm Azərbaycanda, həm də ölkəmizdən kənarda fəaliyyət göstərən iş adamlarından. Baxmaya-raq ki, biz hələ mövcud karantin dövründə yaşayırıq, amma əlaqə saxlanılıb, müraciətlər vardır. Mən güman edirəm ki, növbəti bir il ərzində bu çağırışın da real nəticələri barədə Sizə məruzə olunacaqdır.

İlham Əliyev: Cox yaxşı. Eyni zamanda, əlbəttə, mən çıxışimdə xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirdim ki, onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdır, öz vətəni ilə daim əlaqə saxlamalıdır, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur.

Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq.

Qeyd etdiyim kimi, sənaye parkının gələcək inkişafı ilə bağlı təkliflər hazırlayın, yerləri seçin. Çünkü yenə də deyirəm, bu templə ki, biz gedirik 2-3 ilə bütün bu yerlər dolacaq və 508 hektarda yer qalmayacaq. Ona görə baxın, harada biz bunu davam etdirə bilərik. Şərt deyil ki, bu əraziyə bitişik olsun, buradan bir qədər kənarda ola bilər, amma əsas odur ki, bu yerə rezident statusu veriləcəkdir. Təmizlik, kommunikasiya işlərinə bəlkə də elə bu ildən, vaxt itirmədən başlamaq olar. Çünkü bu da vaxt aparacaq. Biz o zaman bu ərazini təmizləyəndə buna təqribən bir il vaxt lazım oldu. Həm təmizləmə, ondan sonra kommunikasiya işləri. Ona görə bəlkə də bu ilin sonuna qədər müəyyən vəsait ayıraryıq ki, yeni seçilmiş yerdə biz bu işləri görək, növbəti investorlar artıq maraq göstərəndə vaxt itirməsinlər.

* * *

Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətlə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünkü ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşilanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində, tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.

YENİ DƏRS İLİNİN BAŞLANMASI MÜNASİBƏTİLƏ MÜƏLLİMLƏRƏ, TƏLƏBƏ VƏ ŞAGİRLƏRƏ MÜRACİƏT

Əziz müəllimlər, tələbələr, şagirdlər!

Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bələdan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdürlər.

Bildirməliyəm ki, Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq, xalqımızı böyük bələdan qurtara bilibdir. Bildiyiniz kimi, mart ayının əvvəllərindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərdi. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yeri-nə yetirəcəklər.

Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adı həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır.

Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdiririk, eyni zamanda, bir dənə də sosial layihə ixtisas edilməyibdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 miliona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəklənib və dəstək bu gün də davam etdirilir.

Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırlanır və Bilik Gününe hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fonduun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanılmış «Yeniləşən Azərbaycana yeni məktəb» proqramı çərçivəsində həll olunubdur.

Son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa etmişik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilibdir. Bu bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünkü Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm alıb və yenidən inşa edilibdir.

Bu il ali məktəblərin korpuslarının tikintisi də təmin edilib. İyun ayında Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu mənim iştirakımla istifadəyə verilib. Bu korpusun sahəsi 22 min kvadratmetrdir. Sentyabr ayında isə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu. Bu korpusun sahəsi 13 min kvadratmetrdir. ADA-nın yeni iki korpusu istifadəyə verilib və bu korpusların sahəsi 35 min kvadratmetrdir. Beləliklə, cəmi bir il ərzində 3 ali məktəbin 70 min kvadratmetr sahəsi olan yeni korpusları tikilibdir. Təbii ki, bu, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Çünkü təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir. Mən hələ 2004-cü ildə demişdim ki, biz «qara qızıl»ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəm-lənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artur. Bu çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük. Bizim məktəblilərimiz beynəlxalq

olimpiadalarda yüksək yerlər qazanır, olimpiadaların qalibləri olurlar.

Deyə bilərəm ki, müəllim peşəsinə maraq bərpa olunub və artır, bu da özünü rəqəmlərdə göstərir. Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmadadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünkü müəllimlərin iş şəraiti yaxşılaşıb, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əmək haqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar. Əlbəttə, bu, gənclərimizin müəllim olmaq istəyini əsaslandırır, eyni zamanda, müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri olub. Mən çox şadam ki, bu gün biz bu peşənin prestijini bərpa edirik və bu, eyni zamanda, gələcəkdə Azərbaycanda bilikli, savadlı insanların sayının artmasına gətirib çıxarıcaq. Çünkü müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir, bu şübhəsizdir. Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə baxmaq kifayətdir və sual vermək lazımdır ki, bu ölkələr nəyin hesabına inkişaf etmiş ölkələr sayılır? Məhz biliyin, savadın, texnologiyaların hesabına. Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdür və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu özünü daha da qabarıq şəkildə bürüzə verəcəkdir. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil

ki, Azərbaycanda bündə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünkü həl-hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni bu özlüyündə bir göstəricidir, bizim siyasetimizin təzahürüdür, bizim niyyətimizi eks etdirir. Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyilliirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə, bizim ölkəmizin gələcəyini şərtləndirəcək.

Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər – ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər.

Bu gün biz qloballaşma adı altında böyük siyasetin təzahürlərini görürük – gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarıılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan «dəyərlər»dən qorunmalıdırıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalı, xal-

qa bağlı olmalı, müstəqilliyi hər şeydən üstün tutmalı, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalı, əsrlərboyu qoruduğumuz milli adət-ənənələrimizi qorunmalı və onları müdafiə etməlidirlər. Belə olan halda, Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək.

Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyaset aparır – həm xarici, həm daxili. Bu siyaset Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq, Azərbaycanı inamlı irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediym ki, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır. Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verirlər. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək,

gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcək və ümumi inkişafımıza öz töhfələrini verəcəklər.

Mən sizi yeni dərs ilinin başlanması münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 15 sentyabr 2020-ci il

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA

Hörmətli cənab Prezident!
Əziz qardaşım!

Bu gün biz Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. Həmin dövrün çətinliklərinə baxmayaraq, qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək, mübarizəyə qoşuldu. Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işgalindən azad etdi. Bu yolda canlarını qurban verən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirəm. Onların əziz xatırəsi daim bizim qəlbimizdədir.

Azərbaycan xalqı üçün 15 sentyabr olduqca əlamətdar bir gündür. Məhz həmin gün Bakı işğaldan azad edilərək, ilk dəfə müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olundu. Bu tarixi qələbədən sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun zəfər yürüşü Bakı sakinləri tərəfindən böyük coşqu və sevincə qarşılandı.

İki il bundan əvvəl həmin coşqu və sevgi Bakı küçələrində bir daha canlandırıldı. Bakının işğaldən azad edilməsinin 100 illiyi münasibətilə keçiril-

miş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin iştirakını Sizinlə birlikdə izlədik. Şübhəsiz ki, bu tarixi hadisə həmişə yaddaşlarda qalacaqdır.

Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqə bildirdi. Sizin Tovuz hadisələri ilə bağlı birmənalı bəyanatlarınızı Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin «Bir millət – iki dövlət» şəhərə uyğun olaraq, bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 15 sentyabr 2020-ci il

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ

15 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrin 15-də Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırmışdır.

Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işgalindən azad etdiyini qeyd edən dövlət başçımız bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirdi.

Prezident İlham Əliyev bu əlamətdar hadisə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanladığını diqqətə çatdırırdı.

Dövlət başçısı qeyd etdi ki, əcdadlarımızın əziz xatirəsinə göstərilən sadiqliyin nümunəsi olaraq, 15 sentyabr tarixi bir bayram kimi, bu gün də qeyd olunur. Bununla əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçirilir.

Türkəyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə görə təşəkkür edərək, Pre-

zident İlham Əliyevə öz təbriklərini çatdırıldı və bu münasibətlə dövlət başçımıza məktub ünvanladığını bildirdi. Türkiyə Respublikasının Prezidenti Bakının işgaldan azad olunmasında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun rolunu qeyd etdi.

Dövlət başçıları ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vurğuladılar.

Telefon danışığının zamanı Bakının azad edilməsinin 100 illiyi münasibətilə iki il əvvəl keçirilmiş hərbi parad da xatırlandı. Azərbaycan və Türkiyə əsgərlərinin iştirak etdiyi hərbi parادın hər iki ölkənin prezidentləri tərəfindən birgə izlənməsi xoş təəssüratlarla qeyd edildi. Bu gün ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmənunluq ifadə olundu.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edildi.

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

Hörmətli həmvətənlər!

Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin tarixi və mədəni irsə, çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixboyu yəhudilər digər xalqların və dinlərin nümayəndələri ilə sülh, əmin-amallıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşamışlar. Azərbaycan etnik və dini dözümsüzlüğün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir.

Cəmiyyətdə demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək döyümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verən Azərbaycan dövləti bütün etnik azlıqların, o cümlədən yəhudi icmasının mədəni və mənəvi dəyərlərinin qorunub saxlanılmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət və qayğıyla yanaşır.

Təqdirəlayiq haldir ki, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirak edən yəhudi əsilli həmvətənlərimiz harada yaşamalarından asılı olma-yaraq, Azərbaycana sevgi və sədaqətlərini daim nümayiş etdirir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfələr verirlər.

Əziz dostlar!

Xeyirxahlığı, mənəvi dirçəlişi və yeni həyatı təcəssüm etdirən Roş-Ha-Şana münasibətilə bir daha hamınıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 sentyabr 2020-ci il

**ÇİLİ RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB
SEBASTİAN PİNYERA EÇENİKEYƏ**

Hörmətli cənab Prezident!

Çili Respublikasının müstəqilliyinin 210-cu il-dönumü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çili xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 16 sentyabr 2020-ci il

**YAPONİYANIN BAŞ NAZİRİ
ZATİ-ALİLƏRİ CƏNAB
YOŞİHİDE SUQAYA**

Hörmətli cənab Baş Nazir!
Yaponiyanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Yaponiya ilə dostluq və əməkdaşlıq münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasındaki əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağılığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı namənə qarşidakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 17 sentyabr 2020-ci il

**NEPAL FEDERATİV DEMOKRATİK
RESPUBLİKASININ PREZİDENTİ
XANIM BİDHYA DEVİ BHANDARIYƏ**

Hörmətli xanım Prezident!

Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındaki ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də «Qoşulmama Hərəkatı» çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 17 sentyabr 2020-ci il

BAKİ DƏRİN ÖZÜLLƏR ZAVODUNDA «ABŞERON» YATAĞININ DƏNİZ ƏMƏLİYYATLARININ TƏMƏL- QOYMA MƏRASİMİ

19 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda «Abşeron» yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyevə «Abşeron» yatağında quraşdırılacaq dayaq blokları və digər sualtı qurğular barədə məlumat verildi.

Bildirildi ki, «Abşeron» yatağında quraşdırılacaq 4 əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-in «BOS Şelf» şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. «Abşeron» layihəsi üzərində iş zamanı «BOS Şelf» şirkəti Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti və quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edibdir. Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan,

yəni «Neft Daşları»nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb, «Abşeron» layihəsində Xəzərdə ilk dəfə «boru içində boru» texnologiyası tətbiq olunacaqdır.

Sonra «Abşeron» yatağının dəniz əməliyyatlarının təməlinin qoyulmasını bildirən düymə basıldı.

Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən «Abşeron» yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcəkdir.

Daha sonra Prezident İlham Əliyev Azərbaycan, İctimai və Real televiziyalarına müsahibə verdi.

S u a l: Cənab Prezident, bu gün ölkəmizin neft-qaz sektorunun inkişafında növbəti mühüm hadisənin – «Abşeron» yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasiminin şahidi oluruq. Bu layihənin əhəmiyyətini necə qiymətləndirirsiniz?

C a v a b: Bu doğrudan da çox əhəmiyyətli hadisədir. Çünkü bu gün faktiki olaraq, «Abşeron» qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əmin-nəm ki, bu mərhələ də uğurlu olacaqdır. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önemli hadisəyə, önemli addıma imza atacaqdır.

«Abşeron» yatağının tarixi bir qədər fərqlidir. Çünkü ilk dəfə «Abşeron» qaz yatağı üzrə kontrakt xarici tərəfdəşlərlə hələ keçən əsrin 90-ci illərinin sonlarında imzalanmışdır. Mən o günləri yaxşı xatırlayıram və bizim «Abşeron» yatağı ilə əlaqədar böyük

ümidlərimiz var idi. Çünkü bizim geoloqlarımız, xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz ehtiyatları vardır. Bir də ki, «Abşeron» yatağı üzrə kontrakt «Şahdəniz» qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanmışdı və əslində bu onu göstərirdi ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Səbəbi ondan ibarət idi ki, qazlan kəşfiyyat quyusu boş çıxdı. Xatırlayıram, o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməyib və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş programına bir qədər düzəliş etsinlər.

Ancaq əfsuslar olsun ki, onun sözünə baxmadılar. Halbuki Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi tanıyan ikinci adam dünyada yoxdur. Ancaq heç bir nəticə əldə olunmadı və xarici şirkət bu yatağı tərk etdi. Yenə də deyirəm, biz tam əmin idik ki, burada çox böyük qaz ehtiyatları vardır. Şadəm ki, «Total» şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər imzalandı. Ondan sonra praktiki işlər aparıldı və böyük qaz-kondensat yatağı aşkarlandı. Bu önəmli hadisə – yatağın aşkarlanması ilə əlaqədar ilk xəbəri mənə Xoşbəxt müəllim verdi. Beləliklə, bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi. Bu yataqda 350–360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resursslardan üzə çıxır və 100 milyon ton kondensat – bu da xam

neftə bərabər olan bir məhsuldur. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, «Abşeron»un birinci mərhələsində çıxarılaçaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünkü buna da ehtiyac vardır. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılaçaq. Çünkü artıq bu yatağın tam işlənilməsi mərhələli yollarla öz həllini tapacaqdır.

Eyni zamanda, bizim neft hasilatımızın sabit qalması üçün bu yatağın böyük önəmi vardır. Çünkü 100 milyon ton kondensat da Bakı-Tbilisi-Ceyhan ixrac boru xətti ilə dünya bazarlarına çıxarılaçaqdır. Beləliklə, «Azəri-Çıraq-Günəşli»də mövcud olan və davam edən təbii hasilat tənəzzülünü «Abşeron» yatağı bir qədər kompensasiya edəcəkdir.

Bu, növbəti böyük hadisədir. Bütün bu qurğular Azərbaycanda istehsal olunub. Mən keçən ay burada olarkən «Qarabağ» dayaq blokunun dənizə göndərilməsini qeyd etdim. Artıq bu blok burada bizim qarşımızdadır, dənizdədir və bu gün növbəti dayaq bloklarının dənizə göndərilməsi, əlbəttə ki, çox əhəmiyyətli hadisədir. Əminəm ki, qrafik üzrə 2 ildən sonra «Abşeron» yatağından ilk qaz və kondensat çıxarılaçaqdır.

M ü x b i r: Cənab Prezident, qarşidan neftçilərin peşə bayramı gəlir. Bu münasibətlə ürək sözlərinizi eşitmək istərdik.

İ l h a m Ə l i y e v: Mən neftçiləri qarşidan gələn peşə bayramları münasibətlə təbrik etmək və onlara yeni uğurlar arzulamaq istəyirəm. Neftçilər hər

zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir və bir daha demək istəyirəm ki, onların əməyi əsl qəhrəmanlıqdır.

Ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektorу ilə bağlıdır və bu bundan sonra da uzun illər belə olacaqdır. Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə olunan gəlirlərin yerini tutma bilməyəcək. Eyni zamanda, bizim yeni layihələrimiz – bu gün «Abşeron», bir ay əvvəl «Qarabağ», həmçinin digər layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmlü rolunu təsdiqləyəcək. Ona görə ölkəmizin uğurlu gələcəyi neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır. Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir və çox gözəl xatırələrim vardır. Əldə etdiyim təcrübə, bilik bu gün mənə kömək edir. Mən şirkətin vitse-prezidenti kimi, xarici əlaqələrə rəhbərlik edirdim və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayırdım. Çox şadam ki, mən bizim görkəmli neftçilərimizlə bir yerdə işləmişəm. Əfsanəvi neftçi Qurban – Qurban Abbasov, bax, bu nəhəng kran gəmisi onun adını daşıyır. Onunla birlikdə işləmişəm. O çox prinsipial mövqeyi olan, çox bilikli, peşəkar və cəsarətli adam idi. Belə adamlı, sadəcə, təmasda olmaq, bir yerdə işləmək böyük təcrübədir.

bədir. Biz müntəzəm olaraq Dövlət Neft Şirkətinin şurasında görüşürdük, məsələləri müzakirə edirdik. Mən söz düşmüşkən deyə bilərəm və hesab edirəm ki, neftçi Qurban dünyada birnömrəli neftçi sayılmalıdır.

Eyni zamanda, Xoşbəxt Yusifzadə ilə, bizim əfsanəvi neftçi-geoloqla birlikdə işləmişəm. Dövlət Neft Şirkətinin köhnə binasında bizim iş otaqlarımız da yanlayan idi, bir qəbul otağıımız var idi. Ona görə hər gün görüşürdük və bu gün də görüşürük. Şadam ki, Xoşbəxt müəllim bugünkü mərasimdə iştirak edir və bizimlə birlikdə düyməni basdı. Çünkü «Abşeron» yatağının işlənilməsində onun çox böyük rolü vardır.

Bu gün neftçilər də görürlər ki, onların əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir və bu onlar üçün də çox önəmlidir. Çünkü bilirlər ki, bu gün və bundan sonra ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir. Belə olan halda, bu onları daha da ruhlandırır. Bir daha demək istəyirəm, mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib və neftçilərin həmkarı kimi, onları ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.

S u a l: Cənab Prezident, Azərbaycan qədim neft diyarıdır. Ölkəmizdə uzun illər – həm çar Rusiyası dövründə, həm sovetlər dövründə, həm də indiki müstəqillik dövründə neft hasil olunub. O dövrlərdə və müstəqillik dövründə neft amilinin rolunu necə xarakterizə edərdiniz?

C a v a b: Bəli, Azərbaycan o ölkədir ki, XIX əsrin ortalarında burada ilk dəfə sənaye üsulu ilə neft hasil edilib. XX əsrin ortalarında tarixdə ilk dəfə olaraq də-

niz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Çar Rusiyası dövründə varlılar varlanırdı, amma kasıblar daha da ağır vəziyyətə düşürdü, insanların əməyi çox ağır idi. Bir daha deyirəm, Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi.

Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik. Düzdür, o vaxt zəngin neft maqnatları əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəciliyə sərf edirdilər, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev. Tağıyev, bildiyiniz kimi, Bakıya «Şollar» su kəmərini çəkdimişdir, eyni zamanda, təhsilə böyük əhəmiyyət verirdi. Cünki görürdü ki, Azərbaycan gəncləri təhsildən kənardı qalırlar və beləliklə, gələcəkdə onların inkişafı və yüksək yerlərə çıxması problemlə ola bilər. Ona görə hesab edirəm ki, Azərbaycanın neft maqnatları arasında onun xüsusi rolu vardır. Bizim ailəyə də onun köməyi dəymışdır. Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazi-sində kasib ailədə doğulmuşdu və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamış və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımadı, ancaq bir vətənpərvər, xeyirxah insan kimi, ona pul göndərir və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil olur, orada oxuyur, gözəl

həkim, görkəmli dövlət xadimi olur. Onu da bildirməliyəm ki, İkinci dünya müharibəsi zamanında o, Dağıstana Birinci katib vəzifəsinə göndərilmişdi və müharibə illərində Dağıstana rəhbərlik edirdi. O vaxt dağıstanlıları da digər Qafqaz xalqları kimi, sürgün etmək üçün planlar var idi. Demək olar ki, bu qərar sovet rəhbərliyi tərəfindən verilmişdi. Məhz Əziz Əliyevin fəaliyyəti, onun çox cəsarətli addımları nəticəsində dağıstanlılar bu bələdan xilas ola bildilər. Bu gün onun xatırı Dağıstanda yaşayır, onun şərəfinə abidə ucaldılıbdır.

Yəni o vaxt bizim zəngin neft maqnatlarımız bu işləri gördürülər. Ancaq, əlbəttə ki, onlar hər bir insana kömək edə bilməzdilər. Bir də ki, o vaxt Bakının neft maqnatları arasında ermənilər də kifayət qədər çox idi. Onlar da Azərbaycanda qazanılan pulları bir çox hallarda Azərbaycan xalqının maraqlarına zidd işlərə yönəldirdilər. Beləliklə, çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi.

Sovet dövrünə gəldikdə isə, əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməssəydi, hesab edirəm ki, yenə də ən zəngin ölkələrin birinə çevrilərdi. Çünkü o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. Ancaq 1920-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına kömək etmədi. O vaxt – xüsusilə müharibə illərində neft mədənlərində işləyən insanlar çox ağır şəraitdə yaşayırdılar, gecə-gündüz çalışırdılar. Bir rəqəmi misal götirə bilərəm ki, müharibə zamanı Azərbaycanda rekord səviyyədə neft hasil edilmişdir – 23 milyon ton. Yəni cəmi bir-iki

il ərzində neft hasilatı təqribən iki dəfədən çox artırılmışdı. O vaxt müasir texnologiyalar yox idi, bu artım daha çox insan əməyinin istismarı nəticəsində baş verirdi. Deyə bilərəm ki, bizim ailəyə də bu öz təsirini göstərdi. Çünkü mənim digər babam Əlirza Əliyev pul qazanmaq üçün Naxçıvandan Bakıya gəlirdi və aylarla neft mədənlərində işləyirdi. Bu onun səhhətinə çox mənfi təsir göstərmişdi və məhz buna görə o, gənc yaşlarında vəfat etdi.

Yəni o vaxt Azərbaycan nefti istismar edilirdi. İkin-ci dünya müharibəsində sovet ordusunun qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi vardır. Çünkü o vaxt Sovet İttifaqında yanacağın 80 faizi, sürtkü yağlarının 90 faizi Azərbaycan tərəfindən təmin edilirdi, Azərbaycanda hərbi texnika istehsal olunurdu. Bu müharibədə 300 mindən çox Azərbaycan nümayəndəsi həlak olub. Ancaq görün, Sovet İttifaqı dağılında biz hansı vəziyyətlə üzləşmişdik: dağılmış neft infrastrukturunu. Bu gün mənə edilən təqdimatda göstərilir ki, «Neft Daşları»na yeni həyat veriləcək. Çünkü «Abşeron» yatağı «Neft Daşları» ilə bağlı olacaq. Amma «Neft Daşları» hansı vəziyyətdə idi o vaxt. Xatırlayıram, 2004-cü ildə Prezident kimi, ilk dəfə «Neft Daşları»na gedəndə orada vəziyyət ağır idi. Bütün platformalar çürümüştü, dağılmışdı. Orada işləmək böyük çətinlik, böyük təhlükə yaradırdı. Bunu əldə etdik. Neft hasilatı aşağı düşmüştü, faktiki olaraq, qaz hasilatı ölkəmizin tələbatını ödəmirdi. Bakının yarısı qazsız qalmışdı, o ki qaldı rayonlara, orada, ümumiyyətlə, qaz deyilən şey yox idi. Deməli, iqtisadi vəziyyət ağır idi.

Hələ Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırıdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara böyük nifrət hissi var idi, mən bunu dəqiq bilirom. Bunun nəticəsində Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılardan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırib Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Heydər Əliyev amili imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun yaxın ətrafi, demək olar ki, ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımı addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağı Azərbaycandan ayırmak üçün ilk addımlar məhz o vaxt atıldı. Azərbaycanda bəziləri yəqin ki, bunu xatırlamır, ya da bilmir, amma bu tarixi bilmək lazımdır. O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarıldı. Xankəndidə ilk etnik təmizləmə siyasetinin təzahürləri üzə çıxdı və demək olar ki, azərbaycanlılar Xankəndidən qovuldular, Volski orada otura-otura. Yəni Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün imkan yaradıldı.

Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna, sadəcə, tamaşaçı kimi yanaşırıdı, öz səsini ucalt-

mirdi, öz sözünü demirdi. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər. Ondan sonra qanlı Yanvar faciəsi baş verdi, cəllad Qorbaçov dinc insanlara meydan oxudu, Azərbaycan xalqının qanı töküldü. Ondan sonra Xocalı soyqırımı. Xocalı soyqırımını vəhşi erməni dəstələri ilə birlikdə törədən Sovet İttifaqının 366-ci alayı olmuşdur. Bəli, o alayda xidmət edənlərin böyük əksəriyyəti ermənilər idi. Ancaq bu, Sovet İttifaqının alayı idi və azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işgal altına düşməsində onların həlledici rolü olmuşdur. Yoxsa ermənilər təkbaşına bizim torpaqlarımızı işgal edə bilməzdilər.

Yəni biz bütün bunları gördük. Azərbaycan İkinci dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə vermişdi, həm burada – arxa cəbhədə, həm də ön cəbhədə. Bu yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin azad edilməsi mərasimi keçirildi. Mən Rostov qubernatoruna çox minnətdaram ki, bu hadisə zamanı azərbaycanlıların qəhrəman əməyi və fədakarlığı orada qeyd edildi. Eyni zamanda, Rusyanın dövlət televiziyası – «Rossiya-1» kanalı məndən bu məsələ ilə bağlı müsahibə aldı. Cünki Sambek yüksəkliklərini və Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub – 416-ci Taqanroq diviziyası. O diviziyyada xidmət edənlərin sayı təqribən 12 minə yaxın idi. Onların mütləq əksəriyyəti – 11 mindən çoxu azərbaycanlılar idi. Diviziyanın tərkibi üç dəfə yenidən formalaşdırılmışdı,

çünki həlak olanlar həddindən artıq çox idi. Rostovu faşistlərdən təmizlədilər, Mozdokda faşistləri Bakı tərəfə keçməyə qoymadılar. Yoxsa ki, Bakını zəbt edəcəkdilər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı! Azərbaycan zabiti Məcidov Brandenburg qapısının üstünə Qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünkü azərbaycanlıların qəhrəmanlığı tarixdən silinirdi.

O vaxt Moskvada oturanlar – mikoyanlar və ona oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər. Əfsanəvi partizan Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı müharibədən neçə il sonra verildi, özü də Azərbaycan tərəfinin təkidi ilə. Mən Sloveniyada olarkən onun məzarını ziyarət etdim. Orada böyük mərasim keçirdik, onunla birlikdə vuruşan sloveniyalıları gördüm. Onlar göz yaşları tökürdü. Mən onlarla söhbət etdim, çünki onların təəssüratları çox maraqlı idi. Deyirdilər ki, belə bir qəhrəman insan dünyaya gəlməmişdi. Yəni o, şüurlu şəkildə gizlədilirdi, danılırdı. Biz bunu Sovet İttifaqı dağında gördük. İndi baxın, müstəqillik dövründə, hələ 30 ili tamam olmayıb, biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də.

İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda

qaz xətləri yox idi. Daşkəsən, Gədəbəy, Lerikə ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edildi, ancaq öz respublikamızın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırılma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Digər sosial infrastruktur layihələrimiz də vardır – müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. Amma müstəqilliyyə qədər o məktəblər nə gündə idi. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqlarla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkünür, bəlkə də ona gülərdilər. Budur müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir.

Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Müstəqilliyin üstünlükleri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyyə qarşı çıxan və onu aşağılamağa çalışın hər bir fərd dövlətimizə xəyanət

edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır.

S u a l: Cənab Prezident, ölkəmizdə neft hasilatı ciddi ekoloji problemlər meydana gətirmiştir. Hazırda isə Sizin göstərişinizlə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində geniş-miqyashlı işlər həyata keçirilir. Bununla bağlı nə deyə bilərsiniz?

C a v a b: Bəli, tamamilə haqlısınız. Bu doğrudan da ciddi məsələdir. Çünkü o vaxt Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq, ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çox çirklənmiş ərazimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq, yenidən qurulub. Yəni Bibiheybət buxtası ekoloji fəlakət zonası idi və o görüntülər yəqin ki, bir çoxlarının xatirindədir. Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilib və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəm və baxacağam ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalı, insanları narahat edən bütün problemlər həll olunmalı və bu qəsəbələr estetik cəhətdən də müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr bərpa edilməlidir və biz bu qəsəbələrə yeni həyat verəcəyik. Balaxanı zibilxanasını

yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdi ki, bunu söndürmək mümkün deyil. Çünkü o, altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin bunun üstündə sarkofaq tikək. Yəni belə cəfəng təkliflər var idi. Amma biz bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və Zibilyandırma zavodu fəaliyyətə başlayıb. Onun yanında yerləşən növbəti ekoloji fəlakət zonası – Böyükşor gölünün də bir hissəsi təmizlənib. O da ekoloji fəlakət idi, çünkü açıq neft rezervuarı idi, eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıb və o gölə quşlar qonur.

«Qara şəhər»i yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində «Ağ şəhər» vardır. «Ağ şəhər» şəhərsalma layihəsini biz icra edəndə orada təqrübən ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında «Azərneftyağ» Neft Emalı zavodu yerləşir. Artıq onun da fəaliyyəti başa çatmaq üzrədir. Çünkü 2 ildən sonra Heydər Əliyev Neftayırma zavodunda yenidən qurulma işləri başa çatacaq, «Avro-5» benzin istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkənləndirən nəqliyyat vasitələri də təmiz benzinlə təmin ediləcək və «Azərneftyağ» Neft Emalı zavodu sökülcək. Bütün o rezervuarlar, qurğular sökülcək, ora böyük park olacaq. Həmçinin Yod-Brom zavodu. Bəziləri bilmir, o da aeroport yolunda yerləşən, bir zəhər idi. Biz oranı da utilizasiya etdik, oradakı çöküntüləri poliqona

daşdıq. Yaxud da ki, Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. Əvvəllər Sumqayıtin yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Sənaye potensialı möhkəmləndirilməklə, orada müasir təmizləyici qurğular quraqşdırıldı, sənaye parkları yaradıldı. Sumqayıt Sovet İttifaqında bəlkə də ən çirkənmiş şəhər sayılırdı, bu gün isə ən təmiz şəhərlərdən biridir.

Bütün bunları biz etmişik. Çünkü bu bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlığıdır. Amma çar Rusiyası dövründə, sovet dövründə buna fikir verilirdimi? Xeyr. Ancaq plan,ancaq hasilat,ancaq istismar, neft ver, qaz ver. Bəs insanların həyatı, onların yaşayışı, onların sağlamlığı? Bizim üçün bu, ön plandadır.

Mən Prezident seçiləndən sonra ilk bəyanatlarım-dan biri o idi ki, «qara qızıl»ı insan kapitalına çevir-məliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünkü neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik.

Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi iş-lər çoxdur. Hazırda Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir. Mən tapşırıq vermişəm ki, bütün neft mədənlərində təmizləmə işləri aparılsın, orada ağaclar əkilsin – necə ki, burada, Bi-biheybətdə. Biz ekoloji fəlakət zonalarını ekoloji cə-nət zonalarına çevirməliyik, bunu edirik və edəcəyik.

S u a l: Cənab Prezident, neft-qaz sektorunda ölkəmizdə həyata keçirilən layihələrin icra vəziyyəti hansı səviyyədədir?

C a v a b: Layihələrin icrası uğurla gedir. Bizim əsas gəlir mənbəyimiz «Azəri», «Çiraq», «Günəşli» yataqlarıdır. Orada işlər plan üzrə gedir. İndi orada «Mərkəzi-Şərqi Azəri» adlanan yeni layihə icra edilir. Bu layihənin dəyəri təqribən 7 milyard dollara yaxındır. Bu layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq və təbii ki, enmənin kompensasiyasını təmin edəcəkdir.

«Azəri», «Çiraq», «Günəşli» yataqlarında hazırda 120-dən çox quyu fəaliyyətdədir və eyni zamanda, bu yataqların çox zəngin qaz ehtiyatları vardır. Ona şərti olaraq «dəerin qaz» deyilir və indi «dəerin qaz»ın işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti öz tərəfdaşları ilə müvafiq işlər aparır. «Şahdəniz-2» layihəsi icradadır. Artıq TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda 1-ci yerdəyik və bu həm bizim üçün, həm də Türkiyə üçün çox önemlidir. Çünkü qaz hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün Türkiyəyə qaz qardaş ölkədən gəlir və bu qazın həcminin artırılması istiqamətində əlavə addimlar atılacaq. «Abşeron» yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazzarlara ötürülə bilər. Eyni zamanda, «Qarabağ» yatağının işlənilməsi ilə əlaqədar işlər plan üzrə gedir.

Hazırda burada gördüyüümüz dayaq bloku dənizə göndəriləcək və ümid edirəm ki, 1-2 ildən sonra «Qa-

rabağ» yatağından ilk neft hasil olunacaq. Bu yatağın özəlliyi odur ki, orada neft ehtiyatları daha çoxdur və hasilatımızın sabit saxlanılması üçün bunun böyük əhəmiyyəti vardır. Digər çox perspektivli layihə «Dayaz sulu Abşeron» adlanır və bu layihənin də perspektivi çox böyükdür. Bir neçə aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. Ümid edirəm ki, biz orada da böyük neft ehtiyatı aşkar edəcəyik. SOCAR-ın təkbaşına iştirak etdiyi «Ümid», «Babək» layihələrin də də işlər plan üzrə gedir. Onlar da çox perspektivli layihələrdir və bizim planımızda bu layihələrin investisiya tutumunu, hasilatını artırmaqdır. Çünkü yenə də deyirəm, həm daxili tələbat üçün bizə daim enerji resursları lazımdır, həm də ixrac potensialımız təmin ediləcəkdir. Digər böyük ümidi lər verən layihələr də vardır. Bütövlükdə isə baxmayaraq ki, «Əsrin müqaviləsi» 1994-cü ildə imzalanıb və artıq 26 il keçib, Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə, artır.

S u a l: Cənab Prezident, mənim sualım Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Danışıqların hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

C a v a b: Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demisəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasetdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasetimiz. Mən çıxışlarimdə və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq

gətirirəm və hesab edirəm ki, bu çox vacibdir. Çünkü vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər. Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, bu o deməkdir ki, biz Ermənistən özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq, Ermənistən rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünkü onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistən indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasetçilər vardır. O siyasetçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistən ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, Ermənistən bugünkü rəhbərliyi Ermənistəni uçuruma aparır.

Siz bilirsiniz ki, 2 il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yəni biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Biz hesab edirdik ki, bu, labüb idi. Çünkü Ermənistən bundan əvvəlki hakimiyyəti erməni xalqında ancaq nifrət hissi doğururdu və faktiki olaraq, bu hərbi-kriminal rejim Ermənistəni tamamilə bərbad vəziyyətə salmışdı. Xüsusilə nəzərə alsaq ki, yeni hakimiyyət çox ümidverici bəyanatlar verməyə başladı ki, bu məsələni həll etmək isteyirlər,

əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Biz də ümidlərlə yaşayırıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gəti-rəcək və o əvvəlki yanlış siyasetə düzəliş edəcək. Xüs-susilə mənim Ermənistənən baş naziri ilə Düşənbədəki məlum görüşlərimdən sonra bu fikir daha da möhkəmləndi. O vaxt məndən xahiş olundu ki, onlara vaxt verilsin, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər və bu da danışqlar prosesinə çox mənfi təsir göstərəcək. Onlar danışqlara meyillidir, məsələni həll etmək istəyirlər və xahiş edilirdi ki, atəş-kəs rejimi möhkəmlənsin. Mənim isə sözüm o idi ki, biz ciddi danışqlar aparmalıyıq və o təqdirdə, əlbəttə, atəşkəs rejimi daha da möhkəm olacaqdır. O görüşdən sonra hər iki tərəf razılıq əsasında ayrı-ayrı açıqlama-lar verdi. Açıqlamaların əsas mahiyyəti ondan ibarət idi ki, biz görüşdük, yəni qeyri-formal, qeyri-rəsmi görüş keçirdik, razılaşdıq ki, danışqlar prosesi sürətləndirilsin və atəşkəs rejimi möhkəmləndirilsin. Çünkü bu iki mövqe daim vəhdət təşkil etməlidir. Əks təqdirdə, bu, status-kvonun möhkəmləndirilməsi demək olacaqdır, buna isə biz heç vaxt razı ola bilmərik. Müəyyən müddət ərzində Minsk qrupunun həmsədr-ləri də ümidlərlə yaşayırıllar və gəlib gedəndə, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr irəli sürür-dülər. Ancaq keçən il Ermənistənən baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışqlar prosesinə ciddi zərbə vurdu. «Qarabağ Ermənistandır» deməklə, nəinki o yalayı bütün dünyaya yaydı və bu da da-

vam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar?! Əgər o belə hesab edir ki, Qarabağ Ermənistandır – halbuki bütün dünya bu cəfəng fikri rədd edib – onda hansı sülh müqaviləsindən söhbət gedə bilər?! Bu, siyasi təxribatdır.

İkinci siyasi təxribat o idi ki, Azərbaycan Ermənistana yox, Dağlıq Qarabağla danışıqlar aparmalidır. Bu da formatı dəyişdirmək deməkdir və buna, əlbəttə ki, biz heç vaxt razi ola bilmərik. Çünkü bu oyuncaq kriminal xunta rejimi ilə heç bir temaslarımız ola bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədrleri də buna heç vaxt razi ola bilməzdilər.

Düzdür, onlar diplomatıdlar və çalışırlar ki, diplomatik leksikonu dilə gətirsinlər, ancaq hesab edirəm, Ermənistən tərəfinə artıq deyildi ki, bu kimi açıqlamalar ziyanlıdır və onların özləri üçün də problemlər yaradır. Faktiki olaraq, bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistən danışıqlardan çıxıb. Biz yox, Ermənistən. Belə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaqq, yaxud da davam edək, bu sadəcə, məsuliyyətsizlik olar.

Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur. İndi baxın onların digər addımlarına. Ermənistən tərəfindən qanunsuz məskunlaşdırılma aparılır. Bu bütün beynəlxalq konvensiyalara ziddir. Onların ağılı çatmir, təcrübəsi, bilikləri yoxdur – onlar

bunu nümayışkaranə göstərirlər. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu cinayətdir. İşgal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu təxribatdır, bizi təxribata çəkirlər. İnternetdə göstərirlər ki, Livandan hansıa erməni ailəsi gəlib, orada hansıa iş görür. Ondan başqa, bizim qədim tarixi şəhərimiz Şuşada o qondarma rejimin qondarma «rəhbər»inin guya andiçmə mərasimi mini keçirirlər. Bu, növbəti təxribatdır. Bu bizə qarşı açıq təhqirdir. Onlar hesab edirlər ki, biz buna dözəcəyik? Bunu, bu təxribati kim edir? Onlar edir. Biz heç bir təxribat etmirik. Biz öz mövqemizdə dayanmışıq. Ermənistanın baş naziri bizə 7 şərt qoyur.

Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan?! Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərt-siz və tam çıxmaloğurlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb. Orada hansıa komediya tipli təlimlər keçirirlər. Yəni hər bir addım bizə qarşı açıq təxribatdır. İyul təxribatı. O da artıq silahlı təxribatdır və heç kimə sərr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksəkvəzifəli rəsmisi bunu açıq bildirib. Mən o vaxt da demişəm, bu gün də deyirəm, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və əgər istəsəydik, biz Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik. Çünkü bizim hərbi siyasət

konsepsiyamızda bu yoxdur, əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik, biz də yerə vuracağıq, amma axırı pis olacaq onlar üçün. İyul təxribatından sonra avqust təxribatı. Mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı tutuldu. O, ifadələr verir, etiraf edir, adlar çəkir, kim göndərib, necə göndərib. Yəni bu, çoban deyil, yolunu azmış hansısa uşaq deyil. Yoxsa onlar bütün casuslarını çoban və dəli adlandırırlar? Bizdə onlardan artıq 5-6-sı var. Hamısı da dəli, hamısı da çoban? Belə çıxır ki, Ermənistanda çobanlar və dəlilər eksəriyyət təşkil edir? Buna da çoban demək istəyirdilər, amma daha deyə bilmirlər. Bu təxribatı kim edir? Bizmi diversiya qrupu göndərmişik? Yox, onlar göndəriblər. Bizmi iyul hadisələrini törətmışik? Yox, onlar. Bizmi onların vətəndaşlarını öldürmüşük? Yox, onlar. Ermənistan tərəfində mülki şəxslər arasında bir dənə də qurban yoxdur. Amma bizim 76 yaşlı ağsaqqal həlak oldu, nə qədər ev dağıldı. Bu təxribatlar faktiki olaraq, o siyasetin məntiqi nəticəsidir. Məqsəd danışqları pozmaq, ondan sonra bizi ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Budur onların məqsədi. Onlar hesab edirlər ki, bunu edə biləcəklər, mən hesab edirəm ki, səhv edirlər. Nə qədər bunu tez anlasalar, bir o qədər onlar üçün yaxşı olacaqdır.

S u a l: Cənab Prezident, Ermənistən iyul ayında dövlət sərhədində hərbi təxribat törətdi və Azərbaycan Ordusu tərəfindən layiqli cavabını aldı. İşgalçının təxribatları bu gün də davam etməkdədir. Sizcə Ermənistənnin bütün bunları törətməkdə məqsədi nədir?

C a v a b: Hesab edirəm ki, bu təxribatın məqsədlərindən biri haqqında mən öz fikirlərimi ətraflı söylədim. Digər məqsəd ondan ibarət idi ki, Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirildi. Günnüt əməliyyatı onların növbəti məglubiyyəti idi.

Düzdür o vaxt, sözün düzü, əməliyyat artıq keçiriləndən sonra mən göstəriş verdim ki, bu əməliyyat haqqında geniş məlumat verməyin. Çünkü biz erməni rəhbərliyindən fərqli olaraq, piar üçün yox, mahiyyət üçün işləyirik. Bizə mahiyyət lazımdır. Biz o əməliyyatı keçirdik.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu çox böyük məharətlə, peşəkarlıqla bir itki vermədən önemli strateji yüksəklikləri aldı, mövqelərimizi möhkəmləndirdik. Ermənilər ayılıb gördülər ki, biz artıq orada-yıq. Cürət etmədilər, qorxdular ki, bizi oradan çıxarmağa cəhd etsinlər. Artıq Ermənistəndən Dağlıq Qarabağa gedən yol da bizim gözümüzün qabağındadır. Onlar bunu unutmasınlar. Biz görürük, hansı maşınlar keçir, necə keçir. Onlar bunu gizlədirdilər. Çünkü Paşinyan təzə gəlmışdı və gələn kimi belə acı məglubiyyət, alçaldıcı məglubiyyət. Onlar da gizlədirdilər. Mən də hesab edirdim ki, gizlədirlər, biz də gizlədək. Birincisi, nəyə lazımdır? Biz istədiyimizə nail olmuşuq. İkincisi, yenə də deyirəm, biz istəmədik ki, bu yolla

əvvəlki hakimiyyətin əlinə bir arqument verək. Çünkü o vaxt Ermənistanda vəziyyət ləp ağır idi, indi də sabit deyil. Əgər o vaxt bu dərhal bilinsəydi, ola bilər ki, hansısa daxili revanş hissləri üzə çıxa bilərdi. Amma sonra ondan əvvəlki hakimiyyətin jurnalistləri gəlib gördülər ki, onların kəndinin başında Azərbaycan əsgərləri oturublar və onlara baxırlar. Yavaş-yavaş başladılar bu mövzunu istismar etməyə. Sonra artıq bu, üzə çıxanda mən də dedim ki, indi açıqlama verin nə etmişik, qoy hamı bilsin. Oraya çəkiliş qrupu getdi, çəkilişlər etdi. Siz də orada olmuşunuz, görmüsünüz.

Yəni ikinci məqsəd Paşinyan üçün hər hansı bir qələbənin qazanılması idi. İyul hadisələrini onlar məhz belə planlaşdırılmışdır. Çünkü onlar bilirdilər ki, bizim dövlət sərhədinin böyük hissəsində sərhəd qoşunları yerləşib. Bu da bizim niyyətimizi göstərir. Onu göstərir ki, artıq o sərhəddə ordu yox, sərhədin böyük hissəsində sərhədçilər yerləşir. Hesab edirlər ki, onlar rəhatlıqla oradan keçib hansısa torpağı zəbt edə bilərlər. Ondan sonra belə raportlar verə bilərlər ki, onlar Azərbaycan torpağını işgal ediblər. Necə ki, onların müdafiə naziri demişdi ki, yeni ərazilər uğrunda yeni müharibə olacaq. O da təxribatın bir təzahürüdür. Amma o da alınmadı. Bir santimetr belə, giri bilmədilər. Biz onlara sarsıcı zərbələr endirdik. O zərbələrin bəziləri internetdə göstərildi. Dəqiq atəşlə onların dayaq məntəqələri məhv edildi. Bir daha demək istəyirəm ki, artıq Ermənistən ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Mənə gün ərzində dəfələrlə məlumat verilirdi. Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistən ərazi-

sində. Amma getmədik. Biz məsuliyyətli ölkəyik. Bu, birincisi. İkincisi, bizim hələ ki, Ermənistan ərazisində hər hansı bir məqsədimiz yoxdur. Ancaq əgər bu təxribatlar davam etsə, biz öz siyasetimizə yenidən baxacaqıq.

Bu da alınmadı. İndi də onlar o məğlubiyyəti qələbə kimi qələmə vermək istəyirlər. Amma sual olunur, əgər bu qələbədirsa, haradadır bu qələbə? Nədir onda bu qələbə? Bu, birincisi. İkincisi, əgər bu qələbədirsa, onda siz niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edirsiniz? Niyə hay-küy qaldırırsınız? Niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək istəyirsiniz? Hesab edirəm ki, onların təxribatının səbəblərindən biri məhz zondaj aparmaq idi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında onların müttəfiqlərinin reaksiyası nə olacaq? Çünkü onlar yeni böyük müharibəyə hazırlaşırlar. Bizzət operativ keşfiyyat məlumatı vardır. Biz bilirik ətrafımızda nələr baş verir. Bilirik və bilməliyik. Bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər. Bu qədər deyə bilərəm. Bundan artıq deyə bilmərəm. Ona görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. O da alınmadı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç bir bəyanat vermədi, bir şərh verdi. Ondan sonra gördülər ki, onların səyləri puça çıxdı və çəkildilər kənara. İndi yenə də əfsanələr uydururlar ki, onlar böyük qələbə qazanıblar. Amma reallıq bundan ibarətdir.

Bu bir daha onu göstərir ki, Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti, bax, bu çirkin siyasetdə də özünü gös-

tərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq.

M ü x b i r: Cənab Prezident, iyul ayında törədilmiş bu təxribat zamanı və ondan sonrakı dövrdə yerli və xarici mətbuatda Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi barədə məlumatlar yayıldı. Bu məsələ ilə bağlı bir daha Sizin münasibətinizi öyrənmək istərdik.

İ l h a m Ə l i y e v: Birincisi, bir daha demək istəyirəm ki, Ermənistən bizim üçün daim təhlükə mənbəyidir. Ona görə Ermənistənla əlaqədar olan bütün hadisələri biz izləməliyik və bilməliyik. Sual yarana bilər, biz haradan bilmışik ki, Serbiyadan və Rusiyadan onlara silahlar göndərilib? Xüsusilə Serbiyadan göndərilib. Bunu biz, əlbəttə ki, etibarlı mənbələrdən öyrənmişik. O ölkələrə bu məsələ ilə bağlı diplomatik kanallarla siqnallar göndərildi. Eyni zamanda, hər iki ölkənin prezidentləri ilə də mənim telefon səhbətim oldu və mən narahatlığını ifadə etdim. Bildirdim ki, Azərbaycan cəmiyyətində bu, bir çox suallar doğurur. Xüsusilə bu yüklerin daşınmasının intensiv xarakter alması, eyni zamanda, toqquşmaların dayandırılmasına-

dan dərhal sonra baş vermesi və iyul ayından sentyabr ayına qədər davam etməsi. Artıq bu da faktdır. Ona görə məsuliyyətli ölkə kimi, mən hesab etdim ki, bu məsələni mütləq aydınlaşdırmağa yaxşıyam. Mən, ümumiyyətlə, hesab edirəm ki, əgər hansısa problem, sual, narahatlıq varsa, niyə biz bunu gizlətməliyik?! Biz bunu dilə gətirməliyik və bunu da etdik. Telefon danışçıları ilə əlaqədar Prezidentin Mətbuat Xidməti müvafiq açıqlamalar dərc etdi. Hesab edirəm ki, oradakı məlumat kifayətdir.

Əlbəttə, bu bizi çox narahat edir. Çünkü Ermənistən Azərbaycana qarşı hərbi təcavüz edib. Ermənistən terrorizmə sponsorluq edən ölkədir.

Silahların göndərilməsinin intensiv xarakter alması bizi ciddi narahat edir. Çünkü bu silahlar bizə qarşı istifadə olunur. Bu silahlarla bizim uşaqlarımız, insanlarımız vurulur, həlak olur. Ona görə bu məsələ hər bir başqa məsələ kimi, diqqət mərkəzindədir. Biz bundan sonra da vəziyyətə nəzarət edəcəyik.

Söz düşmüşkən onu da bildirməliyəm ki, mən bu hadisələrdə Gürcüstan hökumətinin fəaliyyətini yüksək qiymətləndirirəm. Bilirsiniz ki, Gürcüstan öz əraziindən Ermənistana silahların daşınmasına imkan vermədi. Məhz buna görə Xəzəryani ölkələrin əraziləri və hava sahələri vasitəsiləyük təyyarələri Ermənistana silahlar daşıyır. Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümüzü bildirirəm. Deyə bilərəm ki, Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük. Hökumətlərarası əlaqələr gündən-günə möhkəmlənir. Bir çox önəmli layihələr icra edilir. Bu ya-

xinlarda bizim Xarici İşlər nazirimiz Gürcüstana rəsmi səfər edəcək. Bu onun Xarici İşlər naziri kimi, Gürcüstana ilk səfəri olacaq. İndi səfərin programı hazırlanır. Bir çox məsələlər vardır. Bizi həm tarixi əlaqələr bağlayır, həm ortaq maraqlar. Bu gün Gürcüstan və Azərbaycan arasındaki əlaqələr və inkişaf edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Mən bir daha demək istəyirəm ki, Gürcüstan hökuməti və Azərbaycan hökuməti bir-birilə six təmasdadır və bu, davam edəcəkdir.

Ancaq o da həqiqətdir ki, Ermənistanda yaşayan ermənilər, eyni zamanda, gürcü familyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan–Azərbaycan əlaqələrinə zərbə vursunlar. Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya ermənililiyidir. Onların əsas məqsədi Gürcüstan–Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayaçaqlar. Çünkü yenə də deyirəm, biz etibarlı tərəfdasıq və bütün məsələleri açıq şəkildə müzakirə edirik. Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Mən indi bu tarixi faktları sadalamaq istəmirəm. Ancaq Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rıfahın, sabitliyin tərəfdarı olubdur. Amma baxın, Ermənistən özünü necə aparır? Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistən rəhbərliyinin təhribi ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər. Orada altdan-altdan təxribat xarakterli işlər görülür, ideoloji iş aparırlar. Amma Ermənistən Gürcüstana qarşı səmimi münasibət göstərir? Xeyr, göstərmir. Onlar gürcü kilsələrinə əsassız

iddialar edirlər. Ermənilərin yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər. Orada Gürcüstanın dövlət rəmzlərinə lazımi hörmət göstərmirlər. Eyni zamanda, Ermənistən BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib. Ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə olub. Necə ola bilər? Sən bu ölkənin ərazi bütövlüğünü tanımırsan. Eyni zamanda, əminəm, gürcü xalqı unutmayıb ki, Abxaziyada gedən müharibədə erməni Baqramyan batalyonu hansı vəhşilikləri törətmışdır, kimin tərəfində vuruşub və bu gün kimin tərəfindədir? Abxaziyada yaşayan və hakimiyyətin artıq böyük hissəsini zəbt etmiş ermənilər. Azərbaycan isə bütün dövrlərdə Gürcüstanın yanında olub. Bütün beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüğünü ilə əlaqədar birmənalı mövqə göstərib və göstərəcəkdir. Fərq bundadır. Əlbəttə, bu gün Gürcüstan xalqı yaxşı bilir kim onun dostudur, kim düşmənidir.

S u a l: Bildiyimiz kimi, Ermənistən bir sıra müsəlman ölkələri ilə sıx təmas qurmaq istiqamətində addımlar atır və bu, haqlı olaraq Azərbaycan ictimaiyətində kəskin reaksiya doğurur. Hətta bu yaxınlarda Misir rəhbərliyi bu ölkədə səfərdə olan Ermənistən xarici işlər nazirini də qəbul edib. Bütün bunlar müsəlman həmrəyliyinə nə dərəcədə mənfi təsir göstərir?

C a v a b: Cox mənfi təsir edir. Azərbaycan ictimaiyəti haqlı olaraq öz narahatlığını ifadə edir. Biz dövlət səviyyəsində də bu narahatlığı ifadə edirik. Bildiyiniz kimi, Azərbaycan islam həmrəyliyi işində həmişə çox fəal olub, ölkəmizdə bir çox tədbirlər keçirilibdir. Biz həmişə çalışmışıq ki, müsəlman ölkələrinə kömək gös-

tərək, beynəlxalq təşkilatlarda həmişə müsəlman ölkələrinin maraqlarını müdafiə etmişik. Səsvermə zamanı, əgər hansıa beynəlxalq təşkilata müsəlman ölkəsi öz namizədliyini irəli sürübsə, həmişə onu dəstəkləmişik. Yəni bu həmrəylik sözdə yox, əməldə olmalıdır. Biz o ölkələrdən ki, əməldə islam həmrəyliyinə daim öz xarici siyasetimizdə böyük yer ayırmışq. Mənim xarici siyaset istiqamətləri ilə çıxışlarimdə siz bunu görə bilərsiniz. Əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Çünkü biz müsəlman dünyasının bir hissəsiyik. Bizi BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqə sərgiləyir. Bir çox qətnamələr qəbul edilib. Tovuz təxribatı ilə əlaqədar da, həmçinin. Ona görə müsəlman ölkələrinin Ermənistanla hər hansı yaxınlaşmasına biz həmişə çox həssas yanaşırıq. Çünkü Ermənistan bizim torpağımızı zəbt edib. Eyni zamanda, müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işgal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Baxın, bizim məscidlərimiz nə gündədir? Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayırlar?! Bu, müsəlman aləminə edilən təhqir deyilmi?! Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sixanda bu görüntüləri göz önünə gətirsin. Eyni zamanda, mənə verilən məlumatə görə, Ermənistanın xarici işlər naziri Misirdə hansıa dini liderlə görüşüb. Yaxşı, o dini liderə deyən olmadı ki, bu adam-

lar müselman məscidlərini təhqir edib, bütün müselman dünyasını təhqir edib?! Biz dəqiq bilirik ki, erməni rəsmiləri Avropada olarkən avropalıların yenə də bunlara münasibətinin müsbət olması üçün onların əsas arqumenti o olur ki, biz müselmanların əhatəsin-də yaşayırıq. Bizim üç qonşumuz müselman ölkəsidir. Biz burada, bu bölgədə xristianlığı qoruyan xalqıq. Bizim ətrafımızda olan müselman ölkələri düşməndir. Bəli, Türkiyəni və Azərbaycanı Ermənistən düşmən sayır. Ancaq İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Bəs necə ola bilər? Belə də dostluq olar? Müselman məscidlərini dağdırırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müselmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq? Mən belə dostluğu başa düşmürəm. Mən dəfələrlə müselman ölkələrinin rəhbərlərinə həm ikitərəfli formatda, həm çoxtərəfli formatda, həm də rəsmi çıxışlarında müraciət etmişəm və demişəm ki, onlar bu məsələni nəzərə alsinlar.

Yenə də deyirəm, Ermənistən sıradan olan ölkə deyil. Ermənistən o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir. Onlar uşaqları müselmanlara qarşı nifrət ruhunda yetişdirirlər, bu ideologiyani uşaqlara aşayırlar.

Biz öz prinsipial mövqemizdə qalacağıq. Bu məsələni həmişə diqqətdə saxlayacağıq. Bütün müselman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm: Ermənistən sizin dostunuz deyil! İkincisi, Ermənistanda hansı maraqlar ola bilər? Bu ölkə uğursuz ölkədir. Bunun bir beynəlxalq adı da var – «fail state». Uğursuz ölkə. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır,

hər hansı bir investisiya üçün cəlbedici deyil. Heç bir ölkəyə investisiya qoymur. Nəqliyyat dalanıdır bu ölkə. Hansı marağı ola bilər? Əgər hansısa vəziyyətə görə, kiməsə açıq vermək üçün belə addımlar atılırsa, bunlarancaq təəssüf doğurur.

S u a l: Ermənistannın Azərbaycana qarşı iyul ayında törətdiyi təxribatla bağlı Türkiyə birmənalı şəkildə haqlı mövqemizi müdafiə etdi və həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın yanında olduğunu bildirdi. Bundan sonra Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirildi və bu, Ermənistanda böyük qorxu, bəzi ölkələrdə isə narahathlıq doğurdu. Bununla bağlı nə deyə bilərsiniz?

C a v a b: İlk növbədə, mənim əziz qardaşım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkürümüz bildirmək istəyirəm. Tovuz hadisələrin-dən sonra onun birmənalı, açıq və kəskin açıqlamaları bizi çox məmənun etdi, Azərbaycan xalqını sevindirdi. Bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliliyinin, qardaşlığının təzahürü idi. Eyni zamanda, digər rəsmi şəxslər – Türkiyə Büyük Millət Məclisinin Sədri, Türkiyənin Müdafiə naziri, Xarici İşlər naziri, bizim digər qardaşlarımız Azərbaycana dəfələrlə həmrəylilik, dəstək nümayiş etdiriblər. Bu bir daha göstərir ki, Türkiyə ədalətin, haqqın, öz qardaşlarının tərəfin-dədir. Biz də həmişə Türkiyənin yanındağı və bütün məsələlərdə – bunu artıq Türkiyədə də bilirlər, Azərbaycanda da bilirlər, dünyada da bilirlər – Türkiyənin yanında olacaqıq, bir yerdə olacaqıq. Bizim birli-yimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq

tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir. Bu, böyük sərvətdir. Biz bu sərvətin təməli üzərində möhkəm əlaqələr qurmuşuq, bütün sahələrdə – siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, hərbi sahələrdə. Məhz buna görə son vaxtlar bizim aramızda ticarət dövriyyəsi sürətlə artır. Azərbaycan xarici ölkələr arasında ən çox investisiyanı Türkiyəyə qoyub, Türkiyə də ən çox xarici investisiyanı Azərbaycana qoyub və bu proses davam etdirilir. İnsanlar arasındakı əlaqələr ən yüksək səviyyədədir. Bu hadisələr bir daha bu reallıqları bütün dünyaya göstərdi. Onsuz da həm Türkiyədə, həm də Azərbaycanda biz bunu bilirdik. Hər il bizim əlaqələrimiz möhkəmlənir, hər il bu ikitərəfli formata əlavə mövzular daxil edilir. Bu gün elə bir sahə yoxdur ki, biz orada birgə işləməyək və bir-birimizə dəstək göstərməyək.

O ki qaldı təlimlərə, onu da deməliyəm ki, bu təlimlər müntəzəm olaraq keçirilir. Hər il Azərbaycan hərbçilərinin xarici ölkələrlə birgə keçiriləcək təlimlər planı təsdiq edilir. Bütün bu təlimlər plan əsasında həyata keçirilir. Deməliyəm ki, son illər ərzində Prezident Rəcəb Tayyib Ərdoğanın və mənim birgə göstərişimizlə təlimlərin sayı ciddi şəkildə artıbdır. Keçən il 10-dan çox birgə təlim keçirilibdir, həm Türkiyədə, həm Azərbaycanda, o cümlədən «TurAz Qartalı» təlimi birinci dəfə keçirilmir. Hər zaman «TurAz Qartalı» keçiriləndə Türkiyədən «F16»lar Azərbaycana gəlirdi və bizim təyyarələrlə, pilotlarımızla birlikdə birgə təlimlər keçirirdik. Naxçıvanda təlimlər keçirilib və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak edibdir. Yəni burada qeyri-adi bir şey yoxdur. Bəli,

bu, Tovuz hadisələrinə təsadüf edib. Bu təsadüfdür, ya təsadüf deyil, Ermənistən özü baş çıxarsın. Amma bu təlimlər bir daha birliyimizi göstərir. Əlbəttə, Ermənistən rəhbəri də yaxşı bilir ki, Azərbaycan–Ermənistən dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70–80 kilometr məsafə vardır. Bunu onlar bilirlər və bu onları qorxuya salır. Hesab edirəm ki, onlar bu qorxudan psixoloji stress keçirirlər. Çünkü bizdə olan məlumata görə, qapı qalmayıb döyməsinlər ki, vay, bunlar təlim keçirirlər, biz necə olacaqıq? Yəni öz acizliklərini, gücsüzlüklerini göstərirlər. Prinsip etibarılı, onların siyasetinin əsas qayəsi özlərini alçaltmaq, özlərindən məzlam, yaziq xalq imici düzəltmək, ağlaşmaq və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. Artıq bu, insanların psixologiyasına da müdaxilə edilib. Bu da onu göstərir ki, bu ölkə müstəqil deyil, ləyaqətli siyaset apara bilmir, asılı vəziyyətdədir. Ona-buna nökərlik etmək heç kimə, necə deyərlər, yaraşlıq gətirmir. Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Sən necə müstəqil ölkəsən ki, öz qərarını qəbul edə bilmirsən?! Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur?! Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Baxın, Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına. Hamısı ya Sorosdan, ya «Transperensy»dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındanandır. Onlar bu gün Ermənistanda baş verən despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist acliq edib həbsxanada öldürdü, heç bir təşkilat məsələ qaldırmadı. İndi Ermənistanda iki prezident məsuliyyətə cəlb edilib, cinayət işi

açılib, iki keçmiş prezident, sərf onların siyasi fəaliyyətlərinə görə, bunu hər kəs bilir, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? «Freedom House», «Human Rights Watch», «Amnesty International» niyə susur? Sorosa görə. Soros Ermənistanın başçısıdır. Soros həmin bu « hüquq müdafiəsi » təşkilatlarının sponsorudur. Onların sponsoru birdir.

Beləliklə, bu təlimlərə qayidarkən bir daha demək istəyirəm ki, təlimlər keçirilir və nə qədər lazımdır keçiriləcək. Bu təlimlər bizə lazımdır, Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünkü Ermənistan regional sabitlik üçün təhdiddir. Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Onların Konstitusiyasında bu öz əksini tapıb, təsbit edilibdir. Ermənistan indi Sevr müqaviləsini canlandırmaq istəyir. Halbuki ağlı başında olan hər bir tarixçi, siyasetçi qətiyyən buna imkan verməz. Çünkü onların sonu olacaq. İndi sən burada səfələt içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə qarşı necə iddia qaldıra bilərsən, necə ittiham edə bilərsən?! Sən heç olmasa, öz potensialına və Türkiyənin potensialına bax. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir.

Beləliklə, bizim Türkiyə ilə sıx əlaqlərimiz bundan sonra da inkişaf edəcək – ulu öndər Heydər Əliyev demişkən, «Bir millət – iki dövlət» prinsipi əsasında.

Bütün məsələlərdə bir yerdəyik, hər bir məsələdə bir-birimizin yanındayıq.

M ü x b i r: Cənab Prezident, Siz «Qarabağ» yatağının dayaq blokunun dənizə yola salınması mərasimində qeyd etdiniz ki, «necə ki, bu gün biz vaxtilə tərk edilmiş «Qarabağ» yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq». Əminik ki, o gün uzaqda deyil.

I l h a m Ə l i y e v: Bəli, biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Keçən əsrin 90-ci illərinin əvvəllərində o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik. Mən bugünkü müsahibədə müstəqilliyə qədər bəzi məqamları dilə gətirdim ki, Azərbaycan ictimaiyyəti bu hadisələri unutmasın, gənc nəsil də bunu bilsin. Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünkü haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.

Bu gün mövcud olan Ermənistən tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu haqda kifayət qədər tarixi sənədlər vardır. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Sağ olun.

**İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ,
SƏUDİYYƏ ƏRƏBİSTANI KRALI
ƏLAHƏZRƏT SALMAN
BİN ƏBDÜLƏZİZ AL SƏUDA**

Əlahərzət!

Əziz qardaşım!

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dostluq, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi məmənunluq doğurur. Əminəm ki, güclü islam həmrəyliyinə söykənən bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə genişlənəcək və möhkəmlənəcəkdir.

Bu bayram gündündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

**İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 21 sentyabr 2020-ci il

BMT-nin 75 İLLİYİNƏ HƏSR EDİLMİŞ YÜKSƏK SƏVIYYƏLİ İCLASDA VIDEOFORMATDA İŞTİRAK

21 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti, «Qoşulmama Hərəkatı»nın sədri İlham Əliyev sentyabrin 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində keçirilmiş BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda videoformatda çıxış etmişdir.

İclasda ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısı videoformatda çıxış edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sayca altinci idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca 6-ci çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də «Qoşulmama Hərəkatı»nın sədri kimi, beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürrüdür.

Dövlət başçımız çıxışını iki hissədə – «Qoşulmama Hərəkatı»nın sədri və Azərbaycan Prezidenti kimi etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

Cənab sədr!

Cənab Baş katib!

Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-ci ildə «Qoşulmama Hərəkatı»nın sədri seçilibdir. 2019-cu ilin oktyabrında «Qoşulmama Hərəkatı»nın dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürübdir.

Bu çıxışımı «Qoşulmama Hərəkatı»na üzv dövlətlərin adından etməyə şərəf duyuram.

«Qoşulmama Hərəkatı»na üzv dövlətlər BMT Nizamnaməsinin imzalanmasının 75-ci ildönümünə həsr edilmiş bu yüksək səviyyəli iclasın keçirilməsini yüksək qiymətləndirir.

BMT, onun Nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir.

Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çəgirişlərin müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqdə davam edir.

«Qoşulmama Hərəkatı» təsdiq edir ki, narahatlıq doğuran yeni sahələr və çəgirişlər meydana gəlib. Burada BMT Nizamnaməsinin prinsip və məqsədlərinin, beynəlxalq hüquq prinsiplərinin bərqərar olunması və qorunması üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir.

İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar, ekspansionist siyasetlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinyətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir.

Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə və bunu təmin etmək iqtidarında olan qlobal təsisatlara ehtiyacı vardır. Bu baxımdan «Qoşulmama Hərəkatı»nın rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca «Qoşulmama Hərəkatı» beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağrılmışdır. «Qoşulmama Hərəkatı» BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.

Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilciliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilciliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq.

BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəciliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəciliyidə rolü gücləndirilməlidir. Qlobal iqtisadi idarəciliyidə müvafiq rolü oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadıqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir. Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir.

«Qoşulmama Hərəkatı» artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəf-lilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır, ədalətli, bərabərhüquqlu dünya nizamının və qlobal demokratik idarəciliyin yaradılması üçün BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi riayət olunması vasitəsilə multilateralizmin və BMT çərçivəsində çoxtərəfli qərar qəbul olunması prosesinin təşviqi, qorunması, canlandırılması, islahatların aparılması və gücləndirilməsinə sadıqliyini bir daha qeyd edir.

Bu il «Qoşulmama Hərəkatı» üçün də əlamətdardır, çünki biz Hərəkatın təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyini qeyd edirik.

Qəbul edildiyi gündən Bandunq Prinsipləri onlara sadıqliyini bəyan edən dövlətləri «soyuq müharibə» dönəmində istiqamətləndirmişdir. «Soyuq müharibə»-dən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud

olmaması Bandunq Prinsiplerinin əhəmiyyətini və qüvvəsini heç də azaltmayıb. Əksinə, sülh və inkişafa dair mürəkkəb çağırışların fonunda onlar bu gün hər zaman olduğundan daha əhəmiyyətlidir. Hər iki ildö-nümü bizə BMT Nizamnaməsində və Bandunq Bə-yannaməsində əks olunmuş əsas hədəflərə nail olmaq istiqamətində əldə etdiyimiz tərəqqini nəzərdən keçirməyə və bizə – BMT-yə üzv olan dövlətlərə meydana çıxmada davam edən çoxşaxəli çağırışlara ümumi baxışla və gücümüzü səfərbər etməklə necə cavab verəcəyimiz üzərində düşünməyə imkan yaradacaqdır. Təşəkkür edirəm.

* * *

İndi isə mən Azərbaycan adından çıkış edirəm.

Cənab sədr, cənab Baş katib!

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Müstəqillik ən yüksək dəyərdir və Azərbaycan xalqının hər zaman azad və müstəqil dövlətdə yaşamaq ümidiinin və istəyinin təzahürüdür. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olubdur. Büttün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla, hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürür. Lakin Ermənistən öz öhdəliklərini kobud şəkildə pozub və Azərbaycana qarşı hərbi güc tətbiq edibdir. Ermənistən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayo-

nunu işgal edibdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin işgal edilmiş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir.

Ermənistan işgal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. 1 mil-yondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşübdür. Ermənistan Xocalı soyqırımını törədibdir. 10-dan çox ölkə Xocalı soyqırımını tanıydır. Ermənistan işgal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, qanunsuz məskunlaşdırma siyaseti həyata keçirir. Ermənistan işgal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edibdir.

Ermənistan qosunların təmas xətti və Ermənistan–Azərbaycan sərhədi boyunca mülki əhalini qəs-dən hədəf alır və təxribatlar törədir. Ermənistan sonnucu təxribat aktını iyul ayında Ermənistan–Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürülüdü, mülki infrastruktura ciddi zərər vuruldu.

Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbçiləri tərəfindən yaxalanıbdır. O, dəstə tərəfindən azərbaycanlı hərbçilər və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığını etiraf etdi.

Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəciliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun «Qarabağ Ermənistandır» bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz 7 şərti tərəfimizdən rədd edilibdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz vardır. Ermənistan silahlı qüvvələri Azərbaycanın işgal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Dünya Dağılıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyor.

Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan edib. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyəti ni açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı «yeni ərazilər uğrunda yeni mühabibə» bəyanatları ilə hədələyir. Nasizmin söhrətləndirilməsi Ermənistanın dövlət siyasetidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında azərbaycanofobiya siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və azərbaycanofob fikirlər eks olunub.

Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayış etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik.

Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistan–Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurub. Ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012–2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bundan əlavə, hazırda Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə «Qoşulmama Hərəkatı»na sədrlik edir.

«Qoşulmama Hərəkatı»nın COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında keçirilib. Zirvə görüşündə mən «Qoşulmama Hərəkatı» adından BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdim. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi. BMT Baş Assambleya-sının 31-ci xüsusi sessiyası cari il iyulun 10-da çağırılmışdır. Hesab edirəm ki, xüsusi sessiya zamanı dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələr pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynaya-

caq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə böyük töhfə verəcəkdir.

Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırır. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımını göstəribdir.

Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir. 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış «Bakı prosesi» mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. «Bakı prosesi» İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınıbdır.

2016-ci ildə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirildi. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarını təşkil etdi. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə oldu. Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca

prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.

Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir və son 17 ildə ümumi daxili məhsul 3 dəfə artıbdır. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. «2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı»nda yer almış «Dayanıqlı İnkişaf Hədəfləri İndeksi»nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir.

Əminəm ki, hazırkı müzakirələrimiz zamanı biz multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verəcəyik. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırlıdır. Sağ olun.

ÖLKƏMİZƏ YENİ GƏTİRİLMİŞ TƏCİLİ TİBBİ YARDIM AVTOMOBİLLƏRİNƏ BAXIŞ

22 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrin 22-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilmiş təcili tibbi yardım avtomobilərinə baxış keçirmişlər.

Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobilərinin təminatı vacib amillərdəndir.

Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülür. Yeni sifariş olunmuş təcili tibbi yardım avtomobilərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə indi gətirilibdir.

Yeni gətirilmiş avtomobilər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.

Avtomobilər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, «Mersedes Sprinter 416» bazasında təcili

tibbi yardım avtomobiləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımdan digər ambulanslardan fərqlənir.

Avtomobilər bir neçə xərəklə – əsas xərək, çoxfunksiyali xərək (pilləsiz), «scoop» xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşma çadırı, üsfürülən, darta və vakuum şına dəstləri, defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqram, reanimasiya çantası və s. vasitələrlə təchiz edilibdir.

«Ford Transit» bazasında təcili tibbi yardım avtomobiləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilibdir.

Azərbaycan COVID-19-la ən səmərəli mübarizə aparan ölkələrdəndir. Hazırda ölkəmizdə koronavirus xəstələrinə 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb. Modul tipli 11 xəstəxana və 2 hospital istifadədədir. Ölkə üzrə aparılmış test sayı isə 1 milyonu ötüb. Həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır.

QEYDLƏR

1. Bosniya və Herseqovina – 1945–92-ci illərdə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olmuşdur. Yuqoslaviyanın tərkibindən çıxdıqdan sonra əhali arasında (müsəlman başnak, serb və xorvat) milli və dini zəmində yaranmış qarşidurma qanlı hərbi konfrantasiyaya səbəb oldu. 1993-cü ildə Deytonda (ABŞ) ümumi sülh haqqında Saziş imzalandı. 1995-ci ildə qüvvəyə minən Konstitusiyaya görə ölkədə Birləşmiş Bosniya və Herseqovinadan ibarət federativ respublika yaradıldı. Sahəsi 51,2 min km², əhalisi 3,5 milyon nəfərdir. Paytaxtı Sarayevo şəhəridir. – 5–6.

2. Dağlıq Qarabağ Muxtar Vilayəti – Azərbaycan Respublikası ərazisində muxtar vilayət. 1923-cü il iyulun 7-də təşkil edilmişdir. Dağlıq Qarabağda 1988-ci ilə qədər 170 min əhali yaşayırırdı. Sahəsi 4,4 min km²-dir. Mərkəzi Xankəndidir.

1988-ci ildən muxtar vilayətin erməni separatçıları və millətçiləri Ermənistən silahlı qüvvələri ilə birlikdə bu ərazidə yaşayan azərbaycanlıları doğma torpaqlarından çıxararaq, Dağlıq Qarabağın işgalinə başladılar. Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azad edilməsi üçün BMT-nin 822, 853, 874, 884 sayılı qətnamələri olmasına baxmaya-

raq, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün norma və prinsiplərini kobudcasına pozub.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-hükum əməliyyatlarına başlamışdır. Aparılan hərbi əməliyyatlar zamanı rəşadətli Azərbaycan Ordusu Cəbrayıł, Füzuli, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa şəhərləri və xeyli sayda kənd və yaşayış məntəqələrini işgaldən azad etmişdir. – 5–6, 50–52, 54, 140, 148, 285, 293, 296, 299, 306, 312, 318–320.

3. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTS) – BMT-nin daimi fəaliyyət göstərən mühüm orqanı. BMT Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü 1 səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır.

Dövlətimizin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycan 2011-ci il 24 oktyabrda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmuşdur. – 6, 51, 229, 297, 321.

4. Peru, Peru Respublikası – Cənubi Amerikanın qərbində dövlət. Sahəsi 1,28 milyon km²,

əhalisi 32,1 milyon nəfərdir. İnzibati ərazisi 12 rayona bölünür. Dövlət başçısı Prezident, ali qanunverici orqanı birpalatalı Konqresdir. Paytaxtı Lima şəhəridir. – 7.

5. Dövlət Neft Fondu – 1999-cu ildə yaradılmışdır. Əsas fəaliyyəti neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanılmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanılmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur. – 11, 116, 120, 131, 241, 280–281, 292.

6. Qurban bayramı – müsəlman dünyasında ən əziz bayramlardan biri. Zilhiccə ayının 10-cu günü başlanır. Müsəlmanlar bu bayramı islamın əsas şərtlərindən biri – Həcc mərasimlərinin yerinə yetirilməsi və böyük Allahın bəndələrinin günahlarının bağışlanması günü kimi qeyd edirlər. – 20–21, 52, 72, 82, 84–85.

7. Heydər Əliyev, H e y d ə r Ə l i r z a o ğ l u (1923–2003) – Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti (1993–2003), 2 dəfə Sosialist Əməyi Qəhrəmanı.

1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul (1969) plenumunda Heydər Əliyev MK-nın Büro üzvü, Azərbaycan KP MK-nin Birinci katibi seçilmişdir.

H.Əliyevin respublikaya rəhbərlik etdiyi ilk illərdən əhatəli iqtisadi konsepsiya hazırlanmış, yeni istehsal sahələri yaradılmış, Azərbaycanın iqtisadi potensialı güclənmişdir. H.Əliyevin respublikaya bilavasitə rəhbərlik etdiyi dövrdə (1969–82-ci illər) idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafında yüksək göstəricilər əldə edilməsi, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli özünüdərkin yüksəlişi, müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün dəyərli işlər görülmüşdür.

H.Əliyev 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1976-ci ilin martında Sov.İKP MK Siyasi Bürosu üzvlüyüne namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş və eyni zamanda, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini təyin edilmişdir.

H.Əliyev Moskvada işlədiyi dövrdə də həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın dünyada tanıtılması üçün əlindən gələni etmişdir.

H.Əliyev 1990-ci ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəni qətiyyətlə pisləmiş və Azərbaycanın Moskvadakı nümayəndəliyində kəskin bəyanatla çıxış etmişdir.

H.Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış, əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamışdır. O, 1991–93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Sovetinin Sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmiş, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti həmişə obyektiv təhlil etmiş, mühüm prinsipial fikirlər söyləmiş, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini aşkara çıxarmış və təqsirkarların dəqiq ünvanını göstərmişdir. 1993-cü ilin may–iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı H.Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və Azərbaycanın ozamankı dövlət rəhbərliyi onu rəsmən Bakıya dəvət etməyə məcbur oldu. H.Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. H.Əliyevin Azərbaycan rəhbərliyinə qayидisi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında böyük dönüş oldu, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlətimizin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə

inkişaf etməyə başladı. Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi, cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. H.Əliyevin fəal diplomatiyası nəticəsində ATƏT-in Lissabon Sammitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermenistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mənafeyinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.

1994-cü ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə «Əsrin müqaviləsi» adı almış mü hüüm müqavilələr bağlandı.

1999-cu ilin aprelində GUÖAM birliyyinin geniş bir məkanda yaranmasında H.Əliyevin önəmlı xidməti olmuşdur.

H.Əliyevin «İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında» fərmanı Azərbaycanın dünyaya və Avropaya integrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratdı. Məhz bunun nəticəsində Azərbaycan 1996-ci ilin iyunundan Avropa Şurasına «Xüsusi qonaq» statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.

H.Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə yekdiliklə yenidən Prezident seçildi.

H.Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən Beynəlxalq Atatürk Sülh Mükafatına, müxtəlif ölkə universitetlərinin Fəxri doktoru və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. – 22, 25, 27, 31, 60, 75, 131, 133, 168, 206, 247, 268, 285, 290, 311.

8. Nahid Bağırov, N a h i d R z a o ğ l u (d.1979) – İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısıdır. 1998–2000-ci illərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının «Tərəqqi» medali ilə təltif edilmişdir. – 25–27.

9. Saleh Məmmədov, S a l e h Ə r ş a d o ğ l u (d.1958) – Əməkdar mühəndis. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədridir. Azərbaycan Respublikasının «Tərəqqi» medali və «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 27, 58, 245.

10. Sahil Babayev, S a h i l R a f i q o ğ l u (d.1980) – hüquq elmləri üzrə fəlsəfə doktoru, 1999–2006-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamenti-nın baş mütəxəssisi və müdürü vəzifələrində çalışmışdır. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici İnvestisiyalar və Yardımların Əlaqələndirilməsi şöbəsinin, 2011–2014-cü illərdə isə Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq şöbəsinin müdürü olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye nazirinin müavini, 30 yanvar 2016-ci il tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilmişdir. 2018-ci ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziridir. – 28, 106.

11. Fuad Ələsgərov, F u a d M u r t u z o ğ l u (d.1959) – Əməkdar hüquqşunas, 1-ci dərəcəli Dövlət müşaviri. 1998–2017-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdürü vəzifəsində çalışmışdır. 2017-ci ildən Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – şöbə müdiridir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 33.

12. Ülvi Mehdiyev, Ülvi Ramiz oğlu (d. 1985) – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri. – 33.

13. Birləşmiş Millətlər Təşkilatı (BMT) – müasir dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı. Qərar-gahı Nyu Yorkda yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San Fransisko Konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanıb və 1945-ci il oktyabrın 24-də qüvvəyə minib. Hazırda BMT-yə 193 dövlət daxildir.

BMT-nin əsas orqanları Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin

üzvüdür. – 35, 43, 53, 107, 167, 305–306, 314–318, 321–323.

14. Gürcüstan – Cənubi Qafqazın mərkəzi və qərb hissəsində dövlət. Sahəsi 69,7 min km², əhalisi 3,7 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Tbilisi şəhəridir. – 38, 138, 187, 303–305.

15. «Azərenerji» – dövlət şirkəti. Elektrik sistemləri avadanlıqlarının texniki istismarı, elektrik enerjisinin ötürülməsi, bölüşdürülməsi, generasiya güclərinin və şəbəkələrinin planlaşdırılması və inkişaf məsələlərini həll edir. – 39, 56, 120, 158, 163–164, 168.

16. Xocalı soyqırımı – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistən silahlı qüvvələri və Xankəndidə yerləşən Rusyanın 366-ci alayının əsgər və zabitləri Xocalıya hər tərəfdən hücum etmiş, şəhəri tamamilə yandırmışlar, 613 azərbaycanlı öldürəlmüş, yüzlərlə şəhər sakini yaralanmış, itkin düşmüştür. Faciəni qətlam kimi dünyanın 10-dan çox ölkəsi, həmçinin ABŞ-ın 22 ştatı tanımışdır. – 45, 148, 229, 286, 319.

17. Aprel döyüsləri – 2016-ci il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistən silahlı qüvvələri arasında işgal olunmuş bəzi ərazilərimizin azad olunması əməliyyatı. Döyüslər Azərbaycan Si-

lahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş – Tərtər rayonunun Talış kəndi ətrafindakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi tərəfindəki yollar tamamilə erməni tapdağından azad edilmişdir. – 45.

18. Türkiye, T ü r k i y e C ü m h u r i y y e t i – Qərbi Asiyada və Avropanın cənub-şərqində dövlət. Sahəsi 783,5 min km², əhalisi 80,8 milyon nəfərdir. İnzibati cəhətdən 81 ilə (vilayətə) bölünür. Dövlət başçısı Prezident, ali qanunverici orqanı Türkiyə Böyük Millət Məclisidir. Paytaxtı Ankara şəhəridir. – 46–47, 80–83, 98, 104, 138, 145–149, 169–171, 214, 229–231, 242, 267–270, 292, 307–309, 311.

19. «Qoşulmama Hərəkatı» – özlərini hər bir bloka tərəfdar olmadığını bildirmiş 120 dövlətin üzv olduğu digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda birləşdikləri blok. 1961-ci idə yaradılmışdır. Mənzil-qərargahı Cakartadadır. Azərbaycan Respublikası 25–26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi etmişdir. Bakı Sammiti ilə Hərəkata sədrlik 2019–2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. – 46–47, 53, 79, 128, 151–152, 275, 314–317, 321.

20. İsləm Əməkdaşlıq Təşkilatı (İƏT) – 1969–2011-ci illərdə İsləm Konfransı Təşkilatı adlanırdı. Müsəlman ölkələrinin çoxunu birləşdirir. Nizamnaməsinə görə İsləm Əməkdaşlıq Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin möhkəmlənməsinə, üzv dövlətlər arasında əməkdaşlığa yönəlmışdır. İqamətgahı Ciddədə yerləşir. Azərbaycan 1991-ci ildən İƏT-in üzvüdür. – 47, 79, 151–152, 154, 306, 322.

21. Ərdoğan Rəcəb Tayyib (d.1954) – Türkiyənin siyasi və dövlət xadimi. 1980-ci ildən siyasi fəaliyyətə başlayıb. 1994-cü ilin martında İstanbul Büyük Şəhər Bələdiyyəsinin sədri olmuşdur, Ədalət və İnkişaf Partiyasının lideridir.

2002-ci ildə keçirilən növbədənkənar seçimlər nəticəsində Ədalət və İnkişaf Partiyası təkbaşına hakimiyyətə gəlmək imkanı əldə etdi və Rəcəb Tayyib Ərdoğan TBMM-də Türkiyənin Baş Naziri, 2014-cü ilin sentyabrında və 2018-ci ilin aprelində yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir. Azərbaycan Respublikasının «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 46, 82, 147, 150, 169, 171, 267, 269, 308–309.

22. Qazaxıstan, Qazaxıstan Respublikası – Avrasiyanın mərkəzi hissəsində dövlət. Sahəsi 2,7 milyon km², əhalisi 18,5 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı iki palatalı parlamentdir. Paytaxtı Nur-Sultan şəhəridir. – 47, 85, 144.

23. Qırğız Respublikası – Orta Asyanın şimal-şərqində dövlət. Sahəsi 200 min km², əhalisi 6 milyon nəfərdir. İnzibati ərazisi 7 vilayətə, 40 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Bişkek şəhəridir. – 47, 200.

24. Özbəkistan, Özbəkistan Respublikası – Orta Asyanın mərkəzində dövlət. Sahəsi 448,8 min km², əhalisi 34 milyon nəfərdir. Özbəkistanın tərkibinə Karakalpak Muxtar Respublikası və 12 vilayət daxildir. Dövlət başçısı Prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Daşkənd şəhəridir. – 47, 153–156, 202–203.

25. Tacikistan, Tacikistan Respublikası – Orta Asyanın cənub-şərqində dövlət. Sahəsi 143,1 min km², əhalisi 9,3 milyon nəfərdir. İnzibati ərazisi Bədəxşan Muxtar Vilayətinə, 2 vilayətə və 45 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Düşənbə şəhəridir. – 47, 244.

26. ATƏT-in Minsk qrupu – 1992-ci il martın 24-də yaradılmışdır. Qrupun əsas vəzifəsi Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlətlər daxil olmuşdur: Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Da-

nimarka və İsvəç. 1994-cü ilin dekabrından Minsk qrupuna 2 sədr – Rusiya və İtaliya rəhbərlik edirdi. 1996-ci ilin dekabrından Rusiya, ABŞ və Fransa həmsədr ölkələrdir. – 50, 295–297, 320.

27. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) – BMT-yə məxsus beynəlxalq dövlətlərarası təşkilat. 1946-ci ildə yaradılmışdır. Cenevrədə fəaliyyət göstərir. Nizamnaməsinə görə vəzifəsi ən təhlükəli xəstəliklərlə mübarizə, beynəlxalq sanitariya qaydalarının hazırlanması və s.-dir. – 53, 67–68, 103, 173, 214, 322.

28. COVID-19 – koronavirus pandemiyası. 2019-cu ilin ortalarında Çinin mərkəzi Hubey əyalətində yerli sakinlərdə naməlum mənşəli virusun yayılması ilə başlanan xəstəlik. – 66, 81, 89, 144, 151, 157, 199–200, 202, 211–216, 219, 222, 244, 317, 321–322, 325.

29. UNESKO – BMT-nin maarif, elm və mədəniyyət üzrə hökumətlərarası təşkilatı. 1945-ci ilin noyabrında yaradılmış, 1946-ci ildən fəaliyyətə başlamışdır. Ali orqanı 2 ildən bir çağırılan konfransdır. Katibliyi Parisdə yerləşir. Azərbaycan 1992-ci ildən UNESKO-nun üzvüdür. – 71–72.

30. Mehriban Əliyeva, Mehriban Arif qızı (d.1964) – ictimai və siyasi xadim, fəlsəfə doktoru, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Prezident İlham Əliyevin həyat yoldaşı. 1988-ci ildə

M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu bitirmiştir. 1988–92-ci illərdə akademik M.Krasnovun rəhbərliyi altında Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləmişdir. 1995-ci ildə «Azərbaycan Mədəniyyətinin Dostları» xeyriyyə fondunu yaratmışdır. Fəaliyyətə başladığı ilk gündən fond milli mədəniyyətimizin inkişafı, təbliği, tanınması üçün xeyli işlər görmüşdür. 1996-ci ildə fond Azərbaycan mədəniyyətini xarici ölkələrdə geniş təbliğ etmək üçün 3 dildə – Azərbaycan, rus və ingilis dillərində çıxan «Azərbaycan–İrs» jurnalını təsis etmişdir. 2004-cü ildən Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi, həmçinin Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yaradılmış Heydər Əliyev Fonduna başçılıq edir.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu respublikanın bir çox şəhər, rayon və kəndlərində yeni məktəb binaları tikdirmiş və təmir etdirmiştir. Onun keçirdiyi xeyriyyə aksiyaları şəkər, talassemiya və anemiya xəstəliklərindən əziyyət çəkən Azərbaycan uşaqlarına yardım məqsədilə təşkil olunur.

Azərbaycanın şifahi xalq yaradıcılığı və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz işlərinə görə UNESCO və İSESKO-nun Xoşməramlı səfiri seçilmişdir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2005–2017-ci illərdə isə Milli Məclisin üzvü olmuşdur. Mehriban Əliyeva ölkəmizdə təhsil sisteminin inki-

şafina, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsinə, genişmiqyaslı xeyriyyəçilik işlərinə xüsusi diqqət yetirir. 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa oyunlarının Təşkilat Komitəsinin sədri olmuş, oyunların yüksək səviyyədə keçirilməsində müstəsna xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 71, 90, 92, 193–196, 220, 233, 235, 238–239, 324.

31. Şəki Xan sarayı – XVII əsrin 60-cı illərinə aid Azərbaycan memarlıq abidəsi. XVII əsrдə Azərbaycanda tikilmiş saray tipli binaların ən qiymətlisi hesab olunur. Müxtəlif dövrlərdə yaşamış rəssamların işlədiyi təsvirlər «nəbat» ornament kompozisiyalarından, insan və quş rəsmələrindən, müharibə və ov səhnələrindən ibarətdir. 2019-cu ildə UNESCO Ümumdünya irs siyahısına salınmışdır. – 71–72.

32. Qız qalası – Bakı şəhərində tarixi-memarlıq abidəsi. Tədqiqatçıların çoxu tərəfindən müdafiə məqsədilə XII əsrдə tikildiyi qəbul olunmuşdur. Qalanın daş kitabəsində kufi xətti ilə Məsud Davud oğlunun («Qübbə Məsud bin Davud») adı həkk edilmişdir. Qız qalası memarlıq formasına görə Şərqdə yeganə abidədir. Abidənin hündürlüyü 32 m, diametri 16–16,5 m-dir. Divarlarının qalınlığı aşağıda 5 m, yuxarıda 4 m olan Qız qalası silindrik əsas hissədən və ona bitişik bütöv çıxıntıdan ibarət orijinal quruluşa malikdir. Silindrik hissə daxildə səkkizmərtəbəlidir.

Bu mərtəbələrdə 250-dək adam yerləşə bilər. Abidənin Qız qalası adlanması haqqında xalq arasında müxtəlif əfsanələr mövcuddur. – 73.

33. İçərişəhər – Bakının qala divarları ilə əhatə olunmuş qədim hissəsi. Sahəsi 22 hektardır. Arxeoloji qazıntılar nəticəsində İçərişəhər ərazisində 2 mədəni təbəqə müəyyənləşdirilmişdir. XIV–XVII əsrləri əhatə edən üst təbəqədən düzbucaqlı və dördkünc yaşayış evlərinin qalıqları, VIII–XIII əsrlərə aid alt təbəqədən düzbucaqlı formalı kiçik otaqların qalıqları, quyular və s. maddi mədəniyyət nümunələri aşkar edilmişdir.

İçərişəhər orta əsrlərdə Bakının əsas mərkəzinə çevrilmiş, XII əsrдə burada ilk qala divarları tikilmişdir. Bu divarlar 25–30 m dənizin içərisinə uzanaraq, İçərişəhərin qarşısında qapalı liman əmələ gətirmişdir. İçərişəhərin 3 əsas – Şamaxı, Salyan və dəniz sahilinə açılan darvazası olmuşdur. İçərişəhərdəki Sınıqqala (1078), Qız qalası və digər abidələr İçərişəhərin əvvəllər dənizə yaxın sahədə inkişaf etdiyini göstərir. XV əsrдə Şirvanşahlar sarayı tikilmişdir. XVII əsrдə İçərişəhərdə çoxlu karavansara və ticarət binası inşa edilmiş, XVIII əsrдə isə Xan sarayı tikilmiş, yeni su kəmərləri çəkilmişdir. XIX əsr və XX əsrin əvvəllərində İçərişəhərin plan quruluşu dəyişdirilmədən köhnə binaların yerində əsaslı daş binalar tikilmişdir. Bu zaman qala divarlarının ikinci sırası sökülmüş və yalnız Şamaxı darvazasının yanında 2-ci darvaza tikilmişdir. Beləliklə, qoşa

darvaza əmələ gəlmışdır. 1977-ci ildə İçərişəhər Azərbaycan memarlığı tarixi qoruğuna çevrilmişdir. 2000-ci ildə UNESCO Ümumdünya irs siyahısına salınmışdır. – 73.

34. Polad Həsimov, P o l a d İ s r a y ı l o ğ l u (1975–2020) –general-mayor. 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəman-casına şəhid olmuşdur. – 77–78.

35. Əfqanistan, Ə f q a n ı s t a n İ s l a m R e s - p u b l i k a sı – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 652,8 min km², əhalisi 32,2 milyon nəfərdir. İnzibati ərazisi 34 vilayətə bölünür. Dövlət başçısı Prezidentdir. Paytaxtı Kabil şəhəridir. – 84, 152.

36. Türkmenistan – Orta Asiyanın cənub-qərbində dövlət. Sahəsi 491,2 min km², əhalisi 6 milyon nəfərdir. İnzibati ərazisi 5 vilayətə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqani Məclisdir. Paytaxtı Aşqabad şəhəridir. – 84,144.

37. Qurbanqulu Berdiməhəmmədov (d.1957) – Türkmenistanın dövlət xadimi. 2007-ci ildən Türkmenistanın Prezidentidir. – 84.

38. Nursultan Nazarbayev, N u r s u l t a n A b i ş o ğ l u (d.1940) – Qazaxıstanın birinci Prezidenti – elbası, Qazaxıstanın dövlət və siyasi xadimi. 1979-cu ildə Qazaxıstan KP MK-nın katibi, 1984-cü ildə Qa-

zaxıstan Ali Sovetinin Sədri, Nazirlər Sovetinin Sədri, 1989–91-ci illərdə Qazaxıstan KP MK-nın Birinci kətibi, 1990-ci ildə eyni zamanda, Ali Sovetin Sədri, 1991-ci ildə Qazaxıstan SSR-in Prezidenti, 1991-ci ilin dekabrından 2019-cu ilin mart ayına qədər isə Qazaxıstan Respublikasının Prezidenti olmuşdur. Azərbaycan Respublikasının «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 85–86.

39. İran, İ r a n İ s l a m R e s p u b l i k a s ı – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km², əhalisi 81 milyon nəfərdir. İnzibati cəhətdən 24 ostanə bölünür. Ali qanunverici orqanı 4 il müddətinə seçilən Xalq Şurası Məclisidir. Hökuməti Baş Nazir təşkil, Prezident isə təsdiq edir. Paytaxtı Tehran şəhəridir. – 87, 144, 307.

40. Həsən Ruhani (d.1948) – İranın siyasi və dövlət xadimi. 2013-cü ildən İran İslam Respublikasının Prezidentidir. – 87.

41. Dünya İqtisadi Forumu, D a v o s İ q t i s a d i Forumu – İsveçrənin kurort şəhəri Davosda keçirilən forum. Forum 1971-ci ildə yaradılmışdır. Siyasi liderlər foruma ilk dəfə 1974-cü ildə dəvət edilmişdilər. Forum bu tarixdən qısa bir müddət sonra siyasi liderlər tərəfindən tərəfsiz bir platforma olaraq, istifadə edilməyə başlanıldı. 1995-ci il yanvarın 26–30-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev başda olmaqla, Azərbaycan nüma-

yəndə heyəti ilk dəfə bu Forumda iştirak etmişdir.
– 89, 168, 288.

42. İsveçrə, İ s v e ç r e K o n f e d e r a s i y a s i – Mərkəzi Avropada dövlət. Sahəsi 41,3 min km², əhalisi 8,6 milyon nəfərdir. İsveçrə federativ, 23 kantonə bölünmüş respublikadır. Dövlət başçısı Prezidentdir, Prezidenti parlament Federal Şura üzvlərin-dən 1 il müddətinə seçilir, yenidən seçilmək hüququ yoxdur. Prezident, həmçinin hökumət başçısıdır. Qanunverici hakimiyyət iki palatadan ibarət Federal Məclisə məxsusdur. Paytaxtı Bern şəhəridir. – 89.

43. Simonetta Sommaruqa (d.1960) – İsveçrə siyasətçisi. 2020-ci il yanvarın 1-dən İsveçrə Konfederasiyasının Prezidentidir. – 89.

44. Eldar Əzizov, E l d a r Ə z i z o ğ l u (d.1957) – tarixçi. 2000–2003-cü illərdə Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin, 2003–2011-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin, 2011–2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, 2015–2018-ci illərdə Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. 2018-ci il noyabrın 15-dən isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır. – 90–92.

45. Kuba, K u b a R e s p u b l i k a s i – Amerikada, Vest-Hinddə dövlət. Sahəsi 110,9 min km², əhalisi 11 milyon nəfərdir. Ali orqanı birpalatalı Milli Assambleyadır. Dövlət başçısı Prezident, hökumət baş-

çısı isə Dövlət Şurasının Sədridir. Paytaxtı Havana şəhəridir. – 98, 104, 214.

46. Çin Xalq Respublikası (ÇXR) – Mərkəzi və Şərqi Asiyada dövlət. Sahəsi 9,6 milyon km², əhalisi 1,4 milyard nəfərdir. İnzibati cəhətdən 22 əyalətə (Tayvansız), 5 muxtar rayona və mərkəz tabeliyində olan 3 şəhərə (Pekin, Şanxay, Tyantszin) bölünür. Ali dövlət hakimiyyəti orqanı Ümumçin Xalq Nümayəndələri Məclisidir. Dövlət başçısı Çin Xalq Respublikasının Sədridir. Paytaxtı Pekin şəhəridir. – 98, 104, 214.

47. Rusiya, R u s i y a F e d e r a s i y a s i – Avropanın şərqində, Asyanın şimalında dövlət. Sahəsi 17,125 milyon km², əhalisi 146,5 milyon nəfərdir. Rusiya Federasiyasına 22 respublika, 9 diyar, 46 vilayət, federal əhəmiyyətli Moskva və Sankt-Peterburq şəhərləri, 4 muxtar vilayət və mahal daxildir.

Dövlət başçısı Prezident, qanunverici orqanı iki-palatalı Dövlət Duması və Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir. – 98, 104, 143–144, 190–191, 197, 204, 208, 210, 214, 230, 241, 247, 302.

48. Əli Əsədov, Əli Hidayət oğlu (d.1956) – iqtisadçı. Azərbaycanın dövlət və siyasi xadimi. 1995–2000-ci illərdə Milli Məclisin üzvü olmuşdur. 1998–2012-ci illərdə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, 2012–2019-cu illərdə Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin

müavini vəzifəsində çalışmışdır. 2019-cu il oktyabrın 8-dən isə Azərbaycan Respublikasının Baş Naziri-dir. – 102.

49. Naxçıvan Muxtar Respublikası (1920–23-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923–24-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–90-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-ci ildən isə Naxçıvan Muxtar Respublikası) – Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Sahəsi 5,5 min km², əhalisi 440 min nəfərdir. Hazırda 7 inzibati rayonu (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli), 4 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur), 9 qəsəbəsi, 160 kəndi vardır. – 103, 299, 310.

50. Dünya Bankı – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 1944-cü ildə ABŞ-da Bretton-Vuds konfransında təsis olunmuşdur. İdarə Heyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial dirçəlişinə kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və iştirakçıları yalnız Beynəlxalq Valyuta Fondunun üzvləridir. Banka 188 dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya Bankının üzvüdür. – 107, 166.

51. Heydər Əliyev Fondu – qeyri-hökumət, qeyri-kommersiya təşkilatı. Rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. Heydər Əliyev Fonduun prezidenti UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, Azə-

baycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevadır.

Fondun yaradılmasında məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramı ifadə etmək, Heydər Əliyev siyasi məskurəsinin həmişəyaşar səciyyəsini eks etdirmək, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daima aşılamaq olmuşdur.

Fondun prezidenti onun səlahiyyətli qanuni nümayəndəsidir. Fondun işinə bilavasitə rəhbərlik icraçı direktora aiddir. Fondun nəzdində Ekspert Şurası və digər qurumlar fəaliyyət göstərir. – 107, 193–196, 233, 251, 261.

52. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1991-ci il dekabrın 8-də Belorusiya, Rusiya və Ukrayna dövlət başçılarının imzaladıqları saziş əsasında SSRİ dağıldığdan sonra yeni dövlətlərarası birlik kimi yaradılmışdır. Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmenistan daxildir. MDB-nin 1993-cü ildə qəbul edilmiş Nizamnaməsində aşağıdakı birləşmiş fəaliyyət sahələri nəzərdə tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici siyasi fəaliyyətin əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalasdırılmasında, nəqliyyat sisteminin və rabitənin inkişafında əməkdaşlıq; əhalinin sağlamlığının və etraf mühitin mühabizəsi; sosial və mühacirət məsələləri, mütəşəkkil ci-

nayətkarlıqla mübarizə; müdafiə siyasetində və sərhədlərin qorunmasında əməkdaşlıq.

MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası; Hökumət başçıları Şurası; Xarici İşlər nazirləri Şurası; Dövlətlərarası iqtisadi Şura; Mərkəzi Sankt-Peterburq şəhərində olan Parlamentlərarası Assambleya və s. MDB-nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən Əlaqələndirmə Məsləhət Komitəsidir. – 108, 155.

53. Mikayıl Cabbarov, Mikayıl Cingiz oğlu (d.1976) – hüquqşunas-iqtisadçı. 2004–2009-cu illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf naziinin müavini, 2013–2017-ci illərdə Azərbaycan Respublikasının Təhsil naziri, 2017–2019-cu illərdə isə Vergilər naziri olmuşdur. 23 oktyabr 2019-cu ildən İqtisadiyyat naziridir. – 109, 252–253, 256–258.

54. OPEC+ (Neft ixrac edən ölkələr təşkilatı) – 1960-cı ildə yaradılmışdır. Tərkibinə İran, Venesuela, Küveyt, Səudiyyə Ərəbistanı, Əlcəzair, Nigəriya, Ekvador, Qabon, Anqola, İraq, Konqo, Liviya, BƏƏ, Ekvatorial Qvineya daxildir. Mənzil-qərargahı Vyanada yerləşir. – 115, 165.

55. Serbiya, Serbia Respublikası – Cənub-Şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində dövlət. Sahəsi 88 min km², əhalisi 7 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanun-

verici orqanı Skupşinadır. Paytaxtı Belqrad şəhəridir. – 126–127, 302.

56. Aleksandr Vuçiç (d.1970) – Serbiyanın dövlət və siyasi xadimi. 2017-ci ildən Serbiya Respublikasının Prezidentidir. – 126.

57. Belarus, Belarus Respublikası – Avropada dövlət. Sahəsi 207,6 min km², əhalisi 9,5 milyon nəfərdir. İnzibati ərazisi 6 vilayətə, 117 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Minsk şəhəridir. – 47, 129–130.

58. Aleksandr Lukaşenko (d.1954) – Belarusun dövlət xadimi. 1994-cü ildən Belarus Respublikasının Prezidentidir. Azərbaycan Respublikasının «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 129–130.

59. Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturlarından biri, dənizdə quraşdırılmaq üçün dərin özüllər istehsal edən nəhəng sənaye müəssisəsi. 1984-cü ildə istismara verilmişdir. – 131, 135, 276.

60. Rövnəq Abdullayev, Rövənəq İbrahim oğlu (d.1965) – mühəndis. 2003–2004-cü illərdə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun direktoru olmuşdur. 2005-ci ildən Azərbaycan Dövlət Neft Şir-

kətinin prezidentidir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 131.

61. «Azəri-Çıraq-Günəşli» – Xəzərin Azərbaycan sektorunda ən iri neft yataqları bloku. Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataqlar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adından *bp* şirkəti tərəfindən işlənilir. – 133–136, 139, 255, 279, 292.

62. «Şahdəniz» – Xəzər dənizinin Azərbaycan sektorunda ən böyük və ən zəngin qaz yataqlarından biri. – 133–139, 278.

63. «Abşeron» – Xəzər dənizinin Azərbaycan sektorunda zəngin qaz kondensat yatağı. Yataq «Azəri-Çıraq-Günəşli» neft yataqları blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. – 133, 137–138, 276–278, 284.

64. «Şahdəniz-2» – Xəzər dənizində zəngin qaz yatağı. Burada ilk qazın hasilatına 2018-ci ildə başlanılmışdır. *bp*-nin ən böyük layihəsidir. Bu yataqdan qazın Gürcüstan və Türkiyə ərazisi ilə Avropa ölkələrinə nəql edilməsi üçün mövcud infrastrukturun genişləndirilməsi və yeni qaz kəmərlərinin inşa edilməsi nəzərdə tutulur. – 137, 292.

65. «Cənub Qaz Dəhlizi» – Azərbaycanda hasil olunan enerjidaşıyıcılarını Gürcüstan və Türkiyə və sitəsilə Qərb bazarlarına nəql edir. – 137–139, 227.

66. Azərbaycan Xalq Cümhuriyyəti – Müsəlman Şərqində ilk dəfə dünyəvi, demokratik respublikanın əsasını qoymuş müstəqil Azərbaycan dövləti. Cəmi 23 ay (1918-ci il mayın 28-də yaradılmış, 1920-ci il aprelin 28-də bolşeviklərin və daşnakların səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı əvvəlcə Gəncə (1918, 16 iyun – 17 sentyabr), sonra Bakı şəhəri (1918, 17 sentyabr–1920, 28 aprel) idi. Azərbaycan hökuməti yeni suveren milli dövlətin müxtəlif problemlərinin həlli yollarında böyük əzmlə çalışırdı. Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli Fərmanı ilə respublikada dövlət dili türk (Azərbaycan) dili elan edildi. Azərbaycan Respublikasının parlamenti 1919-cu il avqustun 11-də «Azərbaycan vətəndaşlığı haqqında» Qanun qəbul etdi. Xalq maarifi sahəsində qısa müddətdə böyük tədbirlər həyata keçirildi. Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, Bakı Dövlət Universiteti təsis edildi, xarici ölkələrdə kadr hazırlığı məqsədi ilə 1919–20-ci tədris ilində 100 gənc Avropanın müxtəlif təhsil müəssisələrinə göndərildi. Məktəblərin xeyli hissəsi milliləşdirildi, kitabxanalar açıldı, savadsızlığın ləğvi üçün kəndlərdə kurslar yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri (üç-rəngli bayraq, gerb, himn) milli Azərbaycan rəmzləri kimi tanındı. Azərbaycan Dövlət Bankı yaradıldı, 1918-ci ilin martında dağıdılmış neft sənayesi və Bakı-Batum neft kəməri bərpa edildi. – 140.

67. Ramin Quluzadə, Ramin Namiq oğlu (d.1977) – iqtisadçı. 2005–2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərmiş, 2015–2016-ci illərdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini, 2016–2017-ci illərdə isə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri vəzifələrində çalışmışdır. 2017-ci ildən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziridir. Azərbaycan Respublikasının «Tərəqqi» medalı ilə təltif edilmişdir. – 141.

68. Vladimir Putin (d.1952) – 2000–2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti olmuşdur. 1975–97-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri, 1998–99-cu illərdə FTX-nin direktoru, 1999–2000 və 2008–2012-ci illərdə Rusiya hökumətinin başçısı, 2012 və 2018-ci ildə isə yenidən Rusiya Federasiyasının Prezidenti seçilmişdir. – 143–144, 191.

69. Hulusi Akar (d.1952) – ordu generalı. 2015–2018-ci illərdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, 2018-ci ildən isə Türkiyə Respublikasının Müdafiə naziridir. – 145, 147.

70. Yaşar Güler (d.1954) – türk generalı, 2018-ci ildən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisidir. – 145.

71. İndoneziya, İ n d o n e z i y a R e s p u b l i k a s i – Cənub-Şərqi Asiyada dövlət. Sahəsi 1,9 milyon km², əhalisi 266,3 milyon nəfərdir. İnzibati əraziyi 32 əyalətə və əyalət statusu olan 2 xüsusi inzibati əraziyə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı parlament – Xalq Nümayəndələri Şurasıdır. Paytaxtı Cakarta şəhəridir. – 151.

72. Coko Vidodo (d.1961) – 2014-cü ildən İndoneziya Respublikasının Prezidentidir. – 151.

73. Əşrəf Qani (d.1949) – Əfqanistanın siyasi xadimi. 2014-cü ildən Əfqanistan İslam Respublikasının Prezidentidir. – 152.

74. Şavkat Mirziyoyev (d.1957) – Özbəkistanın siyasi və dövlət xadimi. 2003–2006-ci illərdə Özbəkistan Respublikasının Baş Naziri olmuşdur. 2016-ci ildən Özbəkistan Respublikasının Prezidentidir. – 153, 156, 202.

75. Bakı–Tbilisi–Qars – Azərbaycan, Gürcüstan və Türkiyəni dəmir yolu ilə birləşdirən nəqliyyat dəhlizi. 30 oktyabr 2017-ci ildə istifadəyə verilmişdir. Yolun uzunluğu 826 km-dir. – 155, 169.

76. Ukrayna – Cənub-Şərqi Avropada dövlət. Sahəsi 603,5 min km², əhalisi 42,4 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı Radadır. Paytaxtı Kiyev şəhəridir. – 157.

77. Vladimir Zelenski (d.1978) – Ukraynanın dövlət xadimi, siyasətçi, rejissor, bədii direktor, aktyor. 2019-cu ildən Ukraynanın Prezidentidir. – 157.

78. Bakı–Tbilisi–Ceyhan – 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxistan, Özbəkistan prezidentləri və ABŞ-in Enerji naziri Bakı–Tbilisi–Ceyhan marşrutunu müdafiə edən «Ankara Bəyannaməsi»ni imzalamışlar. Uzunluğu 1768 km olan Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-ci ildə istifadəyə verilmişdir. – 169, 279.

79. TANAP – Trans – Anadolu qaz boru kəməri. Kəmər 2018-ci ildə istifadəyə verilmişdir. Kəmərin uzunluğu 2000 km-dir. Borudan ildə təxminən 16 milyard kubmetr qaz ötürülməsi nəzərdə tutulur. Qaz Türkiyə – Bolqarıstan və Türkiyə – Yunanistan sərhədindən Avropa ölkələrinə nəql edilir. – 169, 292.

80. Bakı–Tbilisi–Ərzurum – «Cənubi Qafqaz» qaz kəməri. Rəsmən 2007-ci ildə istifadəyə verilmişdir. Kəmərin uzunluğu 970 km-dir (442 km Azərbaycandan, 248 km Gürcüstandan, 280 km isə Türkiyə ərazisindən keçir). Kəmərə qaz «Şahdəniz»dən ötürülür. – 169.

81. Fikrət Qoca, Q o c a y e v F i k r ə t G ö y ü ş o ğ l u (d.1935) – Azərbaycanın Xalq şairi. «Qobustan» incəsənət toplusunun baş redaktoru və Azərbaycan Yaziçılar Birliyinin birinci katibidir. Azə-

baycan Respublikasının «Şöhrət», «Şərəf» və «İstiq-lal» ordenləri ilə təltif edilmişdir. – 185–186.

82. Salome Zurabişvili (d.1952) – Gürcüstanın siyasi və dövlət xadimi. 2004–2005-ci illərdə Gürcüstanın Xarici İşlər naziri olmuşdur. 2018-ci ildən Gürcüstanın Prezidentidir. – 187.

83. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Filial 2009-cu ildən fəaliyyətə başlamışdır. Universitetdə 6 ixtisas üzrə 489 tələbə təhsil alır. Tədris müəssisəsində Moskvadan ezam olunmuş tənənniməş alımlərlə yanaşı, Bakı universitetlərinin yüksək hazırlıqlı alımləri də dərs deyirlər. – 188, 197.

84. Moldova, Moldova Respublikası – Cənub-Şərqi Avropada dövlət. Sahəsi 33,8 min km², əhalisi 3,5 milyon nəfərdir. İnzibati ərazisi 40 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Kişinyov şəhəridir. – 189.

85. Iqor Dodon (d.1975) – Moldovanın dövlət və siyasi xadimi. 2016-ci ildən 16 noyabr 2020-ci ilədək Moldova Respublikasının Prezidenti. – 189.

86. Sergey Şoyqu (d.1955) – Rusiyanın dövlət xadimi, ordu generalı. 1994–2012-ci illərdə Rusiya Fe-

derasiyası Mülki Müdafiə və Fövqəladə Hallar naziri olmuşdur. 2012-ci ildən Rusiya Federasiyasının Müdafiə naziridir. – 190–191.

87. Səttar Bəhlulzadə, Səttar Bəhluloglu (1909–1974) – görkəmli Azərbaycan rəssamı, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından biri. Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq rəssamı, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı. Yaradıcılığı «Kommunist» qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlamışdır. Onun əsərlərində doğma torpağa və onu dəyişdirən zəhmət adamlarına hədsiz məhəbbət motivləri başlıca yer tutur. Azərbaycanın səfali guşələri onun lirik mənzərələrində real əksini tapmışdır. S.Bəhlulzadənin mənzərələrində poetik əhval-ruhiyyə və kompozisiya quruluşu, işlətdiyi boyalarda isə kolorit gözəlliyi çox güclüdür. Əsərlərində real mənzərə motivlərini rəssam təxəyyülünün məhsulu olan şərti təsvir formaları ilə əlaqələndirir. Mənzərələrinin koloritində açıq rənglərin vəhdəti əsas yer tutur.— 196.

88. Malayziya – Cənub-Şərqi Asiyada dövlət. Sahəsi 329,7 min km², əhalisi 32,4 milyon nəfərdir. Malayziya federasiyadır. Tərkibinə 13 ştat və federal ərazi – Kuala-Lumpur və Lavyan daxildir. Malayziya konstitusiyalı monarxiyadır. Dövlət başçısı sultanlığın ştat başçıları tərəfindən 5 il müddətinə seçi-

lən Kraldır. Qanunverici orqanı ikipalatalı parlamentdir. Paytaxtı Kuala-Lumpur şəhəridir. – 199.

89. Sooronbay Jeenbekov (d.1958) – Qırğızistanın siyasi və dövlət xadimi. 2017-ci ildən Qırğız Respublikasının Prezidentidir. – 200.

90. Slovakia, Slovakiya Respublikası – Şərqi Avropada dövlət. Sahəsi 49 min km², əhalisi 5,4 milyon nəfərdir. İnzibati cəhətdən 3 vilayətə bölnür. Dövlət başçısı Prezident, qanunverici orqanı Milli Şuradır. Paytaxtı Bratislava şəhəridir. 1992-ci ilin noyabrına qədər Çexoslovakianın tərkibində olmuşdur. – 201.

91. İkinci dünya müharibəsi (1939–1945) – Almaniya, İtaliya və Yaponiya tərəfindən başlanılmış böyük müharibə. İkinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almanyanın Polşaya girməsi ilə başlandı. Sentyabrın 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-ci ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika, Niderland, Lüksemburq, sonra isə Fransanı işgal etdi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibəyə başladı. 1942–43-cü illərdə sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında qələbəsi Almaniyani qəti surətdə sarsıldı.

1945-ci il mayın 2-də sovet ordusu Berlini tutdu. Mayın 8-də Karlsxorstda (Berlin yaxınlığında) Al-

manıyanın danışıqsız təslim olması haqqında akt imzalandı.

Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-də imzalandı. Bununla da İkinci dünya müharibəsi qurtardı. İkinci dünya müharibəsində 62 ölkə iştirak etmişdi. Müharibədə iştirak edən ölkələrin silahlı qüvvələrinə 110 milyon adam çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, minlərlə şəhər, qəsəbə və kənd dağıdılmışdı. – 205, 207, 283–284, 286.

92. Vyetnam, Vietnam Sosialist Respublikası (VSR) – Cənub-Şərqi Asiyada dövlət. Sahəsi 331,2 min km², əhalisi 97 milyon nəfərdir. İnzibati ərazisi 50 əyalətə bölünür. Dövlət başçısı Prezident, ali orqanı birpalatalı Milli Məclisdir. Paytaxtı Hanoi şəhəridir. – 209.

93. Nquyen Fu Conq (d.1944) – Vietnamın siyasi və dövlət xadimi. 2018-ci ildən Vietnam Sosialist Respublikasının Prezidentidir. – 209.

94. LUKoyl – neft şirkəti. 1993-cü ildə Rusiya Federasiyası Hökumətinin qərarı ilə yaradılmışdır. Nəhəng sənaye-maliyyə kompleksinə malik olan şirkət Rusiya, MDB və dönyanın bir çox ölkələrində neft məhsullarının kəşfiyyatı, hasilatı, emalı və satışı ilə məşğul olur. Şirkət 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir. – 210.

95. Vahid Ələkbərov, V a h i d Y u s i f o ğ l u (d.1950) – 1993-cü ildən Rusyanın ən böyük neft şirkətlərindən olan LUKoil şirkətinin prezidentidir. Azərbaycan Respublikasının «Şöhrət», «Şərəf» və «Dostluq» ordenləri ilə təltif edilmişdir. – 210.

96. Yaponiya – Sakit okeanın Şərqi Asiya sahilləri yaxınlığındakı adalarda dövlət. Sahəsi 378 min km², əhalisi 125,9 milyon nəfərdir. İnzibati cəhətdən 47 prefekturaya bölünür. Yaponiya konstitusiyalı monarxiyadır. Paytaxtı Tokio şəhəridir. – 222–223, 274.

97. Avropa İttifaqı (Aİ) – Avropa dövlətlərinin ən iri integrasiya birlüyü. Avropa İttifaqına 27 dövlət daxildir.

Avropa İttifaqının yaradılması haqqında müqavilə 1993-cü ildə Maastrichtdə imzalanmışdır. Aİ azadlıq, demokratiya, insan hüquqları və azadlıqlarına hörmət, həmçinin hüququn alılıyi prinsiplərinə – üzv dövlətlər üçün ümumi olan prinsiplərə əsaslanır.

Aİ Avropada iqtisadi integrasiyanın daha da inkişaf etmiş formasıdır. İqtisadi və valyuta ittifaqı 1999-cu ildən fəaliyyətə başlamış və vahid valyuta – avro dövriyyəyə buraxılmışdır. Aİ üzvləri yalnız Avropa dövlətləri ola bilər. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindəndir. Təşkilatın mənzil-qərargahı Brüsseldə yerləşir. – 228–229.

98. Vaqif Mustafazadə, V a q i f Ə z i z o ğ l u (1940–1979) – 1964-cü ildən «Orero» ansamblına, «Qafqaz» caz üçlüyünə, «Leyli» və «Sevil» qadın vokal instrumental və «Muğam» instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olmuşdur.

1978-ci ildə Monako caz festivalından vətənə «Ağ royal» mükafatı ilə qayıdır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır, 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına və 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. – 233–234.

99. Murtuza Muxtarov, M u r t u z a M u x t a r o ğ l u (1855–1920) – milli Azərbaycan burjuaziyasının görkəmli nümayəndəsi, iri neft sahibkarı, mese-nat. Adı daha çox Bakıda neftçixarma texnologiyasının inkişafı ilə bağlıdır. O, demək olar ki, Bakının bütün xeyriyyə cəmiyyətlərinin, həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü və ali, orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi idi. Bakıda bir sıra əzəmətli binalar tikdirmişdir. 1910-cu ildə Əmircan kəndində tikdirdiyi məscid indiyədək öz memarlıq quruluşu və üslubuna görə göz oxşayır. – 235, 251.

100. Braziliya, B r a z i l i y a F e d e r a t i v R e s-p u b l i k a s i – Cənubi Amerikada dövlət. Sahəsi 8,5 milyon km², əhalisi 212,8 milyon nəfərdir. Braziliya federasiyası 26 ştata və 1 federal dairəyə bölü-

nür. Dövlətin və hökumətin başçısı Prezident, qanunverici orqanı iki palatalı Milli Konqresdir. Paytaxtı Brazilia şəhəridir. – 237.

101. Hafiz Paşayev, H a f i z M i r-C ə l a l o ğ l u (d.1941) – fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Xarici İşlər nazirinin müavini, diplomat, ADA Universitetinin rektoru. 1992–2006-ci illərdə ABŞ-da (eyni zamanda, Meksika və Kanadada) Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur.

Azərbaycan Respublikasının «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. – 238–239.

102. Azərbaycan Diplomatik Akademiyası (ADA U n i v e r s i t e t i) – beynəlxalq münasibətlər və diplomatiya, biznes administrasiyası, energetikanın idarə edilməsi və ətraf mühit kimi sahələr üzrə mütəxəssis hazırlayıır. 2006-ci ildə təsis edilmişdir. ADA-nın fəaliyyəti bakalavr, magistr, xarici siyaset programı, doktorantlara dəstək programı – doktoranturada təhsil alan gənc alımlarə elmi işləri üçün qrantlar ayırır. Dörsələr ingilis dilində aparılır. ADA-da dünyanın 16 aparıcı institutundan cəlb edilmiş professor-müəllim heyəti çalışır. – 238–240, 262.

103. Emoməli Rəhmon, E m o m ə l i Ş ə r i f o ğ l u (d.1952) – Tacikistanın siyasi və dövlət xadimi. 1992-ci ildə Tacikistan Ali Sovetinin Sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının

Prezidentidir. «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 244.

104. Qafqaz İslam Ordusu – Azərbaycanın istiqlalı elan olunduqdan (1918,28 may) sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti hərbi yardım üçün rəsmi olaraq Osmanlı dövlətinə müraciət etdi. 1918-ci ildə Batumda iki dövlət arasında bağlanmış müqavilənin (Batum müqaviləsi, 1918) şərtlərinə uyğun olaraq, Mürsəl Paşanın komandanlığı altında Beşinci Qafqaz firqəsi Azərbaycana göndərildi. Bu firqəyə rəhbərlik Nuru Paşa həvalə edildi. Qafqaz İslam Ordusu, türk və Azərbaycan hərbi qüvvələri Gəncə ermənilərini tərk-silah edib, Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi döyüşlərində bolşevik-daşnak qüvvələrinə ağır zərbələr endirərək, bütün cəbhəboyu onları geri çekilməyə məcbur etdilər. Bu əməliyyat Azərbaycan dövlətinin paytaxtı Bakının azad edilməsi ilə nəticələndi. Qafqaz İslam Ordusunun ən uğurlu əməliyyatlarından biri Qarabağ erməni-daşnak quldurlarından, Cümhuriyyətin şimalını isə biçərəxovçu rus müdafiəçilərindən azad etməsi idi. Birinci dünya müharibəsində (1914–1918) Osmanlı dövlətinin məğlub olması nəticəsində (Mudros barışı, 1918) Qafqaz İslam Ordusu ləğv olundu və türk hərbi hissələri geri çağırıldı. – 267, 269–270.

105. Roş-Ha-Şana – Yəhudü dilində yeni il adlanan bu bayram dünya yəhudiləri tərəfindən, o cümlədən Qurbanın Qırmızı Qəsəbə massivində yaşayan

dağ yəhudiləri tərəfindən də ənənəyə uyğun şəkildə qeyd olunur. Yəhudilər bayramın ilk gündündə sina-qoqa gedir, yeni ilin uğurlu olması arzusu ilə səhər və axşam saatlarında bayram ibadəti edirlər. Yeni ili Vətəndə qarşılıqlamaq vacib sayılır. – 271–272.

106. Çili, Cili Respublikası – Cənubi Ame-rikanın cənub-qərbində dövlət. Sahəsi 756,9 min km², əhalisi 18 milyon nəfərdir. İnzibati ərazisi 13 vilayətə bölünür. Dövlət başçısı Prezident, ali qanunverici orqanı iki palatalı parlamentdir. (Senat və Deputat-lar Palatası). Paytaxtı Santyaqo şəhəridir. – 273.

107. Sebastian Pinyera Ecenike (d.1949) – Çilinin siyasi xadimi, iqtisadçı. 2018-ci ildən Çili Respublikasının Prezidentidir. – 273.

108. Yoshihide Suga (d.1948) – Yaponiyanın döv-lət və siyasi xadimi. 2020-ci ildən Yaponiyanın Baş Naziridir. – 274.

109. «Neft Daşları» – Abşeron yarımadasından 42 km cənub-şərqdə, açıq dənizdə polad dirəklər üzərində salınmış «neft» şəhəri. Bu ərazi oradakı daşların (təqribən 20 ədəd) bəzilərində neft-qaz nişa-nələrinin olması ilə əlaqədar «Neft Daşları» adlan-dırılmışdır. «Neft Daşları» rayonunda geoloji kəş-fiyat işlərinə 1946-ci ildən başlanılmışdır. Çıxarılan neft həm tankerlər, həm də boru kəmərləri vasitəsilə sahilə nəql edilir. – 277, 284.

110. Xoşbəxt Yusifzadə, X o ş b e x t B a ġ i o ğ l u (d.1930) – neftçi-geoloq, geologiya-minerologiya elmləri doktoru. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. 1994–2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, 2016-ci ildən isə Birinci vitse-prezidentidir. Azərbaycan Respublikasının «Şərəf», «Şöhrət», «İstiqlal», «Heydər Əliyev» ordenləri və «Heydər Əliyev mükafatı» ilə təltif edilmişdir. – 278, 281.

111. Əziz Əliyev, Ə z i z M e m m e d k e r i m o ğ l u (1897–1962) – görkəmli dövlət və siyasi xadim, səhiyyə təşkilatçısı. Tibb elmləri doktoru, professor. Müxtəlif illərdə Azərbaycan Klinik İnstitutunun direktoru, Bakı Səhiyyə şöbəsinin müdürü, Azərbaycan Xalq Səhiyyə komissarının müavini və Xalq Səhiyyə komissarı, Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan KP MK-nın katibi, Dağıstan MSSR Vilayət Komitəsinin Birinci katibi, Azərbaycan SSR Nazirlər Soveti Sədrinin Birinci müavini, Azərbaycan Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahiyə İnstitutunun direktoru, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifələrində çalışmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. – 282–283.

112. Hacı Zeynalabdin Tağıyev, H a c i Z e y n a l i b d i n T a ġ i o ğ l u (1838–1924) – məşhur mese-

nat, maarifpərvər Bakı milyonçusu. Əvvəllər bənna işləmiş Hacı 1872-ci ildən neftçixarma işinə kapital qoymuş və sahibkarlıq fəaliyyətinə başlamışdır. Bakıda «Tağıyev H.Z. lifli maddələrin emalı üzrə Qafqaz Səhmdar Cəmiyyəti»ni, Toxuculuq fabrikini, «Xəzər manufaktura cəmiyyəti»ni, «Tağıyev balıq sənayesi səhmdar cəmiyyəti»ni, yerli sahibkarlarla birlikdə Bakı Ticarət Bankını yaratmış və Bank Şurasının sədri seçilmişdi.

Hacı savadsızlıqla mübarizə aparmış, Vətən övladlarının, xüsusilə kasib oğlan və qızların təhsil almاسına böyük qayğı göstərmişdi. O öz vəsaiti ilə Yaxın Şərqdə – Bakıda ilk qız gimnaziyası, qadınları işlə təmin etmək üçün Toxuculuq fabriki, Mərdəkanda sənət məktəbi, teatr binası tikdirir, qiraətxanalar üçün qəzet və jurnalların pulunu ödəyir, öz xərcinə Azərbaycan şair və alimlərinin əsərlərini, həmçinin Azərbaycan dilinə tərcümələri çap etdirir, 1905–11-ci illər İran məşrutə hərəkatına silah və pulla yardım edirdi. İranda onlarla məktəbin açılmasına, məktəb ləvazimatı və zəruri kitablarla təmin edilməsinə, daxildə və xaricdə oxuyan və maddi təminata ehtiyacı olanlara daim yardım edirdi. «Kaspi», «Həyat», «Füyuzat» kimi qəzet və jurnalların nəşri üçün vəsait ayırmışdı. Bakıya «Şollar» su kəmərini çəkdirmiş, Mərdəkanda dən üydən elektrik dəyirmanı tikdirmiş və qəsəbənin əhalisini ilk dəfə elektrik işığı ilə təmin etmişdir. – 282.

113. Bibiheybət məscidi – Bakının Şix kəndində türbə. Rəvayətə görə, türbədə şıələrin yeddinci imamı Museyi Kazımın qızı Həkimə xanım və onun Heybət adlı nökəri dəfn olunmuşlar. «Bibiheybət» adının da buradan yarandığı güman edilir. Başqa rəvayətə görə, səkkizinci imam Rzanın qızı və bacısı Bakı yaxınlığında məskən salmış, burada da vəfat etmişlər. Onların dəfn olunduğu yerdə türbə, onun yanında isə 20 metrlik minarəsi olan məscid tikilmişdir. Məscidin XIII əsrin sonunda tikildiyi ehtimal edilir. Məscid sovetlər vaxtında yerlə yeksan edilmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra Prezident Heydər Əliyevin təşəbbüsü ilə yenidən tikilmişdir. – 289.

114. Səudiyyə Ərəbistanı, Səudiyyə Ərəbistanı Kralı – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 2,15 milyon km², əhalisi 34,2 milyon nəfərdir. İnzibati cəhətdən 4 əyalətə bölünür.

Səudiyyə Ərəbistanı mütləq teokratik monarxiyadır. Dövlət başçısı Kraldır. Ölkədə bütün həkimiyət Krala məxsusdur. İcra orqanı Nazirlər Şurasıdır, Şurani Kral təyin edir və ona başçılıq edir. Hökumətin nəzdində Məşvərət Şurası vardır. Müsəlmanların 2 müqəddəs şəhəri Məkkə və Mədinə Səudiyyə Ərəbistanındadır. Paytaxtı Ər-Riyad şəhəridir. – 313.

115. Salman bin Əbdüləziz Al Səud (d.1935) – 2015-ci ildən Səudiyyə Ərəbistanı Kralıdır. – 313.

116. Tovuz döyüşləri – 2020-ci il iyulun 12-də Ermənistan Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətmüşdir. Bu növbəti təxribat nəticəsində bir neçə hərbçimiz həlak olmuş və yaralanmışdır. Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır. – 319.

Şəxsi adlar göstəricisi

Abbasov Qurban	– 280–281
Abdullayev Səbuhi	– 77
Abdullayev Rövnəq	– 131
Aleksandr Vuçiç	– 126
Al Səud Salman	– 313
Aşrafhanov Bahrom	– 153–155
Axundov İxtiyar	– 131
Aun Mişel	– 94
Azadxanov Orxan	– 168
Babayev Sahil	– 28, 106
Bağırov Nahid	– 25–27
Bağırov Elmır	– 172, 183
Balagözəlova Aytac	– 52
Berduməhəmmədov Qurbanqulu	– 84
Bhandari Bidhya Devi	– 275
Bəhlulzadə Səttar	– 196
Bolsonaru Jair	– 237
Cabbarov Mikayıł	– 109, 252–253, 256–258
Cafaroviç Şefik	– 5
Cuniçi Vada	– 222, 224
Çaputova Zuzana	– 201
Dodon İqor	– 189
Dündar Ümit	– 145

-
- Eçenike Pinyera Sebastian** – 273
Əhmədov Vüqar – 56
Əliyev Heydər – 22, 25, 27, 31, 60, 75,
131, 133, 168, 206, 247,
268, 285, 290, 313
Əliyeva Mehriban – 71, 90, 92, 193–196,
220, 233, 235, 238–239,
324
Əliyev Əziz – 282–283
Ələsgərov Fuad – 33
Ələkbərov Vahid – 210
Əliyev Cabir – 251
Əmrullayev Emin – 18, 235
Erdoğan Rəcəb Tayyib – 46, 82, 147, 150, 169,
171, 267, 269, 308–309
Əsədov Əli – 102
Əzizov Eldar – 90–92
Fikrət Qoca – 185–186
İvanoviç İqor – 241
Gülər Yaşar – 145
Həşimov Polad – 77–78
Hulusi Akar – 145, 147
Hüseynzadə Mehdi – 287
Kərimova Nəzakət – 70
Küçükakyüz Həsən – 145
Qani Məhəmməd Əşrəf – 152
Qolubev Vasili – 205
Qolovaç Nataliya – 208
Quluzadə Ramin – 141

-
- Qurbətov Faiq** – 172, 183
Xəlilov Əliş – 207
Jeenbekov Sooronbay – 200
Lixanov Albert – 247–248
Lukaşenko Aleksandr – 129–130
Martin Vizkarra Kornexo – 7
Mehdiyev Ülvi – 33
Məmmədov Saleh – 27, 58, 245
VI Məhəmməd – 79
Məmmədov İbrahim – 168
Mirziyoyev Şavkat – 153, 156, 202
Mustafazadə Vaqif – 233–234
Muradov Ədalət – 235
Murtuza Muxtarov – 235, 251
Nazarbayev Nursultan – 85–86
Nquyen Fu Çonq – 209
Nuru Paşa – 267, 270
Özbal Adnan – 145
Özoral Erkan – 145
Paşayev Hafız – 238–239
Piperiqos Nikolaos – 225, 231
Pinyera Sebastian – 273
Putin Vladimir – 143–144, 191
Rəhmon Emoməli – 244
Ruhani Həsən – 87
Rzayev Baba – 158
Sofiyeva Xanum – 220
Sommaruqa Simonetta – 89
Suqa Yoşihide – 274

- Şoyqu Sergey** – 190–191
Talibov Nazim – 252, 257
Tağıyev Zeynalabdin – 282
Tanrıverdiyeva Şölə – 54
Torkunov Anatoli – 188, 197
Vidodo Coko – 151
Yaqub Həlimə – 128
Yusifzadə Xoşbəxt – 278, 281
Zelenski Vladimir – 157
Zurabişvili Solome – 187

Coğrafi adlar göstəricisi

- | | |
|------------------------------------|--|
| Abşeron (<i>yarımada</i>) | – 133, 137–138, 276–278,
284 |
| Abrıx | – 77 |
| Acılıqbinə | – 58 |
| Ağbulaq | – 29 |
| Ağcabədi | – 34 |
| Albaniya | – 138 |
| Avrasiya | – 49 |
| Badaratma | – 60–61 |
| Balaxanı | – 27, 289 |
| Balakən | – 31–34, 36–40, 42, 52–
54, 56–59, 72 |
| Baltalı | – 60–61 |
| Balkan | – 138 |
| Basqal | – 28 |
| Belarus | – 47, 129–130 |
| Beretbinə | – 59 |
| Berlin | – 205, 207 |
| Beyrut | – 94 |
| Bərdə | – 34 |
| Bibiheybət | – 289 |
| Biləsuvar | – 172–174, 176, 183 |
| Bilgəh | – 23 |

-
- Bolqaristan** – 138
Bosniya və Herseqovina – 5–6
Brazilıya – 237
Bum – 77
Buzovna – 193
Cili – 273
Çin – 98, 104, 214
Dağlıq Qarabağ – 5–6, 50–52, 54, 140,
 148, 285, 293, 296, 299,
 306, 312, 318–320
Daşkəsən – 288
Daşüz – 60–61
Əfqanistan – 84, 152
Ələt – 159
Əmircan – 251
Əmirvan – 76
Əyriçay (çay) – 61
Gədəbəy – 288
Gəncə – 23, 34, 56–57, 80, 262,
 267
Gülüzanbinə – 58
Gürcüstan – 38, 138, 187, 303–305
Hənifə – 58
Xaçmaz – 39, 109
Xəzər dənizi – 120, 132–134, 155, 277–
 278
Xocalı – 45
İtaliya – 98, 104, 138, 214
İitala – 58

-
- İmişli** – 34
İndoneziya – 151
İran – 87, 144, 307
İsmayıllı – 25–30, 38–39, 61, 63, 97
İsveçrə – 89
İvanovka – 25
Katex – 56, 59
Kişinyov – 206
Kipr – 229
Kuba – 98, 104, 214
Kurdəmir – 34
Qafqaz – 56
Qax – 33, 37–38, 42, 72
Qasbinə – 58
Qazaxıstan – 47, 85, 144
Qala – 195
Qaradağlı – 60–61
Qaraməryəm – 61
Qara dəniz – 171
Qaysa – 58
Qəbələ – 27, 34, 38, 34, 75–78, 97
Qırğızıstan – 47, 200
Qobu – 158–160, 164, 168
Qobustan – 22–23, 63, 73, 97
Qoxmuq – 60–61
Qoşakənd – 29
Qrozni – 206
Quba – 34

- Qudula** – 60–61
Qullar – 58
Qusar – 39
Quşəncə – 29
Lerik – 288
Lənkəran – 105, 109
Livan – 94, 297
Malayziya – 199
Masallı – 34
Maykop – 206
Melitopol – 206
Mərakeş – 79
Mərdəkan – 245
Mərkəzi Asiya – 155
Mingəçevir – 34, 120, 161, 163–164,
 167
Moldova – 189
Moskva – 188, 197, 287
Muğanlı – 27
Naxçıvan Muxtar Respublikası – 103, 299, 310
Nepal – 275
Odessa – 206
Oğuz – 38, 72
Özbəkistan – 47, 153–156, 202–203
Peru Respublikası – 7
Rostov – 204–206, 286–287
Rusiva – 98, 104, 143–144, 190–

- Rumuniya** – 191, 197, 204, 208, 210, 214, 230, 241, 247, 302
Saathı – 172–174, 176, 183
Sabirabad – 34
Samux – 105
Sankt-Peterburq – 282
Saray – 23
Serbiya – 126–127, 302
Səudiyyə Ərəbistanı – 313
Sinqapur – 128
Siyəzən – 105
Slovakiya – 201
Sumqayıt – 23, 34, 78, 109, 162, 252–255, 257, 259, 289, 291
Suraxanı – 196
Şamaxı – 27, 34, 38, 42
Şəki – 34, 38, 60–64, 71–74, 97, 109
Şəmkir – 164
Şərif – 58
Şərqi Aralıq dənizi – 230–232
Şirinbulaq – 61
Tacikistan – 47, 244
Talalar – 58
Təzəkənd – 29
Tikanlı – 77
Tovuz – 5, 34, 45, 154, 308, 310

-
- Türkiyə** – 46–47, 80–83, 98, 104,
138, 145–149, 169–171,
214, 229–231, 242, 267–
270, 292, 307–309, 311
- Tülü** – 58
- Türkmənistan** – 84, 144
- Ukrayna** – 157
- Vəndam** – 76–78
- Vyetnam** – 209
- Yaponiya** – 222–223, 274
- Yunanistan** – 138, 225–232
- Zaqatala** – 33, 37–38, 42
- Zoğallıq** – 29
- Zuğulba** – 245

MÜNDƏRİCAT

BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT HEYƏTİNİN SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB ŞEFİK CAFEROVİÇƏ

24 iyul 2020-ci il.....	5
PERU RESPUBLİKASININ PREZİDENTİ ZATİ- ALİLƏRİ CƏNAB MARTİN VİZKARRA KORNEKOYA	
24 iyul 2020-ci il.....	7
YENİ TƏYİN EDİLMİŞ TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV İLƏ VİDEOBAĞLANTI FORMATINDA GÖRÜŞ	
27 iyul 2020-ci il	8
QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK	
28 iyul 2020-ci il.....	20
QOBUSTAN RAYONUNA SƏFƏR	
29 iyul 2020-ci il.....	22
İSMAYILLI RAYONUNA SƏFƏR	
29 iyul 2020-ci il	25
BALAKƏN RAYONUNA SƏFƏR	
29 iyul 2020-ci il	31

**BALAKƏN REGIONAL «ASAN XİDMƏT»
MƏRKƏZİNİN AÇILIŞI MƏRASİMİNDƏ
MƏRKƏZİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞ**

29 iyul 2020-ci il 33

ŞƏKİ ŞƏHƏRİNƏ SƏFƏR

29 iyul 2020-ci il 60

**ŞƏKİDƏ KORONAVİRUSLU XƏSTƏLƏRİN
MÜALİCƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTULAN
MODUL TIPLİ XƏSTƏXANANIN İSTİFADƏYƏ
VERİLMƏSİ MƏRASİMİNDƏ HƏKİMLƏRLƏ
GÖRÜŞ**

29 iyul 2020-ci il 62

QƏBƏLƏ RAYONUNA SƏFƏR

29 iyul 2020-ci il 75

**MƏRAKEŞ KRALI ƏLAHƏZRƏT
VI MƏHƏMMƏDƏ**

30 iyul 2020-ci il 79

**ÖLKƏMİZƏ GƏTİRİLMİŞ YENİ TƏCİLİ
TİBBİ YARDIM AVTOMOBİLLƏRİNƏ
BAXIŞ**

30 iyul 2020-ci il 80

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ
RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA
GÖRÜŞ**

31 iyul 2020-ci il 82

TÜRKMƏNİSTAN PREZİDENTİ QURBAN-QULU BERDIMƏHƏMMƏDOV İLƏ TELEFONLA GÖRÜŞ*31 iyul 2020-ci il..... 84***QAZAXISTAN RESPUBLİKASININ BİRİNCİ PREZİDENTİ NURSULTAN NAZARBAYEV İLƏ TELEFONLA GÖRÜŞ***31 iyul 2020-ci il..... 85***İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ HƏSƏN RUHANI İLƏ TELEFONLA GÖRÜŞ***31 iyul 2020-ci il..... 87***İŞVEÇRƏ KONFEDERASIYASININ PREZİDENTİ XANIM SİMONETTA SOMMARUQAYA***31 iyul 2020-ci il..... 89***BAKININ YASAMAL RAYONUNDА SALINACAQ MEŞƏ TİPLİ YENİ PARKDA GÖRÜLƏCƏK İŞLƏRLƏ TANIŞLIQ***4 avqust 2020-ci il 90***LİVAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MİŞEL AUNA***5 avqust 2020-ci il..... 94***ÖLKƏMİZDƏ KORONAVİRUS PANDEMİYASI İLƏ MÜBARİZƏ SAHƏSİNDƏ GÖRÜLƏN TƏDBİRLƏR VƏ SOSİAL-İQTİSADI VƏZİYYƏTLƏ**

BAĞLI VİDEOBAĞLANTI FORMATINDA MÜŞAVİRƏ

6 avqust 2020-ci il..... 95

YEKUN NİTQİ

6 avqust 2020-ci il..... 113

SERBİYA RESPUBLİKASININ PREZİDENTİ ALEKSANDR VUÇIĆ İLƏ TELEFONLA GÖRÜŞ

7 avqust 2020-ci il 126

SİNQAPUR RESPUBLİKASININ PREZİDENTİ XANIM HƏLİMƏ YAQUBA

8 avqust 2020-ci il 128

BELARUS RESPUBLİKASININ PREZİDENTİ ALEKSANDR LUKAŞENKO İLƏ TELEFONLA GÖRÜŞ

10 avqust 2020-ci il 129

BELARUS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEKSANDR LUKAŞENKOYA

10 avqust 2020-ci il 130

HEYDƏR ƏLİYEV ADINA BAKI DƏRİN ÖZÜLLƏR ZAVODUNDA «QARABAĞ» YATAĞININ DAYAQ BLOKUNUN DƏNİZƏ YOLA SALINMASI MƏRASİMİ

10 avqust 2020-ci il 131

MÜASİR STANDARTLARA CAVAB VERƏN
LEVC TX MODELLİ «LONDON TAKSİ»LƏ-
RİNƏ BAXIŞ

12 avqust 2020-ci il 141

RUSİYA FEDERASIYASININ PREZİDENTİ
VLADİMİR PUTİN İLƏ TELEFONLA GÖRÜŞ

12 avqust 2020-ci il 143

TÜRKİYƏ RESPUBLİKASININ MİLLİ
MÜDAFİƏ NAZİRİ HULUSİ AKAR, TÜRKİYƏ
SİLAHLI QÜVVƏLƏRİNİN BAŞ QƏRARGAH
RƏİSİ, ORDU GENERALI YAŞAR GÜLƏR VƏ
HƏRBİ NÜMAYƏNDƏ HEYƏTİNİN DİĞƏR
ÜZVLƏRİ İLƏ GÖRÜŞ

13 avqust 2020-ci il 145

İNDONEZİYA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB COKO VIDODOYA

14 avqust 2020-ci il 151

ƏFQANISTAN İSLAM RESPUBLİKASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB
MƏHƏMMƏD ƏŞRƏF QANİYƏ

15 avqust 2020-ci il 152

ÖZBƏKİSTAN RESPUBLİKASININ
ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ
BAHROM AŞRAFXANOV İLƏ GÖRÜŞ

18 avqust 2020-ci il 153

UKRAYNA PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR ZELENSKİYƏ

21 avqust 2020-ci il.....157

«QOBU» ELEKTRİK YARIMSTANSİYASININ TİKİNTİSİ İLƏ TANIŞLIQ

21 avqust 2020-ci il.....158

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA

22 avqust 2020-ci il.....169

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ

22 avqust 2020-ci il171

BİLƏSUVAR VƏ SAATLİ RAYONLARININ YENİ TƏYİN OLUNMUŞ İCRA BAŞÇILARI FAİQ QÜRBƏTOV VƏ ELMİR BAĞIROV İLƏ VİDEOBAĞLANTI FORMATINDA GÖRÜŞ

24 avqust 2020-ci il172

XALQ ŞAIİRİ FİKRƏT QOCAYA

24 avqust 2020-ci il.....185

XALQ ŞAIİRİ FİKRƏT QOCAYA İLƏ TELEFONLA GÖRÜŞ

24 avqust 2020-ci il.....186

**GÜRCÜSTAN PREZİDENTİ XANIM SALOME
ZURABIŞVİLİYƏ**

24 avqust 2020-ci il.....187

**MOSKVA DÖVLƏT BEYNƏLXALQ MÜNA-
SİBƏTLƏR İNSTİTUTUNUN (ÜNİVERSİTE-
TİNİN) REKTORU AKADEMİK ANATOLİ
TORKUNOVA**

24 avqust 2020-ci il.....188

**MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB İQOR DODONA**

24 avqust 2020-ci il.....189

**RUSİYA FEDERASIYASININ MÜDAFİƏ
NAZİRİ SERGEY ŞOYQUNUN BAŞCILIQ
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

25 avqust 2020-ci il.....190

**BAKININ XƏZƏR RAYONUNUN BUZOVNA
QƏSƏBƏSİNDƏ TİKİLİMİŞ 99 MƏNZİLDƏN
İBARƏT YEDDİMƏRTƏBƏLİ YATAQXANA
BİNASININ AÇILIŞI MƏRASİMİ**

26 avqust 2020-ci il193

**BAKININ XƏZƏR RAYONUNUN QALA
QƏSƏBƏSİNDƏ 216 SAYLI TAM ORTA
MƏKTƏBİN YENİ İNŞA OLUNMUŞ
BİNASININ AÇILIŞI MƏRASİMİ**

26 avqust 2020-ci il195

SURAXANIDA GÖRKƏMLİ RƏSSAM SƏTTAR
BƏHLULZADƏNİN ADINI DAŞIYAN MƏDƏ-
NİYYƏT EVİNİN AÇILIŞI MƏRASİMİ

26 avqust 2020-ci il 196

MOSKVA DÖVLƏT BEYNƏLXALQ MÜNASI-
BƏTLƏR İNSTİTUTUNUN REKTORU ANATOLİ
TORKUNOVUN 70 İLLİK YUBILEYİ MÜNASI-
BƏTİLƏ RUSİYANIN «ROSSİYA-24» VƏ
«ROSSİYA-1» TELEVİZİYA KANALLARINA
QISA MÜSAHİBƏ

27 avqust 2020-ci il 197

MALAYZİYANIN XVI ALİ BAŞÇISI ƏLAHƏZ-
RƏT ƏL-SULTAN ABDULLAH RİAYATUD-
DİN ƏL-MUSTAFA BİLLAH ŞAH İBNİ SUL-
TAN ƏHMƏD ŞAH ƏL-MUSTAİN BİLLAHĀ

28 avqust 2020-ci il 199

QIRĞIZ RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB SOORONBAY
JEENBEKOVA

28 avqust 2020-ci il 200

SLOVAKİYA RESPUBLİKASININ PREZİDENTİ
XANIM ZUZANA ČAPUTOVAYA

29 avqust 2020-ci il 201

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİ-
DENTİ ZATİ-ALİLƏRİ CƏNAB ŞAVKAT
MİRZİYOYEVƏ

29 avqust 2020-ci il 202

RUSİYANIN «ROSSİYA-24» VƏ «ROSSİYA-1»
TELEVİZİYA KANALLARINA 416-ci TAQAN-
ROQ DİVİZİYASININ QƏHRƏMANLIQLARI
BARƏDƏ MÜSAHİBƏ

30 avqust 2020-ci il..... 204

VYETNAM SOSİALİST RESPUBLİKASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NQUYEN
FU ÇONQA

31 avqust 2020-ci il..... 209

LUKOYL NEFT ŞİRKƏTİNİN PREZİDENTİ
CƏNAB VAHİD ƏLƏKBƏROVA

31 avqust 2020-ci il..... 210

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN TİBB
MƏRKƏZİNİN KORONAVİRUSLU XƏSTƏLƏ-
RİN MÜALİCƏSİ ÜÇÜN NƏZƏRDƏ TUTUL-
MUŞ MODUL TİPLİ NÖVBƏTİ XƏSTƏXANA-
SININ AÇILIŞI MƏRASİMİ

31 avqust 2020-ci il 211

YAPONİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN
OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ
SƏFİRİ CUNİÇİ VADA İLƏ GÖRÜŞ

2 sentyabr 2020-ci il 222

YUNANİSTAN RESPUBLİKASININ ÖLKƏ-
MİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ
VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ NİKOLAOS
PİPERİQOS İLƏ GÖRÜŞ

2 sentyabr 2020-ci il 225

**BAKININ YASAMAL RAYONUNDA VAQİF
MUSTAFAZADƏ ADINA 2 SAYLI UŞAQ İNCƏ-
SƏNƏT MƏKTƏBİNİN ƏSASLI TƏMİRDƏN
SONRA AÇILIŞI MƏRASİMİ**

3 sentyabr 2020-ci il 233

**AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİ-
TETİNİN BAKININ YASAMAL RAYONUNDA
YERLƏŞƏN 3 SAYLI TƏDRİS KORPUSUNUN
YENİDƏN İNSA OLUNARAQ İSTİFADƏYƏ
VERİLMƏSİ MƏRASİMİ**

3 sentyabr 2020-ci il 235

**BRAZİLİYA FEDERATİV RESPUBLİKASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JAİR
BOLSONARUYA**

4 sentyabr 2020-ci il 237

**ADA UNIVERSİTETİNİN İKİ YENİ KORPUSU-
NUN AÇILIŞI MƏRASİMİ**

4 sentyabr 2020-ci il 238

**«ROSNEFT» NEFT ŞİRKƏTİ PUBLİK SƏHM-
DAR CƏMİYYƏTİNİN BAŞ İCRAÇI DİREK-
TORU, İDARƏ HEYƏTİNİN SƏDRİ CƏNAB
İQOR SEÇİNƏ**

5 sentyabr 2020-ci il 241

**PAYTAXTIN NİZAMI RAYONUNDA 251
SAYLI TAM ORTA MƏKTƏBDƏ APARILMIŞ
ƏSASLI TƏMİR İŞLƏRİ İLƏ TANIŞLIQ VƏ BU
TƏHSİL OCAĞININ YENİ KORPUSUNUN
AÇILIŞI MƏRASİMİ**

7 sentyabr 2020-ci il 242

TACİKİSTAN RESPUBLİKASININ PREZİ-
DENTİ ZATİ-ALİLƏRİ CƏNAB EMOMƏLİ
RƏHMONA

7 sentyabr 2020-ci il 244

MƏRDƏKAN-ZUĞULBA AVTOMOBİL YOLUN-
DA YERÜSTÜ KEÇİDİN AÇILIŞI MƏRASİMİ

9 sentyabr 2020-ci il 245

BEYNƏLXALQ UŞAQ FONDLARI ASSOSIASİ-
YASININ PREZİDENTİ, RUSİYA UŞAQ FON-
DUNUN SƏDRİ, YAZICI ALBERT LİXANOVA

11 sentyabr 2020-ci il 247

BAKININ SURAXANI RAYONUNUN ƏMİR-
CAN QƏSƏBƏSİNĐƏ MİLLİ QƏHRƏMAN
ALBERT AQARUNOVUN ADINI DAŞIYAN
154 SAYLI TAM ORTA MƏKTƏBİN YENİ
BİNASININ AÇILIŞI MƏRASİMİ

14 sentyabr 2020-ci il 249

BAKININ SURAXANI RAYONUNUN ƏMİR-
CAN QƏSƏBƏSİNĐƏ MURTUZA MUXTAROV
ADINA PARKIN İSTİFADƏYƏ VERİLMƏSİ
MƏRASİMİ

14 sentyabr 2020-ci il 251

SUMQAYIT KİMYA SƏNAYE PARKI MƏHDUD
MƏSULİYYƏTLİ CƏMIYYƏTİNİN NƏZDİNDƏ
PEŞƏ TƏHSİL MƏRKƏZİNİN AÇILIŞI MƏRASİMİ

14 sentyabr 2020-ci il 252

**YENİ DƏRS İLİNİN BAŞLANMASI MÜNASİ-
BƏTİLƏ MÜƏLLİMLƏRƏ, TƏLƏBƏ VƏ
ŞAGİRLƏRƏ MÜRACİƏT**

15 sentyabr 2020-ci il 260

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB
ƏRDOĞANA**

15 sentyabr 2020-ci il 267

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB
ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ**

15 sentyabr 2020-ci il 269

AZƏRBAYCANIN YƏHUDİ İCMASINA

16 sentyabr 2020-ci il 271

**ÇİLİ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-
ALİLƏRİ CƏNAB SEBASTİAN PİNYERA
EÇENİKEYƏ**

16 sentyabr 2020-ci il 273

**YAPONİYANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ
CƏNAB YOŞİHİDE SUQAYA**

17 sentyabr 2020-ci il 274

**NEPAL FEDERATİV DEMOKRATİK RESPUB-
LİKASININ PREZİDENTİ XANIM BİDHYA
DEVİ BHANDARIYƏ**

17 sentyabr 2020-ci il 275

**BAKİ DƏRİN ÖZÜLLƏR ZAVODUNDA
«ABŞERON» YATAĞININ DƏNİZ ƏMƏLİY-
YATLARININ TƏMƏLQOYMA MƏRASİMİ***19 sentyabr 2020-ci il* 276**İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ, SƏUDİYYƏ
ƏRƏBİSTANININ KRALI ƏLAHƏZRƏT SALMAN
BİN ƏBDÜLƏZZİZ AL SƏUDA***21 sentyabr 2020-ci il* 313**BMT-nin 75 İLLİYİNƏ HƏSR EDİLMİŞ YÜKSƏK
SƏVİYYƏLİ İCLASDA VİDEOFORMATDA
İŞTİRAK***21 sentyabr 2020-ci il* 314**ÖLKƏMİZƏ YENİ GƏTİRİLƏN TƏCİLİ TİBBİ
YARDIM AVTOMOBİLLƏRİNƏ BAXIŞ***22 sentyabr 2020-ci il* 324**QEYDLƏR** 326*Şəxsi adlar göstəricisi* 368*Coğrafi adlar göstəricisi* 372

Texniki redaktor
Yığım üzrə operator
Kompüter tərtibatı

Zoya Nəcəfova
İlhamə Kərimova
Məhəbbət Orucov

Cildin hazırlanmasında AZƏRTAC-in materiallarından istifadə olunmuşdur.

«Tayms» qarnitur. Formatı 84×108 1/32. Ofset kağızı № 1
Şərti çap vərəqi 24,5. Uçot nəşr vərəqi 25,0. Tirajı 5000
Müqavilə qiyməti ilə.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı – Mehdi Hüseyn küç. 55, dalan 2, ev 3.

«Şərq-Qərb» mətbəəsi, Aşıq Ələsgər küçəsi 17.